


QASIM HACIYEV
ƏNVƏR ÇİNGİZOĞLU



QARABAĞLI HƏRBÇİLƏR



Qasim Hacıyev,
Ənvər Çingizoglu

~~Bələdiyyə informasiya
xidməti səbəbi~~

AzF-267401

QARABAĞLI HƏRBİÇİLƏR: Çar və AXC ordusunun zabitləri

(Tarixi-ensiklopedik tədqiqat)

M.F.Axundov adlına
Azerbaijan Milli
Kitabxanası

Bakı-Təknur-2011

GİRİŞ

Azərbaycan Respublikasının Qarabağ regionu Dünyanın ən qədim insan məskənlərindən biridir. Azərbaycanın tarixində, onun ayrılmaz tərkib hissəsi olan Qarabağ regionunun əzəmətli mövzusunu və yeri vardır.

Son zamanlar Azərbaycan tarixinin müxtalif dövrlərinə dair monoqrafiyalarla bərabər müasir dövrümüzə dair xeyli dəyərli tarixi, siyasi, iqtisadi, fəlsəfi və hüquqi asərlər çap edilmişdir ki, bunlar Azərbaycan Respublikasının Qarabağ regionunun, xüsusilə Yuxarı (Dağlıq) Qarabağ bölgəsinin tarixini, həmçinin ərazilərimizə erməni iddialarını, Ermənistən-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin səbab və nəticələrini bu və ya digər dərəcədə əks etdirir. Bunların sırasında Ulu öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məruzə, çıxış və müsahibələri topluları, Heydər Əliyev Fonduğunun naşır etdiirdiyi "Qarabağ həqiqətləri" buletinlər toplusu; Ramiz Mehdiyevin "Azərbaycanlılara qarşı soyqırım gerçəklilikləri".-B., 2000, "Milli məfkurə, dövlətçilik, müstəqillik yolu ilə yanvar 2002-dekabr 2006. II c".-B., 2007, "Gorus-2010: absurd teatri mövsümü".-B., 2010; Əli Həsənovun "ATƏT və Azərbaycan: Helsinkidən Lissabona qədər. Lissabon Sammiti - 96".-B., 1997, "Azərbaycan və ATƏT: Ermənistən-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ problemi ümumavropanın təhlükəsizliyi sonunda".-B., 1997; Yaqub Mahmudovun "Azərbaycan dövlətçiliyinin xilaskarı".-B., 1998, "Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti".-B., 2002, "Heydər Əliyev ideyalarının zəfər yürüşü".-B., 2011, Yaqub Mahmudov və Kərim Şükürovun "Qarabağ: real tarix, faktlar, sənədlər (Azərbaycan, ingilis, fransız, ərəb, alman və rus dillərində)".-B., 2005; İqrar Əliyevin "Dağlıq Qarabağ: tarix, faktlar, hadisələr".-B., 1989; Qiyasəddin Qeybullayevin "Qarabağ (etnik və siyasi tarixinə dair)".-B., 1990; Tofiq Köçərlinin "Qarabağ (Qarabağ tarixinin saxtalaş-

Elmi redaktoru: t.ü.e.d. K.K.Şükürov

Bədii redaktoru: V.X.Quliyev

Rəyçilər:
t.ü.e.d. C.Mustafayev
t.ü.f.d. B.Məmmədli
t.ü.f.d. Y.Hüseynov
t.ü.f.d. N.Məmmədov

**Qasim Hacıyev, Ənvər Çingizoğlu, Qarabağ hərbiçilər:
Çar və AXC ordusunun zabitləri.- Bakı, "Təknur", 2011, 7 sah.**

Monoqrafiya XVIII əsrdən XX əsrin 20-ci ilinədək Qarabağ xanlığı, Çar Rusiyası və AXC ordusunda xidmət etmiş qarabağlı hərbiçilərdən bahs edir. Kitabda hərbiçilərin hayatı və döyüş yolları geniş işqalandırılır.

Kitab ali və orta təhsil məktəblərin müəllimləri, bəkalavruları, magistrları və geniş oxucu kütüfləri üçün nəzardə tutulmuşdur.

Müəllif həlquları qorunur. Müəlliflərin icazəsi olmadan bu kitabı və ya onun hər hansı bir hissəsini çap etdirmək, surətini çıxarmaq qadağandır!

ISBN: 978-9952-445-02-5

© Qasim Hacıyev, 2011
© Ənvər Çingizoğlu, 2011

dirləməsi əleyhina)”.-B., 2002, “Qarabağ: yalan və həqiqət”. B., 1998; Ziyad Səməzdədənin “Dağılıq Qarabağ: nəməlum həqiqətlər”.-B., 1995; Vəfa Quluzadənin “Gələcəyin üfüqləri (Azərbaycan Respublikasının xarici siyasəti barədə mülahizələr, müsahibələr, şərhələr)”.-B., 1999; Çoxmüəllifli “Qarabağ: suallar və faktlar”.-B., 2002; Milli Təhlükəsizlik Nazirliyinin nəşr etdiirdiyi “Erməni cinayətləri (sənədlər əsasında) I cild”.-B., 2004; Raftar İmanovun “Azərbaycanın orası bütövünlüyünə qəsd – qondarma Dağılıq Qarabağ Muxtar Vilayəti”.-B., 2005; F.Ibrahimlinin “Qarabağ düyünün”.-B., 2005; Fizuli İsləmovluvun “Qarabağ konflikti ABŞ-in global siyasəti kontekstində”.-B., 2001; Həvvə Məmmədovunın “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yuxarı Qarabağda siyasi vaziyət. Erməni terrorizminin güclənməsi (1918-1920)”.-B., 2006; Samyuel A.Uimzin “Ermənistən – terrorçu «xristian» ölkənin gizliləri. Ermənilərin böyük sırlıdaq seriyaları, I cild”.-B., 2004; Yuri Pompeyevin “Qarabağın qanlı burulğanı”, V.Ilbayevin “Ermənistən-Azərbaycan Dağılıq Qarabağ münəqişəsi insan hüquqları kontekstində (Tətbiq olunan hüquq və məsuliyyət masələləri)”.-B., 2001, “Ermənistən-Azərbaycan münaqişəsi beynəlxalq hüququn CUS COGENS prinsipləri prizmasında”.-B., 1999; Tofiq Məmmədovun “Qafqaz Albaniyası ilk orta əsrlərdə”, -B., 2006; Qasim Hacıyevin “Bərdə şəhərin tarixi (b.e.o. III – b.e. XVIII əsri)”.-B., 2000, “Bərdə şəhəri – coğrafi, siyasi, mədəni tarixi (b.e.o. IV – b.e. XIX əsri)”.-B., 2008, “Qarabağın maddi və mənəvi mədəniyyəti (Azərbaycan, ingilis və fransız dillərində)”.-B., 2010; Qasim Hacıyev və Sədi Nuriyevin “Vladimir Kəzimirovun “Qarabağa sülh” arzusu və əsl niyyəti”.-B., 2011; Nazim Məmmədovun “Azərbaycan SSR-in Dağılıq Qarabağ Muxtar Vilayəti (1923-1991)”.-B., 2008; Sağlam İnkışaf və Maarifləndirmə ictimal birliyinin nəşr etdiirdiyi “Qarabağ abidələri”.-B., 2009, “Qarabağ: yaddaş”.-B., 2010; Vüdadi Muradovun “Azərbaycan xalçaları Qarabağ qrupu”.-B., 2010; Faiq İsləmovluvun

“Məcburi erməniləşdirme”. B., 2011 və s. kitabları xüsusi yer tutur.

AMEA A.A.Bakixanov adına Tarix İnstitutunda hazırlanmış son illərin fundamental naşrları olan 6 dildə “Qarabağ”, 2 dildə “Naxçıvan”, 2 dildə “Tarixi abidələrə qarşı soyqırımı”, “İravan xanlığı: Rusiya işgali və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, 4 cilddə “Azərbaycan xalqına qarşı 1918-1920-ci illər soyqırımı”, London və Nyu-Yorkda nəşr olunmuş “Azərbaycan və Avropa: orta əsrlərdə diplomatik əlaqələr” monoqrafiyaları, eləcə da “Azərbaycan XVIII-XIX əsrlərdə”, “Azərbaycan xalçaları İravan qrupu” kitabları çap olunmuşdur ki, bu da vətən tariximizin öyrənilməsində böyük rol oynayır.

Qədim və zəngin tarixa malik Azərbaycan xalqı yüzilliklər, minilliliklər boyu öz azadlığı və dövlətçiliyi uğrunda mübarizə aparmışdır. Zəngin təbii sarvətlərinə, olverişli coğrafi-siyasi və strateji mövqeyinə görə vətənimiz daima güclü dövlətlərin təzyiqlərinə, hərbi tacavüzünlərə maruz qalıb.

Bununla belə xalqımız öz mövcudluğunu qoruyub saxlaya bilib, on qüdrətli düşmən ordularına qarşı mübarizədə hünar, qəhrəmanlıq nümunələri göstərib. Cavanşir, Babək, Şah İsləmiy kimi sərkərdə və dövlət xadimləri Azərbaycanın qəhrəmanlıq tarixinin bütöv bir salnaməsini yaradıblar. Bu kimi mərd sərkərdə və dövlət başçılarının şanlı ömür və faaliyyət yolu xalqın vətən sevgisini, azadlıq və dövlətçilik hissini daha da gücləndirib, onu hayatımızın ən vacib, ən ümida məqsədində cəvirib. Onların yaratdığı dəyərli əmənlər yüzelliklər boyu, o cümlədən ötən əsr ərzində uğurla davam etdirilib.

Azərbaycanın tərkib hissəsi olan Qarabağ tarix səhifələrini öz ığid oğulları ilə bəzəyib.

Şimali Azərbaycanın Çar Rusiyası tərkibində olduğu 90 il (1828-1917) ərzində Rusiya çarlığı xalqımızı hərbi xidmətdən məhrum etmiş, müsəlman-azərbaycanlılar orduda xidmət avazına cürbəcür vergilər ödəmişlər. Yalnız xalqın yüksək zadəgan

ve ziyyeli zümrəsi içorisinden ayrı-ayrı şəxslər öz əvladlarını Rusiyanın hərbi məktəblərinə göndərə bilmışlar və bu hesabdan göstərilən dövrda müəyyən miqdarda azərbaycanlı zabit heyəti yaranmışdır. Onlar döyüş cəbhələrində yüksək sərkərdilik möhərəti göstərmişlər.

XIX əsr-XX əsinin əvvəlində Azərbaycan xalqını təmsil edən onlara görkəmli hərbi sərkərdələr yetişmişlər. Döyüşdə cəngavər olan xalqımızın gücündən Çar Rusiyası da özünə lazımlı olduqda bəhərlənmişdir. Tarixi qaynaqlar içorisində kəməral siyahılar, formular, sənədlər mühüm yer tutur. İsdə bu sənəgili sənəd və materialları iki qrupa bölmək olar. Birincisi qrup arxivlərdən əldə olunaraq elmi dövriyyəyə salıb edilmişdir. Bunların sırasında Azərbaycan Respublikası Dövlət Tarix Arxiv (ARDTA; Rusiya Federasiyası Mərkəzi Dövlət Tarix Arxiv (RF MDTA) və Gürcüstan Respublikası Mərkəzi Dövlət Tarix Arxivindən (GR MDTA) toplanan sənəd və materiallar xüsusi yer tutur.

Kərgüzarlıq dair sənəd və materialların digər qrupu isə çap olunanlardır. Bunların bir hissəsi Rusiya imperiyası zamanında, bəziləri isə sovetlər dövründə işiq üzü görmüşdür. Rusiya imperiyası dövründə nəşr olunan sənəd və materialları külliyyatından bəhs edərən ilk növbədə Qafqaz Arxeografiya Komissiyasının aktlarını qeyd etmək lazımdır. On iki cilddə çap olunan bu məcmüədə Qarabağın XIX əsr tarixinə dair mühüm sənədlər vardır. Bu sənədlər Qarabağ xanlığının Rusiya tərəfindən ilhaqına, onun idarəsinin təşkilinə, iqtisadi vəziyyətinə və s. digər məsələlərə aydınlıq göstirir. Sovetlər dövründə nəşr edilmiş iki hissədən ibarət olan XIX əsinin 20-60-ci illərində Rusiya çarlığının Azərbaycanda müstəmləkəçilik siyaseti adlı sənəd və materiallar toplusu da (Moskva-Leninqrad, 1936-1937) bu sıradə mühüm yer tutur. Bu topluda Qarabağ'a aid xeyli sənəd və materiallar vardır.

RUSİYA-İRAN MÜHARİBƏLƏRİ VƏ QARABAĞ

Cənubi Qafqazda hökmranlıq uğrunda Rusiya ilə İran arasında müharibələr Azərbaycanın, həmçinin Qarabağın tarixi təleyinə ciddi təsir göstərmişdir.

XVIII yüzilliğinin 20-ci illərinin əvvəllərində əşqanların işgalına məruz qalmış İranda qayda-qanun yaratmaqdə şah hökumətinə kömək göstərmək bəhanəsi altında, əslində isə, Cənubi Qafqazın şərqindəki araziləri əla keçirmək və Xəzər dənizində aqalıq etmək məqsədiyle hayatı keçirilmiş I Pyotrun İran yürüyü (1722-1723) nəticəsində Dağıstanın və Azərbaycanın bir hissəsi Rusiyaya birləşdirilmişdi. Sonralar beynəlxalq vəziyyətin və hər iki dövlətin qüvvələr nisbatının dəyişməsi ilə əlaqədar 1732-1735-ci illərdə, əsasən, Xəzər dənizinin qərbi hissəsini şata edən bu arazilər azad edilmişdi. Həmin dövrə Gəncə-Qarabağ əyaləti daha çox Osmanlı dövlətinin hücumlarına məruz qalmış və bir müddət (1723-1732) bu dövlətin tərkibinə qatılmışdır.¹

Həmin dövrədə Azərbaycanın, həmçinin Qarabağın tarixinin mühüm proseslər baş vermişdir. Belə ki, Səfəvi hakimiyyətinin zəifləməsindən istifadə edən Nadir xan Əfsər hakimiyyəti əla keçirdi və Səfəvilər dövründə olan torpaqları geri qaytarmaq yürüşlərinə başladı. Azərbaycan arazisində yenidən hərbi əməliyyatlar başlandı. Səfəvi dövlətinin hərpasına tərəfdar olan feodalıllara qarşı mübarizə ilə əlaqədar II Təhmasib 1730-cu ildə Uğurlu xanı 700 nəfərlük dəstə ilə Gəncəyə göndərdi. O, Bərdə və Bərgüşadda 12 minlik ordu yiğməgə nail oldu. Osmanlı İbrahim paşa qulluq edən Qara bay də «iranlı asgər» ordusu ilə Uğurlu xanla birləşdi.

Mənbələr məlumat verir ki, 1733-cü ildə Surxay xan və Krim xanı, birlikdə 18 minlik ordu ilə Küra tərəf hərakət edərək orada yerləşdi. Oradan Surxay xan Şamaxıya qayıdı, Krim

xanı və onunla Surxay xanın naibi Qara bəy Kürdən keçib Cəvəddan yuxarı yollandı. Komandanlığı altında 6 min adam olan Gəncəli Əli paşa da Qarabağdan keçib ardabililərin yay iqamətgahına gəldi. Burada onlar iranlıların Ərdəbili tərk etdiklərini öyrəndikdən sonra ordusunun bir hissəsini yay iqamətgahında qoyub, bir bələtiylə Ərdəbilə göndərdi, özü isə 700 nəfərlik dəstə ilə Gəncəyə qayıtdı.

Nadir xan isə Səfəvi dövlətinin zəiflədiyini görüb onun gələcək təleyi ilə bağlı 1736-cı ilə Muğanda qurultay çağrırdı. Əslində Nadir xan faktiki olaraq, dövlətdə 1 nömrəli insan idi. Bu qurultay isə bu faktı rasmiləşdirməli idi. Salnamələrdə yazılımışdır ki, qurultayda Qarabağ feodallarından cavanşir, kabirli, "otuziki", "iyirmidörd" və s. tayfaların başçıları Nadir xanın namizədiyinin əleyhinə çıxdılar. Bu əzliyündə ənəmlı faktdır. Belə ki, bu fakt Qarabağdakı tayfaların dövlətə sadıqlılığını göstərir. Tabiatən kinli və qəzablı olan Nadir xan şah olduqdan sonra dövlətində böyük dəyişikliklər apardı, o cümlədən Səfəvilərdən miras qalmış bəylərbəyilik inzibati bölgüsünü ləğv etdi.

Bələliklə, başqa bəylərbəyiliklər kimi Qarabağ bəylərbəyiliyi də ləğv edildi. Bundan sonra Nadir şah qurultayda casarət edib onun namizədiyinin əleyhinə çıxan Qarabağ feodallarına divan tutdu. Onların çoxunu doğma torpağından ayırb Xorasanə və Əfqanistan sərhədlərinə sürgün etdi. Böyük nüfusa malik olan qarabağı Pənah Əli bəyin qardaşı Fəzələli bəy iŞsfahanda xainçinəsənə əldürtdi. Qarabağ tayfalarının Sərəxsə sürgün olunmasından xəbor tutan Fəzələli bəy öz narazılığını Nadir şaha bildirmiş, nəticədə onun qəzəbinin qurbanı olmuşdu. Qarabağdan Sərəxsə sürgün olunanların içorisində Pənah Əli bəyin gənc arvadı və 3 uşağı da vardi (İbrahimxələi ağa, Mehrəli bəy və Təlibxan bəy). Nadir şah Ziyadoglu nəslini zəiflətmək məqsədilə Qarabağın 5 məlikliyini və Mil-Qarabağ düzündəki tayfaları, eləcə də Zəngözürə onun nəzarətindən çıxardı. Bütün bu torpaqlar Nadir şahın qardaşı Azərbaycan şipahsaları İbrahim xana tabe edildi.

Bu hadisə ilə bağlı Mirzə Adığözəl bəy yazar: «Bunlar Muğan qurultayında gizlin və aşkar olaraq, son dərəcə çalışıdlar ki, Səfəvilərdən başqa bir kimse padşah olmasın... Ziyadogluşular qədim bir ocaq və böyük bir budman olduqlarına görə, Nadir şah onlara özgə bir cəza və başqa bir siyasi rəya görmədi. Qazax və Borçalı əllərini öz xanları ilə bərabər Gürcüstan amırlarına təbə etdi. Cavanşir, Otuzkilər və Kəbirlilərdən ibarət olan Qarabağ əlləri haqqında da icrası vacib olan fərمان çıxdı ki, onları köçürüb Xorasanın Sərəxs torpaqlarına aparsınlar. Xəmisi maliklərinə də amir etdi ki, Gəncə xanlarının itaət zəncirini mənim möhkəm hökmünə vasitəsilə xas və avam camaatın boynundan kanar edin. Özüňüzü tamamilə azad sayın... Beləliklə, Gəncə xanlarının ixtiyarı tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındıqdan qol-qanadları sindi və çox pərişan oldular»³.

B.I.Dorn «Qaqfaz və Xəzər danızının cənub sahiləri üzrə elmi sayahətə dairə» hesabatında bildirir ki, Muğan (Cavad) yığınçığında Nadirin şah seçilməsi əleyhinə çıxıqları üçün bərdəlilərdən intiqam almaq məqsədilə o, Bərdə şəhərini tamamilə dağıtmış haqqında göstəriş vermişdir (1744-cü ilə). B.Dornun verdiyi malumata görə, Bərdə şəhəri Nadir şah tərəfindən tamamilə dağıdılmışdır. Y.A.Paxomov onuna razılaşmış və Bərdə şəhərinin XVIII əsr hadisələrindən sonra tədricən tənzəzzülə uğradığını bildirir.⁴

Abbasqulu Ağə Bakıxanov Nadir şahın yürüfləri zamanı dəfələrlə Qarabağa gələrək orada yerləşməsi barədə məlumat verir və qeyd edir ki, Nadir şah 1732-ci ilin mayında Azərbaycanın şimalına doğru hərəkət edərkən Qarabağdan keçmişdi. Orada məğlub olduqdan sonra Qarabağa qayıtmış, yenidən Dərbənd üzərinə yürüş etmişdi⁵.

Abbasqulu Ağə Bakıxanov Nadir şahın Gürcüstanda aparıldığı döyüldən geri çəkilərək Qarabağa gəlməsindən bəhs edərək yazar: «Bundan sonra Nadir tacili olaraq Türkçə sərhəddindən qışlamaq üçün an alverişli yer olan Bərdəyə gəldi. O, Bərdədə bir müddət qalıb hazırlaşdıqdan sonra, 1743-cü ilin yan-

varında Dərbənd üzərinə hücum etdi. Təbəristandan Dərbənda qayıtmış Nadir şah 5 dekabrda yenidən Qarabağ gəldi, atlara yem çatışmadığı üçün Kürün sol sahilinə keçərək Ərəsədə düşərgə saldı⁵.

Qaynaqların məlumatına görə, Nadir şah Əfşar Azərbaycan ərazisində dördüncü yürüşündə - Şəki üzərinə hücum zamanı, «Gələşən-görəşən» qalası uğrunda döyüslərdə qoşunun bir hissəsini itirdikdən sonra geri qayıdırəq Qarabağda yerləşmişdi. O, imperiyanın mərkəzindən qıvvı və ərzaq gəlməsinə gözlayılarak oradan Dərbənd istiqamətində hücum təşkil etmişdi.

Nadir şah 1747-ci ildə sui qəsd natiçəsində öldürdü. Onun yaratmış olduğu nəhəng imperiya müstəqil feodal dövlətlərə parçalandı. Azərbaycan ərazisində 20 xanlıq 7 sultanlıqlıdan ibarət feodal dövlət qurumları yarandı. Bu xanlıqlardan biri Kür və Araz çayları arasında böyük əraziyə malik olan Qarabağ xanlığı oldu.

Qarabağ xanlığı 1747-ci ildən 1822-ci ilə qədər iri bir feodal dövlət kimi mövcud olmuşdur.

1795-ci ildə Ağa Məhəmməd xan Qacar Cənubi Qafqazda möhkəmlənmək məqsədilə bu ərazilə hərbi amaliyyatlar apararkən Rusiya hökuməti buna biganə qalmamış və general V.A.Zubovun komandanlığı altında buraya qoşun göndərməmişdi.

Öslidi XVIII əsrin avvallarında Baltık dənizi ətrafindakı əraziləri əla keçirmək üçün İsvəçə başladığını mühərbi 1721-ci ildə başa çatdıqdan sonra Rusiya çarı I Pyotr Əz imperiyu ehtiraslarını Qafqaza, Xəzəryani ərazilərə yönəltmişdi. Bu cəhdərən 1723-cü ildə Bakının işgali ilə natiçələnmişdi.

1804-1813-cü illər mühərbiyi. 1801-ci ildə Gürcüstanın Rusiyaya birləşdirilməsi, müstəmləkəçi rus qoşunlarının Car-Balakən camaati (1803-cü il) və Gəncə xanlığını (1804-cü il) tutmaqla Azərbaycan xanlıqlarına münasibətdə əsl qəsbarlıq mühərbiyinə başlaması Cənubi Qafqazda vəziyyəti yenidən gərginləşdirdi. 1804-cü ilin mayında İran hökuməti qoşunlarını Cənubi Qafqazdan çıxarmağı Rusiyadan tələb etdi. Rusiya hö-

kumətinin bu tələbi rədd etməsi və işgalçılıq mühərbiyəni davam etdirməsi 1804-cü il iyunun 10-da Rusiya ilə İran arasında diplomatik münasibətlərin pozulmasına, Rusiya-İran mühərbiyəsinin başlanmasına səbəb oldu. İran şahzadəsi Abbas Mirzənin 30 minlik qoşunun Sisianovun başçılıq etdiyi rus qoşunu ilə İravan yaxınlığında baş vermiş vuruşmada məglubiyətə uğraması hərbi şəraitə rus ordusunun xeyrinə dəyişirdi. Sisianov əvvəl Naxçıvan şəhərini tutmaq, sonra isə orada bir polk qoyaraq Gürcüstanı qayıtmak istəyirdi. Lakin burada çox sayılı İran ordusunun yerləşdiyi baradə məlumat aldıqdan sonra bu fikrindən dönmüşdü. 1805-ci ilin iyununda Abbas Mirzənin ordusunun ön hissələrinin Arazı keçərək Şuşaya doğru irəliləməsi də istənilən natiçəni vermedi. İran qoşunu məglub olaraq geri çəkildi. Bundan bir qədər sonra general Bulqakovun qoşunu Quba xanlığını döyülsüz işğal etdi. Hərbi və texniki cəhdərdən üstün olan rus ordusunun əməliyyat fəaliyyətinin artlığı bir şəraitdə çıxılmaz vəziyyətdə qalan Qarabağ, Şəki, Şirvan xanlıqları 1805-ci ildə Rusiyanın himayəsinə keçməyə məcbur oldular. Lakin elə həmin ildə rus eskadrasının Bakını və Rəşt tutmaq cəhdləri boşça çıxdı. 1806-ci ilin yanvarında Sisianovun qoşunu Bakı xanlığına hücum etdi. Sisianov Bakıya hücum edərkən onun ordusunu İbrahimxəlil xanın oğlu Mehdiqulu ağanın başlığı ilə 1500 nəfərlik Qarabağ atlısı qatılmışdı.

Lakin fevralın 8-də Bakı xanı Hüseynqulu xanla Bakı qala-sını taslim etmək haqqında danışq zamanı xanın xalası oğlu İbrahim bay Sisianovu qızla yetirdikdən sonra rus qoşunu geri çəkilməyə məcbur oldu. Qafqaza yeni baş komandan təyin olunmuş general İ.V.Qudoviç oktyabrın 3-də Bakını tutdu. Bakı xanlığı Rusiyaya birləşdirildi.

1805-ci ilin iyununda Şuşada Qacar qoşunlarının mühasirəsinə düşən Lisaneviçin köməyinə galən polkovnik Karyaginin 400 nəfərlik dəstəsi də mülləsirəyə alındı. Mənbə məlumatına görə onların ərzəyi tükəndiyindən 4 gün ot yeməli olmuşlar. Qacar sərkərdəsi Abbas Mirzə rus polkovnik Karyaginin şirin

dilinə aldanıb onlara 4 günlük ərzaq ehtiyatı verib təslim olma-
larını gözləmişdir. Guya Karyagın təslim olmaq üçün baş ko-
mandandan əmr gözləyirmiş. Bu işa rusların cavabı ləngitmək
üçün hiyləsi olaraq öz nütiesini göstərmüşdür.

1806-ci ildə Rusiya-Osmanlı müharibəsi başlandıqda general Qudoviç vaxt qazanmaq üçün İranla sülh danişqalarına baş-
ladı. Sentyabrda Eçmədəzini tutan rus qoşunu İravanı mühəsirə-
yə alsa da, müvəffəqiyyət qazana bilmədi.

1808-ci ilin oktyabrında rus qoşunları Naxçıvanı tutmağa
nail oldular. Lakin çatın təbii şərait və ac qalmaq təhlükəsi on-
ları tezliklə Naxçıvanı tərk etmək və İravanın mühəsirəsini da-
yandırmaq məcburiyyətində qoydu. 1808, 1809, 1810 illərdə Abbas Mirzənin Gəncəni, Qarabağı tutmaq cəhdləri boşça çıxdı.

1811-ci ildə İran ordusu ingilis mütəxəssislərinin köməyi
ilə yenidən təşkil edildi. 1812-ci ildə Rusiyanın Fransa ilə mü-
haribə apardığı dövrə onun zəifləməsindən istifadə edən İran
ordusu Qarabağa hücum edərək Şahbulagı tutdu. Lakin P.S.Kotlyarevskinin dəstəsi onları Qarabağdan çəkilməyə mə-
bur etdi. Avqustda İran qoşunu Taliş xanlığını və Lənkəran qa-
lasını əla keçirdi. Oktyabrda P.S.Kotlyarevskinin dəstəsi Araz
çayı yaxınlığında Aslandüz adlanan yerdə qəfi hücumla Ab-
bas Mirzənin ordusunu darmadağın etdi; 1813-cü il yanvarın 1-
də Lənkəran qalası alındı. Bu mağlubiyyyətdən sonra İran hömu-
matı sülh bağlamaya məcbur oldu.

Həmin hadisələr zamanı Xankəndinin də tarixi ilə bağlı bir
sira tarixi məqamlar barədə məlumatlar verilir. Qarabağ xanlı-
ğını zorla Rusiya imperiyasına birləşdirən 1813-cü il Gülvüstan
müqavilasına qədər Xankəndi ancaq xan ailəsinin və ona yaxın
azsaylı əyanların yaşadıığı kiçik yaşayış məskəni idi. Əslində
kiçik yaşayış məskəni olan Xankəndi Qarabağlı İbrahimxəlil
xanın şəxsi malikanası olmuşdur. Kəndin abadlaşması və inki-
şafında İbrahimxəlil xanın oğlu Mehdiqulu xanın xidmətləri
böyük olmuşdur. İbrahim xana məxsus cins atlar və sağılan
heyvanlar Xankəndində saxlanılırdı. Qarabağ Rusiya tərəfindən

ilhaq edildikdən sonra İbrahimxəlil xan öz ailəsi ilə birlikdə Xankəndində yaşamalı olmuşdur. Cox təssüflər olsun ki, əldə heç bir əsas olmadan İbrahimxəlil xan Şuşa qalasındaki rus qərnizonunun rəisi Lisaneviç tərəfindən vəhşicəsinə qatla yeti-
rildi. Mehdiqulu xan (1807-1822) Xankəndini özü üçün yaşayış
məskəni seçsə də erməni generalı V.Mədətovun fitvəsi ilə
1822-ci ildə öz doğma yurdundan didərgin düşdü. Bundan son-
ra Xankəndidəki çar hökumət idarələri Mehdiqulu xanın arvadı
Pəricahan bayına verilmişdi.⁶

Gülvüstan müqavilasının (1813-cü il) görə İran Şimali Azər-
baycan xanlıqlarına, Şərqi Gürcüstana və Dağıstan'a olan iddia-
larından ol çəkdi. Bununla belə, müqaviləyə əsasən İravan, Naxçıvan və Cənubi Azərbaycan xanlıqları üzərində İranın ha-
kimiliyəti bərpə olundu. Tarixi Azərbaycan torpaqlarının ikiyə
bölünməsində on amansız addimlardan biri atılmış oldu.

1826-1828-ci illər müharibəsi. Gülvüstan müqavilasının imzalanmasına (1813-cü il) baxmayaraq, İran hökuməti Cənubi Qafqaza iddialarından ol çəkməmişdi. Əvvəllərdə olduğu kimi, İranı Rusiyaya qarşı müharibə yənə Ingiltərə təhrik etdi. B.Britaniya hökumətinin planlarına görə, Qafqaz İranın əlinə keçməli və Ingiltərənin nüfuz dairəsinə daxil edilməli idi. 1826-ci ilin iyulunda Abbas Mirzənin komandanlığı altında 60 minlik İran ordusu müharibə etmədən Arazı keçərək, Şimali Azərbaycana daxil oldu. Qarabağa doğru hərəkət edən əsas qüvvələr Şuşanı mühəsirəyə aldı. Mühəsirə 48 gün davam etsə də, Abbas Mirzə şəhəri tutma bilmədi. Şah qoşunlarının baş-qa dəstələri iyunda Lənkəranı, iyulda Salyani tutdu. 1826-ci ilin payızında Cənubi Qafqaza əlavə rus qoşunları göndərildi. Baş komandan dayıçıdırıldı (1816-ci ilin oktyabrından Baş ko-
mandan olan general A.P.Yermolov) general I.F.Paskeviçla əvəz edildi). Şuşanın mühəsirəsinin uzanması rus qoşunlarının Şamxor (Şəmkir) vuruşmasında şah qvardiyasını mağlub etməsi şərait yaratdı. Sentyabrda Gəncə yaxınlığında vuruşma-
da Abbas Mirzənin 35 minlik qoşunu 8 minlik rus qoşununa

mağlub oldu. Bundan sonra hərbi üstünlüyü ələ alan rus qoşunları 1827-ci il iyunun 26-da Naxçıvanı tutdular; iyulun 5-də Araz sahilində "Cavan bulağı!" yaxınlığında döyüldə Abbas Mirzənin qoşununu daha bir mağlubiyyətə uğradıb 2000 nəfər əsir, çoxlu qanımış və bayraq əla keçirdilər. Rus qoşunları qısa müddətli mühasirədən sonra İravan, Xoy, Mərənd, Urmiya, Ərdəbil, Təbriz şəhərlərini da tutdular. Beləliklə, ikinci Rusiya-İran müharibəsi İranın tam mağlubiyyəti ilə başa çatdı. Türk-mənqay mülqəviləsinə (1828-ci il) əsasən, Qarabağ xanlığı Rusiya birləşdirildi.

Rusiya-İran müharibələri Cənubi Qafqaz və Dağıstanı sonu görünməyən feodal çəkişmələrindən xilas etmə də, onları çar Rusiyasının ucqar müstəmləkəsinə çevirdi, Azərbaycanın ikiyə bölünməsini qəti olaraq rəsmiləşdirdi.

Azərbaycanın Qarabağ bölgəsi Rusiya imperiyası tərkibində

Rusyanın Cənubi Qafqazda apardığı işgalçılıq siyasetinin nəticəsi olaraq Kartli Kaxetiya çarlığını Borçalı Qazax və Şamşadıl sultanlığını, Car-Balakəni, Gəncə xanlığını işgal etdi. Belə vəziyyətdə İran hökuməti Rusiymanın irəliləməsinin fakt olduğunu dərk edərək Sisianova rus ordusunu Azərbaycandan çıxarıması üçün ultimatum verdi. Bu proses ultimatumun etirazla qarşılanması və bundan sonra İran hökumətinin Rusiyaya müharibə etməsi ilə nəticələndi. İran ordusunun Azərbaycan xanlıqlarına hücumu başlandı (1904-cü il). Bərabər olmayan qüvvələr nisbatında başlanan ilk döyüsdə rus ordusu itki verərək döyüşü dayandırdı. Sisianovun İravan xanlığının doğru hərəkat edərək İravan qalasını mühasirəyə əsas da onu tutu bilmədi, xeyli itki verərək geri çəkildi. Belə bir vəziyyətdə Sisianov siyasi manevretməyə əl atdı. Öz qanıçanlılığı ilə tanınan Sisianov məhrəban bir tərzdə müraciət edərək İbrahimxəlil xanın mövqeyini dəqiqləşdirmək fikrinə düşdü. İbrahimxəlil xan və

onun baş vəziri Molla Pənah Vəqifin İrəndən förmli olaraq Rusiya meylli olması Sisianovun xarici siyaset planına uyğun galıldı. Sisianova məlum olan bu siyasetlə - xanlıqlar arasında narazılıqlardan istifadə edərək manevr etməyin nəticəsinə Şəmsədil hökümətləri və digərlərinin timsalında görmüşdü. İbrahimxəlil xanın daha hansı səbəblərdən Sisianovun müraciətinə müsbət cavab verməsini müxtəlif argumentlərlə izah ediləlməsini də nəzərəalsaq demək olar ki, Sisianovun hiyələri və həmin dövrə Azərbaycan torpaqlarında ümumdüvlət mövqeyindən çıxış etməməyin, mənəmənəmliyin və daha dəqiq desək vətən, xalq mənəfiyindən deyil şəxsi manafədən çıxış etməsi və xəxsi münasibələrə üstünlük verilməsinin nəticəsində Azərbaycan böyük bələlərə düber oldu. Gəncə xanlığına diyan tutuldu, Qarabağ xanlığı itat etməyə məcbur edildi. 1805-ci ilə Qarabağ xanı ilə Rus imperatoru arasında bağlanan «Kürəkçay» traktatı imzalandı.⁷ Traktat Rusyanın Qafqaz qoşunlarının baş komandanı Sisianov imzalamışdır.

Sisianov 1804-cü ilin yanvarında Gəncənin işğalindan Kürəkçay mülqəviləsinin imzalanmasına dək olan dövrə Qarabağ xanlığını Rusyanın himayəsinə keçmək üçün diplomatik tədbirlər görməyə başlayır. Bu tədbirlərin müqavilə bağlanması ilə başa çatmasında onun əsas müddəələri da müəyyən rol oynadı. Traktat və ya müqavilə adlandırılmasına baxmayaq mahiyətə təslimcilik akti olan bu sənəd Qarabağın faciliyi taleyinin başlangıcını qoydu. Belə ki, iki yüz ildən artıq bir müddədə müştəqil Azərbaycan dövlətinin qurulmasına imkan verilmədi. 11 maddədən ibarət «Andlı öhdəlik» adlanan bu traktat ilə Qarabağ xanlığı Rusiya himayəsinə qəbul edildi.

Rusiya ilə Azərbaycanın münasibətlərinə dair mühüm sənədlərdən biri sayılan bu traktat təkcə Qarabağın deyil bütünlükdə Azərbaycanın taleyində mühüm rol oynadı. Qarabağın özüne gəldikdə isə bu traktatın şartlarına görə Qarabağ xanlığı Rus imperiyasının vassali olur, Rusiya çarına görə digər xarici dövlətlərlə münasibət saxlamaq hüququndan məhrum olur, çar

xəzinəsinə hər il 8 min çervon bac vermayı öhdəsinə götürürdü. Bundan əlavə Şuşa qalasında və xanlığın orzisində Rusiya qoşunun yerləşdirilməli barədə də razılıq verildi. Bunlarla yaxşı çar qoşunları general-leytenantı rütbəsi verilmiş İbrahimxəlil xan birbaşa çar baş komandanına tabe idi. Eyni zamanda Rusiya hökuməti də xanın və onun varislərinin daxili idarəetmə hüquqlarını toxunmayaçığını öhdəsinə götürürdü.

Kürəkçay traktatı 17 ildən sonra, yəni 1822-ci ildən sonra Qarabağ xanlığının Çar hökuməti tərəfindən ləğv edilməsi ilə rəsmi qüvvəsinə itirmiş oldu.

Kürəkçay traktati tarixşünaslıqla həmişə obyektiv işıqlanırmamışdır. Bu problemin lazımi şəkildə tədqiq edilməməsi uydurma erməni «tədqiqatlarının» yaranmasına səbəb olmuşdur. Onlar Rusiyanın Qarabağ xanı ilə bağlılığı bu traktatın bağlanmasında məliklərin rolunu şüssərlərə gəya hansısa böyük qüvvəyə malik olan «erməni məlikliklərinin» traktatın imzalanmasında rolundan və iştirakından baha edirlər. Əvvəla bu məlikliklər erməni deyil albən məliklikləri idi, həmçinin məlikliklərin traktatın bağlanmasında iştirak etmələri heç bir rəsmi sənəd və faktla təsdiq edilmir. İkincisi bu traktatın bərə sənəd tədqiqatçılar tərəfindən verilmiş şəhərlərdə Qarabağ xanının könüllülük əsasında rəsmiləşdirilməsi kimi qeyd edilirdi. Bu vəziyyətdən irəli gələn hərbi-siyasi şəraitin yaratdığı vəziyyət nəticəsində bəs bir traktatın imzalanmasının məcburiyyəti qarşısında meydana çıxdığı məlum olmuşdur.

Gəncənin işgalinə qədər və həttə rus ordusunun İrəvan xanlığına hücumu ərzəsində İbrahimxəlil xana rəğbatla, məhrimliqliq müraciət edən Sisianovun sonrakı hörsəkatlarının uyğun gəlməməsi Rusiya dövlətinin əyalət siyasetinin davamını və buna xidmət edən Sisianovun hiyləgər xarakteri idi. İbrahimxəlil xan Rusiyanın əbədi müttəfiqi kimi qələmə verərək onu inandırması və Cavad xanla mütləqətlərindəki ziddiyyətlərin kəskinlaşdırılması sonda Gəncə xanlığının da, Qarabağ xanlığının da

tarixi taleyinin acı sonluqla nəticələnməsinə gətirib çıxardı. Gəncənin işgal etdikdən sonra Sisianov İbrahimxəlil xanı Rusiyaya qarşı xayanətdə günahlandırmıqla yanaşı həttə Gəncə xanına qarşı cinayatlarda və xayanətdə də günahlandırdı. Beləliklə, Sisianovun hansi yolla olur olsun qələbəsi nəinki, Qarabağın taleyini həll etdi, həttə tarixin də saxdalasdırılmasına səbəb oldu.

Vaxtında düzgün siyasi mövqə tutaraq şumumi düşmənə qarşı birgə mübarizə aparmalı olan bir xalq düşmən qüvvələrin onların arasında nüfaz salmağa, möglüb etməyə və ərazilərin işgal etməyə nail ola bildi. İbrahimxəlil xan şumumi və vəziyyəti və Qarabağ xanlığının hərbi nöqtəyi nəzardan artıq Rus ordusunun qarşısında davam götürə biləmeyeçiyini başa düşərək bu traktatı imzalamağa məcbur olmuşdu.

Sovet dövrü tarixçiləri bunu könüllü birləşmə, bəzi hallarda Rusiyanın fəthi, qələbəsi, qəhrəmanlıq səhnəsi adlandırdırlar. P.Q.Bukov yazarı ki, «bu qəhrəman qələbə polkovnik Karyagin, mayor Kotiyarovski və knyaz Sisianovun adı ilə bağlıdır»⁸.

İbrahimxəlil xanın sonrakı taleyi göstərir ki, heç bir müqavila, heç bir anlı öhdəlik onu düşmənin pəncəsindən xilas etmadı. 1805-ci il iyul ayının 2-də İbrahimxəlil xan ailəsi ilə birlikdə rus zabiti Lisanoviç tərəfindən qatla yetirildi. Qarabağ salnamalarında İbrahimxəlil xanın öldürüləşsininin səbəblərindən biri kimi əvvəlcədən - 1805-ci ildə Peterburqda hazırlanmış plana əsasən öldürülməsi kimi, digəri isə ermənilərin xanın gəya ruslara xayanəti ilə bağlı uydurması nəticəsində baş verdiyi bildirilir. M.C.Qarabağı yazar ki, «1806-ci ilin yazında Qızılıbaş qoşunu (çar mirzası Cavanşir Qarabağı) qızılıbaş deyərən İran qoşununu nəzərdə tutur) Qarabağ torpağında yenidən hücumla keçməyə başladı. Onların qarşısını almaq üçün Qarabağda mayor Lisanoviçin leger dəstəsindən başqa qoşun olmadığından və məhsul vaxtı galib çatıldıqdan İbrahim xan Qarabağ elləri ayaq altında qalmaması deyə qızılıbaşlarla xoşluqla rəftar etməyə başladı. Ermənilər bunu mayor Lisanoviç xayanət kimi başa salırdılar. Buna görə də İbrahimxəlil xan qatla yetirildi»⁹.

Ibrahimxəlil xanı öldürdükdən sonra mayor Lisanoviçin harbi rütbəsinin artırılması göstərir ki, burada hər iki amil əsas götürülsə bilsə.

Qarabağ xanının tarixi taleyinə bax ki, bir tərəf - İran onu ruslara xidmətinə görə «hiyyələr, xəyanətkar» adlandırırsa, digəri - Rusiya onu bu xidmətlərinə görə «cəzalandırır», qatla yetirir. Buradan İran və Rusiyanın müstəmləkəçilik siyasetinin iç üzü görünür.

10 sentyabr 1806-cı ildə I Aleksandrın fərmanı ilə Mehdiqulu ağa Qarabağın yeni hakimi təyin edildi. Imperatorun fərmanında bunula əlaqədər qeyd edilirdi: «Biz, imperator I Aleksandr bayan edirik: bütün yüksək tüləmalar, hörmətli başçılar, əyyanlar, bəylər, sərkərdələr, kənd ağsaqqalları, kəndxudalar və bütün Qarabağ vilayətinin sakinləri bilirlər ki, keçən il rəhmətlik İbrahim xan bizim çar nümayəndəsi general knyaz Sisiyanovla birlikdə «Andlı öhdəlik» imzaladılar və general indi onu imperator sarayına götirdi.

General-mayor Mehdiqulu ağıya Qarabağda «bütün əhalisi yə tabe olması, onun əmərlərini yerinə yetirməsi, xəhin hakimiyətinə və səlahiyyətinə aid olan bütün imtiyazlardan istifadə etmək hüququ verildi».¹⁰

XIX əsrda Azərbaycan əhalisinin vəziyyəti belə idi ki, nəinki Qarabağ, həmçinin İravan və Naxçıvan xanlığında əsas yeri Azərbaycan əhalisi tutardı. Türk soyyahı Evliya Çələbi bu barədə qeyd edir ki, həلا XVII əsrda İrəvanda 2500 ev, 10 000-12 000 əhali var idi. Azərbaycan əhalisi bunun yarısını təşkil edirdi¹¹. XVIII əsr müəllifləri Momiye və A.Q.Ohanesyan XVIII əsrin birinci rübünləndə məlumatda qeyd edir ki: «ermənilər İravan şəhərinin əhalisini dördüncü hissəsini, azərbaycanlılar isə oxunuñ təşkil edir»¹².

Qarabağın Rusiya ilə Kürəkçay traktatı ərafəsində Qarabağdakı rus qoşunları dəstəsinin rəisi Kotliyarevski baş komandanın raportunda qeyd edirdi ki: «1805-ci ildə Qarabağın Rusiyaya daxil olması mənim sorğuma görə 1808-ci ildə düzəldil-

miş cədvəl üzrə 10 000 ailə sayılmışdır., - 7474».¹³

Qeyd etmək lazımdır ki, həmin illərdə müharibə zamanı çoxlu miqdarda Azərbaycan əhalisi məhv oldu. 1811-ci il 19 iyulda Rusiya xarici işlər naziri O.P.Kozodavlevə təqdim olunan digər bir sənəddə bu məsələ barədə göstərilirdi: «Qarabağ vilayətində əhali 12 000 ailə qeydə alınmışdır ki, bunların da 2500-ü erməni ələsidiir (hansı ki, bu erməni adlandırılanlar albanlardır - qeyd müəlliflərindir), yerdə qalanları möhəmmədi dinli tatarlardır»¹⁴. F.O.Paluççi (Gürcüstandakı rus ordusunun baş komandanı - qeyd müəlliflərindir) imperator I Aleksandra yazdığu 27 mart 1812-ci il rapportunda Qarabağda müsəlman əhalisinin çoxluğunu göstərməşdir¹⁵.

Qeyd etmək lazımdır ki, 1804-1813-cü il Rusiya-İran müharibəsindən 10 000 atlı, 12 000-ə yaxın piyada azərbaycanlı döyüşçü iştirak etmişdir. Rusiya-Türkiyə müharibəsində 1806-1812-ci illərdə 3700 nofər atlı dəstə azərbaycanlı iştirak etmişdir.

1804-1813-cü illər Rusiya-İran müharibəsində çarizmın qələbəsi və 1813-cü il 12 oktyabr Gülüstan müqaviləsi, Naxçıvan və İravan xanlıqları istisna olmaqla Şimali Azərbaycanın işğalı, burada müstəmləkə idarə sisteminin bərqrar edilməsi Qarabağ, Şəki və Şirvan xanlıqları ilə bağlanmış müqavilələrin həyatiliyini zərbə altında qoydu. Qafqazdakı rus qoşunlarının baş komandanı A.P.Yermolovun dövründə (1816-1827) adı çəkilən xanlıqların lağrı reallaşdırılmasına başlandı. 1819-cu ildə Şəki, 1820-ci ildə Şirvan, 1822-ci ildə isə Qarabağ xanlığı lağrı edildi.¹⁶

Qarabağ xanlığı ilə Rusiya arasında bağlanan «Kürəkçay» (1805-ci il), Rusiya ilə İran arasında bağlanan Gülüstan (1813-cü il) və Türkmençay (1828-ci il) müqaviləsindən sonra Qarabağda erməniləşdirme prosesi üçün şərait yaradıldı. Rusiya dövləti Qarabağa ermənilərin köçürülməsinə hər vasitə ilə səy göstərir, hər cür şərait yaradırı.

Mənbə məlumatlarına görə Qarabağın erməniləşdirilməsində rusların maraqları ilə farsların və ingilislərin maraqları üstünlüdü düştürdü. Həmin dövrdə aparılan siyasetdə təkcə harbi qüvvə-

velərdən deyil eyni zamanda diplomatiyanın gücündən, habelə maddi və mənəvi dəstəklərdən geniş istifadə edilirdi. Peterburqdan Olenin tərəfindən tədqiqatçı adı altında İrana göndərilmiş ingilis rəssamı Robert Ker Porterin bu yönündə fəaliyyəti haqqında məlumatlar bunları təsdiq edir.

Mirzə Adığözəl bəy öz əsərində rus ordusunda xidmət edən bəzi bəylərin Rusiya ordusuna xəyanət etməsi faktlarını qeyd edir, həm də rus qoşunlarının düber olduqları böyük müvəffəqiyyətsizlik və məglubiyətləri bu faktlarla əlaqələndirir. 1826-ci ilin yayında İran qoşunlarının böyük qüvvələri Qarabağga soxulduğdan sonra, Gorusdan Şuşaya gedən 42-ci yeger alayının üç rotasının taleyi buna misaldır. Mirzə Adığözəl bəyə görə bu dəstə kapitanı Hacı Ağalar bəyin xəyanəti nəticəsində məhv edilmişdi. O, Abbas Mirzənin tərafına keçmiş bəylərlə və kürd dəstəsi ilə birlikdə geri çəkilən rotaları təqib etmək və qırmaq işində İran qoşunlarına kömək etmişdi.

Bundan sonra Qarabağda siyasi, iqtisadi və mənəvi cəhat-dən müstəmləkəçilik siyaseti gücləndi. İran və Türkiyədən köçürülmüş erməni əhalisinin Qarabağın boşalmış kəndlərində yerləşdirilməsi və sonralar tədricən yerli azərbaycanlı əhalisinin sixişdirilib çıxarılması, etnik tarazlığın pozulması hesabına Qarabağın azərbaycansızlaşdırma siyaseti yeridildi ki, bu barədə yazılı mənbələrdə kifayət qədər məlumat verilir. Alban xristian kilsəsinin lağv edilib erməni qırıqorian kilsəsinə tabe edilməsi də etnik sixişdirme prosesinin davamı idi.

Ümumiyyətlə, 1805-ci il Kürəkçay müqaviləsi ilə Qarabağ xanlığı faktik olaraq Rusiyaya ilhaq edildikdən sonra, Xan hakimiyyətinin hələ 17 il də saxlanması müəyyən strateji məqsəd daşıyırıldı. 1806-ci ildə İbrahimxəlil xan Cavanşirin qatlı Rusyanın heç bir hüquqa məhəl qoymadığını nümayiş etdirirdi. Belə bir şəraitdə İbrahimxəlil xanın xanlıq keçən oğlu Mehdiqulu xanın hakimiyyəti (1806-1822) möhkəm deyildi. Çar hökuməti işgal rejimini gücləndirir, xanlığın ərazisində möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi möv-

qelərini zəiflətməyə, əksinə özünü arxa sandığı qırıqorianlaşmış və erməniləşmiş albanları – həm də alban deyil erməni adı altında üstün mövqeyə çıxarmağa çalışırı. Xanlıq lağv edildikdən sonra Şimali Azərbaycanın digər yerlərində olduğu kimi, burada da komendant idarə üsulu yaradılmış, o, Hərbi-Müsəlman dairəsinin (mərkəz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrdə Rusiya qoşunlarının işgalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829) Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı. Çar hökuməti 1830-cu il fışyanlarının təsiri nəticəsində Cənubi Qafqazda 1840-ci il 10 aprel inzibati-hərbi islahatı keçirdi. Bu islahata görə Qarabağ əyaləti Şuşa qəzasına çevrilmiş və Kaspi vilayətinə (mərkəz Şamaxı) tabe edilmişdi. Bununla da Qarabağ anlayışının siyasi mənası itmiş, yalnız coğrafi anlayış kimi qalmışdı.¹⁷

1846-ci il inzibati ərazi bölgüsü zamanı Şuşa qəzası yeni yaradılmış Şamaxı quberniyasına (1859-cu ildə Bakı) tabe edildi. 1867-ci ildə Yelizavetpol quberniyası yaradıldığıda Şuşa qəzası onun tərkibinə verilir və ərazisi bölnürək burada daha üç qaza - Zəngəzur, Cavanşir və Cəbrayıllı qazaları da təşkil olunur. Bununla Şuşa qəzası da vahid inzibati-siyasi idarəsinə tittir. Belə bir inzibati ərazi bölgüsü xüsusü məqsədlə həyata keçirilmişdi. Bu islahatlar ermənilərin idarə sistemində daha geniş təmsil edilməsinə hərtərəfli imkanlar açdı.¹⁸

Rusiymanın Qarabağı işgal etməsi bütün bölgələrdə olduğu kimi, Xankəndinin də taleyinə ciddi təsir edir. Əvvəlkı həyat tarzı daşıyılır, Azərbaycan cəmiyyəti üçün ənənəvi olan sülalələr bölgüsü qadağan edilir, hər şey imperiyanın maraqlarına tabe etdirilir. Eyni zamanda keçmiş xanlıq ərazisində tez-tez baş verən üşyanların qarşısını almaq üçün bütün ərazi boyu hərbi hissələr yerləşdirilməyə başlayarkən onların biri də Xankəndində yerləşdirilir.

1847-ci ildə Xankəndində rusların Sunca polku yerləşdirilmiş və ona görə də burada kazarmalar, xəstəxana, səhra kilsəsi,

inzibati binaların tıkintisine başlanmıştır. Bundan sonra Zəngazurdan erməni ailələri çar hökuməti məmurlarının köməyi ilə Xankəndinə köçürülrək orada maskunlaşmışdır. 1898-ci ildən sonra çar hökuməti Xankəndini hərbi qərargaha çevirmiştir.¹⁹

Xankəndi hərbi hissə üçün çox əlverişli idi. Bu, bir tarafından çara tabe olmaq istəməyən Şuşanı və ətrafdakı xeyli Azərbaycan məskənlərini nəzarətə saxlamaq, digər tarafından, Xankəndiyə İrandan köçürürlən və rus hərbi bazalarında onlara qulluq edəcək erməni ailələrinə yerləşdirmək planını həyata keçirmək baxımından ruslar üçün əlverişli idi.

Çar məmurlarına, digər bölgələrdə olmasa da, Xankəndində etnik balansı müəyyən qədər pozmaq mümkün oldu. 1813-ci ildə Xankəndində heç bir erməni və rus ailəsi yaşamadığı halda, artıq 1847-ci ildə orada 80 erməni, 52 rus ailəsinin yaşadığı ev və erməni kilsəsi olduğu bildirilir.

Rusiya işgalindən dərhal sonra orada çar ordusunun Qafqaz səvəri diviziyasının qorargahı və kazarmaları yerləşdirildi. Ermənilər və rus zabitləri yaşayış məskənini "stab" adlandırsalar da, 1847-ci il çar Rusiyası xəritələrinə qəsəbə rəsmi şəkildə Xankəndi adı ilə düşür.

Çar işgalindən sonra böyükən Xankəndi şəhərinə bir qayda olaraq İrandan köçürürlən ermənilər yerləşdirilir, etibar qazandıqlarına görə çar ordusunun hərbi hissələrində və dövlət idarələrində işlə təmin edilirdilər. 1900-cü ildə Xankəndində artıq 3 min əhali yaşayır, hətta ikisiñili məktəb də fəliyyət göstərirdi. Şəhərdə 1-ci "Sujeno-Vladiqafqaz Tersk" kazak qoşun postu yerləşdirilir.

Qarabağda çar ordusuna zabit və aşğərlərin cəlb edilməsi, məaflər

Qarabağ xanlığında seçkin zümrələrdən biri də məaflər idi. Məaf - ərəbcə vergidən azad olunmuş anlamındadır. Məaf termininin türkəcə sinonimi tarxandır. Qarabağ xanlığında məaf adı daha çox işlək idi. Hərbi qulluqda və ya mülkü xidmətə

göstərdikləri müəyyən sayıda görə adı şaxslər xanlardan təxanlıq torpaq, mülk, soyurqal alırlılar. Onlar xan fərmanı, taliqası ilə hər cür mükəlləfiyyətlərdən azad olunurdular. Vergidən azad şaxslər məaflər deyirdilər.

Bir arxiv sənədində deyilir: «məaflər vəzifəsi ondan ibarətdir ki, xanların hökmü ilə düşmənə qarşı hücumu gəndərilir, yerli rəislərin göstərişlərini yerinə yetirir, gözətçilərə başçılıq edir, ancaq xəzinəyə vergi vermirdilər». ²⁰

I.P.Petruşevskinin xidmətlərindən biri də odur ki, o kəndli təbəqələrindən səhəbət aşkarın məafləri və nökarların də adları-nı çəkir və onlar barəsində sözlərini də məhz "feodal-asılı kəndlilərin vəziyyəti" fəsliyində deyil. Bunu qeyd etməkdə məqsədimiz budur ki, bəzi tədqiqatlarda məaflər, hətta nökarlar də imtiyazlı silkə daxil edilir. Halbuki, I.P.Petruşevskinin qeyd etdiyi kimi, onlar də kəndli sinifinin tərkibinə daxil idilər, onları raiyyətlərdən farqlanırdı, feodal qarşısında müəyyən xidmətlərinə görə imtiyazlı raiyyətlər olmaları idi.

Məaflıq həm bir şəxsə, həm də bütövlükda bir obaya, hətta elə də aid edilirdi. Xanlıq dönməndə Cavanşir, Otuziki və başqa əllərin sıratı eldəşləri də məaf sayılardılar. Ona görə ki, onlar savaş zamanı canları, qanları ilə borclarını ödəyirdilər. Bu barədə Qarabağın iki xanım vəziri, görkəmlü hüquqçu olmuş Mirzə Camal bay Cavanşir yazır: «Qarabağın bütün əlləri adla-nı dəftər və siyahida yazılmış atlı qoşundan ibarət idi... Qarabağ əllərindən tövü pulu və mahsuldan malcahət alınmazdı»²¹.

Qarabağ əyalətində olan məaflərin çoxunun xan fərmanları yox idi və bu ünvani yalnız ona görə daşıyırıldılar ki, onların bəziləri xanın yanında nökrə idi, digərləri isə ona görə məaf qalmışdılar ki, əvvəller belə adlanırdılar və Qarabağ xanlığı birləşdiriləndən sonra onlara vergi təyin olmamışdı. «Buna baxmayaraq onların hamısı mənsub olduqları icmalar tərəfindən tanınırdılar»²².

Qarabağ əyalətində məaflər əsasən tacili sənədlərin çatdırılmasında da dustaqlar füzöründə nəzarət üçün istifadə olunur-

dular, amma bu işleri yalnız onlar teklikdə deyil, başqa sakın-lerin birlikdə görürdülər. Taliş əyalatında məaflər növbə ilə sərhəd gözətçisi qullugunu çəkirdilər. Məaflərin polis və sərhəd gözətçiliyinə və mühafizə dəstəsində işlədilməsi mahal naiblərindən asılı idi.

Ruslar Qarabağda möhkəmləndən sonra xanlığın qayda-qanunları ləğv edib, öz qanunlarını qoymalar. Qarabağ əlləri məaflərdən salındı. Onlar da başqları kimi vergi ödəməyə başladılar. Lakin ayrı-ayrı adamların məafləq hüququ saxlandı. Onlar xan tərəfindən verilmiş məafləq təliqələrini qazı tərəfin-dən təsdiq etdirib vergi idarələrinə təqdim etdiłər.

Mehdiqulu xanın hakimiyəti dönməndə Şuşa şəhərində ya-sayan məaflər: Rüstəm Fətəli oğlu (1791-1852), Babakızi Həzər-qulu oğlu (1792-?), Məşadi Ağə Məmmədqulu Səfi oğlu (1792-?), Kərbələyi Yusif Kərbələyi Paşa oğlu (1792-?), Ağakışi ağa Atakışi ağa oğlu Keşətzli (1793-?), İskəndər İskəndər oğlu (1794-?), Məmmədqasim Hüseyn oğlu (1799-1858) və başqları.

Çar ordusuna məaflərdən da, nökrələrdən da Şimali Azərbaycan xanlıqlarının Rusiyaya birləşdirilməsindən sonra hərbi məqsədlər üçün istifadə olunurdu. Buna görə də tasadüfi deyildir ki, xüsusən 1826-1829-cu ular Rus-İran və Rus-Türk mü-haribələrinən sonra, hərbi-müsəlman alaylarından Nizami or-duda istifadə edilmiş fikirləri söylənilmişdi. Buna xüsusən Qafqazda baş komandan general Paskeviç fikir vermİŞ və 1830-cu ildə müsəlman əyalətlərinin dairə rəisi polkovnik Mikloşevskiye göstəriş vermişdi ki, "aydınlaşdırın ki, fəvqələdə halda üç əyalətdə (Şəki, Qarabağ və Şamaxı nəzərdə tutulur-mülləllişlər) hanı miqdarda milis toplana bilər"²³.

Miklaşevskinin cavabından aydın olur ki, xanlıqlar dövründə Qarabağ xanı 5000-a qədər, Şirvan və Şəki isə 3000-a qədər döyüşü çıxara bilərdi. O hesab edirdi ki, "hal-hazırda buna bənzər ola bilməz, əvvəllər qonşu vilayətləri qarət hesabına ya-sayan məaflər kasıblaşmış, müharibəyə öz hesabına töchiz ola biləməzlər, amma başqa sakınlər arasında müharibəyə o adam

gedər ki, bir şey əldə etməyə ümidi bağlaşın. Məaflərin yaridan azını təşkil etdiyi Şirvan əyalətindən olan 350 atının təchiz olunması əhaliyi 15 min manat gümüş pula başa golm知道自己。在什里凡省的350匹马中，每匹马的价值是15万马纳特，即150000银卢布。这表明在19世纪中期，一匹马的价值相当高，大约相当于一个普通家庭的财产。马夫们从这些马中获益，但同时也需要支付高昂的税金。马夫们在马匹的运输和管理上扮演了重要角色，因此他们的收入可能相对较高。然而，这也反映了当时社会财富分配的不平等。

General Paskeviç bu fikirləri ilə tanış olmayan onu əvəz etmiş baron Rozen məaflərdən ham polis, ham da hərbi xidmətdə istifadə edilməsində müsbət yanmışdı. Daxili polis xidmətinin məaflər rəsiyyətlərə və başqa vergilərdən azad edilmiş kəndlilərlə yanaşı çəkirdilər. Varşavaya göndərilmək üçün təşkil edilmiş suvari-müsəlman alayına atlıların yaridan coxunu yena də kəndlilərdən yığmağa məcbur oldular. Belə ki, "hər atlın təchiz edilməsi-ya məaf, ya rəsiyyət-əhaliyə 200-dən 400 manata qədər başa gəlirdi. Hərbi ehtiyaclar üçün az miqdarda milis yığılanda məaflər milisionerlərin yaridan azını təşkil edir və hamçinin nisbatan pis silahlanırlar. Taliş əyalətində Rus hakimiyəti dövründə və məaflər İranda qarşılıqla maşğıl olmuş və buna görə də öz vəzifətlərinən razı idilər, amma süvarı müsəlman alayına bir atlı da verməyə razı deyildilər, onları buna məcbur etmək cəhdini götürləndə isə hərəsi bir tərəfə qəcmiş və İrana keçməklə həddənləmişlər"²⁴.

Bütün bu və bir sıra başqa səbəblər üzündən baron Rozen "başqa sakınların vəzifələrini artırılaşdırmaqla bütün vergilər-dən azad olan məaf silikini" də, 1807-ci il 9 iyun qanunu ilə Gür-cilstanda, 1823-cü il dekabr qanunu ilə İmereti və tatar distansiyalarında olduğu kimi ləğv etmək istədi.

1835-ci ildə Baron Rozen Şirvan əyalətində məaflərlə vergi qoymaq cəhdini göstərdi, lakin bu cəhd baş tutmadı. "Bu Paskeviçin əks fikirləri ilə tanış olan çarın narazılığına" və həmçinin Şirvan əhalisi arasında bəzi höycənlərlərə səbəb olmuşdu. Bunun

nəticəsində baron Rozen öz göstərişlərini dəyişmiş və çara gərülən tədbirlər barədə tam izahat verərək, maafların tədricən lağv etmək icazəsini istəmişdi. Rozenin maktubu general Paskeviçə verilmiş və o bildirmişdi ki, "hərbi vərdişləri və silahları atadan oğula keçən və əsasən heç bir zəhmətsiz nizami süvari alaylara təşkil edilə bilən silki lağv etmək sahvdır. Nəticədə nəinki maafları, hamçinin Şəmsədil və Qazax distansiyalarının və Yelizavetpol mahalının tərxanalarını, Quba əyalətinin nam-nauzularını nəzərdə tutan bu qərar onları əvvəlki vəziyyətdə saxlayıb sərhəd, polis və poçt qulluqlarında istifadə etmək, yalnız onlardan süvari müsəlman alayı yaratmaq barəsində Paskeviçin rəyi çarın xüsusi fikirləri ilə birləş baron Rozena göndərilmişdi. Baron Rozen yerlərdə maaflar barədə tam məlumat yığmağa məcbur olmuşdu. O, maaflar arasında Şirvan əyalətinin Səlyan sahəsinin müdafiəsi üçün mühafizə nökrərləri adlanan xüsusi qrupunu ayırmışdı. Belə bir dəstə hələ çıxdan İran ilə sərhədlərdə saxlanırdı. Onların vəzifəsi mahalların əhalisini İran quldurlarından, əsasən qış aylarında Muğan düzənlərinə gələn şahsevənlərdən qorumaq idi. Bu nökrərlərin ailələri əhalinin özü tərəfindən vergilərdən azad olunur və onlarının vergilərini öz üzərlərinə götürürdülər.

Baron Rozen yerdə qalan bütün maafları işa heç bir xüsusi zərəri olmadan lağv etməyi nəzərdə tuturdu. O, qalan maaflara öz hesabına silahlılaşmaqla suvari-müsəlman alaylarına gəlməyə vədar etməyi, xiidmətdən boyun qaçıranları işa heç bir bərəət qazandırılmadan məaf silkindən çıxarırlaraq, başqa rəsiyyətlərlə bərabər bütün vergiləri ödəməyə məcbur etməyi təklif etdi.

Bu layihə baron Rozenin çıxarılmasından sonra, 1839-cu ilin avqustində yeni təyin olunmuş baş komandan Qolovin tərəfindən boyanılmışdı, o da ümumiyətlə məaf silkinin lağv edilməsi haqqında baron Rozenin təklifləri ilə razılışaraq onun bəzi mülahizələrini hətta inkişaf etdirmişdi.

Amma bu dəfə da general Paskeviçin rəyi üstün gəldi və 1840-cı ildə çar maafların əvvəlki hüquqlarını lağv etməmək,

"Şəraitdən və vaxtdan asılı olaraq onlardan qeyri-nizami süvari dəstəsinin yiğilması nəzərdə tutulmasını" əmr etdi.

1844-cü ildə çar hökuməti Kaspi vilayətinin maaflarından daimi milis dəstəsinin təşkil edilməsi məsələsini yenidən irəli stitmişdə. Bu barədə Kaspi vilayətinin rəisi general Ivanov cavab vermişdi ki, hal-hazırda maaflardan 2000 suvarıdan ibarət daimi milis dəstəsi yaratmaq sərfli olar. Onlar di hərbi qulluqdan başqa bütün başqa mülkəlləfiyyətlərdən azad olmaqla, xəzinəyə və əhaliyə heç bir zarar vermədən istanilan vaxt əməliyyatda olan dəstələr qoşula bilərdilər. Buna cavab olaraq çar vaxtı itirmədən hər qazada daimi milis dəstələrinin yaradılmasına başlamaq haqqında sərəncam vermişdi. Amma baş rəis Neydqart maaflar haqqında olan bütün məlumatlarla Kaspi vilayətinin rəisinin cavabını tutuşduraraq əlavə məlumat almadan çarın sərəncamını yerinə yetirməyə cürət və bu məqsədə özü Kaspi vilayətinə getdi. Toplanan məlumatlar onu qane etmədi. Şirvan, Şəki, Talyış və Qarabağ əyalətlərində cəmi 8886 nəfər hər iki cinsdən məaf var idi ki, onların da içində 18-dən 60 yaşına qədər cəmi 2400 kişi, o cümlədən 897 talyış məafi var idi. "Bəla ki, maaflar öz hesabına daimi qulluq apara bilməzdilər və silah tutu bilən bu qədər məaf üç və ya on aşağısı iki növbəyə bölmək lazımdı. Sonradan malum olmuşdu ki, son illər orzında yalnız Şirvan maaflarının az bir qismi uzun çəkməyək ekspedisiyalarda iştirak edən vaxt 110 nəfəri qaçmış. Talyış əyalətində balaca milis dəstəsi yiğməq sərəncamına işa əyalət rəisi cavab vermişdi ki, bunu etmək heç cür mümkün deyildir.. hal-hazırda maafların lağv edilməsi heç yerda gəzəçarın həyacan doğurmayaq.

Maaflar haqqında məsələ bu vəziyyətdə həlli olunmaq üçün Voronsovun ixtiyarına verildi, baron Rozenin layihəsinin qəbul olunmasına tərəfdar çıxdı. 1847-ci il dekabrın 22-də "Zaqafqaziya vilayətinin məaf silki haqqında "əlahəzər təlimatı" qəbul edildi. Bu təlimata görə heç bir yoxlama keçirmədən özlərinin məaf adlandıranların hamısını siyahıya almaq, sonra onlara iki şərtdən birini seçməyi təklif etmək: ya raiyyətiyə keçsinlər, ya

da aşağıdaki şartlarda məafliqda qalsınlar: hər sahənin məafları ilə sahə rəisi tərəfindən sərhəd qaravulunun çəkilməsində, mühafizə dəstəsinin gücləndirilməsində, tacili əmirlərin çatdırılmasında əsirlərin, poçtun və gələnlərin müşayət ediləsində, sahələrdə və sahə idarələrində kuryer vəzifəsində və s. istifadə edilsin. Oğru və quldurların tutulması üçün çağırılarda onlar dərhal qulluq gəlməlidirlər. Düşmənə qarşı milis tələb edildikdə məafələr 200-dən 600-ə qədər atlı verməlidirlər. bütün qulluqların yerişin yetirilməsinə məaflər ƏZ atları, paltar və silahları ilə gəlməlidirlər. Bütün qulluqlar üçün məaflər ayda 2 man. maaş, ət payı və yemək alırlırlar: düşmən və ya quldur tərəfindən öldürülən at üçün xəzinəndən 30 man. pul alır, fərqləndiyinə görə irsi torpaq sahəsi verilir, məaf ünvani onun oğlanlarına keçiridi. Kasibiliyəndən və ya başqa səbəblər üzündən şəxson qulluqdan boyun qaçırıran məaflər məsələ silindən çıxarılır və vergi verənlər vəziyyətinə keçirilirlər. Beləliklə, bir çox təraddüldərden sonra nəhayət məaflər haqqında məsələ həll olundu. Bundan sonra məafliq nəşənlər keçmədiyindən onların nəslə tədricən kasıldı.²⁵

Qarabağlılar Quba üsyənində

Quba üsyəni çar komandanlığını güzəştli yol tutmağa məcbur etdi. Komandanlıq üsyənin daha da genişləndirilməsindən qorxur, buna görə «Şeyxali xanı Qubanın xanı kimi tanıyaraq, Qubanı ətraf kəndlərə birlikdə xanın hakimiyətinə vermayı və traktat ilə Qarabağ, Şəki və Şirvanda olduğu kimi, onu Rusiya təbaəliyinə keçirməyi»²⁶ təklif edirdi. Ancaq çar hökuməti bu təklifə razılıq vermedi. Çar komandanlığı üsyəni yatırmaq üçün Gəncədən bir böyük, Qarabağdan iki böyük, Bakıdan bir böyük rus piyadası, Şəkidən 1000 və Şamaxıdan 100 atlıdan ibarət qoşun göndərdi. Baş komandan Quba üzərinə yürüşü polkovnik Lisaneviç tapşırıldı. O, belə işlər üzrə artıq sinanmış bir «mütəxəssis» kimi ad çıxarmışdı.

Lisaneviç 21 oktyabr 1810-cu il tarixli raportunda yazdı ki, Qızı və Yuxarıbaş mahalləri üsyənlərdən təmizlənib, aya-

lətdə sakitlik bərpa olunub, Şeyxali xan isə öz tərəfdarları ilə Tabasarana qaçmış, hal-hazırda Yerfi kəndindədir²⁷

Süvari müsəlman alayları

Cənubi Qafqaz Rusiya tərəfindən işgal olunduandan sonra Rusiya-Türkiyə müharibəsində iştirak etmək üçün işgal edilmiş Cənubi Qafqazın müsəlman vilayətləri əhalisindən, o cümlədən azərbaycanlılardan ibarət atlı müsəlman alayları və Qarabağ süvari dəstələri formalasdırıldı (1829-cu il). Qarabağın müsəlman azərbaycanlı, qismən da erməni əhalisi tərəfindən 4-cü atlı müsəlman alayı təşkil edildi.

Qafqaz Hərbi Tarix Muzeyinin bələdçi kitabındaki məlumatə görə Osmanlılara qarşı müharibədə rus ordusu tərkibində döyüşən bu alaylara 1830-cu ildə Rusiya imperatoru tərəfindən yeni faxri bayraqlar təqdim edilmişdir. Sonralar 1 və 2-ci alayların bayraqları Bakı və Şuşanın dövlət idarələrinə, 3-cü və 4-cü, eləcə də Kəngərlilərə maxsus bayraqlar isə Tiflis muzeyinə verilmişdir. 1924-cü ildə atlı müsəlman alaylarının bayraqları Azərbaycan Dövlət Muzeyinə təqdim edilmişdir. Hazırda həmin bayraqlar Azərbaycan Tarixi Muzeyinin fondunda saxlanılır. Qarabağın müsəlman azərbaycanlı əhalisindən təşkil edilmiş 1-ci atlı müsəlman alayının döyüş bayrağı digər döyüş bayraqlarından qumaşının mavi rəngdə olması və aşağıdakı ləntə fars dilində «1-ci alay» sözlerinin yazılması ilə fərqlənir.

Qarabağ atlı alayı 1-ci Müsəlman Polku da adlanırdı. Alay 5 yüzlükdən (taqımdan) ibarət idi. Alaya komandır, yüzlüyü sultan başçılıq edirdi. Sultanın müavini naib, naibin yardımçısı vəkil adlanırdı. Alayın bayrağı vardi. Komandır şabs-kapitan Gülməmməd bəy Rüstəməyov, polkovnik Cəfərqulu xan Sarıcalı-Cavanşir, 1829-cu ildə komandır köməkçisi kapitan Rüstəm bəy Cavansır olmuşdur. Komandırın adyutantı Rahim bəy Uğurlubəyov idi. 1831-ci ildə alayın bayraqdarı Behbud bəy İsmayıllı bəy oğlu olmuşdur.

Qarabağ atlı alayının döşərgəsi Ağcabədi kəndinin yanında

yerleşirdi.

Qarabağ atlı alayının döyüş tarixi

1826-ci il dekabrın 28-də rus qoşunlarının bir dəstəsi general-leytenant Mədətovun komandanlığı ilə Araz çayını keçdi. Bu dəstənin içində Qarabağ və Şirvan atlıları da var idi. Bu qoşun Meşkin qazasında olduğu zaman Meşkin mahalının hakimi şahsevənli Əta xan, Şəqaqi xalqının nümayəndələri, Qarabağ xanlığının hörmətli ağsaqqalları və qaraqoyunu Məhəmməd xanın Qaradağda yaşayan oğlu knyaz Mədətovun yanına gələrək rus himayısi altına alınmalarını xahiş etdilər. Rus qoşunlarının bu dəstəsi 1827-ci il yanvarın 16-na qədər Qaradağ xanlığında qaldı və sonra Arazı keçərək Qarabağa qayıtdı.²⁸

I Müsəlman Alayı (Qarabağ atlı alayı) Rusiya-Osmanlı müharibəsində

Balkanlarda Moldova və Valaxiyani işgal edib Dunay çayını keçən ruslar Qafqaz cəbhəsində də ardıcıl zaferlər qazanır. 1828-ci il 14 iyulda onların qoşunları qraf Paskeviç-Ervanskinin komandanlığı altında Gümrütüñ keşib Qarsa torof irlələməyə başlayır. 20 iyunda Qars mühəsirəyə alınır. Muravyov, Osten-Saken, Rayevski, Reut kimi tanınmış sərkərdələrin rəhbərliyi altındaki düşmən qoşunlarının hücumlarına tab götərə bilməyən türk ordu-su 23 iyunda Qarsı tərk etmək məcburiyyətində qalır.

Rus qaynaqları onlara işləyən erməni kəşfiyyatçılarının «ənənəvi qorxaq və olduqca məhdud dülşəncəli» olduğunu faydalı ola bilmədiklərini vurgulayırdı. Qarsdan sonra rusların növbəti hədəfi 40 minə yaxın şəhəsi olan Axisqa (Axalsix) paşlığı idi. O dövrə Axisqa paşlığı 24 sancaga bələnməşdi və Qars paşlığından təqribən 5 dəfə böyük idi. Ona görə də ruslar hərbi hərəkatı davam etdirmək üçün əlavə güvvələrə ehtiyac duyurdular. Bu səbəbdən Məngilis, Barmaqsız, Başkeçid və Gömrükədə olan hərbi ehtiyat hissələrinin gəlib əsas qoşunlara birləş-

məyi tələb olunurdu.

16 iyulda ruslar Qarsdan Axalkələyə doğru hərəkət edir. 24 iyunda şiddətli vuruşmadan sonra Axalkələk zəbt olunur. Axalkələyə hücum zamanı türk əsgərlərinin inanılmaz müqaviməti ilə qarşılaşan ruslar öz heyratlarını gizlədə bilmirdilər. Rus hərb tarixçisi Uşakov yazırırdı: «Qalanın rəisi, keçmiş Axalsix paşası Səlim paşanın oğlu Fərhad paşa comardcasına halak oldu. Axalkələyin cüratlı müdafiəsi düşmənin nadir mətanət obrazını yaratdı. Özlərini könlüllü surətdə görünən ölümlə məhkum etmiş bir ovuc insan şübhəsiz ki, haqqlı heyrotə layiqdir. Ölənlərin hamısı ağ köynəkdə idilər. Bu, müsəlman adətinə görə ən böyük əzmin nişanəsidir»²⁹.

Axalkələk sancağının rəisi Mutu bay asır alınır və ruslara sonrakı əməliyyatlar sırasında çox yardım edir (Yeri gölmüşkən qeyd edək ki, XIX yüzilin ilk yarısında Axalkələkdə ən böyük torpaq sahələrinə Mutu bayın oğlu Dədə bay sahib olmuşdur). Bundan sonra ruslar heç bir çətinliklə üzəlşəndən Xertvis (Xirtiz) qalasına girirlər.

1828-ci il 10 avqustda Axisqa qalası mühəsirəyə alınır. Paskeviçin (yerli türklər ona Başkuç deyirdilər) düyüssüz təslim olmaq çağrısına Axisqa qarnizonunun komandanti «ayı səmadan düşüra bilmədiyiniz kimi, Axisqa məscidindən də ay-paranı düşüra bilməyəcəksiniz» - cavabını verir. Bir neçə gün davam edən mühəsirədən sonra ruslar 15 avqustda həlledici hücumu keçirlər. Türkər sərt müqavimət güstərilərlər. 13 saatlıq amansız və qanlı döyüşdən sonra Axisqa sığut edir.

Paskeviç zəbt etdiyi Axisqa bülğasının başçısı və buradakı rus qarnizonunun rəisi vəzifəsinə general B.Beybutyanı təyin edir. 30000 əhalisi olan Axisqa şəhəri işğaldən sonra kiçik bir qəsəbə halına düşür.

22 avqustda ruslar heç bir müqavimət rast gəlmədən Ərdəhana daxil olurlar, sentyabr ayında isə Topraqqalanı (Ələşgirdi) əla keçirirlər. 9 sentyabrda Topraqqalanın 15 verstliyində yerləşən erməni kəndi Çilkana hücum olunur. General Paskeviç

1828-ci ildə 23 sentyabr raportunda Çilkana basqın edənlərin başında qarapapaq Qazı xanın dardunu və onların rus dəstələri ilə toqquşması nticəsində sonuncular tərəfdən 2 kürdün öldüyü, 1 kürd və 1 ermənin yaralandığı, 20 ermənin isə əşir tutulduğu məlum olur. Başqa bir mənbə isə Çilkani basanın 1826-28-ci illər rus-Iran savaşının iştirakçısı Qarapapaq Nağı xan olduğunu yazır və onun 10 sentyabrda Yepifenovun rəhbərliyi altındaki 60 kazak, 60 İrəvan könüllüsü və 80 kürdə qarşı vuruşda kürdlərin biri tərəfindən nizə ilə yaraladığını bildirirdi.³⁰

Mühəribənin əvvəlində Osmanlı dövlətinin parçalamaq istəyən və buna görə də ruslara yardım edən İngiltərə və Fransa ki-mi Avropa dövlətləri daha sonra Rusyanın nüfuzunun güclənməsindən narahat olub İranı da onun əleyhinə mühəribəyə cəlb etmaya, yəni ki, İranı Türkiyə ilə Rusiyaya qarşı vahid blokda birləşdirməyə can atıldı. Rusyanın İrandakı səfiri A.S.Qribodjedovun 30 yanvar 1829-ildə Tehranda öldürülməsi Rusiya və İran dövlətləri arasında vəziyyəti gərginlaşdırır. General-major Pankratyev 1829-cu il 19 fevralda Bəyaziddən bildirirdi: «Abbas Mirzənin inanılmış adamları Xudadat xan və Nağı xan gizli təlimatlarla səraskərlə gürüşmək üçün bir-birinin ardınca Təbrizdən Ərzuruma göndəriliblər»³¹.

Qiş aylarında səngimiş hərbi əmaliyyatlar 1829-cu ilin yanında yenidən başlanır. Başkomandan Paskeviç tatar distansiyaları və müsəlman vilayətlərinin sakinlərindən üç süvari-müsəlman alayının toplanmasını ömr edir. 19 mayda N. Muravyovun Axalkələk yaxınlığında Gəndərə kəndində yerləşən düşərgəsinə gələn baş qərargahın zabitləri burada digər qoşun birləşmələri ilə yanaşı Qarabağdan yüksəlmış 500 süvaridən ibarət olan I atlı-müsəlman alayını da görürər. Bu barədə Uşakov yazır: «Yeni yüksəlmış atlılar öz milli geyimlərində idilər, yaxşı silahlanmışdılar, saz atlara sahib idilər və sonradan haqqıqtan də təsdiqlədikləri alovlu canfaşanlıqla rubhanmib-səhvqlənmişdilər. I atlı-müsəlman alayının süvariləri sıvriüclü milli papaqlarının öz tərəfinə bərkidilmiş sanı rəngli mahud ulduzla seçilir-

dilər. Atlılar vəkil və bayların başçılıq etdiyi sotyalara (yüz-lükklərə) böülünlərdilər»³².

1829-cu il iyun ayının 1-də türklər Posxov çayı yaxınlığında Dıqur kəndində olan rus bölmələrinə həmlə edir, ancaq rus ordusunun avanqard dəstələrini təşkil edən III atlı-müsəlman alayının köməyə gəlməsi onları geri çıxılmak məcburiyyətində qoyur. 2 iyulda ruslar Dıqurdan türk düşərgəsinə əks hücum təşkil edirlər. Baş verən döyüşdə üstünlüyü türklərin əla aldığıni görünən başkomandan yubanmadan III atlı-müsəlman alayına piyadaların önlənə keçmək əmrini verir. Türkler Acara tərəfdən rusların sağ cinahını əhatəyə alırlar. Qraf Paskeviçin nişançıları türk süvarilərinin hücumuna maruz qalır. «Bu vaxt özünü yetirən müsəlman polku hücumuna buraxılır. Düşmən süvariləri və piyadaları döyüş meydandasında düşərgədən çıxardıqları iki topu atıb qaçmağa üz qoyurlar»³³.

1829-cu il 10 iyundə Qars ətrafında olan rus qoşunları (12340 piyada, 5770 süvari) Kotanlı kəndi yaxınlığında geniş düzənliyə toplanılır. Buradakı qeyri-nizami süvarilər içərisində dörd atlı-müsəlman alayı və Naxçıvan mahalının Kəngərlə adlanan xüsusi atlılar dəstəsi da olur. I atlı-müsəlman alayı qarabağlılardan, II atlı-müsəlman alayı Şirvan və Şəki mahalının sakinlərindən, III atlı-müsəlman alayı «tatar distansiyalarının əhalisindən, IV atlı-müsəlman alayı isə «erməni vilayətinin» müsəlman kürdlərindən təşkil olunmuşdu. Onlar hamisi yaxşı silahlanmışdı. Bu alaylarda komandir vəzifəsinə rus kavaleriya (süvari) zabitləri, onların köməkçiləri vəzifəsinə isə həmin əyalətlərdən nüfuzlu bəylər təyin edilmişdi. Hər bir alay 500 atlıdan ibarət idi və 5 "sotnya"ya bülünürdü. «Sotnya»ların hərəsində 2 vəkil, yəni uryadnik, "sotnya"ların başçısı və onun yardımçısı (naibi) olan 2 bay var idi. Alay komandirinin aylıq maaşı qida parası ilə birləşkən 37 rubl 50 qapık, sotnya başçısının 25 rubl, onun köməkçisinin 20 rubl, vəkilin və siravi atının 3 rubl gümüş puldan ibarət idi. Bundan başqa onların hamisi gündəlik ərzaq payı olaraq 4 funt un və 1 funt at (alay koman-

dirinin küməkcisi 2 funt at) alırdılar. Mütəsləman alaylarının hər birinə dini ayınları yerinə yetirmək üçün 1 molla, yaşışmalar üçün 1 Mirzə, kvartirmeyster (ərzəq təchizatçısı), adyutant və zifəsini icra etmək üçün 1 kavaleriya zabiti və Nijniy Novgorod draqun alayının 15 aşağı rütbəli zabiti ezam olunmuşdu. Bu alaylarda arabalar yox idi, ancaq onların əvəzinə hər üç nəfərdən birinə 1 yük atı, hər 2 yük atından birinə 1 çodar düşüldü». Uşakov mütəsləman süvarilərləri haqqında yazdı: «Həmin bu adamlar 3 il qabaq İranla qəflətən baş verən müharibədən istifadə edərək silahlarını biza qarşı çevirdilər, Hətta Yelizavetpol işində iranlılar tərəfdə döyüdürlər. Etiraf etməliyəm ki, başkomandanın dəvəti ilə rus ordusunu sıralarında xidmət etmək qərarına gəlmış mütəsləman könüllülərin silahlandırılması, o zamankı hökumətin hamisi biza düşmən olan xalqın beyninə bizim üçün olverişli, müsbət tasırını isbat edir»³⁴.

1829-cu il 13 iyundə podpolkovnik Fomin don kazakları və III atlı-mütəsləman alayının 150 döyüçüsü ilə türk dülşərgəsinə çaxnaşma salmaq üçün Millidüza göndərilir. Gecənin zülmət qaranlığından istifadə edib meşə ilə tez və maneəsiz irəliləyən dəstə türklərin ündəki qaravul postlarını keçib sohərə yaxın Milli düzə yaxınlaşır və Həqqi paşanın düşərgəsinə böyük vələvlə salır. Verilən tapşırığı müvəffəqiyətlə yerinə yetirən dəstə türklərə toqquşmadan yanınb geri çəkilir. Uşakov: «Kiçik ordu hissəsinə güzənlənməz casarətdən asabılışan türklər bizi kazakları və tatarları hərəkətə təqib edirdilər, ancaq onların geri çəkilməsi soyuqqanlılıq və şücaətlə müşaiət olunurdu... Onun (Fominin) az saylı dəstəsi bir neçə dəfə bataqlıq ərazilərə sıxışdırıldı, ancaq kazak və tatarlar bir dəfə də olsun őzlərini mühəsirəyə almağa qoymadılar»³⁵.

General-major Muravyovun komandanlığında qoşunun öncül bölmələri 19 iyunda Soğanlı dağlarının Çaxırbaba yoxusunda idi. Onun sağ qanadını podpolkovnik Fominin rəhbərliyi altında Don kazak alayı (322 nəfər), sol qanadını isə III atlı-mütəsləman alayının 325 süvarisi təşkil edirdi. Həmin gün Ka-

yınlı (Yeniköy) kəndi yaxınlığında türk atlıları gürünür. Şiddətli döyüş olur. Türkler mardlik və qorxmazlıq örnəkləri nümayiş etdirirlər. Başkomandan Paskeviç general-major Rayevskiya iki draqun diviziyası, Karpovun kazakları, III atlı-mütəsləman alayı, iki sotnya seçmə nizamı alay (lineyniy polk) və altı topla türk qüvvələrinin mərkəz xəttini dağıtmış talimatını verir. Rayevski tapşırığın ühdəsindən ugurla galır. Türkler meşəli tapşılara sıxışdırırlar. 27 iyunda Şimal-Şərqi Anadolunun ən böyük şəhəri Ərzurum döyüşsüz ruslara təhvil verilir. Ərzurumu işğal etmiş Paskeviçin orduyu tərkibində rus şairi A.S.Puşkin də olur. O öz safar təssüfələrini «Ərzuruma səyahət» əsərində təsvir etmişdir. Ərzurumdan sonra Xiniş, Tərcan, Oltu və Bayburt zəbt edilir. Balkan cəbhəsində rus ordusunun İstanbulun həndəvarına qədər yaxınlaşması Osmanlı sultanı II Mahmud 2 sentyabrdə (1829-cu il) Ədirnə sülh sazişini imzalamağa məcbur edir. Saziş əsasən Osmanlı İmperiyası Yunanistanın müstəqilliyini tanır, Moldaviya, Valaxiya və Serbiyaya isə muxtarıyyət verir, Axısqə, Axılkəş, Xırtız, Əspincə, Azqur, Abastuman qalaları və Suqumqala (Suxum), Redutqala (Anakliya), Sucuqqala (Sogucaq, Novorossiysk), Gəlincik, Mamayqala (Soçi) daxil olmaqla Kuban//Kuman çayından Çürüksuya (Kobuleta) qədər Qara dənizin şərqi sahilə Rusiya İmperiyasının əlinə keçir, Türkiyə ermənilərinə 18 ay ərzində daşınan əmlakları ilə birlikdə Rusiya himayədarlığı altına keçmək hüquq verilir.

1829-1830-cu illərdə Ərzurum, Qars və Bayaziddən Cənubi Qafqaza 90 mindən artıq erməni külçür. Onlardan Ərzurum erməniləri əsasən Mesxet-Cavaxetdə (7300 aila), Qars erməniləri (2500 aila) Gümrü və Talın bölgələrində, bayazidlilər (4215 aila) Göyçə gölünün sahilində, qalanlar isə Sürməli, Daraqçıçək, Abaran və Pəmbək mahallalarında yerləşdirilirlər. Ərzurum erməniləri ilə barabər köçməsiz urumular (yunanlar) isə Gümrü və Barmaqsız (Zalqa) yörələrində məskunlaşırlar.

Rus baş komandanının 1830-cu il 16 mart əmri ilə 1828-1829-cu illər rus-türk müharibəsindəki mardiliklərinə və cəsa-

rətlərinə görə qarabağ atlı alayına «igidiyiə görə» yazılısı olan 4-cü dərəcəli «Müqəddəs Anna» ordeni verilir.

Qarabağ atlı alayının quruluşu

1829-cu ildə 1-ci müsəlman polku (Qarabağ atlı alayı) aşağıdakı kimi təşkil olunmuşdu:

1-ci yüzlük

- 1. Sultan: Fərəculla bəy Uğurlubəyov
- 2. Naib: Cəfər bəy Hacıbəyov
- 3. Vəkillər: Bəndəli bəy Kərim bəy oğlu, Hüseyn bəy Kəçərlinski
- 4. Tərkibi: Kolanı mahalından-30 nəfər, Dizəq mahalından-50 nəfər, Zərgər-Dilağarda camaatından-20 nəfər.

2-ci yüzlük

- Sultan: Əli ağa Adığözəlov
- Naib: Salah bəy mirzə Məhəmmədqulu bəy oğlu Saatlı
- Vəkillər: Mehrəli ağa Məhəmməd ağa oğlu, Həşim bəy Teymurxan bəy oğlu İmanbəyov
- Tərkibi: İyirmidörd mahalından -50 nəfər, Otuziki mahalından-50 nəfər.

3-cü yüzlük

- Sultan: Sadıq bəy Hacılı-Cavansır
- Naib: Camalxan bəy Hüseynbəyov
- Vəkillər: Fərhad bəy Məlikaslanov, Behbud bəy İslamışıl bəy oğlu
- Tərkibi: Zəngəzur mahalından 100 nəfər.

4-cü yüzlük

- Sultan: Adığözəl bəy Təklənski
- Naib: paporşik (gizir) Ağa bəy Rüstəmbəyov
- Vəkillər: Həsənqulu bəy Sultanov, Atakişi bəy Sultanov
- Tərkibi: Kəbirli mahalından-30 nəfər, Cavansır-Dizəq mahalından -30 nəfər, Dəmirçihəsənli mahalından -40 nəfər.

5-ci yüzlük

- Sultan: podporuçık Manas bəy Baylərov
- Naib: Hüseyn bəy Pirimov
- Vəkillər: Bəylər bəy Baylərov, Rüstəm bəy Şahnəzərov
- Tərkibi: Xaçın mahalından-20 nəfər, Vərəndə mahalından-30 nəfər, Çiləbərd mahalından-20 nəfər, Talış mahalından-20 nəfər, Dəmirçihəsənli mahalından-10 nəfər.

1831-ci ildə 1-ci müsəlman polku (Qarabağ atlı alayı) aşağıdakı kimi təşkil olunmuşdu:

1-ci yüzlük

- Sultan: Rüstəm bəy Rüstəmbəyov
- Naib: Ağa bəy Rüstəmbəyov
- Vəkillər: İskəndər bəy Qasim bəy oğlu, Əhməd bəy Şirin bəy oğlu
- Tərkibi: Kolanı mahalından-30 nəfər, Dizəq mahalından-50 nəfər, Zərgər-Dilağarda camaatından-20 nəfər.

2-ci yüzlük

- Sultan: Əli ağa Adığözəlov
- Naib: Salah bəy Məhəmmədqulu bəy oğlu Saatlı
- Vəkillər: Mehdi ağa Məhəmməd ağa oğlu, Mərdan bəy Behbud bəy oğlu
- Tərkibi: İyirmidörd mahalından -50 nəfər, Otuziki mahalından-50 nəfər.

3-cü yüzlük

- Sultan: Cəfər bəy
- Naib: Hüseyn bəy Sarıcalı
- Vəkillər: Məmmədsəlim bəy Əlimərdan bəy oğlu, Hümbətəli bəy
- Tərkibi: Zəngəzur mahalından 100 nəfər.

4-cü yüzlük

- Sultan: Əli bəy Mirzəli bəy oğlu
- Naib: praporşik (gizir) Camalxan bəy Hüseynbəyov
- Vəkillər: Mehdi bəy Kəbirlinski, Abdulla bəy
- Tərkibi: Kəbirli mahalından-30 nəfər, Cavanşir-Dizəq mahalından -30 nəfər, Dəmirçihəsənli mahalından -40 nəfər.

5-ci yüzlük

- Sultan: gizir Mikayıl bəy Əsribəyov
- Naib: Rüstəm bəy Şahnaşarov
- Vəkillər: İsay bəy, carçı Bala bəy
- Tərkibi: Xaçın mahalından-20 nəfər, Vərəndə mahalından 30 nəfər, Çiləbərd mahalından-20 nəfər, Taliş mahalından-20 nəfər, Dəmirçihəsənli mahalından-10 nəfər.

1831-ci ildə 1-ci yüzlüğün səvarları

1. Cavanşir-Dizəq mahalının Diləğarda obasından:
2. Murad yüzbaşı İmamlı yüzbaşı oğlu
3. Əmirkiran yüzbaşı Novruzxan oğlu
4. Şərifxan Şixəli oğlu
5. Məhərrəm Sərdar oğlu
6. Tapdıq Möhbəti oğlu
7. Əlisəfi Məmmədqəti oğlu
8. Əcəbxan Atlıxan oğlu
9. Atakışi Allahyar oğlu
10. Gülməmməd Əli oğlu
11. Bayram Əli oğlu
12. Mirzəmurad Behbudalı oğlu
13. Cəfərqulu Fətəli oğlu
14. Zeynalabdin Həsən oğlu
15. Mirqasim Gülləsim oğlu
16. Abbasəli Əliqasim oğlu
17. Bədəl Aslanlı oğlu

2-ci yüzlüğün səvarları.

1. İyirmidörd mahalının Qaradağlı kəndindən:
2. Molla Qasim İsmayılov oğlu
3. Qurban Əli oğlu

İyirmidörd mahalının Borsunlu kəndindən:

1. Namaz Sultanməmməd oğlu
 2. Həsən Hacı oğlu
 3. İyirmidörd mahalının Qarahacı kəndindən:
 4. Nağıdalı Kərim oğlu
- İyirmidörd mahalının Sarıcalı kəndindən:
Cəfər Qurban oğlu

1831-ci ildə ştabs-kapitan və kavaler Gülməmməd bəyin bir əmrində göstərilir ki, 3-cü yüzlükdə Qaraçorlu mahalının Təhməzli obasından Ağa Şirin Rəhim bəy oğlu, Kosalar obasından Gülməli Mırzə oğlu, Zabuqlu kəndindən Qasim Rza oğlu, Püsyan mahalının Zodmanlı obasından yüksəkçiyan Ağayar Allahverdi oğlu, Sisyan mahalının Qarakilsə kəndindən Gevorg Kahriz oğlu xidmətdədirler.

42-ci yeger polku

Polkun formalması:

42-ci yeger polku 1810-cu il oktyabrın 19-da Estlyand muşketiyor polkundan təşkil olunmuşdur. 1819-cu ildə 9-cu yeger polku adlandırılmışdır. Lakin 1825-ci ildə əvvəlki adı qaytarılmışdır. 1834-cu il martın 21-də yeger polklarının ləğv olunmasından sonra bir batalyon üzrə Tiflis qrenadyor və Şirvan piyada polklarına birləşdirilmiş, bir batalyon isə Min qrel qrenadyor polkunun formalmasına yönəldilmişdir. Polkun starşinalığı (baş çavuşluğu) saxlanılmışdır. Polkun ləğv edilməsi və varixliyi Q.E.Qabayevin və Klizovskinin dedikləri kimi başqa qeyri-rəsmi variantı da var. Onların məlumatına görə

1825-ci ildə əvvəlki adı polka qaytarılmamışdır və o, 9-cu yəger polku kimi qalaraq 1833-cü ildə lağv edilmişdir. Onun batalyonları isə Kostroma polkuna birləşdirilmişdir. 1863-cü ildə sonuncunun ikinci yarısı 42-ci (9-cu) yəger polkunun starşınalığı saxlanılan Troitski polkunun formalşmasına ayrılmışdır.

Polkun hərbi əməliyyatları

1812-ci il Vətən müharibəsi zamanı hər iki döyüşən batalyon 2-ci Qərb ordusunun 7-ci korpusunun 26-ci piyada diviziyanın tərkibində idi. 2-ci batalyonun qrenadyor polku həmin ordunun 8-ci korpusunun toplu qrenadyor diviziyyasına verilmişdi. Bu batalyonlar fransızlara qarşı bir çox əməliyyatlara iştirak etmişdi. Ehtiyat batalyon isə həmin vaxt Bobruysk qarnizonundan idi.

Napolyon mühəribələrindən sonra polk Qafqaz qoşunlarının gücləndirilməsi üçün göndərilmişdi və 1826-1829-cu illərdə Rusiya-İran və Rusiya-Osmanlı mühəribələrində iştirak etmişdi.

Polkun fərqlənmə nişanı

Fərqlənmə nişanlarından 42-ci yəger polkunun 1829-cu il aprelin 18-də təltif olunmuş və Tiflis polkuna verilmiş "İran ordusuna qarşı Şuşa qalasının müdafiəsinə görə" sözləri olan Georgi bayrağı vardi. 1826-1829-cu illərdə Rusiya-İran və Rusiya-Osmanlı mühəribələrində göstərdiyi şücaəti görə "Fərqlənməyə görə" sözləri yazılan aşağı rütbələr üçün papaq nişanları ilə 1830-cu il sentyabrın 22-də təltif edilmiş, Tiflis və Minqrel polklarında saxlanılmışdır.

Polkun başçıları

19.X. 1810-1.IX. 1814-general-leytenant Pavel Petroviç Puşkin

Polkun komandırları

1.19.X. 1810-22.11.1811-polkovnik Ivan Vladimiroviç Zolotnibski;

2.20.IX. 1811-L.VI. 1815-polkovnik (16.XII. 1812-ci il-də polkovnik) İgor İvanoviç Sinenkov;
3.I.VI. 1815-17.1.1820-polkovnik Aleksey Fyodrovıç Lyavoviç.³⁶

Zaqafqaziya Atlı-Müsəlman Alayı

Rusiya Imperator ordusuna daxil olan Azərbaycanlılardan ibarət atlı alay.

2 iyun 1835-ci ildə General-Feldmarşal Paskeviçin əmri ilə mühərbiə dövrü Zaqafqaziya atlı-müsəlman alayı yaradılır. Alaya komandır, komandırın 2 köməkçisi, 6 sultan (hər 100 atlının başçıları), 18 naib (sultanların köməkçiləri), 48 vəkil, 600 atlı, 198 ehtiyat atlı. Qafqaz korpusunun əmri ilə qoşunun içindən iki Azərbaycan dilini bilən 2 zabit qoşulurdu.

Hərbi xidmət 4 il təyin olundur. Hər iki il keçəndən sonra alayın yarısı yenilənirdi. Alayın komandiri rus zabitlər ştabından Azərbaycan dilin bilənlər təyin olundur. Polk hazırlanandan sonra Varşavaya General-Feldmarşal Paskeviçin tabeçiliyi na verildi. Polk dağilanacaq Paskeviçin tabeçiliyində qaldı. 11 mart 1839-ci il əmrinə əsasən Qafqaz Müsəlmanları arasından 30 nəfər seçilir və Imperatorun şəxsi böyük konvoyuna daxil olur. Seçilmişlər kazarmada yaşıyırıldar, milli geyimlər geyirdilər və milli yeməklər yeyirdilər.

1849-cu ildə Zaqafqaziya atlı-müsəlman polku Macaristan kompaniyasında iştiraka görə Qeorgiyevski bayraq ilə təltif olundu. Qeorgiyevski bayrağın üzərində yazılmışdı: "Üşançı Macarlara qarşı əla cəsarət və mərdliyə görə və düşmanın artilleriyasının əla keçirməyə görə".

10 yanvar 1852-ci ildə polk dağılır və dörd yüzlükdən ibarət heyət yaradılır.

1856-ci ilin mart ayında Paris sülh müqaviləsindən sonra ordu azaldılır və 24 avqust 1856-ci ildə əmər əsasən iki yüzlük dağılır. 1857-ci ilin əvvəlində isə polk tamam dağılır.

Alayın döyüş tarixi

XIX yüzilliyin ortalarında Rusiya İmperiyası Balkan yarımadasında mənşələrini möhkəmləndirməyə, İstanbul (Bosfor) və Çanakkala (Dardanel) boğazlarını nəzarət altına almağa, bununla da Aralıq dənizinə sərbəst çıxış yolu əldə edib Yaxın Şərqi yeni ərazilərə sahib olmağı can atıldı. Böyük Britaniya, Fransa və Türkiyə (Osmanlı) isə, əksinə, Rusyanı Qara dəniz sahillərindən sixişdirməyə çalışırdı. Fələstindəki «Müqəddəs torpaqlar» uğrunda pravoslav və katolik ruhaniləri arasında gedən mübahisa tarixa «Krim müharibəsi» və ya «Şərqi müharibəsi» adı altında keçən 1853-1856-ci illər türk-rus savaşının başlanmasına üçün bəhanə olur.

1853-cü il iyunun 26-də Rusiya Osmanlıya bağlı olan Moldaviya və Valaxianın işgal edir. Buna cavab olaraq Osmanlı İmperatorluğu oktyabrın 4-də Rusiyaya müharibə elan edir. Qafqaz cəbhəsində türk qoşunları Abdi Paşa komandanlığında Qarsdan Aleksandropol (Gümrlü) istiqamətində hərəkətə keçir. Noyabrın 2-də Bayandır kəndi uğrunda rusların ağır itkiləri ilə nəticələnən ilk döyüş baş verir. Bu döyüşdə 1852-ci ildə rus ordusu tərkibindəki Qafqaz müləmən süvari alayına komandır vəzifəsinə təyin olunmuş Tiflisli polkovnik Həsən bay Ağalarovun əsgərləri xüsusiylə fərqlənlərlər. 11 noyabrda Axalkələk-Çıldır yolu ilə Osmanlı ərazisini girmək istəyən rus birliklərinə sərhəddə - Çıldır nahiyyəsinin Kənarbel kəndi yaxınlığında 1828-29-cu illər türk-rus hərbi sonrası Borçalı və Cavaxetdən köç edərək Çıldır gölü sahillərindəki Göldəli (Urta), Tərəkəmə çayı (Qoçğudən), İldirımtəpə (Rabat), Köğas, Meredis kəndlərində maskunlaşan qarapapaq-tərəkəmələrin Süleyman bəy başçılığında könüllü dəstələri qarşılayır və nizami ordunun yetişməsini gözləmədən Ərdahan'dan galən Hacı Hüseyin paşanın dəstəsi ilə birlikdə hücum edərək 50 rus kazakını öldürür, 4 nəfərini isə əsir alaraq Ərdahanə göndərir. Bu igidliklərinə görə Ərdahanlı Hacı Hüseyin paşaşa «Mirimiran» paşalıq rütbəsi,

Çıldır qarapapağı Süleyman bəy isə «Sadiq və etibar sahibi olduğundan» Dərgahı-Ali Qapucu Başlığı rütbəsi verilir.

1826-ci il 31 noyabrda isə Başqadıklarda osmanlılar məğlubiyətə dülçər oldu. Dörd cildlik Şərqi müharibəsi tarixini qələmə almış general-leytenant M.Bağdanoviç Başqadıklar vuruşmasının nəticələrinin Güney Qafqaz bölgəsi üçün böyük əhəmiyyətə malik olduğunu qeyd edirdi. Onun sözlerinə görə rusların məğlub olacağı dəqiqliyi gözələn bölgənin müləmən əhalisi hər yanda üşyana qalxıb rus vilayətlərinə hücum etməyə hazır idi. «Qaçaqlıqlar haqqında hekayələr tərbiya olunmuş Qafqaz tatarları»nın bu müharibədə tutduqları mövqeni görkəmli rus tarixçisi, bu savaşın Novorossiysk draqun alayının yüksək rütbəli zabitli qismində iştirakçısı V. Potto isə belə açıqlayırdı: «Bizim bu və ya digər mənəqədə kiçik bir uğursuzluğunuz nəinki ordumuz üçün, bütün Cənubi Qafqaz diyarı üçün qorxulu bir şəkildə əks oluna bilərdi. Biz yaxşı bilirdik ki, döyüş zəfərindən sonra türk bayraqlarının Arpaçayın sağ sahilində görünməsi Cənubi Qafqaz diyarının əhalisinin demək olar ki, hamisinin silahlarını biza qarşı çevirməsi üçün kifayətdir». Başqadıklar döyüşündən sonra cəbhə bölgəsində sərt qışın düşməsi ilə əlaqədar hərbi əməliyyatlar 6 ay müddətinə dayandırılır. Bu fasılədən rus komandanları səmərəli istifadə etməyə çalışırdılar. Onlar hər bir vəchə Qafqaz türklərini öz tərəflərinə çökəməyə çək gəstərir və qismən istədiklərinə nail olurlar.

1854-cü ilin avvalında Qafqaz Əlahiddə Ordusunun komandanı general-leytenant V.I.Behbudov Türkiyədə sığınacaq tapmış qacaqları rus ordusunda xidmət etmək şərti ilə əvvəl edir.

1854-cü il may ayının sonundan rus ordusuna yazılmış könlüllərdən təşkil olunmuş 300 nəfərlik milis dəstəsi polkovnik M.T.Loris-Melikovun başçılığı altında Gümrüyə göndərilir. Bu milisların milli tərkibi Rusiya müləmənlərindən ibarət idi. Bağdanoviçin yazdığını görə, bunlar arasında nizam-intizam saxlamaq çətin məsələ idi; kefləri istəyəndə dəstəni tərk edir, istədikləri zaman isə geri qayıdırılar və çox vaxt onlar arasın-

dakı anlaşılmazlıqlar ölümlə nəticələnirdi. Bütün bunlara baxmayaraq, mühəribənin getdiyi coğrafi ərazini yaxşı tanidiqları üçün onların bələdçi və kaşifiyatçı kimi xidmətləri əvəzsiz idi.

24 iyulda Qarsın Kürəkdərə kəndi ətrafında Ərzurum valisi Zərif Mustafa Paşanın ordusu ilə ruslar arasında qızğın döyüş oldu. Kürəkdərə döyüşündə göstərdiyi rəşadətə görə süvari-müsəlman briqadalarının komandır müavini, Qacar polkovnik rütbəsinə yüksəldi. Ruslar 1854-cü ildə on böyük qələbələri sayılan bu vuruşmadan sonra mühəribəni davam etdirmək iqtidarından olmur və Gümrüyə döñürələr. Qafqaz cəbhəsində uzunmüddəli sakitlik höküm sürür.

1854-cü ilin başlarında cəbhə xəttinə yollanan Novorossiysk dərəqən alayı martın ortalarında Başkeçidə çatır və təqribən bir ay orada qalmalı olur.

Mənbələrə istinadən deyə bilərik ki, savaşın gedişində hüdüdu keçib qəfil həmlələri ilə rusları an çox narahat edən Borçalı Həşimoğlu və onun başçılıq etdiyi dəstə olur. Onların hümümlərinin qarşısını almaq üçün Cavaxetin sərhəd kəndlərində xüsusi gəzətçi postları qurulur.

1855-ci ilin aprelində türklər hücumu təkrarlamış fikrinə düşdü. 1853-cü ildə mühəribədən avval düşmən qoşunlarında artilleriya atlarına böyük ehtiyac duyulurdu. Türkler bu boşluğu yerli atların cinsi alçaqboylu olduğu üçün Kiçik Asiyadakı ilxılarda hesabına doldura bilmirdi. Duxobor kəndlərinə qoşuluqdakı Cıldır sancığında yaxşı bilirdilər ki, rus köçkünləri əla qoşuya gedən atlara sahibdirlər.

1855-ci il 2 martda Krim cəbhəsində - Gözləvədə (indiki Yevpatoriya) - ruslar Osmanlı, Sardiniya Krallığı və döñi bir il - avval - 1854-cü ildə Rusiyaya savaş elan etmiş Böyük Britaniya və Fransa dövlətlərinin mütləqiq ordusu qarşısında mağlub olurlar. Bu arada çar I Nikolay intihar edir və onun yerinə II Aleksandra keçir. Bundan sonra, may ayında Əlahiddə Qafqaz Korpusunun komandanı vəzifəsinə təcrübəli general, 1826-28-ci illər Rusiya-İran mühəribəsi zamanı İ.F.Paskeviçin ordusunun qə-

rargah rəisi, 1828-29-cu illər Rusiya-Türkiyə müharibəsində qənader (seçmə əsgər) briqadalarının rəhbəri olmuş yenisi Qafqaz canisini Nikolay Nikolayeviç Muravyov təyin olunur. O bu savaşa dair öz xatirələrini iki cildlik «1855-ci ildə Qafqaz arxasında müharibə» adlı kitabında ifadə edir. Osmanlılarda da komandanlığıdır. Zərif paşanın yerinə Şükru paşa təyin edilir.

Artıq 1855-ci il hərbi kompaniyasının başlangıcında Rusiya ordusunun Qafqaz cəbhəsində döyüşən hər üç bölməsinin - Aleksandropol, İravan və Axalsıx bölmələrinin tərkibinə Azərbaycan türklərinin ağa-baylordan və onların nöklärindən ibarət qeyri-nizami atlı alayları və könüllü dəstələri daxil idilər: Qarabağ süvari-müsəlman alayı (500 atlı), Şamaxı quberniyasının 3 qazasının sakinlərindən formalılmış polkovnik İsrail bəy Yadigarovun komandanlığında II Şirvan süvari-müsəlman alayı (500 atlı) və Daşdəmir ağanın başçılığı altında Borçalı distansiyasından yiğilmiş 300 atlı Aleksandropol (Gümri) bölməsinin; Qazax, Borçalı, Şəmsəddil distansiyalarının və qismən da Yelizavetpol (Gəncə) quberniyasının sakinlərindən təşkil olunmuş polkovnik knyaz Vaxtanq Orbelianının başçılığı altındakı III süvari-müsəlman alayı (500 atlı) və tərkibində türklərin da olduğu Axalkalak milis dəstəsi ordunun sağ cinahını təşkil edən Axalsıx bölməsinin; İravan quberniyasının sakinlərindən təşkil olunmuş IV süvari-müsəlman alayı (500 atlı) ordunun sol cinahını təşkil edən İravan bölməsinin tərkibindəydi.

1855-ci il may ayının sonunda Ərdahan qalası rus ordusuna təslim olur. Bundan sonra Qafqaz cəbhəsində döyüşlər əsasən Qars üzərində gedirdi. Strateji Qars qalası rusların Ərzurum səmtinə olan yollarını kəsir, türk ordusunun isə Tiflis istiqamətinə yollarını açıldı. Türkler rus qoşunları qarşısına qoyulmuş əsas məqsədin Qarsın işğal edilməsi olduğunu yaxşı bilirdilər və buna görə də qalanın müdafiəsini mükəmməl təşkil etmişdilər. Qaladakı istehkamların gücləndiriləsi üçün əcnəbi mühəndislər də işə callə olunmuşdular. Cıldır sancığının rəisi Aslan Paşanın toplayıb özü başçılıq etdiyi, əksəriyyəti Cıldır

sancağı və ətraf nahiyələrin qarapapaqlarından ibarət olan könlüllər də o zaman Qarsda idilər.

Qarsı mühafizə edən türk qoşunlarının qeyri-nizami bölmələrinin komandanları haqqında general M.Boqdanoviç yazdı: «Türk ordusunun rəisi lərənə gəldikdə, heç bir təhsili olmayan, ancaq döyüslərdə sinanmış və onu Baba Karim adlandıran təbəciliyində olanların sevimliyi, özünü köhnə türk adlandıran Ərəbistan diviziyanının komandiri (keçmiş komandiri - redaktor) Kərim paşa; füvqələdə cəsür və hər şeylə maraqlanan, əslən çərkəzlerin ubis tayfasından olan Hüseyn paşa; qəfil hüməcümləri, yırtıcılığı və ərazini tanımasıyla bizim sərhədyanı əyalətlər üçün olduqca təhlükəli olan Borçalı distansiyasının Türkisiyə qaçmış keçmiş sakini Həsimoğlu onların içərisində an yaxşıları idilər»³⁷. Qafqazdakı rus ordusunun rəhbəri N.Muravyov isə öz əsərinin «Türk qoşunlarının rəisləri» bölməsində Qarsdakı türk qarnizonunun könlülli hissələrinin an yaxşı komandanları arasında Kərim paşa və çərkəz Hüseyn paşa ilə yanışı, əslən Malatya-Diyarbakır yörələrindən olub «tamortağı sevən» Hacı Teymur ağa və laz könlüllərinin başçısı Əli bəyin də olduğunu vurgulayaraq əlavə edirdi: «Nə vaxtsa türklər tərəfə qaçmış və cari mühəribədə onlardan stab-ofiser rütbəsi almış bizim Borçalı distansiyasının keçmiş sakini Həsimoğlu da Qars qarnizonunun şöhrətlilərindən hesab olunurdu. O mardliyi, bacarığı və ərazini tanımı ilə maşhur olan qaçaqlar sırasına maxsus idi. Uzun müddət bizim Çənubi Qafqazın hüdudunda yaşıyan əhalisinin (mənbə və faktların göstərdiyi kimi, qeyri-türklərin - redaktor) qonimi olubdur. Özünü çəvik basqınları ilə bizim sərhəddə və ordunun arxasında peydə olub qarşılard etməsinə və əsirlər aparmasına baxmayaraq ona qarşı heç bir cəza tədbiri görülə bilmirdi»³⁸.

1855-ci il iyun ayının əvvələrində Qars rus qoşunlarının əhatəsinə düşür. Bölgələr düşmən tərəfindən dövrəyə alınmış qarsıtları ərzaqla Şüroğol və Zərsad qarapapaqlarının tomin etdiyini bildiridi. Osman ağa rəhbərliyindəki qarslı gənc kö-

nüllülər dəstəsinin döyüşçüləri arasında qarapapaqlar çoxluq təşkil edirdi. Qarsın rus işğalında olan Azad kəndinin sakını Hacı Hüseyn ağa 16 iyundan, Ramazan bayramının ilk günündən etibarən rus ordularının durumu barədə türk tərəfəsinə müntəzəm məlumatlar verirdi. O, Qarsda ruslar lehine əsəsliyə edən 2 erməni və 1 müsəlmanın kimliklərini türk tərəfəsinə bildirmiş, sonucda ruslar ondan şübhələnərək edamə möhkum etmişlərə, qaçıb canını qurtara bilmişdir. Əvəzində evi yağmalanmış, Azad kəndi isə bütünlükə boşaldılaraq Hacıvəli kəndində sürgün edilmişdir. Müharibənin sonunda Hacı Hüseyn ağaya 5-ci rütbədən Məcidiyə nişanı verilmiş, yardımə ehtiyacı olduğu üçün dövlət tərəfindən 25 000 quruş (250 altun) məbləğində birdəfəlik yardım edilmiş, 500 quruş aylıq maaş təyin edilmişdir.

Həm Muravyovun yazıqlarından, həm də Qafqaz Arxeografiya Komissiyasının topladığı sənədlərdən bəlli olur ki, etənmiş Həsimoğluunun qaçaq dəstəsi 20 iyunda mühəsirədə olan Qars qalasından çıxaraq Böyük Yahm dağı yaxınlığında rus hərbi düşərgəsində məllərini satıb Gümrlüyü qayıdan alvergilərə maxsus 30 ibicəb yüklərə ələ keçirmişdir.

İyunun ikinci yarısında Qafqaz Əlahiddə Korpusunun komandanı Muravyov ordusunun bir hissəsinə Qarsın mühəsirəsini davam etdirmək əmrini verir, özü isə qalan hərbi bölmələrlə türklərin ehtiyat ərzəq anbarlarını mahv etmək məqsədilə Soğanlı dağlarına yürüş edir. O günlərdə III süvari-müsəlman alayının 350 döyüşçüsü Cıldır sancığında mövqə tuturdu. Alayın komandiri V.Orbeliani 20 iyunda əsəslərdən öyrənir ki, Cıldır sancığının rəisi Aslan paşanın dəstəsi onlara hückum edəcək. Buna görə də o, sancığın ərazisində qalib qorunmaq üçün özlərində kifayat qədər güc görmür və Göydağ tərəfdən geri çökəlib Axalkalək-Ördəhan yolu üzündəki Sulda (Suldinsk) kazak postunda möhkəmlənir. 23 iyunda, Muravyov Soğanlı dağlarındakı Əngiköyə ekspediya edərkən, Sulda kəndi yaxınlığında Aslan paşanın 500 başpozugu, yani qeyri-nizami dəstəsinin

500 üzvü ile III süvari-müsalmış alayının atlıları arasında qanlı vuruşma baş verir. Başpozuqlar geri çekilir. Bu vuruşmada göstərdikləri igidliklərə görə Muravyovun 13 sentyabr əmri ilə III süvari-müsalmış alayına daxil olan Qazax sotnyasının (yüzlülün) komandanı, kapitan Mansur ağa Vakilova «igidliyə görə» yazısı ilə IV dərəcəli «Müqəddəs Anna» ordeni, Qazax bəy yarımyüzlülündən milis praporşiki (gizir) mirza Maşadi Şərif oğluна podporuçık rütbəsi, Borçalı bəy yarımyüzlülünün vəkilləri Məmmədəli bəy Ağasultanov a gümüş temliyak qılınc dəstində qotazlı qaytan taxmaq hüququ ilə yunker rütbəsi, Qaçağanlı Süleyman ağa Məmmədəsən oğlu Topçuyeva «igidliyə görə» yazısı olan gümüş medal verilir, həmçinin vəkillər İbrahimxəlil ağa İlyas ağa oğlu (Qazax bəy yarımyüzlülü), Mustafa ağa Mirzəli ağa oğlu Vakilov (Qazax yüzlülü), Ağacan bəy Cəlil bəy oğlu Altukov (Yelizavetpol yüzlülü) və Əli Karim oğlu (Qazax yüzlülü) mükafatlandırılır. Aslan paşanın könüllülərinin öz doğma diyarlarını - Çıldırı rus qızılvalərindən təmizləmək məqsədi ilə etdikləri hücumun dəf olunmasının ruslar üçün böyük əhəmiyyətini general Muravyov belə izah edirdi: «Duxobor kəndləri talandan qurtuldular... Bundan başqa zorla və tərəddüldə yığılmış III alayın müsalmış süvariləri bu vuruşmada içlərində qohumluq və hər cür başqa əlaqədə bulunduqları soydaşları qarapapaqların da olduğu dindəşlərinin qanını töküb o zamandan etibarən, onlardan gözənləməsi mümkün olmayan sədəqətlə xidmət edirdilər»³⁹.

İyunun sonlarında polkovnik I.Yadigarovun komandanlığında II Şirvan süvari-müsalmış alayı korpus komandanının düşərgəsinin yerləşdiyi Qanıköylə Gümrü arasındaki yolun təhlükəsizliyini təmin etmək üçün Oğuzlu kəndində durardı. O sıradə iyul ayının 7-dən 8-na keçən gecə Yadigarovun müavini, rus mənbələrinin onun keçmiş Şirvan xani Mustafa xanın yaxın qohumu olduğunu vurguladıqları postpolkovnik Ömer ağa 31 nəfərlə rus gözətçi postlarını yararaq Qarsa keçib türklərə birləşmişdi. Onlardan 19-u geri qayıtsa da bu hadisə rusların mü-

səlman milislarına qarşı onsuza da az olan güvənini daha da azaltdı. V.Pottonun qeydlərindən bir parça: «Bizim milislar xüsusi dəbyüs ruhu ilə şövqlənilərlər. Bir neçə gün qabaq onların kiçik dəstəsi qaranlıq gecədə türk süvarilərinin qoruqcu pikeşlərini yan ölüb düşərgələrindən iki sıstaplı çadır apardı. Deyirlər ki, onlar hətta gizlice Qarsa girib barınan partlatmaq üçün icazə istəyiblər. Ancaq rədd cavabı alıblar. Onların bu istəyində başqa niyyət gizlənmirdimi? Onlarla cəhiyatlı olmaq lazımdır. Polkovnikləri Ömer bayın bu günlərdə 12 milisla birlikdə Qarsa keçməsi istar-istəməz onunla eyni xidmətdə olanları da şübhə kölgəsində qoyur»⁴⁰.

Qarapapaq Ömer ağanın Qarsa galisini o zamanlar Qarsda işləyən xəstəxana baş həkimi Dr.Sandvit öz xatirələrində belə təsvir edirdi: «8 iyul bazar - Bu gecə təhlükə işarəsi verildi... Qarapapaq deyilən qeyri-müntəzəm Müsalmış süvarilərindən qırx nəfərin rus hizmatından ayrılaraq bir miralay komandanlığında qaçıb gəlməsi bütün ordugahı böyük həyəcana saldı. Adı Ömer olan bu miralay gürçü (çərkəz) arxalığı geyir və bir cüt qayat gözəl apolet daşıyırı. Müşir (marşal) Vasif paşa onu çox şəmimi qarşılıdı və mirliva (tuğbay) rütbəsi verdi. O, beləcə Ömer paşa oldu...»⁴¹.

Bu savaşda iştirak edən rus zabitlərindən İravan dəstəsinin qərargah rəisi, polkovnik (1861-ci ildən general-major) M.Lixutin dən rus ordusundakı müsalmış milislerinin öz dən qardaşlarına qarşı biganə olmadıqlarını xüsusi qeyd edirdi: «Soldat (rus əsgəri) və kazaklar müşahidə və faktlara əsaslanaraq belə bir natiçəyə gəlmisdilər ki, müsalmış milisləri türklərə rahim edir və döyüş əsnasında hərdən bir gah göyə atəş açır, gah da ki, boş güllələrlə atışdırırlar. Başpozuq kazak və yaxud soldatın əlindən yaxasını qurtaranda geyimini və xarici görkəməni görə ermənidən ayırd edilməsi mümkün olan müsalmış milisinin himayəsi altına qaçırdı. Ermənilər müsalmansıları öldürmək üçün böyük arzu və istəkdə olsalar da, onların açıq-aşkar ölümə getməyə ruhları çatmırı»⁴².

Dikaya (Vəhşii) Diviziya

Qarabağlı zabitlərin iştirak etdiyi diviziyalardan biri də Dikaya diviziyyadır. Birinci Dünya Müharibəsində Gəncə Sülvari Tatar Alayının və "Vəhşii diviziya"nın sıralarında Qərb Cəbhəsində qəhrəmanlıqlı döyülmüş, "Müqəddəs Georgi" hərb ordeninin bütün dörd dərəcəsinə layiq görülmüş neçə-neçə qarabağılı var.

Amma ordunun yaranmasında ilkin mənbə kimi bir fakt da var ki, tarixçilər ona da ötəri toxunurlar və bu mənbəyə tənqid münasibət bəsləyirlər. O da Birinci Dünya müharibəsində iştirak edən "Dikaya diviziya"nın azərbaycanlılardan ibarət nizamı "Tatar alay"ının əsgəri qüvvələridir. 1920-ci ildən tək bu günlərimizə qədər sovet rejimində də "Dikaya diviziya"nın faaliyyətinə tarixçi alımlarımız tənqidini yanaşıblar. Açılan arxiv qovluqlarında isə bunların tam əksinin şahidi olur. Sənədlərlə tanış olanda düşünürsan ki, 1914-cü ildən 1917-ci ilə qədər rus imperiyasını almanınlardan, 1918-1920-ci illərdə isə Azərbaycanı daşnak-bolşevik əsgəri qüvvələrindən qoruyan və torpağımızın bütövülüyү uğrunda silaha sarılan "Vəhşii diviziya"nın Tatar-Azərbaycan alayı həm bizim, həm də rus hərb tədqiqatçılarının niyə tənqid obyekti olub. Guya sabəbi də ondan ibarətdir ki, "Vəhşii diviziya" 1914-17-ci illərdə çara, 1918-1920-ci illərdə isə Azərbaycan Demokratik hökumətinə xidmət edib. Faktlar göstərir ki, Nuru paşanın orduyu 1918-ci ilin iyun-sentyabr aylarında Bakını düşmənlərdən təmizləyəndə onlarla ciyin-ciyinə vuruşan min nəfərdən çox könfüllünün əksəriyyəti "Tatar sülvari alayı"nın əsgər və zabitlərindən təşkil olunmuşdu. Baş sülvari alayının o vaxtlarda qoruduğu, uğrunda vuruşduğu torpaqlar bizim deyildi? Bəli, bitib-tükənməyən bu suallara cavab tapmağın vaxtı çatıb. Bunu bugünkü müstaqil Azərbaycan və onun yenidən yazılan hərb tarixi tələb edir. Bəzi məqalə müəllifləri ağızdolusu yazırlar ki, Birinci Dünya müharibəsi illərinə şovinist ruslar Qafqaz müsəlmanlarından təşkil olunmuş diviziyyaya "Vəhşii" adını təhqir mənasında veriblər. Əvvələ, divi-

ziyanın döyləş yolunu təsvir edən sənədlərdə belə fakt rast gəlmək qeyri-mümkündür. Bütün rəsmi sənədlərdə diviziyanın adı belədir: "Kavkazskaya tuzemnaya diviziya" - yəni Qafqazın yerli əhalisindən təşkil olunmuş diviziya, "Vəhşii" ayaması isə cəbhədaşları tərəfindən diviziyyaya qeyri-rəsmi verilib. Müharibənin ilk günlərindən diviziyanın apardığı döyləş əməliyyatları uğurla nəticələnmişdir. Diviziya bütün müharibə boyu mağlubiyyətin nə olduğunu bilməyib, hückumiət həmişa zəfərlər bitib. Onların döyüş amali belə idi: "Nə bir addım geri çəkilməli, nə də asır düşməli". Ona görə də döyüşlərin on çatın maqamında düşmən mühəsirəsini yarmaq üçün bu diviziyanın təcrübəsinən və gücündən istifadə olunurdu.

QARABAĞLI ZABİTLƏR RUS-YAPON MÜHARIBƏSİNDE

Leyb-Qvardiyanın Qafqaz Eskadronu

Leyb-Qvardiyanın Qafqaz eskadronu - Leyb-Qvardiya - Rusiya imperatorlarını mühafizə edən xüsusi birləşmədir. 18 may 1811-ci ildə mühafizə xidməti, 18 noyabr 1856-ci ildə isə Qafqaz eskadroflu yaranıb. Bu birləşmə bir neçə eskadronundan ibarət idi. Əsası Qafqaz eskadronu sayırdı. Bu eskadron özündə 4 taqımı birləşdirirdi.

- 1-ci taqım - provaslav gürçü knyaz və zadəganlarından ibarət gənclərdən
- 2-ci taqım - Terski diyarının əsilzadə dağlı gənclərindən
- 3-cü taqım - Dağıstanın və Acarıstanın əsilzadə gənclərindən
- 4-cü taqım - Zaqafqaziyənin müsəlman xan və bay soyularından ibarət gənclərdən ibarət idi.

Digər qvardiyalardan fərqli olaraq bu eskadron birbaşa Sankt-Peterburq hərbi dairəsinə bağlı idi. Bu eskadron imperatoru və möşayitini müşaiyət edirdi. Çarın qərar tutduğu Krasno

Selo (Kpacno Ceno) düşögəsində yerləşirdi. Eskadron 30.03.1917-ci ildə buraxılıb.

Eskadronun qarabağlı qvardiyaçıları : Fərəc bəy Ağayev, Hacı Səfərəli bəy Səfərbəyov, Rüstəm bəy Mirzəyev, Səlim bəy Rüstəmbəyov, Şəfi bəy Fətəlibəyov, Aleksandr Rzaqulu mirza, Rzaqulu mirza Qovanlı-Qacar, Fətəli mirza Qovanlı-Qacar...

Qafqaz Atlı Briqadası

1. Qafqaz atlı briqadası 31 yanvar 1904-cü ildə Rusiya imperatorun icazəsi ilə Uzaq Şərqdə hərbi yürüslərdə iştirak üçün yaradılmışdı.

2. Briqada Azərbaycanlılardan, dağlı qafqaz könüllülərinən və Dağıstan atlı alayından təşkil olunmuşdu.

3. Könüllülər hərbi xidmətdə iştirak etmək üçün Əlahəzər imperatorun adından çağırıldı.

4. Qafqaz atlı briqadasının alayları draqun və kazak atlı alayları kimi hərbi tapşırıqlar alır, bəzi yanaşmada fərqlənlərlər.

5. Qafqaz atlı alayları yarandığı gündən ordu hüququndan və mənsəbindən istifadə edirdi.

Qafqaz atlı briqadası general-major knyaz Orbelianinin komandanlığı altında, general Kuropatkinin ordusunun tərkibində Mancuriyada vuruşmuşdu.

I Dünya Müharibəsi və onun nəticələri

Birinci Dünya Müharibəsi (1914-1918) - dünyanı yenidən böldürmək, nüfuz dairəsi, xammal mənbələri və satış bazarları uğrunda böyük dövlətlərin iki koalisiyası arasında imperialist müharibə idi. Hərbi təlimləri izləmək üçün Sarayevoya gəmiş Avstriya-Macaristan taxt-tacının vəliəhdii Frans Ferdinandin "Gənc Bosna" təşkilatının üzvü Qavril Prins tərəfindən əldərülməsi (1914, 28 iyun) Birinci dünya müharibəsinin başlanmasına bəhanə oldu. Avstriya-Macaristan bu terror aktı üçün Serbiyanı

təqsirkar saydı. Almaniya Avstriya-Macaristani müdafiə etdi. Avstriya-Macaristandan Serbiyaya müharibə elan etməsini cavab olaraq Rusiya avqustun 1-də ümumi səfərbərlik keçirdi. Almaniya 1914 il avqustun 1-də Rusiyaya, avqustun 3-də isə onun müttəfiqi olan Fransaya müharibə elan etdi. Alman ordularının bitərəf dövlət olan Belçikaya müdaxiləsindən sonra, avqustun 4-də Böyük Britaniya Almaniyaya qarşı müharibəyə qoşuldu.

Birinci dünya müharibəsi (1914-1918) Avropada bir-birinə zidd iki blokun - Üçlər İttifaqı (Almaniya, Avstriya-Macaristana və İtaliya) ilə Antanta (İngiltərə, Fransa, Rusiya) arasında mövcud olan ixtilafların nöticəsində bas vermişdi. Antanta tərəfindən Yaponiya (1914), İtaliya (1915), Portuqaliya və Rumuniya (1916), ABŞ və Yunanistan (1917), Üçlər İttifaqı tərəfindən isə Osmanlı dövləti (1914), Bolqarıstan (1915) müharibəyə qoşulmuşdular. Müharibədə dönya əhalisinin 87%-nin yaşadığı 38 dövlət iştirak etmişdir. Döyüşən tərəflər hərbi əməliyyatları qısha qədər başa çatdırmağı düşüntürdülər. Almaniya ordusu Şliffen planına uyğun olaraq hərəkət edirdi. Bu plana görə, Alman qoşunları Belçikanın keçərək, Elzas və Lotaringiya yığıncaq istəyən Fransa qızılvalarının arxasına keçməli idi. Lakin Almaniya ordularının hücumları Marna döyüşündə dayandırıldı. Bundan sonra Qərb cəbhəsində Atlantik okeanından İsvəçəraya qədər ərazidə mövqə müharibəsi getmişdir. Səfərbərliyin başa çatmasını gözləmədən hücumu keçərək, Şərqi Prussiyaya və Qalisiyaya soxulmuş Rusiya orduları bu cəbhədə mağlubiyətə uğramışdı. Çənubi Qafqazda Osmanlı və Rusiya orduları arasında döyüşlərin başlanması ilə Qafqaz cəbhəsi yaranmışdı. Qafqaz cəbhəsi Qara dənizdən Çənubi Azərbaycandakı Urmiya gölünə qədər uzanırdı. Bu cəbhədə Osmanlı dövlətinin başlıca məqsədi Rusiyanın Türkiyə ilə bağlı işğalçılıq planlarının qarşısını almaq, mümkün olarsa, Azərbaycan bütünlükə, Xəzər dənizi hövzəsini və Qafqazı öz nüfuz dairəsinə salmaq, Mərkəzi Asiyaya və Hind okeanına yolları nəzarət altına almaq, Rusiya imperatorluğunun əsarəti altında olan türk və digər müsəl-

man xalqlarını müstəmləkə zülmündən xilas etmək və s. olmustur. Bu cəbhədə Rusyanın yaratdığı və silahlandırdığı erməni quldur dəstələri Anadolunun və Azərbaycanın dinc türk-müsəlman əhalisine qarşı kütləvi soyqırımları törətdilər (bax Şərqi Anadoluda türklərin soyqırımı, Cənubi Azərbaycanda soyqırımı, 1918-ci il Mart soyqırımı).

İngilislər Süveyş kanalının təhlükəsizliyini təmin etmək məqsədilə Fələstinə ordu hissələri yeritdikdən sonra Fələstin cəbhəsi, Şətər-ül-arəb çayının mənsəbinə ordu çıxardıqdan sonra isə Mesopotamiya cəbhəsi yaranmışdı. Bu cəbhələrdə ingilislər qarşı türk orduları vuruşurdular. Serbiya Avstriya-Macaristanın hücumlarının qarşısını kəsmişi. Ingilislər Almaniya və Avstriya-Macaristəni dəniz blokadasına almış, Almaniyənin Afrika və Okeaniyadakı müstəmləkələrinə nəzarət edirdilər. Beləliklə, Antanta ölkələri hərbi əməliyyatlarda təşəbbüs əla keçirmişdilər. Almaniya 1914 ildə Fransanı mağlub edə bilməmiş və iki cəbhədə mühəribə aparmağa məcbur olmuşdu. 1915 ildə Almaniya və Avstriya-Macaristən komandanlığı Rusiyani mağlub etməyi qarara almışdı. Ona görə da Almaniya Qərb cəbhəsində müdafiaya keçmiş, əsas diqqətini Şərqi cəbhəsinə yönəltmişdi. Almaniyənin hücumu uğurlu olsa da, Rusiyani tam mağlub etmək mümkün olmamışdı. Bu zaman İtaliya da mühəribəyə qatılmışdı. İtaliya cəbhəsi Avstriya-Macaristən ordularını Şərqi cəbhəsindən özləna doğru yönəltmişdi. Almaniya bloku tərafından mühəribəyə qoşulan Bolqarıstan Avstriya-Macaristən orduları ilə birlikdə serb ordusunu darmadağın etmişdi. Serb ordusunu fəlakətdən qurtarmaqdən ötrü Sələnikə Fransa qoşunları çıxarılmışdı. Onlar Serbiyanı xilas edə bilməsələr də, Birinci dünya mühəribəsində Sələnik cəbhəsini yaradmışdilər. Ingilislər osmanlıları mağlub etmək məqsədilə Çanaqqalaya (Dardanel) desant çıxarmışdilər. Lakin Vətənin müdafiəsinə qalxan türklər ingilislərin qarşısını uğurla kəsmişdilər. Çanaqqala döyüşü türk hərbə sonatının an parlaq sahifələrindən biri olmuşdur. Bu döyüşdə Türkiyənin köməyinə gələn azərbaycanlı-

lar da iştirak etmişlər. Almaniya hərbi əməliyyatların gedisi öz xeyrinə dəyişmək məqsədilə sualtı mühəribəyə başlamışdı.

1916-ci ildə Almaniya Rusyanın faal mühəribə apara bilməcəyini görüb, əməliyyatların ağırlığını Qərb cəbhəsinə keçirmişdi. Lakin Verden yaxınlığında Antanta cəbhəsini yarmaq mümkün olmamışdı. Antanta qüvvələri Somma çayı rayonunda alman ordularına qarşı hücumu keçmiş, hərbi əməliyyatlarda ilk dəfə tanklardan istifadə etmişdilər. Rusiya ordusu Qərb cəbhəsində uğurlu hücumu keçmişdi. Qafqaz cəbhəsində ruslar tərəfindən sixişdirilən türklər qarşı ingilislər də hücumu keçmişdilər. Lakin türklər Mesopotamiya cəbhəsində əks hücumla ingilisləri İran/kərfəzə qədər geriye oturmuş, Cənubi Azərbaycanı da azad etmişdilər. Birinci dünya mühəribəsində an böyük dəniz vuruşması Yutlandiyada olmuşdu. Döyüşdə ingilislər böyük itki versələr də, Almaniya donanması ingilis blokadasını yara bilməmişdi.

1917-ci ildə Antanta ölkələri bütün cəbhələrdə hücumu keçməyi planlaşdırılmışdı. Lakin Rusiyada baş vermiş Fevral inqilabı vəziyyəti dəyişmişdi. İngiləb ordunda mühəribə aleyhinə əhval-ruhiyyəni gələndirdiyi üçün Şərqi cəbhəsində hücum uğursuz olmuşdu. Böyük insan və sənaye potensialına malik olan ABŞ-in 1917-ci ilin aprelində mühəribəyə qoşulması qüvvələr nisbətini Antantanın xeyrinə əsaslı surətdə dəyişmişdi. İlın sonuna yaxın ABŞ orduları Qərb cəbhəsində mövqə döyüşlənə başlamışdılər. Rusiyada hakimiyətə gəlmış bolşeviklər barışq haqqında saziş nail olmuşdular. Şərqi cəbhəsində hərbi əməliyyatlar dayandırılmışdı. Qafqaz cəbhəsində əsas hərbi əməliyyatlar Bakı nefti uğrunda aparılırdı. Bakı neftinə yiylənmək uğrunda Almaniya, B.Britaniya mübarizə aparır, bolşevik Rusiyası da onu əldən vermək istəmirdi.

1917-ci ilin dekabrında Rusiya və Türkiye arasında Örzincən barışının imzalanması ilə Qafqaz cəbhəsində hərbi əməliyyatlar dayandırılmışdı. Lakin Fələstin və Mesopotamiya cəbhələrində fəallaşaraq türkləri şimala doğru sixişdirən ingilislər

Bakını əla keçirməyə can atıldılar. Ordusunda ruh düşkünüyü yaranmış Almaniya Qərb cəbhəsində müdafiəyə keçmişdi.

1918-ci ilin martında Almaniya Brest-Litovskda Rusiya ilə sülh müqaviləsi imzaladıqdan sonra ordularını Qərb cəbhəsində cəmləşdirərək, hücumu keçmişdi. Lakin Marna döylüsündə alman ordulan geri oturduldu.

1918-ci ilin avqustunda general Denstervil başda olmaqla Böyük Britaniyanın hərbi ekspedisiya qüvvələri Bakıya yeridildi. Lakin onlar Bakının türk-Azərbaycan hərbi qüvvələri və Azərbaycan xalq könüllülərindən ibarət Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinin qarşısını ala bilmədilər.

1918-ci il sentyabrın 15-də Bakı azad edildi və müstəqil Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrildi (bax Bakının azad olunması əməliyyatı). Payızda Antanta qüvvələri bütün cəbhələrdə geniş hücumu keçmişdi. Sentyabrın 29-da bolqarlar Sələnikdə, oktyabrın 30-da türklər Mudrosda, noyabrın 3-də Avstriya-Macarıstan Padunda, noyabrın 11-də Almaniya Kompyenda barışq imzalamaqla mühəribəni məğlubiyətlə başa vurdular.

Mudros barışığına (1918-ci il) görə türk orduları Cənubi Azərbaycandan və Bakıdan çıxarılmış idi. İngilis generalı Tomson başda olmaqdə Bakıya müttəfiq qoşunları yeridildi. Birinci dünya mühəribəsi Antanta ölkələrinin qələbəsi ilə başa çatdı.

Mühəribə illərində, ilk dəfə olaraq, iqtisadiyyatın dövlət tənzimlənməsinə keçilmişdi. Vuruşan dövlətlərin ordularına 74 milyon insan cəlb edilmişdi. 10 milyonadək adam həlak olmuş, 20 milyonadək yaralanmış və əsil olmuşdu. 10 milyonadək adam epidemiyadan və acliqdan ölmüşdü.

Birinci dünya mühəribəsində qarşılaşan bloklardan hər biri öz məqsədini güldürdü. Mühəribənin başlanmasın həlli edici amili müstəmləkələr və təsir dairələri üstündə Almaniya və Ingiltərə arasındaki barışmaz ziddiyətlər idi.

Almaniymanın müdaxilə planlarına Qafqazı, ilk növbədə isə Azərbaycan neşini əla keçirmək daxil idi. Belə ki, Almaniya-

nın hökumət məmuru Rudolf Martin hələ mühəribədən xeyli əvvəl, 1907-ci ildə nəşr etdirdiyi "Berlin-Bağdad" adlı kitabında almanların hakimiyəti altında Bakı və bütün Qafqazı əhatə edəcək "Tiflis canişinliyi" yaradılmasını Rusiya ilə gələcək mühəribədə Almaniyadan əsas məqsədlərindən biri hesab edirdi.

Bakı neft sənayesi üzərində hökmranlıq uğrunda ingilis, fransız və alman kapitalları arasında başlayan və ilk dövrlərdə Rusiya neft ticarətində almanların nüfuzunun güclənməsini gətirib çıxaran rəqabət, nəticə etibarilə, Azərbaycanın neft istehsalında əsas mövqelərin Almaniyadan rəqiblərinin əlinə keçməsi və alman kapitalının sixişdiriləsi ilə başa çatdı. Cənubi Qafqazın əvvəlcə hərbi əməliyyatlar meydانına, sonra isə cəbhəyə bölgəyə çevriləməsi buranın siyasi vəziyyətinə və iqtisadi həyatına böyük ziyan vurdu. Qara dəniz limanlarının bağlanması və neft məhsulları ixracının dayandırılması təzindən nefitin qiyməti aşağı düşdü. Mərkəzi Rusiya ilə əlaqələr pozuuld və diyarın zəruri ərzaqla təchizatı çətinləşdi. Birinci dünya mühəribəsi (1914-1918) dövründə Türkiye və Iran ərazilərində aparılan əməliyyatlar nəticəsində hamim ölkələrdə yaşanan yüz minlərlə erməni rusların himayə altında qədim Azərbaycan torpağı olan İravan quberniyasına, həmçinin, Gəncə (Yelizavetpol) və Bakı quberniyalarının ərazisində köçürüldü. Bununla, Qərbi Azərbaycan torpaqlarında (indiki Ermənistan Respublikasının ərazisi) erməni dövlətinin yaradılması üçün növbəti addım atıldı. Birinci dünya mühəribəsinin gedişində və Rusiyada Romanovlar mütləqiyətinin devriləsi nəticəsində Cənubi Qafqazda müstəqil Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları yaransa da, çox keçmədən, bolşevik Rusiyası Cənubi Qafqazı işğal etdi. Birinci dünya mühəribəsinin nəticələri Paris sülh konfransında yekunlaşdırıldı və rəsmiləşdirildi.⁴³

Qarabağlı zabitlər I Dünya Mühəribəsində

Özündən asılı olmayaraq Azərbaycan da Birinci dünya mühəribəsinə cəlb olunmuşdu. Bu Şimali Azərbaycanın mühəribə

edən Rusiya imperiyasının tərkibində olması və müharibə edən dövlətlərin ona dair planları ilə əlaqədər idi. Belə ki, çox əlverişli coğrafi mövqədə yerləşən və öz yeraltı, yerüstü sərvətləri ilə seçilən Azərbaycan iñ dövlətlərin maraq dairəsində idi. Burada alman, rus, ingilis rəqabəti özünü daha qabarıq göstərirdi. Almaniya tərəfindən müharibədə iştirak edən Türkiyənin da müsəlman Qafqazına, xüsusun Azərbaycana böyük marağı var idi.

“Etibarsızlıq” üzündən çarizm Rusiyada yaşayan müsəlmanlardan, o cümlədən azərbaycanlılardan orduya rəsmən adam çağırırdı. Lakin onların ali silikindən könüllü olaraq çar ordusuna sıralarına gedənlər də var idi. Bunlardan 200 nəfər azərbaycanlı zabiti I Dünya müharibəsi cəbhələrində vuruşan rus ordusunda xidmət etmişdi.

Qarabağlı artilleriya generalı Səməd bəy Mehmandarov, Əmir Kazım mirzə Qacar və başqları yüksək rütbəli komandanlar sırasında idilər.

General-leytenant Səməd bəy Mehmandarov I Dünya müharibəsi dövründə 21-ci diviziyyaya komandanlıq etmişdi. O, Lodz (Polşa) əməliyyatı zamanı göstərdiyi sərkərdəlik məharəti və şəxsi igidiyiına görə artilleriya generalı rütbasına layiq görülmüşdü. 1915-ci ildə o, 2-ci Qafqaz ordu korpusunun komandanlığı təyin edilmişdi.

Onlarla qarabağlı zabit Qərb cəbhəsində göstərdiyi igidiyi görə Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu.

Müharibə illərində Azərbaycanlı gənclərdən «Tatar sülvari alayı» təşkil edilmişdi. Qorxmaz döyüşüllərdən ibarət olan bu alayı ruslar həqarətlə «vahşi diviziya» adlandırmışdılar.

I Dünya Müharibəsinə könüllü yazılan qarabağlılar

24 iyun 1914-cü ildə Qarabağda bir siyahı hazırlanırdı. Kömüllərdən ibarət «Tatar sülvari alayı» təşkil edildi. Bu alaya yazılan könüllülərlər:

Zəngəzur qəzasından

1-ci sahədən

1. Allahverdi Muradov-Bazarçay kəndindən
2. Umud Kərbəlayı Əli oğlu-Şıxlardan
3. Bəhram Kərbəlayı Cəbrayılov oğlu- Şıxlardan
4. Məmməd Əliyev- Şıxlardan
5. Hüseyn Zeynalabdin oğlu- Şıxlardan
6. Qoca Cəfər oğlu- Şıxlardan
7. Abiş Kərbəlayı Məhərrəm oğlu- Şıxlardan
8. Ağamalı Qara oğlu-Murğuz kəndindən
9. Məxtar Əhməd oğlu-Dərəskənd kəndindən
10. Əvəz Əhməd oğlu-Vağadü kəndindən
11. Behbulad Muxtar oğlu- Vağadü kəndindən
12. Bozu Ocaqqulu oğlu-Hartkız kəndindən
13. Fərac Məhərrəm oğlu-Əlişar kəndindən
14. Əli Xəlil oğlu-Dəstəgird kəndindən

2-ci sahədən

15. Əli bəy Nəbibayov-Araflı kəndindən
16. Şükür bəy Soltanmuradov-Maqsudlu kəndindən
17. Dəmir Baxşalı oğlu-Qaziqurdalı kəndindən
18. Əbdüləli bəy İsmayılov oğlu-Bağırbaşlı kəndindən
19. Həmid Məşadi Mirzalı oğlu-Bağırbaşlı kəndindən
20. Oruc bəy Əmirəli bəy oğlu-Bağırbaşlı kəndindən
21. Hüseyn Məməş oğlu-Başarat kəndindən

3-cü sahədən

22. Nəbi Ata oğlu-Mahmudlu kəndindən
23. Məhəmməd Şahbaz oğlu-Mahmudlu kəndindən
24. Həsən Allahqulı oğlu-Mahmudlu kəndindən
25. Dölyamalı Kərbəlayı Qəhrəman oğlu-Korcalan kəndindən

26. Əmrəh İmamverdi oğlu-Qayalı kəndindən
27. Məşadi İbiş Kərbələyi Fərəc oğlu-Qayalı kəndindən
28. Kərbələyi Həsənxan Allahverdi oğlu-Məmər kəndindən
29. Həsənqulu bay Məşadi Hüseynqulu bay oğlu-Xalac kəndindən
30. İslam Şahməmməd oğlu-Mollu kəndindən
- 31.Əli Şükür oğlu- Mollu kəndindən
- 32.Bahadur Abbas oğlu- Mollu kəndindən
- 33.Alış İsmayıł oğlu- Mollu kəndindən
- 34.Əli Molla Abdulla oğlu- Mollu kəndindən
- 35.Firudin Əziz oğlu- Mollu kəndindən
- 36.Səlim bay Sultanov-Danzaver kəndindən
- 37.Cəlal bay Sultanov-Danzaver kəndindən, şabs-kapitan

Suşa şəhərindən

- 1.Xanlar Yusif oğlu
- 2.Cəfər Kərbələyi Məmməd oğlu
- 3.Bağır Məmmədqulu oğlu
- 4.Xəlil Əbdülfəsəm oğlu
- 5.Fərhad Hacı İmamqulu oğlu
- 6.Hacı Hacı Fərrux oğlu
- 7.Kərbələyi Əyyub Hacı Rəhim oğlu
- 8.Zeynalabdin Sadiqov
- 9.Böhrəm bay Maşadi Şirin bay oğlu Rüstəmbəyov
- 10.Şamil bay Bağırbəyov
- 11.Həmid Molla Həmid oğlu Axundov
- 12.Əsgər bay Zöhrabbəyov
- 13.Ələsgər bay Zöhrabbəyov
- 14.Adışirin Kərbələyi Həsən oğlu

Suşa qəzasından

- 1.Fərhad Əsgər oğlu-Qaybatlı kəndindən
- 2.Süleyman Kərbələyi Əsəd oğlu-Xəlifəli kəndindən

- 3.Dadaş Ələsgər oğlu-Malibəyli kəndindən
- 4.Ələkbər Möhbəli oğlu-Quşçular kəndindən
- 5.Əkbər Musa oğlu-Quşçular kəndindən
- 6.İsrafil Səfər oğlu-Zarislı kəndindən
- 7.Ibrahim Nəsir oğlu-Veysəlli kəndindən
- 8.İsmayıł Allahverən oğlu-Rzasərkərli obasından
- 9.Sadiq Qara oğlu-Sarıcalı- Əmirəslənbəyli obasından
- 10.Abdulla Cavad oğlu- Çəmanlı kəndindən
- 11.Əliqulu Cəfər oğlu- Ağdam kəndindən
- 12.Mehdi Əmrəh oğlu- Muradbəyli kəndindən
- 13.Fərman Salman oğlu- Muradbəyli kəndindən
- 14.Abdulla Cavad oğlu- Seyidli kəndindən
- 15.Nəcəfqulu bay Şamil bay oğlu Cavanşir-Yüzbaşılı kəndindən
- 16.Cavad İbad oğlu- Malibəyli kəndindən, Zəngəzur qəzasından idı.
- 17.Abdulla Qəmbər oğlu- Maqsudlu kəndindən
- 18.Süleyman Əzim oğlu- Şıxavənd kəndindən
- 19.Məhəmməd Məmmədqulu oğlu- Kəbirli kəndindən

Qaryagın qəzasından

1. Musa bay Cəfərqulu bay oğlu- Seyidmahmudlu obasından
2. Heydər Süleyman oğlu- Seyidmahmudlu obasından
3. Əlimirzə Məmməd oğlu- Kürdlər kəndindən
4. Sadiq İbrahimov- Düdükcü kəndindən
5. Qubad Tanrıverdi oğlu-Yal Pirahməddi kəndindən
6. Mahmud Qədirov- Xanlıq kəndindən
7. Cəmil Rəhimov- İslıqlı kəndindən
8. Firudin Kərbələyi Kərim oğlu- İslıqlı kəndindən
9. Ağa Abbasqulu oğlu- Güzlək kəndindən
10. Mustafa İbiş oğlu- Qaraxanbəyli obasından
11. Mustafa Kərim oğlu- Qaraxanbəyli obasından
12. Əsgər Salah oğlu- Zərgər obasından
13. Qurban Əlikishi oğlu- Kürdmahmudlu obasından

14. Həşim Zeynal oğlu- Yarəhmədli obasından
15. Muradxan Əli oğlu- Yarəhmədli obasından
16. Sarxan Xankişi oğlu- Yarəhmədli obasından
17. Adışirin Aılı oğlu- Yarəhmədli obasından
18. Hüseyn Nəcəf oğlu- Məzrə obasından
19. Nəriman Talib oğlu- Maşanlı obasından
20. Şıxalı Məmmədəli oğlu- Fuğanlı obasından
21. Yunus Osman oğlu- Mirzəcanlı obasından
22. Teymur Ali oğlu- Hacılı obasından
23. Məhəmməd Hüseyn oğlu- Hacılı obasından
24. Teymur Fərhad oğlu- Xudayarlı obasından
25. Gülməmməd Mirzə oğlu- Xudayarlı obasından
26. Şirin Məmməd oğlu- Veysəlli obasından
27. Kazım Kərbələyi Abbas oğlu- Şıxəliağlı obasından
28. Aılı Xankişi oğlu- Hacılı obasından
29. Xanlar bəy Fərhad bəy oğlu- Feyzullabəyli obasından

Cavansır qəzasından

1. Ağa Məhərrəm oğlu-Alpout- Bayəhmədli kəndindən
2. Dəmir Cəlil oğlu- Qaynaq kəndindən
3. Ağalar Misirxan oğlu- Hacılı-Xan kəndindən
4. Gülməmməd Qasım oğlu- Kələntərlı kəndindən
5. Taliş Aslan oğlu- Poladlı kəndindən
6. Xıdır Xıdır oğlu- Köçərlili kəndindən
7. Murtuza Mehdi oğlu- Qaraqoyunu kəndindən
8. Kərbələyi İsmayıllı Əliqli oğlu- Qaraqoyunu kəndindən
9. Muxtar Rzaqulu oğlu- II Kotanlı kəndindən
10. Mahmud Nəbi oğlu- Qazyan kəndindən
11. Göyüş Kərbələyi Hüseyn oğlu- Qaynax kəndindən
12. Səlim Allahverdi oğlu- Qaradağlı Gövhərəga kəndindən
13. Mahmud bəy Şirinbəyov- Daşarx kəndindən
14. Bayandur Səfərəli oğlu- Suma kəndindən
15. Nəcəfqulu Həsənqulu oğlu- Qılınclı kəndindən
16. Seyid Əhməd Seyid Hüseyn oğlu-II Tərəkəmə kəndindən

17. Fərrux Təhmoz oğlu- Alpout kəndindən
18. Cəlil Teymur oğlu- Xəsilli kəndindən
19. Firudin Həsənəli oğlu- Səfiyanlı, Zəngəzur qəzası
20. Əhməd Lələ oğlu- Buruc kəndindən
21. İbriş Abdulla oğlu-Buruc kəndindən
22. İbrahim Əsəd oğlu- Çıraqlı kəndindən
23. Nəsir Əşrəf oğlu- Çıraqlı kəndindən
24. Hüseyn Salah oğlu- Papravənd kəndindən
25. Qasim Əbdülkərim oğlu- Papravənd kəndindən
26. Behbud Məşadi Muradxan oğlu- Papravənd kəndindən
27. Mahmud Baxşalı oğlu- Əhmədli kəndindən
28. Salah Məşadi İskəndər oğlu- Qızılı Kəngərli kəndindən
29. Rəhim Məşadi İsmayıllı oğlu- Xaçın Dörbətli kəndindən
30. Balay Məşadi Musa oğlu- Əliağalı kəndindən
31. Kazım Çıraq oğlu- Əliağalı kəndindən
32. Süleyman Baxşalı oğlu- Əliağalı kəndindən
33. Qarakiş Qaytaran oğlu- Şıxavənd kəndindən
34. Süleyman Əzim oğlu- Şıxavənd kəndindən
35. Bəyəndik Səfər oğlu- Şıxavənd kəndindən
36. Allahverdi Haqverdi oğlu- Şıxavənd kəndindən
37. Oruc Sərhədli oğlu- Sırxavənd kəndindən
38. Abbas bəy Məmiş bəy oğlu- Sırxavənd kəndindən
39. Taliş Miki oğlu- Sırxavənd kəndindən
40. Rüstəm Xəlil oğlu- İmarət Gərravənd kəndindən

Bərdə kənd cəmiyyatindən

41. İbrahim Nəbi oğlu- Bərdə kəndindən
42. Məhəmməd Abdulla oğlu- Bərdə kəndindən
43. Ələsgər Həsən oğlu- Bərdə kəndindən
44. Şamil Firudin oğlu- Bərdə kəndindən
45. Molla Məmməd Uğurlu oğlu- Güloğlular kəndindən
46. İsa Kərim oğlu- Güloğlular kəndindən
47. Xəlil Nəsib oğlu- Güloğlular kəndindən
48. Əsgər Baxşalı oğlu- Güloğlular kəndindən

- 49.Əliş Zeynal oğlu- İmamqulubaylı obasından
 50.Həbib Şirin oğlu- İmamqulubaylı obasından
 51.Hümbət Əmirah oğlu- Zümürxaç kəndindən
 52.Ismayıllı Allahverən oğlu- Mirzalıbayı obasından
 53.Məmmədqulu Abbas oğlu - Bərdə kəndindən

Gərana kənd cəmiyyətindən

- 54.Qulu İmamqulu oğlu- Hacıallı kəndindən
 55.Qurban Ələkbər oğlu- Cinli obasından
 56.Xanlar bay Nasib bay oğlu- Şatırlı kəndindən
 57.Teymur Madar oğlu- Gərana kəndindən
 58.Əliş Məmməd oğlu- Cəbrayıł, Qaryagın qəzası

Əyricə kənd cəmiyyətindən

- 59.Muxtar Maşədi Məmi oğlu-Əyricə kəndindən
 60.Aslan Maşədi Əbuzər oğlu-Əyricə kəndindən
 61.Hüseyn Kolbalı oğlu-Əyricə kəndindən
 62.Abbas Cəfər oğlu- Güllüoglular
 63.Təsli Hacı Kərim oğlu- Qaraqoyunu
 64.Maşədi Bağır Ələsgər oğlu- Qaraqoyunu
 65.Bahadur Cəfər oğlu- Zərgər, Qaryagın qəzası

Dörbəndli kənd cəmiyyətindən

- 66.Habib Rza oğlu- Dörbəndli kəndindən
 67.Xəlil Cəfər oğlu- Dörbəndli kəndindən
 68.Hüseynali Baxış oğlu-Dörbəndli kəndindən
 69.Hüseynqulu Əli oğlu-Dörbəndli kəndindən
 70.Firudin Həsən oğlu-Dörbəndli kəndindən
 71.Aydın Əkber oğlu-Cinli kəndindən
 72.Çərkəz İsmayıllı oğlu-Qoyunbinası kəndindən
 73.Məstən Ələkbər oğlu-II Hacıəlili kəndindən
 74.Isa Həsən oğlu-II Hacıəlili kəndindən
 75.Aslan Rüstəm oğlu-II Hacıəlili kəndindən

- 76.Ibrahim Həmid oğlu-Qayalı kəndindən
 77.Məhəmməd Həsənqulu oğlu-Malbinəsi kəndindən
 78.Məmməd Kərbəlayı Mehdi oğlu-İrəvanlı, Bərdədə yaşa-
 yırı.

- 79.Əliş Ələkbər oğlu- Ayrıca kəndindən
 80.Məmməd Əli oğlu- Saatlı kəndindən

Qaradağlı kənd cəmiyyətindən

- 81.Mustafa Mirzalı oğlu- Kəngərlı kəndindən
 82.Əliş Kərim oğlu- Xoruzlu kəndindən
 83.Allahverən Kərbəlayı Şirin oğlu- Xoruzlu kəndindən
 84.Yunus Həsən oğlu- Sarov kəndindən
 85.Aslan Yusif oğlu- Sarov kəndindən
 86.Əliş Məhəmməd oğlu- Borsunlu kəndindən
 87.Heydər Nəcəfli oğlu- Borsunlu kəndindən
 88.Həmid Mirlis oğlu- Saibli, Şuşa qəzasından
 89.Məmməd Həmid oğlu- Xan Qaraqoyunu kəndindən

Koləni cəmiyyətindən

- 90.Əhməd Lətif oğlu- Buruc kəndindən
 91.Ibiş Abdulla oğlu- Buruc kəndindən
 92.Ibrahim Əsəd oğlu- Çıraqlı kəndindən
 93.Nasir Əşrəf oğlu- Çıraqlı kəndindən
 94.Hüseyn Səlif oğlu- Papravənd kəndindən
 95.Qasim Əbdülkərim oğlu- Papravənd kəndindən
 96.Behbud Maşədi Muradxan oğlu- Papravənd kəndindən
 97.Rəhim Maşədi İsmayıllı oğlu-Xaçın-Dörbəndli kəndindən
 98.Balay Maşədi Musa oğlu- Əliağalı kəndindən
 99.Kazım Çıraq oğlu- Şixavənd kəndindən
 100.Süleyman Baxşalı oğlu- Şixavənd kəndindən
 101.Qarakişi Qaytaran oğlu- Şixavənd kəndindən
 102.Süleyman Əzim oğlu- Şixavənd kəndindən
 103.Bəyənik Səfər oğlu- Şixavənd kəndindən

104. Allahverdi Haqqverdi oğlu- Şıxavənd kəndindən

105. Oruc Sarhadalı oğlu- Sırxavənd kəndindən

106. Taliş Miki oğlu- Sırxavənd kəndindən

107. Rüstəm Xəlil oğlu- İmarat- Qarvand kəndindən

108. Salah Məşadi İskəndər oğlu- Qızılı-Kəngərlı kəndindən

Nəmirlı kənd cəmiyyətindən

109. Karbalayı İsləmayıl Əliqulu oğlu- Qaraqoyunu kəndindən

110. Muxtar Rzaqulu oğlu- II Qapənli kəndindən

111. Mahmud Nəbi oğlu- Qaziyanlı kəndindən

112. Göyüş Kərbəlayı Hüseyn oğlu- Qaynaq kəndindən

113. Səlim Allahverdi oğlu- Qaradagli-Gövhərəğa kəndindən

114. Mahmud bay Şirinbayov- Daşaxr kəndindən

115. Bayandur Səfərəli oğlu- Sümə kəndindən

Yığma

116. Nəcəfqulu Həsənqulu oğlu- Qılınclı kəndindən

117. Seyid Əhməd Seyid Hüseyn oğlu-II Tərkəmə kəndindən

118. Fərrux Təhəməz oğlu- Alpaut kəndindən

119. Cəlil Teymur oğlu-Xəsilli kəndindən

120. Firudin Həsən oğlu-Səfiyanlı, Zəngəzur qəzası

121. Ağə Möhrəm oğlu-Alpaut-Bayəhmədli kəndindən

122. Dəmir Cəlil oğlu-Qaynaz kəndindən

123. Ağalar Misirxan oğlu-Hacıalili-Xan kəndindən

124. Gülməmməd Qasim oğlu-Kələntərli kəndindən

125. Taliş Aslan oğlu-Polatlı kəndindən

126. Xıdır Xıdır oğlu-Köçərli kəndindən

127. Murtuza Mehdi oğlu-Qaraqoyunu kəndindən

Cavad qəzasından

1. Xanlar bay Əlibayov- Xalaç kəndindən

Yelizavetpol guberniyası

Qafqaz və Cənubi Qafqaz diyarının idarəsinin dayısıdırılmış məsələ haqqında 1867-ci il 9 dekabr tarixli çar fərmanı əsasında Yelizavetpol guberniyası yaradılmışdı. Bakı guberniyasından Şuşa və Nuxa qəzələri, Tiflis guberniyasından Yelizavetpol qəzası, İrəvan guberniyasından ləğv edilmiş Ordubad qəzəsinin bir hissəsi onun tərkibinə daxil edildi, yeni Qazax və Zəngəzur qəzələri yaradıldı. 1873 ilə Yelizavetpol guberniyası tərkibində Ərəş, Cobrayıl və Cavanşir qəzələri taşkil olundu. Sonralar Cobrayıl qəzəsinə Azərbaycanca qarşı işğalçılıq müharibəsində iştirak etmiş rus zabiti P.M.Karyaginin adı verildi. Qafqaz təqviminin (1917-ci il) məlumatına görə Yelizavetpol guberniyasında 4 şəhər (Gorus, Yelizavetpol, Nuxa, Şuşa) və 8 qəza (Ərəş, Cavanşir, Yelizavetpol, Zəngəzur, Qazax, Karyagin, Nuxa, Şuşa) var idi.

Yelizavetpol guberniyasının ərazisi 38922,43 kv. verst idi. Guberniyada 1275,131 nəfər əhalisi yaşayırırdı, onların 1213,626 nəfəri yerli sakinlər, 61505 nəfər mülvaqqəti yaşayınanlar idi. Əhalinin 676377 nəfəri kişi, 598754 nəfəri qadın idi. 156,044 nəfər (12,24%) şəhərlərdə, 1119,087 nəfər (87,76%) qəzələrdə yaşayırırdı. Əhalinin etnik tərkibi belə idi: azərbaycanlılar 783065 nəfər (61,41%), ruslar 36957 (2,90%) və s. Yelizavetpol guberniyasında guberniya idarə sistemi mövcud idi. Guberniyani harbi gubernator, 1872 ilin martundan isə gubernator idarə edirdi. Xanların, bəylərin, ağaların əlinde 440,7 min, kəndlilərin əlinde 124,3 min desyatın torpaq vardı. Əhalisi müxtəlif kənd təsərrüfatı sahələri (taxılçılıq ipakçılık, üzümçülük, heyvandarlıq və s.), sənətkarlıq sanaye faaliyyəti və ticarətlə məşğul olurdu. Guberniyada dağ-madən və olvan metallurgiya sanayesi müəssisələr (Yelizavetpol və Zəngəzur qəzələri) yerləşirdi. İpakçılıyın əsas mərkəzi (Nuxa qəzası) də burada idi. Azərbaycan pambığının xeyli hissəsi Yelizavetpol guberniyasının pambıqtarımlılama zavodlarında emal edilirdi. Üzümçülük və şərabçılıq inkişaf etmişdi. Birinci dünya müharibəsi (1914-

1918) qubernyanın iqtisadiyyatına ağır zərbə vurmışdı.

Fevral inqilabından (1917-ci il) sonra Yelizavetpolda və digər qəza şəhərlərində ictimai təşkilatların icraiyyə komitələri yaradılmış, quberniya və onun qazalarına Müvəqqəti hökumətin komissarları təyin olunmuşdu. Bununla bərabər Yelizavetpolda Fahla və Əsgər Deputatları Soveti də yaranmışdır. Eyni zamanda, qəza şəhərlərində (Şuşa, Nuxa, Qaryagin və d.) sovetlər təşkil edilmişdi. Sovetlərdən bolşeviklərin nüfuzu zəif idi. Yelizavetpol quberniyası Azərbaycan milli azadlıq hərəkatında mühüm yer tuturdu. 1905-1907-ci illar inqilabı dövründə genişlənən milli-siyasi təşkilatlanma davam edirdi. Milli azadlıq hərəkatının görkəmli xadimləri Nasib bay Yusifbəyli, Xəlil bay Xasməmmədov, Xudadat bay Rəfibəyli, Həsən bay Ağayev və b. bu sahədə iş aparırdılar. Nasib bay Yusifbəyli 1917-ci ilin martında Türk ədəmi-mərkəziyyət partiyasının əsasını qoymuşdu. Milli azadlıq hərəkatına qarşı mübarizədə erməni-dəsnək və bolşevik siyasi partiya və təşkilatları birləşərək, eyni mövqedən mübarizə aparırdılar. Oktyabr əvvəlindən sonra Bakıda sovet hakimiyyətinin elan edilməsi milli azadlıq hərəkatının gedişində Yelizavetpol quberniyasının mövqeyini daha da möhkəmləndirdi. 5 noyabrda Yelizavetpolda keçirilən Qafqaz müləmənlərinin hərbi qurultayı azərbaycanlılardan ibarət hərbi hissələr yaradılması haqqında qərar çıxardı. Knyaz Maqalov başda olmaqla, müsləman sülvari polku yaradıldı.

Cənubi Qafqazda Zaafaqzayi komissarlığı təşkil edildikdən sonra Yelizavetpol quberniyasında hakimiyyət milli şurallara keçdi. Milli hərbi hissələrin silahlı təmin edilməsi üçün 1918-ci ilin yanvarında Qafqaz cəbhəsindən qayıdan rus qoşuları Şamxor (Şəmkir) stansiyasında tərkisələr edildi. Apreldə Zaafaqzayi Demokratik Federativ Respublikasının yaranması elan edildikdə, Yelizavetpol quberniyası onun tərkibinə daxil oldu. Mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ilə quberniya onun əsasını təşkil etdi və Azərbaycan torpaqlarının bütünlükə azad edilməsinin mərkəzinə çevrildi. İyu-

nun 16-da Azərbaycan Milli Şurası və Hökuməti Gəncəyə köçdü. Azərbaycana hərbi yardım üçün davat olılmış türk qoşuları da mayın axırı - iyunun əvvəllərində burada toplanmağa başladı. İyunun 17-də Gəncədə Fətəli xan Xoyskinin sözləyi ilə 2-ci hökumət kabinetini təşkil edildi. Hökumətin 30 iyul tarixli qərarı ilə Yelizavetpolun tarixi adı - Gəncə bərpa edildi. Bundan sonra quberniya da Gəncə quberniyası adlandırıldı. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən sentyabrın 17-dək olan dövrdə Azərbaycan dövlətinin paytaxtı oldu.

Azərbaycan Xalq Cümhuriyyətinin inzibati-ərazi bölgüsündə mühüm yer tutan Gəncə quberniyası, keçmiş Yelizavetpol quberniyasına yeni əlavə edilmiş ərazilər hesabına xeyli genişləndirilmişdi. Bakı və Zaqatala quberniyalarının ərazisi istisna olmaqla, qalan 10 qəza (Qazax, Gəncə, Nuxa, Ərəş, Cəvansıh, Şərur-Dərələyəz, Naxçıvan, Zəngəzur, Cəbrayıllı, Şuşa) və 1 dairə (Göyçə) Gəncə ətrafında birləşmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti erməni separatizm və azərbaycanlılarla qarşı soyqırımı şəraitində ölkəni daha səmərəli idarə etmək üçün müvafiq vasitələrdən istifadə edirdi. 1919-cu il yanvarın 13-də Qarabağ general-qubernatorluğu, fevralın 28-də isə Cənub-qərbi Azərbaycan general-qubernatorluğu yaradılmışdı. Gəncə quberniyasını qubernator idarə etdi.

Hökumətin 1919-cu il 30 mart tarixli qərarı ilə Gəncə qubernatoru İbrahim ağa Vəkilova general-major, köməkçisi Hüseynqulu xan Xoyskiyə isə polkovnik rütbəsi verilmişdi. I. Vəkilov Azərbaycan ordusunu Baş qərargahı Baş idarəsinin topoqrafiya şöbəsinin rəisi təyin olunduguna görə 6 may tarixli qərarda Xudadat bay Rəfibəyli Gəncə qubernatoru təyin edilmişdi. Quberniyada quberniya idarəsi yaradılmışdı. Quberniya idarəsinə vitse-qubernator, müşavir, quberniya tibb müfəttişi, quberniya mühəndisi, memarı, yerölçəni daxil idi. Quberniya idarəsi geniş miqyaslı məsələlərlə məşğul olurdu: kəndlərdə vəzifəli şəxslərin seçilməsi və pay torpaqlarının sonayə müəssisələri və tikiilər üçün ayrılmış haqqında kənd icmalarının qərarlarını

təsdiqləyir, inzibati-polis idarələri məmurlarının vəzifə cinayətləri haqqında işlər, kassasiyə şikayətlərinə və kənd məhkəmələrinin qərarlarına və s. baxırdı. İdara ayrı-ayrı struktur hissələrindən ibarət idi: kətiblik bölməsi, 1-ci bölmə (müşavir Mikayıl bəy İrsafilbəyov), 2-ci bölmə (müşavir Aleksandr Konstantinoviç Boqatko), zemstvo bölməsi (Georgi Yefimoviç Çernyyayevski), həkim, baytar, tikinti (mühəndis Vasili Yakovleviç Aqunakov) bölmələri. Cümhuriyyət Hökuməti Gəncə quberniyasının sosial-iqtisadi və mədəni inkişafına diqqətlə yanaşındı. Erəməni-dəşnak quldur birləşmələrinin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyaseti nəticəsində İravan quberniyasının qəzalarından qaçın döşmiş azərbaycanlılar daha çox Gəncədə və onun ətrafında yerləşdirilmişdi. Onların ərzaqla təmin olunması və sağlamlıqlarının qorunması üçün tədbirlər görülmüşdül. Lakin düşmən qüvvələr bütün vəsitsələrdən istifadə edərək, quberniyada siyasi sabitliyi pozmağa cəhd göstərirdi. Bu şəhərdə xüsusilə farqlanın bolşeviklər, quberniyanın xüsusiyyatını nəzərə alaraq, burada kəndli hərəkatının genişləndirilməsinə çalışırdılar. Həla 1917-ci ilin dekabrında Qovlar stansiyasında bolşevik Müseyib Əliyevin evində S.Şaumyan və Həmid Sultanovun iştirakı ilə gizli müşavirə keçirilmişdi. 1918-ci ilin yanvarında Bakı komitəsinin göstərişi ilə Məşədi Əzizbəyov da Gəncəyə gəlmış, buradakı vəziyyət haqqında "Hümmət" in cləsində çıxış etmişdi. Cümhuriyyət dövründə də bu pozuculuq işləri davam etdirildi. 1919-cu ilin yazında Gəncədə F.Əliyevin başçılığı ilə Rusiya Kommunist (bolşeviklər) Partiyasının gizli dairə komitəsi təşkil olunmuşdu. Gəncə quberniyasında fahla və kəndlər Hökumətə qarşı çıxışlara töhrük edildi. 1919-cu ilin yanvarında Gəncə quberniyası domiriyələşmənin tatili baş vermişdi. Qatır Məmmədin rəhbərlik etdiyi qaçaq hərəkatı təhlükəli şəkil almışdı. 1920-ci il aprelin 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin süqutu və Azərbaycanda bolşevik hökuməti qurulmasının elan edilməsi Gəncə quberniyasında vəziyyətə təsir göstərdi. Elə həmin gün F.Əliyevin sədrliyi

ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyası Gəncə Dairə Komitəsi Quberniya İnqilab Komitəsini yaradıldı və hakimiyyətin təshviq verilməsi haqqında Gəncə qubernatoruna ultimatum verildi. Ultimatum qəbul olundu. Aprelin 29-da hakimiyyətin Quberniya İnqilab Komitəsine verilməsi haqqında akt imzalandı. Mayın 1-də 11-ci Qızılı Ordu hissələri Gəncəyə daxil oldu. Lakin Gəncə quberniyasında sovet hakimiyyəti güclü müqavimət hərəkəti ilə üzərində. Gəncədə, Qarabağda və digər bölgələrdə sovet bolşevik işgalinə qarşı üsyənlər baş verdi. 11-ci ordu hissələri bu üsyənləri amansızlıqla yatarı, sovet hakimiyyəti bərpa olundu. Gəncə quberniyası lağv edildi.⁴⁴

Qarabağ General-Qubernatorluğu

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin Azərbaycana qarşı yeni ərazi iddiaları nəticəsində məcburiyyət qarşısında Qarabağda yaradılmış müvəqqəti inzibati idarəçilik rejimi yaradıldı. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra Cənubi Qafqazda sülh və əmin-amanlıq yaratmaq məqsədilə Azərbaycan hökuməti 1918-ci il mayın 29-da İravanı ermənilərə güzəştə getdi. Bununla, Azərbaycanın ciddi ərazi itkisini yol verildi. Lakin ermənilər Azərbaycana qarşı ərazi iddialarını davam etdirdilər. Qarabağın dağlıq hissəsində yaşayış ermənilər iyulun 22-də onun "müstəqilliyyini" elan etməyə cəhd göstərdilər. Azərbaycan xalqının qatı düşmanı Andronik qıymət ermənilərə kömək məqsədilə silahsız azərbaycanlıların kütləvi qırğını tövədərək Zəngazurdan Şuşa qəzasına keçdi.⁴⁵

Gəncədə yerləşən Cümhuriyyət Hökuməti Bakını əla keçirmiş S.Şaumyanın daşnak-bolşevik rejiminin hərbi qüvvələrinə qarşı mübariza apardığından, erməni separatçılarının törətdiyi problemlə danişıqlar yolu ilə nizama salmağa çalışırdı. Bu məqsədla Şuşaya nümayəndə heyəti göndərilmişdi. Avqustun 15-də isə Andronikin törətdiyi soyqırımlar ilə əlaqədar Ermanistan hökumətinə etiraz notası verilmişdi. Erməni hökuməti iki gün sonra verdiyi cavabında Andronikin guya Xüsusi erməni korpu-

suna "tabe olmadığını" bildirerek, bu yalanla məsuliyyətdən ya-xa qurtarmağa çalışmışdı. Həmin dövrə Ermenistan hökuməti Qarabağın Azərbaycanın tərkibində olmasını təsdiq edirdi. Qorarı avqustda Şuşaya nümayəndə heyəti göndərmək üçün Ermenistanın Tiflisdəki diplomatik nümayəndəliyinin oradakı (Tiflisdəki) rəsmi Azərbaycan orqanlarına müraciəti da sübüt edir. Azərbaycan Xalq Cümhuriyyəti ilə müqavilə əsasında (1918-ci il, iyun) dəvət edilmiş türk hərbi hissələri oktyabrda Şuşa şəhərinə, demək olar ki, məqavimətsiz daxil olmuş, ermənilər Azərbaycan Hökumətinin hakimiyyətini qəbul etdiklərini bildirmişdilər. Andronik isə dekabrda guya "ingilislərin Qarabağı onun ixtiyarına vermesi haqqında" şikayət yığmağa başlamışdı.³⁶

Azərbaycan Hökumətinin sadri Fətəli xan Xoyski dekabrin 20-də Parlamentdəki çıxışında buna qarşı etirazını bildirmişdi. Eyni zamanda, dekabrin 22-də Bakıdakı ingilis qoşunlarının komandanı Tomson da bu şikayəti təkzib etdi. Buna baxmaya-raq, erməni separatçıları və Gorusda möhkəmlənmiş Andronik azərbaycanlılara qarşı soyqırımı davam etdirirdi. Buna görə də Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Daxili İşlər Nazirliyi 1919-cu il yanvarın əvvəllərində Şuşa, Cavanşir, Cəb-rayıl və Zəngəzur qəzaları əsasında müvəqqəti general-qubernatorluq yaradılmasını təklif etdi. Hökumət bu təklifi qəbul etdi və yanvarın 13-də həmin qəzalarda müvəqqəti general-qubernatorluq vəzifəsinin təsis edilməsi haqqında qərar çıxarı. Bu vəzifəyə yanvarın 29-da Xosrov bay Sultanov təyin olundu. Azərbaycan Hökumətinin qəti addımlarından narahat olan Ermenistan belə bir şəraitdə Dağlıq Qarabağı açıq iddia ilə çıxış etdi. Azərbaycan Hökuməti yanvarın 31-də cavab notasında Qarabağın tarixən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu bildirdi və Qarabağ general qubernatorluğunun yaradılmasına Ermenistanın etirazını Azərbaycanın suverenliyinə qəsd və onun daxili işlərinə qarışmaq cəhd kimi qiymətləndirdi. Ermenistan bununla səkitləşməyərək, təzyiqi artırmağa çalışırı. O, fevralda Britaniyanın Tiflisdəki silahlı qüvvələrinin koman-

danı Uorkerə müraciət etdi. Müraciətdə Xosrov bay Sultanovun Qarabağa general-qubernator təyin edilməsinə etiraz olunur, onun salahiyətləri etibarsız elan edilirdi. Lakin bu müraciət cavabsız qaldı. Belə olduqda, Ermenistan xarici işlər naziri general Tomsona müraciət etdi. Qarabağda yaşayan erməni milli şurası və Ermenistanın Azərbaycandakı diplomatik nümayəndəsi Bekzadyan da müxtəlif vasitələrlə ingilis komandanlığına təsir göstərməyə çalışırı.

1919-cu il martın axırlarında Tomsonun İravana soñəri zamanı Ermenistan hökuməti ona təzyiqi gücləndirməyə cəhd etmiş, lakin bu cəhd də natiqəsiz qalmışdı. General Tomsonun nümayəndəsi polkovnik Şatelvort Bakıdan Şuşaya gedərək, ermənilərin Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə tabe olmasının tələb etmişdi. Cümhuriyyət hökuməti isə Ermenistanın əsərsiz iddialarına baxmayaraq, general-qubernatorluğun faaliyyətə başlaması üçün tədbirlərini davam etdirirdi. Aprelin 4-də general-qubernatorun orada yerləşən hərbi hissələrə münasi-bətdə salahiyət çərçivəsini müəyyən edən qanun qəbul olundu. Azərbaycan Hökuməti görüldən tədbirlərin sənii surətdə yaradılmış Qarabağ probleminin həllində mühlüm əhəmiyyətə malik olacağını düşünərək, daha inamlı addımlar atmağa başlamışdı. Baş nazir Nəsib bay Yusifbəyli aprelin 14-də Parlamentdə Hökumət bayannaməsinin müzikirəsi zamanı demişdi: "Qarabağ xüsusunda mübahisə yoxdur". Lakin belə arxayinqılıqda əsas yox idi. Ermenilər separatçılıq faaliyyətini davam etdirirdilər. Onlar aprelin axırında keçirdikləri qurultayda Qarabağ general-qubernatorunun hakimiyyətini tanımadan imtiyət etmişdilər. Bu tipli qərarların qəbul olunmasında Ermenistan hökuməti və onun Dağlıq Qarabağdakı emissarlarının pozuculuq faaliyyəti mühüm rol oynayırdı. Tomson mayın 5-də Fətəli xan Xoyski ilə keçirilən görüşündə belə şəxslərin stürgün edilməsi haqqında sərəncam verdiyini bildirmişdi. Bütün bunlara baxmaya-raq, separatçılar Qarabağda vəzifyəti kəskinləşdirməkdə davam edirdilər. Bu cür mürəkkəb şəraitdə Qarabağ general-

qubernatorluğunun səmərəli fəaliyyəti regionda əmin-amanlıqın qorunub saxlanmasında mühlüm rol oynayırı.

General-qubernator X.Sultanov separatçılara qarşı qətiyətlə mübarizə aparırdı. İyunun 5-də erməni milli Şurasının qatı irticəçi üzvləri ingilis komandanlığı nümayəndəsinin müşəyişi ilə Şuşadan Tiflisə stürgün edildi. İyunun 6-da isə Azərbaycan batalyonu Şuşanın ermənilər yaşayan hissəsindəki kazarmalarda yerləşdirildi. Burada keçirilən mitinqdə ermənilər Cümhuriyyət Hökumətini tanıdıqlarını bildirdilər. X.Sultanov konkret tədbirlərlə yanaşı, Qarabağ probleminin əsaslı şəkildə həlli proqramının hazırlanmasına dəxiliş önem verirdi. Onun bu barədəki baxışları Hökumət təqdim etdiyi məlumat-məruzasında və Bakıda müttəfiq qoşunlarının komandanı Şətəlvorq-la iyunun 25-də keçirilən görüşündə şərh olunmuşdu. Ermənilər general-qubernatorluğun fəaliyyət prinsiplərini qəbul edərək, müzakirələr aparmağa başlamışdır.

Baş nazir N.Yusibbəyli, Gəncə qubernatoru Xudadat bay Rafibəyli və hərbi nazir Səməd bay Mehmandarovun Şuşaya səfəri və orada görüldən tədbirlər də general-qubernatorluğun nüfuzunu artırırmışdı. Bütün bunların nticəsində avqustun 15-də ermənilər Azərbaycan Hökuməti ilə saziş imzaladılar və ermənilər yaşayan ərazilərin Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdilər. Lakin Ermənistən Respublikasının azərbaycanlılara qarşı genişlənən soyqırım siyasəti Qarabağda da vəziyyətin sabitləşməsinə mənfi təsir göstərirdi. Bununla belə, Cümhuriyyət hökuməti Qarabağı diqqət mərkəzində saxlayır, diyarın həyatının müxtəlif sahələrinə dair tədbirlərini davam etdirirdi. Sentyabrın 27-də Şuşada müəllimlər qurultayı keçiriləsi üçün vəsait ayrılmış haqqında qərar qəbul edilmiş, ayın 29-də isə general-qubernatorun sərəncamı ilə yardım kimi Qarabağın erməni müəllimlərinə paylanmaq üçün bir milyon manat pul ayrılmışdı. Ermənistən hökumətinin siyasəti isə orada yaşayan azərbaycanlıların öz dada-baba torpağından didərgin düşərək qaçqına çevriləməsinə səbəb olmuşdu. Şuşa,

Cavanşir, Cəbrayıl, Zəngəzur qəzalarında da minlərlə qaçqın yerləşmişdi. Bu, general-qubernatorluğun işini daha da mürəkkəblaşdırırdı. Oktyabrın 29-da hökumət general-qubernatorluq dair dəha iki qərar qəbul etdi. Onlardan biri general-qubernatorluqda fəaliyyət göstərən qulluqçuların maaşının artırılmasına, digarı isə general-qubernatorluğun ehtiyacı və qəzet nəşri üçün mətbəə almaqdan ötrü vəsait ayrılmışına aid idi. 1919-cu il noyabrın əvvəllərində ermənilərin Zəngəzurda tərəzdikləri qətl-qarşılıqları qarşı mübarizə məqsədilə general-qubernatorluqda kiçik qoşun hissələri göndərilmişdi. Bununla da, Zəngəzurda azərbaycanlıların müdafiəsi sahəsində mülayyan işlər görüldü. Lakin Ermənistən hökuməti separatçılara kömək göstərir, pozuculuq işlərini artırmaqdə davam edirdi. Nöticədə, müttəfiq dövlətlərin Cənubi Qafqazda Ali komissarının müəvini C.Reyin iştirakı ilə noyabrın 23-də Tiflisdə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sadri Nasib bay Yusibbəyli və Ermənistən baş naziri Xatisov arasında saziş imzalandı. Ermənistən hökuməti bu sazişin şərtlərini pozaraq, dekabrın 8-də Zəngəzur qoşun yeritdi.

Ermənistən hökuməti Azərbaycan torpaqlarına iddiasını həyata keçirmək üçün silahlı hərbi müdaxilə ilə yanaşı, pul vəsaiti sərf edilməsinə də xüsusi fikir verirdi. 1919-cu ilin axırlarında Ermənistən hökuməti Dağlıq Qarabağın "azad" edilməsi üçün 19 milyon manat pul ayrılmışdı. Bütün bunların nticəsində 1920-ci ilin martında erməni separatçıları daha da azgınlaşdı. Martin 22-23-də Ermənistən bilavasitə iştirakı və Moskvanın sifarişi ilə Dağlıq Qarabağda Azərbaycana qarşı xəyanətkar çıxışlar baş verdi. Azərbaycan Hökumətinin hərbi və diplomatik tədbirləri nticəsində martin axırlarında - aprelədə ermənilərin Qarabağdakı düşmənçilik fəaliyyətinin qarşısı alındı. Qarabağda hadisələrin bu yönəlində inkişafında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı tacavüzkarlıq planlarını həyata keçirəməyə hazırlaşan Sovet Rusiyası və bolşeviklərin ölkə daxilində apardığı pozuçuuluq-təxribatlılıq işləri də mühlüm rol oynadı.

Aprel işgali (1920-ci il) və Azərbaycan Xalq Cümhuriyyətinin süqtündən sonra Qarabağ general-qubernatorluğunun fəaliyyətinə də son qoyuldu⁴⁷.

Şuşa qəzası

Şuşa qəzası Azərbaycan Xalq Cümhuriyyəti dövründə inzibati-arazi vahidi idi. Azərbaycanın on böyük xanlıqlarından biri olan Qarabağ xanlığı Kürəkçay müqaviləsindən (1805-ci il) sonra, əslində Rusiyaya ilhaq edildərək, 1822-ci ildə lağv olundu və əyalətə çevrildi. 1840-ci il inzibati-arazi islahatı nəticəsində Qarabağ əyaləti Şuşa qəzası adlandırıldı və hərbi-müsəlman dairəsinin (mərkəzi Şuşa şəhəri) tərkibinə daxil edildi. 1867-ci ildə Yelizavetpol (Gəncə) quberniyası təşkil edildikdə Şuşa qəzası da onun tərkibinə qatıldı. Şuşa qəzasının ərazisində üç yeni qaza – Zəngəzur, Cavanşir və Cəbrayıllı qəzaları yaradıldı. Beləliklə, əvvəllər bütün Qarabağ xanlığını əhatə edən Şuşa qəzasının ərazisi dörd qəza arasında bölüdürləndi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Şuşa qəzasının ərazisi 4423,28 kv.verst idi. Burada 144876 nəfər (76730 kişi, 68146 qadın) əhali yaşayırı. Onların 141327 nəfəri yerli sakin, 3549 nəfəri mülvəqqəti yaşayanlar idi.

Çar hökumətinin Şimali Azərbaycanı işgal prosesində xüsuslu Türkmençay müqaviləsindən (1828-ci il) sonra ermənilərin buraya köçürməsi Qarabağda əhalinin etnik tərkibində onların sayını artırılmışdı. Yuxarıda xatırlanan qaynağın məlumatına görə, Şuşa qəzasında təxminən 66501 nəfər azərbaycanlı yaşayırı. Ruslar, digar Avropa xalqlarından olanlar 3 min nəfərdək təşkil edirdi. Erməni separatçı-terrorçu qüvvələri bütün Qarabağda, o cümlədən Şuşa qəzasında azərbaycanlılara qarşı etnik təmizləmə siyaseti yeridirdilər. 1905-1906 illərdə ermənilər Şuşa qəzasında azərbaycanlılara qarşı qanlı qırğınırlar törətdilər. Ermənilərin separatçı-terrorçu fəaliyyəti Rusiyada Oktyabr çərvişindən sonra daha da genişlənmişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduğandan sonra Şuşa qəzasında öz hakimiy-

yətini bərqpərər etdi. 1919-cu ilin yanvarında Şuşa qəzasını da əhatə edən Qarabağ general-qubernatorluğu yaradıldı. Burada məskunlaşan ermənilər Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyətini qəbul etdilər. Bununla belə, erməni-dəşnəklər Şuşa qəzasının azərbaycanlı əhalisine qarşı qanlı qırğınırlar törətməkdə davam edirdilər. 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyətinə qarşı erməni qoşdları geniş miqyas alı. Büttün bunlar əlkənən hərbi qüvvələrini bu regiona cəlb etdi, şimal sərhədləri müdafiəsiz qaldı, Azərbaycan Xalq Cümhuriyyətinin süqtunu yaxınlaşdırıldı. 1920-ci il aprelin 28-də Bakı işğal olunduqdan sonra, 11-ci Qırmızı Ordunun köməyi ilə mayda Şuşa qəzasında da hakimiyyət bolşeviklərinə alını keçdi. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 1923-cü il 7 iyul dekreti ilə Dağılıq Qarabağ Muxtar Vilayəti yaradıldıqda Şuşa qəzasının bir hissəsi onun tərkibinə verildi. Qəza 1929-cu ildə rayonlaşma zamanı: lağv olunmuşdur.⁴⁸

Cavanşir qəzası

Cavanşir qəzası Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yelizavetpol quberniyası tərkibində inzibati arazi vahidi kimi 1873-cü il qanuna əsasən təşkil edilmişdi. Mərkəzi Tərtər məntəqəsi idi. Qaza idarə sistemi mövcud idi. Qafqaz təqviminin (1917-ci il) məlumatına əsasən, ərazisi 4654,06 kv.verst, əhali si 75730 nəfər idi; onlardan 1476 nəfəri kişi (54,79%), 34234 nəfəri qadın (45,20%) idi. Əhali, əsasən, əkinçilik, bağçılıq, ipakçılıq və məldarlıqla məşğul olurdu. Qəzada çar idarə füsuluna və sosial ədalətsizliyə qarşı çıxışlar baş vermişdi. Çarizmin devrilməsindən sonra ermənilər qəzada möhkəmlənməyə və azərbaycanlılara qarşı soyqırımına başlamaq məqsədilə tədbirlər görülməyə başlamışdır. Azərbaycan Fövqələdə Təhqiqat komissiyasının üzvü N.M.Mixaylovun ermənilərin törətdikləri talanlardan və digər zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqında maruzasında Cavanşir qəzasına geniş yer ayırmışdır. Onun yazdırmasına görə, "Rusi-

yanın apardığı hərbi əmaliyyatların başa çatmasından xeyli əvvəl erməni millətindən olan əsgərlər böyük dəstələrlə cəbhədən öz kəndlərinə qaçır və buraya cəbbəxanadan oğurladıqları çoxlu tüləng, pulemyot və hər cür hərbi sursat gətirirdilər. Belə cinayətkar əməllərə bir tərəfdən, yerli erməni ziyalıları və erməni kənd icmaları, digər tərəfdən, Rusiya polis idarəsinin fəaliyyətsizliyi və hətta flərsət verəməsi səbəb olmuşdur... Rusiyada dövlət çevrilişi baş verdiyi andan erməni kəndlərinə, demək olar, açıq şəkildə silah və hərbi sursat gətirilməsi halları artdı və o vaxtdan etibarən ermənilər açıq düşməncilik münasibətləri və zorakılıq hərəkətləri göstərməyə başladılar". Erməni silahlı dəstələri 1917-ci ilin dekabrından Kolanı və digər qonşu kənd icmalarına qarşı basqınlara başlayırdı, dağ və aran kəndlərinin əlaqəsini kəsməyə çalışırdılar. Ermənilər 1918-ci ilin yaz və yay aylarında Tərtər su hövzəsi çaylarını bəndə salaraq, istiqamətini dayışdırırdı, azərbaycanlıların əkinlərinə zarar vurmaga cəhd göstərirdi. Ermənilərin qəddarlığı və düşməncilik hərəkətləri noticasında qazanın təkcə dağatayı hissəsinin müsəlmanlarına qarşı ən azı onlarda milyon manat ziyan vurulmuşdu.⁴⁹

Azərbaycan Xalq Cümhuriyyəti qurulduğundan sonra burada hakimiyətini möhkəmləndirməyə xüsusü fikir verirdi. Hökumətin 1918-ci il 23 iyun tarixli qərarı ilə əhalisi arasında yayılan xəstəliyin xarakterinin dəqiq müəyyənləşdirilməsi və bununla əlaqədar digər məsələlərin həlli üçün qazaya tibb işçiləri göndərilmişdi. Erməni təcavüzünün artması nəzərə alınaraq, 1919-cu il 13 yanvar tarixli qərarla Cavanşir qəzası Şuşa, Cabrayıl və Zəngəzur qəzələri ilə birgə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin ciddi sayları noticasında Cavanşir qəzəsini erməni işğalından qorumaq mümkün oldu. Cümhuriyyətin səlqutundan sonra Qarabağda, o cümlədən Cavanşir qəzəsində sovetleşməyə qarşı ıslanılar baş verdi. Bu ıslanılar 11-ci Qırımızı ordu tərəfindən amansızlıq yarındı. Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cavanşir qəzası 1929-cu ildə ləğv edildi.

Cabrayıl qəzası

Cabrayıl qəzası Azərbaycan Xalq Cümhuriyyəti dövründə Yelizavetpol (Gəncə) quberniyası tərkibində inzibati ərazi vahidi kimi 1873 il qanununa əsasən təşkil edilmişdir. Mərkəzi eyni adlı yaşayış məntəqəsi idi. 19-cu əsrin əvvəllərində Rusiyanın Azərbaycana qarşı işğalçılıq müharibəsində vuruşmuş rus zabitlərindən P.M.Karyaginın (1761-1807) adı ilə Karyagin qəzası (1905-cu il) adlandırılmışdı. Qəza idarə sistemi mövcud idi. Qafqaz təsviminin (1917-ci il) məlumatına görə, ərazisi 3276,31 kv. verst (1 verst = 1,0668 km), əhalisi isə 89584 nəfər idi. Qəza əhalisinin 44493 nəfəri (49,66%) kişi, 45091 nəfəri (50,33%) qadın idi. Əhali, əsasən, əkinçilik, bağçılıq, ipoççılık və maldarlılıq möşğul olurdı. Qəzada çar idarəçilik rejimində və sosial ədalətsizliyə qarşı kəndli çıxışları baş vermişdi. Azərbaycan Xalq Cümhuriyyəti qurulduğundan az sonra, Hökumətin 1918-ci il 30 iyul tarixli qərar ilə qazanın əvvəlki adı bərpa edilmişdi. 1919-cu il 13 yanvar tarixli qərar osasında Cavanşir, Şuşa və Zəngəzur qəzələri ilə birlikdə müvəqqəti general-qubernatorluqda birləşdirilmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin və yerli idarə orqanlarının tədbirlərinə baxmayaq, erməni-dəsnək silahlı dəstələri qazanın yerli türk-müsəlman əhalisinə qarşı soyqırımları törətməyə can atırdılar.⁵⁰

1918-ci il dekabrın ilk günlərində ermənilər qazanın azərbaycanlı əhalisinə qarşı silahlı qoşullar başlamışdır. Ermənilərin azərbaycanlılar üzərinə basqınları və soyqırımları 1919-1920-ci illərdə də davam etmişdi. Azərbaycan Fövqələdə Təhqiqat Komissiyasının üzvü N.M.Mixaylovun erməni talanlarından və digər zorakılıq hərəkətlərindən zarar çəkmis müsəlman kəndlərinin yoxlanılması haqqında məruzəsində Cabrayıl qəzası üzrə də ətraflı məlumat verilir. Burada ermənilərin müsəlmanlara qarşı törətdikləri cinayətlərin yalnız bir qismi - adbaad 17 ciddi fakt göstərilir. Həmin faktlardan ermənilərin azərbaycanlı kəndlərini viran qoyması, əhalisini vahşicəsinə qırması, mal-mülkünlü qarət etməsi aydın olur. Ermənilərin bütün cəhd-

lərinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Qarabağda erməni təcavüzlünün qarşısını ala bildi. Respublikanın rayonlaşdırılması ilə əlaqədar Cəbrayıllı qəzası 1929-cu ildə ləğv edildi.

Zəngəzur qəzası

Zəngəzur qəzası Rusiya imperiyasına qatılmış Şimali Azərbaycan ərazisində yaradılmış inzibati-ərazi vahidi kimi 1861-ci ildə Azərbaycanın tarixi vilayətindən biri olan Zəngəzur ərazisində yaradılmışdır. Çar Rusiyasının müstəmləkəçilik siyaseti nticəsində Qarabağ, Naxçıvan, İrəvan və digər Azərbaycan torpaqları kimi Zəngəzurda İran və Türkiyədən kütləvi şəkillədə ermənilər köçürülmüşdür. Ləzizavetpol (Gəncə) quberniyası yaradıldıqda (1867-ci il, dekabr) Zəngəzur qəzası (mərkəzi, Gorus) onun tərkibinə daxil edilmişdi. Qaza idarə sistemi fəaliyyət göstərirdi. 1917-ci il Qafqaz təqviminin məlumatına görə, Zəngəzur qəzasının ərazisi 6742,92 kv.verst idi. Gorusda 2201 nəfər (1193 kişi, 1008 qadın) əhalisi yaşayırırdı. Zəngəzur qəzasında 224197 nəfər (112780 kişi, 111417 qadın) qeydə alınmışdı. Onlardan 120 min nəfərini (53,2%) azərbaycanlılar, 3638 nəfərini müsəlman kürdləri (1,62%) təşkil edirdi. Çar Rusiyasının köçürmə siyaseti nticəsində qəza ərazisində ermənilərin sayı sənii şəkildə artırılmışdı. Onlar qəza əhalisinin 44,3%-ni (99,3 min nəfər) təşkil edirdi. Fevral inqilabı (1917-ci il) nticəsində çar hökumətinin devrilməsindən sonra Zəngəzurda maskunlaşmış ermənilər azərbaycanlılara qarşı qırğınılar törətməyə, qəzada say baxımından üstünlüyə nail olmaqla bu torpaqları yiyələnməyə cəhd etdilər.⁵¹

Cənubi Qafqazda müstəqil respublikalar yaradılandan sonra ermənilərin Zəngəzurə qarşı ərazi iddiaları soyqırımları ilə müşahidə olunmağa başladı. 1918-ci ilin may-avqust aylarında Zəngəzurda Ermenistan Respublikasının azərbaycanlılara qarşı etnik təmizləmə siyaseti daha da genişləndi. Azərbaycan Fövqələdə tədqiqat komisiyyasının üzvü Mixaylovun Cavanşir, Şu-

şa, Cəbrayıllı qəzaları və digər Azərbaycan torpaqları kimi Zəngəzur qəzasında ermənilərin həyata keçirdikləri talanlar və başqa zorakılıq hərəkətlərindən zərər çəkmiş müsəlman kəndlərinin yoxlanılması haqqında məruzəsində burada 115 kədən, 10-a yaxın yaşayış məskənlərinin dağıldığı və yerlə-yeksan edildiyi bildirilir. Andronik və digər erməni-dəsnak quldur başçılarının vəhşiliyi nticəsində bu azərbaycanlı kəndlərində 3257 kişi, 2276 qadm və 2196 uşaq öldürülmüş, 1060 kişi, 794 qadın və 485 uşaq yaralanmışdı. Beləliklə, Zəngəzur qəzasında hər iki cinsənənən olaraq 10068 nəfər öldürülmüşdür. Lakin ermənilərin Zəngəzur qəzasında azərbaycanlılara qarşı törətdikləri qırğınlının miqyası əslinde bundan da böyük idi. Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Zəngəzur qəzasında vəziyyəti sabitlaşdırmaq, əhalinin müdafiəsini təşkil etmək üçün bütün vəsiyətlərden istifadə etməyə çalışırı. Hökumətin 1918-ci il 27 iyul tarixli qərarı ilə Zəngəzur komendantına qayda-qanunun bərpası üçün 50 min manat ayrılmışdı. 1919-cu il yanvarın 13-də Cavanşir, Şuşa və Cəbrayıllı qəzaları ilə birgə Zəngəzur qəzasının da daxil olduğu Qarabağ general-qubernatorluğu yaradılmışdı. Ermənilərin Zəngəzur qəzasının azərbaycanlı əhalisine qarşı qırğınları 1919-1920-ci illərdə də davam etdirilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqurundan sonra (1920-ci il, 28 aprel) ermənilərin Zəngəzuru Azərbaycandan qoparmaq siyaseti daha da fəallaşmış, Ermenistanda sovet hakimiyyəti qurulduğundan sonra bunu həyata keçirmək mümkün olmuşdu. Sovet Rusiyasının da yaxından iştirakı ilə Zəngəzur qəzası torpaqlarının böyük bir hissəsi Ermenistana illaq edilmiş, Ermenistan Xalq Komissarları Sovetinin 1921-ci il 20 iyul tarixli qərarı ilə Ermenistanda Zəngəzur qəzası yaradılmışdı. 1920-ci illərin sonlarından həyata keçirilən rayonlaşdırma zamanı hamim arazilərdə Qafan, Gorus, Mehri və Sisiyan rayonları təşkil edilmiş, Zəngəzur inzibati vilayət kimi ləğv edilmişdir. Tarixi Azərbaycan torpaqları olan Zəngəzur qəzasının böyük bir hissəsinin Ermenistana illaq edilməsi ilə birgə Azərbaycana daha bir zərba vurulmuş,

Naxçıvan Azərbaycandan ayrı salınmışdı.

Azərbaycan ordusu

Azərbaycan Xalq Cümhuriyyəti Ordusu - Şimali Azərbaycan müstəqillik qazanırdan sonra Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin yaratdığı milli ordu idi. Azərbaycan Xalq Cümhuriyyəti silahlı qüvvələrinin təşkilinə Cümhuriyyətin elan edildiyi gündən başlanılmışdı. Yeni yaradılacaq ordunun əsası Mütəsləman korpusu təşkil edirdi. Ordu quruculuğuna rəhbərlik üçün ilk Hökumət kabinetinin tərkibində Hərbi Nazirlik də nəzərdə tutulmuş və Xosrov Paşa bay Sultanov hərbi nazir təsdiq edilmişdi. Lakin bu kabinetin buraxılması ilə hərbi nazir vəzifəsi də ləğv edilmiş və Azərbaycanda ordu quruculuğu prosesinə rəhbərlik Hökumətin qərarı ilə Qafqaz İslam Ordusunun komandanı Nuru paşa həvalə olunmuşdu. Hökumət strukturunda isə Qafqaz İslam Ordusu komandanlığı ilə əlaqələri nizamlayacaq hərbi işlər üzrə baş müvəkkil vəzifəsi təsis olunmuş və İsmayılov Ziyadxanov bu vəzifəyə təsdiq edilmişdi. 1918-ci il iyunun 26-də Hökumətin qərarı ilə Mütəsləman korpusu Əlahiddə Azərbaycan korpusu adlandırıldı və onun ştat cədvəlinde qismən dəyişiklik edildi. General-leytenant Əlağa Şixlinski korpusun komandiri kimi vəzifəsini yenə də davam etdirdi. Ordu quruculuğu sahəsində irəliliyiə nail olmaq üçün Hökumət bir sırada tədbirlər həyata keçirdi. İyun ayının avvallarından Gəncə Hərbi Məktəbi faaliyyətə başladı. Hökumətin qərarı ilə çağrıçışçilər üçün yaş senzi 19 yaşı endirildi.

Sonra 1894-1895 illərdə doğulmuş və islam dininə mənsub gənclərin xidmətə çağırılması barədə qərar qəbul edildi. Çağırış-səfərberlik işinin təşkili, bu sahədə mövcud olan öytülərin qarşısının alınması üçün Daxili İşlər Nazirliyinin sərəncamına 5 min rubl vəsait ayrıldı. Hökumətin qərarı ilə Yelizavetpol əxzi-əsgər (əsgərləri) çağırış və ya hərbi çağırış idarəesi Azərbaycan əxzi-əsgər idarəsi adlandırıldı və bütün ölkə üzrə çağırış işinin təşkili bu idarədə cəmləşdirildi. Ordu quruculuğunun il-

kin mərhələsi S.Şaumyanın başçılıq etdiyi Bakı Komissarlığı daşnak-bolşevik hərbi qüvvələrinin Gəncə istiqamətində faal döyüş əməliyyatlarına başlaması ilə bir vaxta döşdübündən ciddi çatışlıklarla qarşılaşdı. Çünkü yeni qoşun hissələrinin formalaşdırılması, çağırış və tochizat işlərinin yaxşılaşdırılması gərgin döyüşlərin aparılması ilə eyni vaxta düşmüştü. Buna görə də Nuru paşanın başçılıq etdiyi türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə Cümhuriyyət ordusu zəruri döyüş hazırlığı soviyyəsinə malik deyildi. Ordu quruculuğunu gücləndirmək məqsədilə 1918-ci il noyabrın 1-də Hərbi Nazirliyin yenidən bərpa edilməsi qərarla alındı. Hökumətin qarşısında duran tarixi vəzifələrin həllində bu struktura çox böyük əhəmiyyət verildiyi üçün ilk vaxtlar ona rəhbərliyi Nazirlər Şurasının sədri F.X.Koyski öz üzərinə götürdü. Nazir müavini isə tam artilleriya generalı Səməd bay Mehmandarov tuyin edildi və nazirliyin formalaşdırılması ona tapşırıldı. Ordu quruculuğu prosesinə rəhbərlik edəcək mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə başlandı. Qısa müddət ərzində Hərbi Nazirliyin aparıcı yaradıldı. Noyabrın 15-də ordunun Ümumi qərargahının təsis edilməsi barədə S.Mehmandarovun müvafiq əmri imzalandı. Mudros barışığının (1918-ci il) şartlarına görə müttəfiq dövlətlər adından Bakıya göndərilen ingilis qüvvələrinin komandanı general Tomson hələ Azərbaycana gəlməmiş türk qoşunları kimi, Azərbaycan qoşunlarının da 1918-ci il noyabrın 17-dək Bakıdan çıxarılmamasını tələb etdi. Çünkü Tomson, öz ölkəsinin xarici siyasetinə uyğun olaraq, Bakının istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi baxımdan mühlüm strateji mərkəz sayıldı və ona nəzarəti tamamilə öz əlində saxlamaq istəyirdi. O, müstəqil Azərbaycan Hökumətini tanımaq istəmədiyi kimi, onun nəzarəti altında olan hərbi qüvvələrə də etibar etmirdi. Ona görə 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncəyə köçürüldü. Ingilis komandanlığı nazirliyin Bakıdan kənarda faaliyyət göstərməsinə etiraz etmirdi. 1918-ci il noyabrın 27-dən dekabrın 3-dək Gəncə və Ağdam ətrafindakı hərbi hissələrə sefər edən

S.Mehmandarov şahidi olduğu nöqsanları ümmükləşdirərək, xüsusi əmrlə hissə komandirlərinən onların aradan qaldırılmasını tələb etdi. 1918-ci ilin sonu – 1919-cu ilin əvvəllərində Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi. Nazirlar Şurasının 25 dekabr 1918-ci il tarixli qərarı ilə tam artilleriya generalı Səməd bay Mehmandarov hərbi nazir, 29 dekabr 1918-ci il tarixli qərarı ilə isə general-leytenant Əli ağa Şıxlinski hərbi nazirin müavini təyin edildi. Ordu quruculuğunda müsbət dəyişikliklər baş verdiqəcə məvcud idarəetmə strukturları da təkmilləşdirildi. Hərbi nazirin 1918-ci il 31 dekabr tarixli 40 sayılı əmri Ümumi qərargahın tərkibindəki topçu şöbəsinin əsasında Topçu idarəsi yaradıldı. Idarə texniki və təftiş bölmələrinən ibarət idi. Texniki bölmə Azərbaycan ordusunun bütün nizami hissələrinin topçu texnifikasi, sursat və lavazimatla təchiz olunması, bütünlükə, topçu əmlakının mühabifəsi ilə maşgıl olmalı, bunun üçün lazımi metodiki göstərişləri hazırlamalı, təftiş bölməsi isə topçu hissələrinin döyüş hazırlığı ilə maşgıl olmalı və bunun üçün zəruri olan təlimatları, həmçinin metodiki sənədləri hazırlamalı idi.

Bir qədər sonra Ümumi qərargahın tərkibindəki İstehkamat şöbəsi də İstehkamat idarəəsinə çevrildi. Nazirliyin rəhbərliyi hərbi xidmətin təşkilinə hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirirdi. Azərbaycan ordusunun qanunvericilik bazasını qısa müddədə yaratmaq mümkün olmadığı üçün, hərbi nazirin 1919-cu ilin əvvəlində imzaladığı əmri keçmiş Rusiya imperiyasında 1917-ci il yanvar ayının 1-dək qəbul edilmiş hərbi qanunvericilik aktları, müvəqqəti olaraq, qüvvədə saxlanıldı. Buraya hərbi nizamnamələr, döyüş təlimatları, hərbi xidmətin bütün sahələrini tənzimlayan sənədlər, səfərbərlik, hərbi məhkəmə işlərinin aparılması üzrə təlimatlar və s. daxil idi. Lakin bu qanunvericilik aktlarının Azərbaycanın müstəqilliyi, milli ordu da xidmətin bu və ya digər tələbləri ilə uyğun gəlməyən cəhətləri ləğv edilir, həmin məqamlar təkmilləşdirilir və ya yenisi ilə əvəz olunurdu. Həmin qanunvericilik aktlarına uyğun olaraq,

Rusiya ordusunda tətbiq edilən hərbi rütbələr olduğu kimi, hərbi rütbələrin fərqlənmə nişanları olan poqonlar isə təkmilləşdirilərək Azərbaycan ordusunda istinad edilməyə başlandı. Əsgər heyəti üçün çavuş və baş çavuş rütbələri tətbiq edildi. Zabit rütbələri isə aşağıdakı kimi idi: praporşik (gizir), podporuçik, poruçik, şabs-kapitan, kapitan, podpolkovnik, polkovnik, general-major, general-leytenant, tam general. Sülvari qoşunlarında tətbiq edilən rütbələr qismən fərqli idi - praporşik, kornet, poruçik, şabs-kapitan, rotmistr, podpolkovnik, polkovnik, general-major, general leytenant, tam general. Rütbələrin fərqlənmə nişanları olan poqonlar da Rusiya ordusunda istifadə olunan poqonlar idi. Ancaq həmin poqonların üzərində "Azərbaycan" sözü yazılmışdı. Hərbi nazirin 1918-ci il 27 dekabr tarixli 34 sayılı əmri ilə hərbi qulluqçular arasında salamlaşmanın Azərbaycan dilində və azərbaycanlıların salamlaşma ənənələrinə uyğun aparılması təmin olundu. Azərbaycan dili ordu da dövlət dili kimi qəbul edildi. Qeyri-azərbaycanlı zabitlərdən bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənmək və əsgərlərə Azərbaycan dilində komanda vermek tələb olundu. Bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün ordu müvafiq kurslar yaradıldı və həmin kursların aparılmasına təcrübəli mütəxəssisler cəlb olundu. Hərbi qulluqçularım geyim formasında milli əslubla uyğun dəyişikliklər edildi. Bununla əlaqədar yaradılan xüsusi komissiyaya general-leytenant Əlağa Şıxlinski sədrlik edirdi. Komissiyanın hazırladığı geyim forması 1919-cu il yanvarın 11-dən rəsmiləşdirildi.

Milli hərbi kadrların hazırlanması üçün tədbirlər həyata keçirildi. Gəncədə fəaliyyətə başlamış milli hərbiyyə (pod-praporşiklər) məktəbinin fəaliyyəti yenidən quruldu və onun statusu artırılarq praporşiklər məktəbinə çevrildi. Bu statusun məhiyyəti ondan ibarət idi ki, əgər əvvəlcə bu məktəbi bitirənlər ilkin zabit rütbəsini yalnız hissələrdə bir neçə ay xidmət etdik-

dən və zabitliyə layiq olduğunu sübuta yetirdikdən sonra alırdılar, praporşıklar məktəbini bitirənlərə ilkin zabit rütbəsi olan praporşık rütbəsi dərhal verilirdi. 1919-cu ilin sonunda isə praporşıklar məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, milli hərbi kadrlar hazırlayan İstehkamçılar, Hərbi dəməriyolçular və Hərbi feldşer məktəbləri da açılmışdı. 1918-ci il dekabrın 25-də S.Mehmandarov hərbi xidmətə çağırışı yaxşılaşdırmaq məqsədilə xalqa müraciat etdi. Müraciatda əvvəllər çağırışında yol verilən nöqsanlara, hissələrdə əsgərlər qarşı, fiziki güclə tətbiq edilməsinə, ağır məişət şəraitinə toxunulmaqla bərabər, bu halların aradan qaldırılması üçün qatıyyatlı tədbirlərin hayata keçirilməsinə başlandıqda bəyan edildi. 1919-cu il yanvarın 10-da Hərbi Nazirlikdə müvəqqəti hərbi şura yaradıldı (bax Hərbi Şura). Əsasnaması və daimi tərkibi təsdiq edilənə qədər Şura hərbi qanunvericilik və hərbi idarəetmə sahəsində mühlüm məsələlərin müzakirəsi və müvafiq qarar qəbul edilməsi ilə məşğul olurdu. Onun tərkibinə piyada və səlvəri diviziyyalarının komandirləri, Ümumi qərargahın rəisi, topçu, istehkamat və yeni yaradılmış lavazimat idarələrinin rəisləri, General-kvartirmeyster, növbətçi general və tapşırıq generalı daxil idi. 1919-cu ilin martında Azərbaycan ordusunun idarəetmə orqanlarında mühlüm keyfiyyət dəyişikliyi meydana gəldi. Hərbi nazirin əmri ilə mart ayının 26-də Baş ərkanı-hərb (Baş qərargah) təsis edildi və general-leytenant Məmməd bəy Sulkeviç bu orqanın rəisi təyin edildi. Bundan sonra ordu hissələrinin formalasdırılması daha ahangdar xarakter aldı. 2-ci Bakı piyada alayıının formalasdırılması sərətləndirildi, 3-cü Şəki səlvəri alayıının təşkili təzliklə başa çatdırıldı. Azərbaycanda ki ingilis qüvvələrinin komandanlığı 1919-cu il aprelin əvvəllerində milli qoşun hissələrinin azaşlı kontingentinin Bakıda da yerləşdirilməsinə icazə verdi. Hərbi nazirin əmri ilə Bakıda yerləşəcək hissə və bölmələr dəqiqləşdirildi. Bu qüvvələrə bir piyada taboru, 400 nəfərlik səlvəri və bir topçu batareyası daxil idi. Aprelin 5-də həmin qüvvələr Bakıya daxil oldu və Salyan

kazarmalarında yerləşdirildi. Azərbaycan qoşun hissələrinin Bakıya daxil olması münasibəti hərbi nazir S.Mehmandarov da paytaxta gəldi. Şəhər ahalisi Azərbaycan ordusunun qoşun hissələrini çox böyük ruh yüksəkliyi və tantanə ilə qarşılıdı. 1919-cu ilin yayında və payızında Azərbaycan ordu hissələrinin formalasdırılması böyük sürətlə davam etdirildi. İngilis qoşunlarının Azərbaycan ərazisini tərk etməyə başlaması ilə 1919-cu il iyunun sonu - iyun əvvəllərində Hərbi Nazirliyin rəhbər orqanları yenidən Bakıya köçürüldü. 1919-cu ilin iyun - iylül aylarında Zaqtala və Bakı piyada alayılarının formalasdırılması başa çatdıqdan sonra ikinci piyada diviziyyasının təşkil edilməsi zərurəti yarandı. Hərbi nazirin 1919-cu il 14 iylul tarixli müvafiq əmri ilə 1-ci Cavanşir, 2-ci Zaqtala və 3-cü Gəncə alayları Birinci piyada diviziyyasında, 4-cü Quba və 5-ci Bakı piyada alayıları isə 2-ci piyada diviziyyasında birləşdirildilər. Milli ordunun qoşun hissələri 1919-cu il avqustun 12-dən sentyabr ayının 3-dək Lənkəran əməliyyatında iştirak edərək, əlkənin cənub bölgəsində respublikanın ərazi bütövlüyüünü təmİN edilməsi ilə bağlı döyüş tapşırığını uğurla yerinə yetirdilər. 1919-cu ilin payızında təşkil edilan an ahəmiyyətli hərbi strukturlardan biri Bakı istehkamçılar hissəsi idi. Bu strukturun yaradılmasından başlıca məqsəd şimaldan, xüsusən dənizdən ehtimal olunan Denikin təhlükəsinin qarşısını almaq və bütünlüklə, Bakı şəhərinin etibarlı müdafiəsini təşkil etmək idi. Sentyabr ayında Bakı hərbi limanının, təyyara dəstəsinin, zirehli avtomobilər təqiminin, məvqe batareyasının ştatlarının formalasdırılmasına başlandı. Sentyabrın 14-dən təyyara dəstəsinin və zirehli avtomobilər dəstəsinin, sentyabrın 24-dən məvqe batareyasının, oktyabrın 1-dən isə "Astarabad" hərbi göməsinin ştatlarının formalasdırılması başa çatdırıldı. 6-ci Göyçay piyada alayıının formalasdırılması böyük sürətlə aparılırdı. Qışların çatışmamasına, geyim, ərəqə çətinliklərinin olmasına baxmayaq, 1919-cu il oktyabrın sonuna qədər alıyma təşkili, demək olar ki, başa çatdırıldı. Milli ordu hissələri 1919-cu il noyabrın

3-dən 7-əsasən, 1-ci piyada diviziyanın hissələrindən təşkil edilmiş Zəngəzur ekspedisiyasının tərkibində ermən qüvvələri-nə qarşı döyüş tapşırığını yerinə yetirdilər. 1919-cu ilin sonuna kimi Lənkəran köməkçi (əhəmiyyət) taboru alaya çevrilərək, 7-ci Şirvan alayı adlandırıldı. Həmin il 8-ci Ağdaş piyada alayının və Zəngəzurda yerli əhalidən ibarət xüsusi hərbi hissələrin formalasdırılması başa çatdırıldı. Hərbi nazirlik bütün bu təşkilati işləri həyata keçirməkla 1919-cu ilin sonunadak Azərbaycan ordusunun heyatının sayını 20 min nəfərə, ordudakı atların sayını isə 5 min başa, 1920-ci ildə isə ordunun sayını 40 min nəfərə, atların sayını 10 minə çatdırmağı nəzərdə tuturdu. Buna nail olmaq üçün 1920-ci ilin ilk günlərindən etibarən çox geniş quruculuq işlərinin aparılması planlaşdırıldı. Tərtib edilmiş faaliyyət planına görə il ərzində 9-cu piyada alayı, 4-cü süvari alayı, iki qaubitsa batareyası, qaubitsa divizionunun qərargahı, bir dağ-süvari batareyası, dağ-süvari divizionun qərargahı, üç batareyadan ibarət yüngül sahra divizionu və onun qərargahı, hər biri bir bölgündən ibarət olan məhəlli komanda və hər biri yarım bölgündən ibarət olan üç məhəlli komanda yaradılmış idi. 1919-cu ilin yayından əvvəlcə Qarabağda, sonra Lənkərandan, daha sonra isə Zəngəzurda hərbi şəraitin koskinlaşmasına baxmayaraq, hərbi nazirliyin rəhbərliyi on quruculuğu işindəki ahəngdarlığı saxlamağa çalışırıdı. 1920-ci ilin elə ilk günləndən 3-cü zirehli qatarın komplektləşdirilməsinə başlandı. 1920-ci ilin əvvəllərində növbəti çağırış səfərbarlıq kampaniyası başlandı və ordunun ali idarəetmə orqanlarında əsaslı struktur dəyişiklikləri aparıldı. Həmin ilin mart ayında Baş ərkanı-hərblə (Baş qərargahla) Ümumi qərargah birləşdirilərək Azərbaycan Ordusunun Qərargahı yaradıldı. Mərkəzi təminat və təchizat orqanları isə birləşdirilərək Azərbaycan ordusu təchizat rəsəsinin idarəsi təşkil edildi. 1920-ci il bolşevik işgali ərefəsində Azərbaycan ordusunun əsas döyüş hissələri və birləşmələri aşağıdakılardır: id: 8 alaydan ibarət iki piyada diviziya, 3 alaydan ibarət süvari diviziya, və iki topçu briqadası. Bunlardan başqa, ordun

nun bir sıra yardımçı hissə, bölmə və müəssisələri də var idi. Hər bir piyada alayı 3 tabordan, hər bir tabor isə dörd piyada böülüyündən və bir pulemyot böülüyündən təşkil edilmişdi. Hər pulemyot böülüyünün tərkibində 8 pulemyot var idi. Bundan başqa, hər alayda bir süvari kaşfiyyat böülüyü, bir piyada kaşfiyyat böülüyü, bir istehkam böülüyü, bir rabitə-telefon böülüyü və bir qeyri-nizami böyük var idi. Alayların ştat tərkibi onların həmisi cənə deyildi. Məsələn, 1-ci Cavanşir piyada alayının ştat tərkibi 2881 nəfər, 2-ci Zaqtala piyada alayının isə 2834 nəfər idi. Süvari alayları üç süvari böülüyündən, pulemyot böülüyündən, təlim və rabitə komandalarından ibarət idi. Süvari böülüyünün ştat tərkibi 356 nəfərdən, süvari alayının ştat tərkibi isə 744 nəfərdən ibarət idi. Topçu briqadaları iki diviziondan təşkil edilmişdilər. Bu divizionlardan biri yüngül topçu divizionu, digəri isə dağ topçu divizionu idi. Yüngül topçu divizionunda üç batareya, dağ topçu divizionunda isə iki batareya vardı. Hər batareyanın sərəncamına dörd adəd top verilmişdi. 1920-ci ilin mart ayında bu qüvvələr bütünlüklə Qarabağ əməliyyatına və Ermənistanla sərhəd xəttində irimiqyaslı erməni tacavüzünlə qarşı mübarizəyə səfərbor olundular. Nəticədə, şimal sərhədinin müldafası sisteminin zəifləməsi bolşevik işgali üçün daha əlverişli şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin sülküti ilə ölkənin müstaqilliyinə və milli manafelərə xidmət edən ordu quruculuğu yarımcı qaldı. Aprel işgalindən (1920) dərhal sonra Cümhuriyyət ordusunun hissələri ləğv edildi, müsəqəllik dövründə milli ordu üçün yaradılmış maddi-texniki baza isə talan olundu.⁵²

Tatar Süvari Alayı

Azərbaycan ordusu süvari diviziyanın tərkibində hərbi hissə. Tatar süvari alayı hələ Birinci dünya müharibəsi (1914-18) dövründə təşkil edilmiş "Dikaya diviziya"nın tərkibində yaradılmışdı. Əsasını azərbaycanlı süvarılardan təşkil edirdi. "Dikaya diviziya" ləğv edildikdən sonra alayın döyüşçüləri

Azərbaycana döndülər və Müsəlman korpusut formalasdırılan da yenidən onun tərkibində yaradılan Tatar süvari alayının əsasını təşkil etdilər. Gürcü knyazı polkovnik Maqalov bir müddət bu alayın komandiri oldu. Azərbaycan Xalq Cümhuriyyəti elan edildikdən sonra rəhbərliyində dəyişiklik baş verən Tatar süvari alayı Qafqaz İsləm Ordusunun hissələri ilə birləşdə Azərbaycan arazisinin bolşevik-dəsnək qoşunlarından təmizlənməsində fəal iştirak etdi. Hərbi Nazirlik bərpa ediləndə polkovnik R. Hacıbəylinski Tatar süvari alayının komandiri idi. Səməd bay Mehmandarov hərbi nazir kimi qoşun hissələri ilə tanışlıqda Tatar süvari alayından başlamışdı. 1918-ci il dekabrın 28-da polkovnik R. Hacıbəylinskinin xidmətdən istefaya çıxmazı ilə bu vəzifədə onu polkovnik Fərhad Ağalarov əvəz etdi. 1919-cu ilin aprelində polkovnik Ağalarov da başqa vəzifəyə keçməsi ilə əlaqədər Tatar süvari alayının komandiri vəzifəsindən azad edildi. Sonralar Tatar süvari alayına polkovnik Teymur Novruzov, polkovnik Nuh bay Sofiyev, podpolkovnik Tongiyev komandırılık etmişdilər. Digər süvari alayları kimi, Tatar süvari alayının da tərkibində üç süvari böülüyü, pulemyot böülüyü, tolım və rabitə komandaları vardi. Alayın statunda 20 zabit, 7 məmər, 620 əsgər və 29 muzdlu sıraçı var idi. Alayın bölmələri Qarabağ və Gəncədə sovet-bolşevik işgalinə qarşı xalq üsyənlərinə da iştirak etmişdilər. Aprel işgalindən (1920) sənədə Azərbaycan ordusunun digər hissələri kimi Tatar süvari alayı da ləğv edildi.

Süvari diviziyyası

Azərbaycan ordusunun tərkibində hərbi birləşmə. Diviziyyaya daxil olan süvari hissələrinin əsası Müsəlman korpusunun formalasması dövründə qoyulmuşdu. Burada üç süvari alayı bir süvari briqadasında birləşdirilmişdi. Əlahiddə Azərbaycan korpusunun tərkibində isə süvari qüvvələri alay şəklində mövcud idi. Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İsləm Ordusunun komandanı Nuru paşanın 1918-ci il 13 avqust tarixli əmri ilə ləğv edilmiş Əlahiddə Azərbaycan korpusunun

yenidən qurulmasına başlananda onun tərkibində iki piyada, bir süvari diviziyyasının təşkili planlaşdırıldı. Əvvəlcə piyada diviziyyalarının hər birinə bir süvari alayı verildi, üçüncü süvari alayı isə birbaşa korpusun tabeliyində yaradıldı. Sonra 1, 2 və 3-cü süvari alayları 1-ci piyada diviziyyasının tərkibinə qatıldı, 2-ci diviziyyanın tərkibində isə 4-cü süvari alayının təşkilinə başlandı. Türk hərbi qüvvələri Azərbaycanı tərk edəndə süvari diviziyyasının təşkili yarımqıq qaldı və bu işin başa çatdırılması hərbi nazirliyin bərpasından sonra mümkün oldu. Mövcud süvari qüvvələri yenidən qurularaq 1-ci tatar və 2-ci Qarabağ süvari alaylarında birləşdirildi. Süvari diviziyyasının komandiri general-major Feyzulla mirza Qacar, 1-ci tatar süvari alayının komandiri polkovnik R. Hacıbəylinski, 2-ci Qarabağ süvari alayının komandiri isə polkovnik Süleyman bay Əfəndiyev təyin edilmişdilər. Süvari diviziyyasının qərargahı və 1-ci tatar süvari alayı Gəncədə, 2-ci Qarabağ süvari alayı isə Tərtər otrəfində yerləşirdi. 1918-ci il dekabrın 20-da Süvari diviziyyasının komandiri general-major F. Qacar xidmətdən azad edilməsi barədə hərbi nazir müräciatından sonra, 2-ci süvari alayının komandiri S. Əfəndiyev diviziya komandiri təyin olundu. Lakin bir neçə gündən sonra general-major F. Qacar vəzifəsinin davam etmək niyyətində olduğunu bildirdi. S. Əfəndiyev başqa vəzifəyə keçirildi. 1918-ci ilin fevralından diviziyyaya rəhbərlik qərargahı rəisi Amaşuneliyə həvalə olundu. Həmin ilin aprelində 3-cü Şəki süvari alayının da təşkili başa çatdırıldı. Polkovnik Xosrov mirza Qacarın komandır təyin edildiyi bu alay da Süvari diviziyyasının tərkibinə qatıldı. 1919-cu ilin avqustunda diviziya komandiri vəzifəsinin icraçısı Amaşuneli xidmətdən təxsis olundu. Süvari diviziyyasının formalasmasında göstərdiyi xidmətlərə görə hərbi nazir S. Mehmandarov ona xüsusi təşəkkür elan etdi. Polkovnik Teymur bay Novruzov avqustun 1-də diviziyanın komandırı təyin edildi və Aprel işgalinə (1920-ci il) qədər bu vəzifəni icra etdi. Diviziyanın hissələri şimal sərhədi müdafiə sisteminin möhkəmləndirilməsində, Lənkəran və Qarabağ əməliyyatlarının

uğurla başa çatdırılmasında, Zəngəzur ekspedisiyasının taşkılındı fəal iştirak etmişdilər. Diviziyə komandiri T.Novruzov layiqli xidmətlərinə görə 1919-cu il avqustun 2-də general-major rütbəsinə layiq görülmüşdü. Aprel işğalından sonra süvari diviziyası lağv olundu, onun bölmələri sovet-bolşevik işgalçılara qarşı xalq ışyanlarında fəal iştirak etdilər.

Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə

Xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyəti (AXC) mürəkkəb bir dövrdə meydana gəldi və çox çatın şəraitdə faaliyyət göstərdi. Azərbaycan Xalq Cümhuriyyətinin yaşadığı 23 ay müddətində gənc dövlət başqa sahələrdə olduğu kimi ölkənin ərazi bütövlüyünün qorunması sahəsində də əhəmiyyətli işlər görmüşdü. Bu zaman ərazi bütövlüyümüzə Ermənistan tərəfindən daimi xarakter almış təhlükəyə qarşı böyük sayıqlıq və barışmaz müqavimət tələb olunurdu. Gənc dövlətin kifayət qədər möhkəm olmadığı, iqtisadiyyatın zəif inkişaf etdiyi bir şəraitdə ölkənin ərazi bütövlüyünə qarşı yönəldilmiş təhlükənin aradan qaldırılması istiqamətində milli hökumət dayərlə, ciddi addımlar atmışdı.

XIX əsrin sonlarından başlayaraq erməni mülətçi taşkilatları Azərbaycanın əzəli torpaqları olan Qarabağ, Naxçıvan və Zəngəzur bölgələrinə yiyələnmək üçün cəhdələr göstərirdilər. Erməni mülətçiləri AXC yaradıldıqdan sonra Azərbaycanın daxili və beynəlxalq vəziyyətində yaranmış mürəkkəb və ziddiyətli durumundan istifadə edərək özlərinin uydurma «Böyük Ermənistən» yaratmaq ideyasını hayata keçirmək istayırdılar. Bu istiqamətdə onların ilk hədəfi Zəngəzur və Qarabağ əla keçirmək idi. Ancaq Azərbaycan hökumətinin barışmaz mövqeyi onların planlarının gerçəkləşməsinə imkan vermedi.⁵³

1917-ci ilin fevralında başlanan II Rus inqilabı ermənilərin azərbaycanlılara qarşı ərazi iddiaları tarixində yeni mərhələ açdı. 1918-ci il may ayının axırlarında Zaafaqzaiya seyminin bu-

raxılmasından sonra «Daşnakşutyun» partiyası Ermənistən müstəqilliyini elan edərək öz millətçi ideyasını hayatı keçirməyə başladı. Gürcü tarixçisi Qaribi 1919-cu ildə yazmışdı: «Daşnaklar göldilər milli adəvat gətirdilər, erməni-müsəlman ziddiyətini daha da kəskinləşdirildər».⁵⁴

Bu, bəzi Avropanın dövlətlərinin və Rusiyanın Şərqdə «güclü manə» hesab etdikləri müsəlman ölkələri Türkiyə və İranın səhədlərində xristian sadı yaratmaq marağından qaynaqlanırdı.

Daşnaklar əzəli Azərbaycan torpaqları olan Qarabağ və Naxçıvan arazilərini ola keçirmək üçün müxtəlif əsaslı iddiələr irəli sürərək qazalarda azərbaycanlılara qarşı hücumları gücləndirdilər. Bu hücumlar İravandan başlayaraq, öz ata-baba torpaqlarında yaşanan azərbaycanlılara qarşı təskil edildi. Bununla da azərbaycanlıların yaşadığı Eçmiədzin, Sürməli, İravan, Şərur qazalarının arazisi ermənilər tərəfindən zəbt olundu.

Osmalı imperiyasında Amerika qüvvələrinin komandanı admiral Bristol öz gündəliyində yazdı: «Mən Dro ilə birlikdə xidmət etmiş öz zabitlərimin məlumatlarına əsasən biliram ki, mühafəsiz kəndlər əvvəlcə bombalanır, sonra zəbt edilir, qaçıb gedə bilməmiş sakinlər vəhşiliklə öldürülür, kənd talan edilir, bütün mal-qara aparılır və sonra isə kənd yandırılır. ... Bütün bunlar sistematik şəkildə hayata keçirilir».⁵⁵

Hovannesyan yazdı: «Notica etibarı ilə Ermənistən bir ölkə kimi yaşaması ağlabatan görünmürdür. O, heç də tarixi Ermənistən uğrunda əsas mübariza getmiş böyük yaylarında deyil, bütün məhiyyətində rus möhürü olan ucqar əyalətdə mövcud idi. Görək Qafqazdakı yarım milyon Türkiyə ermənisini üçün hökumət və Ermənistən paytaxtı İravanda deyil, ya Karında (Ərzurum), ya Vanda, ya də hətta Kilikeyanın əsas şəhərində yerləşədi. Onlar sənsizsizliklə indi qərb tarəfdəki əsfüqün arxasında qalmış evlərinə qayıtməq üçün imkan gözləyirdilər».⁵⁶

1918-ci il iyulun ortalarında Daşnak partiyasının rəhbərliyinin faaliyyəti barədə Lalayan yazdı: «Öksinqiləbi daşnak hökumətinin daxili siyasetinin məhiyyəti ölkə zahmatkeşləri arasında milli

nifriti qızışdırmaqdandan, Ermənistan ərazisində yaşayan azərbaycanlı əhalini fiziki cəhdən mahv etməkdən ibarət idi.⁵⁷

Azərbaycan üçün çatın və mürəkkəb olan 1918-ci ildə yalnız Türkiye dövləti respublikamızın ərazi bütövülüyünün və suverenliyinin qorunmasına ilk gündən hərtərəfli siyasi və harbi yardım göstərmişdir. Bu yardım erməni millətçilərinin və onların təhlükəsiz həyatə keçirilməsinə mane olmuşdur.

Azərbaycanın bölgələrində asayışın bərpası, qərəbə doğru genişlənən bolşevik-dəsnak təcavüzünün qarşısının alınması, Qarabağda və ermənilər yaşayan digər məntəqələrdə erməni təhlükəsinin aradan qaldırılması üçün Azərbaycanın milli hərbi qüvvələrinin formalasdırılmasına ehtiyac var idi. Qardaşlıq köməyinə can atan Nuri paşanın Azərbaycana gəldiyi zaman hələ dövlət müstəqilliyyəti elan edilməmişdi. Yerlərdə güclü dövlət və idarəciliçk orqanları yox idi. Anarxiya geniş yayılmışdı. Belə bir şəraitdə sözsüz ki, əlkənin güclü ordu qurmağa və bolşevik-dəsnak təcavüzünün bütövlükdə yox etməyə imkanı mövcud deyildi. Ona görə də zəruri sayılan bu masalaların həllindən ötrü dərhal, bir an da gecikmədən bölgələrdə idarəciliçk orqanları yaradılmağı, məntəqə komandaları təyin edilməyə başlanıldı. Bu komandaların rəhbərliyi altında az bir zamanda yerlərdə idarəciliçk axarına salındı, orduya saflarborlıq işləri nizamlanıdı.⁵⁸

Azərbaycana gələn Nuru paşa yerli xalq tərəfindən böyük coşku ilə qarşılanır. Bu dövrdə Qarabağ, Zəngazur kimi ermənilərin nisbəton six yaşadıq məntəqələrdə tez-tez münaqişələr baş verirdi. Ermənilər silahlı qüvvələrə malik olduğundan burada müsalmanlara nisbəton əstən väziyyətdə idilər. Nuri paşa bu əhamiyyətli məntəqələrə bir neçə zabitli komandır təyin edərək Cobrayıl-Ağdam-Tərtər (Bərdə) yolu ilə Yevlax stansiyasına galır. Hər tərəfdən gələn nümayəndələrlə görüşdükdən sonra qərargahlarını Nuxada (Şəki) təsis etməyi məqsədə uyğun hesab edir, lakin ermənilərin təhdidlərinə qarşı mübarizə aparmaya müvafiq və dəmiriyoluna malik olan Gəncəyə üstünlük ver-

rək, həmin gün 1918-ci il mayın 25-də oraya gəlir.⁵⁹

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qurulması Qarabağın tarixində də mühüm hadisə oldu. Lakin, yeni yaradılmış və Tiflisdə elan edilmiş Ermanistan Respublikası Qarabağ əsassız idia irəli sürdü. Azərbaycan Hökuməti bu iddiyanı qətiyyətlə redd etdi. Parlament sədri Xalq Cümhuriyyəti Qarabağın bütün tarixi ərazisini Respublikanın tərkib hissəsi sayır və burada siyasi hakimiyyətin bərqrarar edilməsinə çalışırı. Əlimərdən bay Topçubaşov 1918-ci il noyabrın 18-də İstanbulda Osmanlı dövlətinin xarici işlər naziri ilə səhbatında bildirmişdi: "Ermənilərin ortaya atdıqları Qarabağ məsəlesi 5 və ya 10 kənd məsəlesi deyil, mübahisə bütöv 4 sancaq – Şuşa, Cavanşir, Cobrayıl və Zəngazur üstündədir. Bu, elə bir xanlığın ərazisidir, burada ermənilərin mütləq çoxluğu barədə danışmağa əsas yoxdur, əzü də onlar buranın yerli əhalisi deyillər. Rusiya ilə mührəbədən sonra Türkistən buraya köçənlərdir... Nəhayət, Qarabağ əzəndə ermənilər yüksəm halda yaşamırlar, müsalmanlarla qarşıq məskundurlar. Bununla belə, biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq".⁶⁰

Nuru paşanın rəhbərliyi altında Qafqaz İslam Ordusunun apardığı döyüşlər nəticəsində Bakı şəhəri erməni-rus qoşunlarının və ingilis bölmələrinin nəzarəti altından çıxarılaraq müstəqil Azərbaycan Cümhuriyyətinin paytaxtına çevrildi. Bununla da Azərbaycanın müstəqilliyi onun başı üzərini kəsdiirmiş real təhlükədən nicasat tapdı. Lakin Qarabağ bölgəsində gərginlik hələ də qalmaqdır idi.⁶¹

Bakı şəhərinin asayışi və mühafizəsi üçün kifayət qədər tədbirlər həyata keçirildikdən sonra Nuru paşa 1918-ci il sentyabrın sonlarında Camil Cahid bəyin rəhbərliyi altında Qarabağ böyük bir dəstə göndərdi. O, Qarabağın düşmənlərdən azad olmasına böyük əhamiyyət verirdi. Nuru paşa Azərbaycanda olduğu müddətdə yalnız Qarabağın tamizlənməsinə nail oldu. Qarabağda göndəriləcək dəstəni yola salandan sonra şəxson Nuru paşa əzü də Ağdama gəldi, burada väziyyətlə tanış oldu,

C.Cahid bəylə faaliyyət planını dəqiqləşdirdi. Ermənilərin kifayət qədər müqavimət göstərməsinə baxmayaraq Türk İslam Ordusu komandanlığı tərəfindən Qurabağda Azərbaycanın suveren hüquqlarının bərpası üçün lazımi qətiyyət göstərdi və qısa müddədən sonra, C.Cahid bəyin rəhbərliyi altındaki qüvvələr Şuşaya daxil oldular⁶².

Qarabağdakı hərbi birləşmələrin komandiri İsmayıllı Həqqi bəyin əmrinə gəndarılmış və yerli birləşmələrlə bərabər Şuşa qəsəbəsinin ermənilər tərəfindən işgal edilmiş sildirrim yamaçlı qala şəhəri hissəsi çatın bir mübarizədən sonra ələ keçirilərək, bu bölgədəki erməni hücumları təhlükəsinin qarşısı alınışdı.⁶³

Qarabağda olan hərbi birləşmələrin geri çəkilməsi zamanı ermənilər müsəlmanlara hücum etmək təhlükəsi mövcud olsada, Şuşa qalasının ingilis birləşmələrinə təhvil verilməsi məsləhət görüldü. Bu məsələ haqqında ingilis komandanlığına müraciət edildi. Ingilis birləşmələri göldikdən sonra qəsəbə tərk edildi və əsgərlər Gancaya gəndorıldı.

Xarici qüvvələrin hərtərəfli köməyi ilə türk-müsəlman xalqına məxsus İravan torpaqlarında özlərinə dövlət yaradan ermənilər şimiklənərək Azərbaycan Demokratik Respublikasına ərazi iddiaları irəli sürdürlər. Azərbaycanın Naxçıvan, Zəngazur və Qarabağ torpaqlarına hərbi müdaxiləyə başladılar. Hücum planının icrasını asanlaşdırmaq üçün Qarabağda yaşayan ermənilərin separatizmi təskil edildi. Azərbaycanın Yuxarı Qarabağ arazilərində vəziyət kaskin xarakter aldı. Belə bir vəziyətdə Azərbaycan hökuməti ciddi tədbirlər görmək zorurəti qarşısında qaldı. Azərbaycan dövlətinin ərazi bütövlüyüünü qoruyub saxlamaq üçün Cəvansır, Şuşa, Cəbrayıllı və Zəngazur qəzalarını əhatə edən ayrıca Qarabağ general-qubernatorluğu yaradıldı.

General-qubernator təyin edilmiş Xosrov bəy Sultanov 1919-cu il fevralın 12-də Şuşaya gəldi. Qarabağı erməni terrorizmindən azad etmək və separatizmi aradan qaldırmaq üçün gərgin fəaliyyətə başladı. İlk günlərdə Qarabağda və Zəngazurda vəziyətlə tanış olmaq üçün ingilis, azərbaycanlı və erməni

nümayəndələrinin iştirakı ilə rəsmi müşavirə keçirdi, vəziyyəti yaxşılaşdırmaq üçün konkret göstərişlər verdi.

Xosrov bəy Sultanov özü ilk müşavirədə (1919-cu il fevralın 15-də) bildirmişdi ki, əsas məqsəd müvafiq tədbirlər görəməklə normal həyat tərzindən bərpə etməkdən və ahəngdar iş sistemi yaratmaqdən ibarətdir.

Müşavirədə Andronikin Ararat respublikasının xüsusi göstərişini yerinə yetirməsi, bunun üçün ingilis nümayəndəliyindən hərbi yardım alması (2 milyon manat pul), eləcə də Andronikin Zəngazurda 166 Azərbaycan kəndini dağıtması, Azərbaycan kəndlərini boşaldaraq orada ermənilərin yerləşdirməsi kimi məlumatlar səslənirdi.

Müşavirədə təklif olunan məsələlər içərisində Andronikin hərbi dəstələrinin Qarabağdan çıxarılması əsas yer tuturdu.

Azərbaycan hökuməti vəziyəti dinc yolla qaydaya salmaq istəsə də, ingilislərin ikiüzlü siyasetini görərək, Andronika qarşı ciddi tədbirlər görülməsinə başladı. Əvvəlcə müştəqili Qarabağ dövləti yaratmaq istəyən ermənilər öz güzil yığıncaqlarını keçirərək Qarabağı Ermənistana birləşdirmək məsələsini müzakirə etmişdilər. Hatta onlar bu məqsədlə Ararat Respublikasına gəndərmək üçün nümayəndə heyati da seçmişdilər.

Xosrov bəy Sultanov Yuxarı Qarabağda münaqişəni tərəfdən yerli ermənilər deyil, Ermənistən Respublikası və Daşnak-sutyun partiyasının olduğunu (17 fevral 1919-cu ildə) Şuşaya gələn ingilis missiyasının rəhbərini də bildirdi və Andronikin dəstəsinin tərkislihə edilməsi və Qarabağdan çıxarılması, qaqınların öz əvvəlki yerlərinə qaytarılması, Ağdam - Şuşa yollarının gediş-golış üçün açılması məsələlərinin müzakirəsini keçirməyə təşəbbüs göstərdi.

Lakin Ermənistən Milli Şurası bu təklifi qəti etiraz etdi. Bundan sonra Xosrov bəy Sultanov ingilis nümayəndəsinə ermənilərin sülh deyil Qarabağı Azərbaycanın tərkibindən ayrımaq istədiyini, Zəngazuru zəbt etmək niyyətində olduğunu bildirdi və bütün bunlara baxmayaraq erməni-Azərbaycan müna-

qişosunu dinc yolla həll etmək istədiyini bəyan etdi.

Zəngəzur qəza rəisinin Gəncə qubernatoruna göndərdiyi 1919-cu il 28 fevral tarixli məlumatlarda qeyd edilirdi ki, qanıçan Andronikin quldur dəstələrinin vəhşilikləri Həkəridən Araza, Minkənddən Bazar-çaya və Naxçıvan qəzasının sərhədindək uzanan ərazini bürümüşdür.

İngilislər daşnak ordusunun Azərbaycandan çıxarılmasının tərəfdarı olduğunu dəfələrlə bildirsə də, məsələlərin rəsmi halına gəldikdə ermənilərin tərəfini saxlayır, Zəngəzurun Azərbaycanın tərkibində qalmasını istəmirdilər. Ermənilər də öz növbəsində Britaniya komandanlığının nümayəndələri ilə görüşlərində məsələnin Ermənistən xeyrinə həll etməyacayı təqdirdə burada müvəqqəti ingilis general-qubernatorluğu yaradılmasını təklif edirdilər.

Qarabağda azərbaycanlılar qarşı erməni vəhşiliyinə son qoyulacağını başa düşən Andronik faaliyyətinin uğursuz olacağını çox yaxşı anladığından qaçmağa məcbur oldu. Andronikin quldur dəstələri nəhayət 1919-cu ilin yazında Azərbaycan ərazisini tərk etdilər.

Lakin separatizm hələ də davam edirdi. 1919-cu il iyunun 4-də Yuxarı Qarabağ ermənilərinin silahlı dəstələri Şuşa ətrafındakı hərbi hissələrin yerləşdiyi gözətçi məntəqələrinə hücum etdilər. Lakin onların bu hücumu Xosrov bay Sultanovun görüdüyü tədbirlər nəticəsində dəf edildi.

General-qubernatorluq Ararat Respublikasından göstəriş alan erməni Milli Şurasının təcavüzkar ünsürlərinin cinayətkar hərəkətlərinə görə Qarabağdan çıxarılması üçün tədbirlər gördü.

İngilis Təkinkinin 1919-cu il iyunun 25-də Ermənistən XİN-ə (224 sayılı) göndərdiyi notada deyildi: «Qarabağın general-qubernatoru gördüyü ciddi tədbirlər nəticəsində Şuşa rayonunda qayda-qanun bərqrər olmuş, həyat normal əhəngə dəilmişdir»(6).

Erməni separatçıları dinc əhalini yalan və təhrükçü məlumatlarla mitinqlərə çağırırlılar. Lakin Yuxarı Qarabağın dinc

erməni əhalisinin əksariyyəti erməni separatçılarının fitnələrinə uymur və general-qubernator Sultanovun gördüyü tədbirləri bəyanırıdlar. Hatta Yuxarı Qarabağın erməni əhalisi Azərbaycan hakimiyyətini tanımağı qərara almışdır. Onlar 1919-cu ilin avqustunda füvqələdə qurultay çağıraraq Azərbaycan hakimiyyətinə tabe olmaq haqqında qərar qəbul etmişdi.

1919-cu il avqustun 28-də Qarabağın erməni əhalisinin nümayəndə heyəti Bakıya gələrək N.Yusifbəyliyə Qarabağ məsələsinin dinc yolla nizama salınmasına görə Qarabağın erməni əhalisi adından öz minnətdarlığını bildirdi.

Nəhayət, 1919-cu il noyabrın 23-də Tiflisdə ABŞ nümayəndələrinin vəsiatçılıyı ilə mübahisəli masalaları nizama salmaq üçün Azərbaycanla Ermanistan arasında müqavilə bağlandı. Lakin ermənilər az sonra, (1919-cu il dekabrın əvvəllərində) yenidən Zəngəzura və Qarabağ hückumətlər təşkil etdilər.

Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən Xosrov bay Sultanov özünün dediyi kimi, vətənpərvərlik hissələrindən çıxış edərək istəfa verdi⁶⁴.

Ümumiyyətlə, Qarabağ general-qubernatorluğunun yaradılması və faaliyyətinin mühlüm tarixi əhamiyyəti olmuşdur. Belə ki, Azərbaycan hökumətinin mübahisəli masalaları sülh yolu ilə həll etmək istəməsinə baxmayaraq Azərbaycan hökumətinin belə nəcib səyərinin bir nəticə vermediyini, ermənilərin ikiüzlü siyasetlərini gördükdə aməli tədbirlər görməyə məcbur olmuşdur. Dörd qəzəni əhatə edən general-qubernatorluğun gördüyü tədbirlər nəticəsində Qarabağda və ona bitişik ətraf bölgələrdə erməni separatçılığı aradan qalxmışdır. Azərbaycan hökuməti özünün ərazi bütövlüyünü qorumaq və Yuxarı Qarabağda erməni separatizmini lağ etmək üçün olduqca məqsədönlü və qətiyyətli faaliyyət göstərmiş və buna nail olmuşdur. Bununla bərabər Yuxarı Qarabağ erməniləri öz təşəbbüsleri ilə qurultay çağıraraq Azərbaycan Respublikasını tammaq haqqında qərar qəbul etmiş, bununla da erməni separatizminə son qoyulmuşdur.

1918-1920-ci illərdə Qarabağla əlaqədar bir sıra məsələlər

Zaqfqaziya seymində, Azərbaycan, Türkiyə və Ermənistan dövlətlərinin müxtəlif orqanlarında, Qafqaz respublikalarının Versal konfransındaki nümayandalarının görüşlərində, sonra isə RK(b)P MK-nin Qafqaz bürosunda bu və ya digər dərcədə muzakirə olunmuşdur.⁶⁵

Azərbaycanın Qarabağ bölgəsi tarixən Cənubi Qafqaz regionunda böyük strateji əhəmiyyət kəsb etdiyindən onun həm yaxın qonşuları kimi Rusiya, İran, Türkiyə, Ermənistan, həmdə XX əsrə dən dünənin aparıcı dövlətləri kimi İngiltərə, Fransa və ABŞ bu bölgəyə xüsusili maraq göstərirdilər.

Qarabağın strateji əhəmiyyətini nəzərə alan Qərb dövlətləri, ilk növbədə ABŞ və Böyük Britaniya bu bölgəyə, Cənubi Qafqaza, xüsusilə də Azərbaycana, əməcinin yaxın və Orta Şərqi təsir göstərməyin olverişli vasitəsi kimi baxırdılar. Bir tərəfdən, İngiltərənin və ABŞ-in bu bölgədə nüfuz qazanmaq istəyi, digər tərəfdən, Rusiya və İranın itirilmiş nüfuzlarını «barpa etmək» cəhdlerinin Ermənistanın Qarabağı, Naxçıvani və Zəngəzuru tutmaq iddiaları ilə çülgalanması, başqa bir tərəfdən, Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsi və bu işdə Türkiyədən ona yardım göstəriləmisi regionda çox gərgin içtimai-siyasi vəziyyətin yaranmasına səbəb olmuşdur. Bu vəziyyət Ermənistan-Azərbaycan müharibəsinə, Qarabağın, Naxçıvanın və Zəngəzurun müharibə meydanına gətirib çıxarmışdı. Qarabağda erməni separatizmi özünü tuğyan həddinə çatmışdı. Belə şəraitdə Azərbaycan hökuməti Qarabağda və Ermənistanda sərhəd bölgələrində baş qaldıran erməni separatizminin yatırılması üçün kompleks tədbirlər görüldü. Azərbaycan hökuməti Qarabağda olan hərbi qüvvələri möhkəmləndirdi. Bunuyla yanaşı, bu bölgədə həm də Azərbaycanın bütün səlahiyyətlərinin qorunmasına doğru istiqamətlənmüş daxili və xarici siyaset həyata keçirməyə başladı. Bütün bunların nəticəsində 1918-1920-ci illərdə Qarabağda erməni separatizmi xeyli zəiflədi və orada Azərbaycanın suveren hüquqları barpa edildi. O vaxt Azərbaycan milli hökumətinin qətiyyətli fəaliyyəti nəticə-

sində Azərbaycanın torpaq bütövlüyü qorunub saxlandı.⁶⁶

Bu orazidəki azərbaycanlı əhalinin say tərkibinin azalmasında köklü dayisikliklər 1918-1920-ci illərdə bədnəm daşnak partiyasının yaratdığı Ararat Respublikası zamanından başlamışdı. Həmin illərdə bu ərazilərdəki yuzlərlə azərbaycanlı kəndləri dağıdılıb viran qoyulmuş, azərbaycanlı əhali isə küləvi suradə mahv edilmiş və ya qovulmuşdur. Deportasiya və soyqırımlarla müşayit olunan bu proseslər zaman-zaman təkrar və davam etdirilmişdir.⁶⁷

Cox keçmədən Cənubi Qafqazda ermənisiz Ermənistan yaradı, Rusiya 1920-ci il aprelin 28-də hərbi tacavüz edərək Azərbaycanı işgal etdi. Sonralar Qarabağda DQMV yaradaraq Azərbaycanı tarixi problem qarşısında qoymuşdu. Bu problem o qədər dərinlaşdı ki, onu həll etmək böyük müşkülərə çevrildi. XX əsrin sonlarında başlanmış separatizmin də, Dağlıq Qarabağ mühəribəsinin də bünövrəsi o zamandan qoyulmuşdur.

Sovetlər dövründə Azərbaycana qarşı Dağlıq Qarabağıla bağlı ərazi iddiaları qaldırı, DQMVi-ni Ermənistana birləşdirməyə çalışan ermənilər nəhayət 1988-ci ildən etibarən bu məsələni intensivləşdirdilər. Ermənistənin 1991-ci ildən başlanan hərbi müdaxiləsi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsini və digər 7 rayonunu işgal etdilər. Azərbaycan Respublikasının bu 20 % ərazisi hələ də işgal altındadır.

Azərbaycan Respublikası hökuməti işgal altındaki ərazilərimizi azad etmək üçün bütün vasitələrdən istifadə edir və edəcəkdir. Bu günün uzaqda olmadığına əminik.

QARABAĞLI ZABİTLƏRİN QATILDIĞI DÖYÜŞLƏR

Əsgəran döyüşü

Əsgəran döyüşü Azərbaycan ordusu hissələrinin 1920-ci ilin mart-aprelində erməni qoşunlarına qarşı apardığı hərbi əməliyyatın tərkib hissəsi idi. Bu məntəqə hər iki tərəf üçün strateji əhəmiyyət kəsb edirdi. Onun nəzarətə alınması Qarabağda hərbi təşəbbüsün əldə saxlanması üçün başlıca amil idi. Buna görə də 1920-ci il martın 21-də, Novruz bayramı gecəsi erməni-dəsnak qüvvələri Qarabağın bir sıra məntəqələri ilə bərabər, Əsgərandakı Cümhuriyyət ordusunu postlarının üzərinə hücumu keçmiş, və bu postlarda dayanan azsaylı qüvvələri məhv etmişdi. Bununla da, Əsgəran keçidi bağlanmış, Xankəndidə və Şuşada yerləşən hərbi qərimizon çatın vəziyyətə düşmüşdü. Qarabağın Azərbaycandan qoparılmamasına yol verməmək, bölgədəki erməni-dəsnak silahlı qüvvələrinin güclü zərər endirmək üçün, ilk növbədə, Əsgəran keçidini açmaq lazımdı. Ona görə də Qarabağ əməliyyatına rəhbərlik etmək üçün 1920-ci il martın 26-da Ağdamda galmiş general-major Həbib bay Səlimov avvalca Əsgəran yolunun kaşfiyyatını apardı. Erməni qüvvələrinin müqavimətini qırmaq üçün H.Səlimov hərbi nazirdən Ağdamə bir zi-rehli avtomobil göndərilməsini xahiş etdi. Müəyyən hazırlıq işləri görüldükdən sonra martın 29-da Azərbaycan qoşun hissələrinin Əsgəran üzərinə ilk hücumu başlandı. Döyüşdə 5-ci Bakı piyada alayının bölmələri, Parlament müdafiə dəstəsi və partizan dəstələri iştirak edirdilər. Süvari qüvvələrə isə 1-ci Azərbaycan süvari alayının bölmələri cəlb olunmuşdu. Döyüşün gedişində Xramord kəndi, Daşbaşı yüksəkliyi, Fərrux kəndi əla keçirildi və qüvvələr Xanabəd kəndinə xeyli yaxıldılar. Döyüş planına əsasən, qüvvələr bu mövqelərdə dayanıb möhkəmlənməli olduqları halda, daha irəliya getməyə can atırdılar. Nəticədə, Əsgərandan əlavə kömək alan erməni-dəsnak dəstələri Azərbaycan qüvvələrinin qarşısını saxlayıb, hətta geri çəkilmə-

ya məcbur etdilər. Bununla da ilk hücumda Əsgəranı azad etmək mümkün olmadı. Döyüşün aparılmasında partizanlara deyil, nizami hərbi hissələr daha böyük yer veriləməsi üçün Zaqatala piyada alayının, 7-ci Şirvan alayının, 1-ci Azərbaycan süvari alayının, bir dağ topçu batareyasının Ağdamə gətirilməsi qərara alındı. Bu qüvvələrin Ağdamə yetişməsi ilə Əsgəran üzərinə növbəti hücum təşkil edildi. Hücum 1920-ci il aprelin 3-də başladı. Dəqiq planlaşdırılan döyüş Azərbaycan ordusunu hissələrinin qələbəsi ilə nəticələndi. İlk hücumdakı marşrut üzrə irəliləyən Azərbaycan qüvvələri daşnakların bütün müqavimətini qıraraq, avvalca Əsgəranı, sonra isə Xocalı erməni silahlı dəstələrindən təmizlədi. Azərbaycanın qoşun bölmələri gün ərzində Ağdam-Əsgəran yolunun kənarında yerləşən Kətit, Amanzəmin və Naxçıvanlı kimi möhkəmləndirilmiş məntəqələri erməni silahlı dəstələrindən azad etdilər. Əsgəran döyüşünün uğurla başa çatması Azərbaycan ordusunu hissələrinin tezliklə Şışaya daxil olmasına zəmin yaratdı.

Qarabağ əməliyyatı

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Qarabağda Azərbaycanın dövlət su-verenliyini bərpa etmək məqsədilə 1920-ci il mart və aprel aylarında Qarabağ əməliyyatı hayatı keçirilmişdir. Qarabağ əməliyyatı Cümhuriyyət ordusunun müstaqil şəkildə həyata keçirdiyi ən irimiqyaslı hərbi əməliyyat olmuşdur. Əməliyyat nəticəsində qarşıya qoyulan bütün döyüş tapşırıqları müvəffəqiyətlə yerinə yetirilmiş, Qarabağda Azərbaycanın suverenliyi tam bərpa edilmişdi. 1920-ci il martın avvallarında ermənilərin Zəngəzürda 3 minədək silahlı dəstə top-layaraq, Qarabağ üzərinə hücumu hazırladıqları məlum olmuşdu. Erməni silahlarında peşkar zabitlər rəhbərlik edirdi. Dəstənin səroncəməndə 2 adət top və pulemyot vardı. Bir adad top da Xanazəkdə var idi. 7-10 gündən sonra erməni silahlı dəstələrinin Mamzak istiqamətindən hücumu başlandı. Məqsəd Qarabağdakı silahlı dəstələrlə birləşmək və buradakı Azərbaycan

hakimiyyət orqanlarını devirmək idi. Hüküm başlanan kimi bütünlüklən Qarabağ erməniləri də ayağa qalxaraq, Azərbaycan Hökuməti əleyhinə qıyma qoşulmalı idilər. Plana görə Zəngəzurda hüküm başlanan kimi Gəncə qazasının silahlı erməni dəstələri Əsgəran üzərinə yürüş edib, oranı tutmaları idilər. Martin avvalında Gəncə ətrafındaki erməni kəndlərindən Qarabağ arazisine 1000 nəfərlik silahlı dəstə göndərilmişdi. Çaykanddə isə 2500-3000-a qədər erməni silahlıları toplanmışdı. Onların çoxu rus ordusunda hərbi xidmət keçmiş ermənilər idi. Erməni silahlı dəstələrinin təcavüz əməliyyatı Novruz bayramı günləri başlandı. Martin 19-da erməni silahlıları hücum edərək, 2 azərbaycanlı əsgərini qətlə yetirdilər. Martin 20-də 25 nəfər erməni silahlıları yerli hökumət orqanlarında işləyən 2 erməni məmərunun vəsiyyətində gizlinən Şuşaya gətirildi. Martin 22-də Şuşada onların sayı 200 nəfərə çatdırıldı. Martin 22-də gecə saat 3-də separatçı erməni qüvvələrinin Şuşa, Xankəndi, Əsgəran, Xocalı və Tərtərdə yerləşən qoşun bölmələrinin üzərinə eyni vaxtda hücumu başlandı. Azərbaycan ordusunun Əsgərandakı 50 nəfərlik kiçik dəstəsi erməni silahlılarına qəhrəmancasına mülqavimət göstərsələr də, qüvvələr nisbəti bərabər olmadıqdan ermənilər Əsgəran postunu ala keçirib, onların hamisini qırıldılar. Digər mənətəqlərdə isə erməni silahlı dəstələri uğur qazana bilmədilər. Erməni silahlı qüvvələrinin Martin 24-da sahər saat 6-də Tərtər üzərinə başlanan hücumu da dəf edildi. Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövülüyü üçün çox ciddi təhlükə yarındıqdan milli ordunun bütün potensialı səfərbəriyi almış və onun əsas gələcək Qarabağ istiqamətləndirildi. Bölgədəki hərbi hissələrin möhkəmləndirilməsi üçün şimal sərhədlərindəki qüvvələrin bir hissəsinin də Qarabağ göndərilməsi qərara alındı. Hələ Martin 19-da hərbi nazir 1-ci Tatar səvəri alayının tərkibdə, habelə Quba piyada alayının bir taborunun Qarabağ yola salınması barədə göstəriş vermişdi. Martin 24-də Gəncə piyada alayının 2 adəd topa malik olan bir taboru da bölgəyə yola salındı. Bu dəstəyə podpolkovnik Qasımbayov komandisi-

lik edirdi. Həmin dəstənin tərkibində 18 zabit, 633 əsgər, 1 həkim, 97 baş at var idi. Döyüş əməliyyatlarına rəhbərlik üçün Azərbaycan ordusunun qərargah raisi general-major H.Səlimovun rəhbərliyi ilə xüsusi bir qərargah da yaradıldı. Həmin qərargah Martin 26-da Ağdamda yerləşdirildi. Tacavüzlün başlanmasının elə ilk günlərində hərbi nazir S.Mehmandarov ölkənin qərəb bölgəsinə gəldi və həm onun möhkəmləndirilməsi, həm də qüvvələrin Qarabağa səfərbər edilməsi ilə məşğul olmağa başladı. Martin 24-25-də erməni qüvvələri yenidən Tərtər üzərinə hücumu keçdi. Lakin bu hücum da uğursuz oldu. Əvvəzcində, Azərbaycan qoşun hissələri və partizanları əks-hücumu keçərək, əvvəlcə Marağalı kəndini ermənilərdən azad etdilər, sonra isə Marquşevan kəndində Yüzbaşovun malikanasını tutdular. Martin 26-də Tərtər ətrafında Azərbaycanın qoşun bölmələrinin və partizanların uğuru hücumları davam etdirildi. Gündüz saat 12-də Çaylı və Bruc erməni kəndləri əla keçirildi. Qarabağdakı hərbi qüvvələrin dəha də möhkəmləndirilməsi üçün 8-ci Ağdaş piyada alayı və Zaqqatala piyada alayının 700 nəfərlik Nuxa taboru da Qarabağ hərəkət etmək əmri aldı. Martin 29-da Azərbaycanın qoşun hissələrinin Əsgəran istiqamətində əsas hücumu başlandı. Döyüşə partizan dəstələri də cəlb edilmişdi. Onlar 3360 nömrəli hündürlük istiqamətində hərəkət etməli idilər. Parlament mühafizə dəstəsi Xramort kəndi, Bakı piyada alayının bölmələri isə Daşbaşı kəndi istiqamətində irəliləməli idi. Bakı alayı bölmələrinin sağ cinahının müdafiəzəsi üçün süvari partizan dəstəsi və Tərtər süvari alayı bölgünün yarısı ora göndərilmişdi. Bu döyüş milli qoşun hissələrinin uğuru ilə başlasa da, həmin uğuru davam etdirmək və qarşıya qoyulan məqsədə nail olmaq mümkün olmuşdu. Döyüş təcərübəsi, bölmələr arasında qarşılıqlı əlaqələrin düzgün tənzimlənməməsi hücumun nəticələrinə öz təsirini göstərdi və qüvvələr əvvəki mövqelərinə çökilməyə məcbur oldular. Aprelin 2-də Zaqqatala piyada alayı, Şirvan alayının və Tərtər süvari alayının hissə və bölmələrinin bölgəyə gəlib çatması ilə Əsgəran üzərinə yeni

hüküm hazırlığına başlandı. Əlavə nizami qüvvələrlə möhkəm ləndirilən Ağdam dəstəsi aprelin 3-da yenidən Əsgəran istiqamətində hücumu keçdi. Erməni silahlı qüvvələri bütün imkanları saflarborlıya alıb, avvalki hücumda olduğu kimi Ağdam dəstəsinin qarşısını kəsməyə çalışılar da, böyük tələfat verib, əvvəlcə Əsgəranın, sonra da Xocalını tərk etməyə məcbur olular. Bölgədə Strateji əhəmiyyətli bu iki məntəqə Ağdam dəstəsi tərəfindən azad edildi. Uğurlu hücumu davam etdirən Ağdam dəstəsi gün ərzində Ağdam-Əsgəran yolunun kanarında yerləşən Kətik, Aranzəmin və Naxçıvanik kimi möhkəmləndirilmiş məntəqələri da erməni qüvvələrinən azad etdilər və Malibaylı kəndində yaxınlaşdırılar. Əsgəran ətrafında uğursuzluğa düşər olan dülşən qılıvələri geri çəkilişək, Malibaylı-Daşkənd və Şuşakənd məntəqələri arasında toplaşdı. Ətraf kəndlərdəki erməni silahlı dəstələri da bura axışaraq, güclü zərbə qılıvəsi yaratıdlar. Bu düşmən dəstəsinin sərəncamında 3 adəd dağ topu və 2 adəd pulemyot var idi. Aprelin 5-də Ağdam dəstəsi Şuşakənd istiqamətindəki erməni mövqeləri üzərinə hücumu keçdi. Sohər saat 10-da başlayan hücum üç istiqamətdə aparıldı. Cəbhənin mərkəzində 4-cü Quba piyada alayının bölmələri döyüşürdülər. Sağ cinahda Malibaylı kəndini ölüb keçerek, Şuşakəndin şərqindəki yüksəkliklərə doğru Tatar süvari alayının bölmələri irəliliyərdi. Sol cinahdan - Şuşakənd qəbiristanlığı istiqamətində isə kəsa yolla Bakı piyada alayının bir taboru hücum edirdi. Saat 20-də döyüşü uğurla başa vuran bölmələr Şuşaya daxil oldular. Aprelin 9-dan 12-dək Şuşa yaxınlığında Keşikənd ətrafında da gergin döyüşlər davam etdi. Bu döyüşlər nəticəsində Qarabağdakı erməni qüvvələrinin ən güclü ən möhkəm bazası məhv edildi. Bununla, 1920-ci il martın 22-dən başlanmış Qarabağ əməliyyatı Azərbaycan ordusunun tam qələbəsi ilə başa çatdı. Qarabağda Azərbaycanın dövlət suverenliyi barpa olundu. Cumhuriyyət ordusu öz tarixinə şanlı bir sohifə yazdı.⁶⁸

Qarabağ Üsyani

Qarabağ Üsyani Aprel işgalindən (1920-ci il) sonra Azərbaycanda sovet-bolşevik rejimina qarşı bas vermiş qüvvətlə Xalq Üsyانlarından biridir (1920-ci il 29 may - 13 iyun). Rəhbəri və istiqamətverici qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabitləri və hərbi qulluqçuları idı. Üsyanda partizan və qəcaq dəstələri, Qarabağ əhalisi fəal iştirak edirdi. Üsyana hazırlığın həllədici mərhələsi 1920-ci il mayın sonlarında başa çatdı. Gəncə Üsyanının başlanması xəbəri alınan kimi, Cəbrayıł ətrafında milli qüvvələrin toplantısi keçirildi və burada Üsyanın mayın 29-dan 30-na keçən gecə başlanması qərarlaşdırıldı. Üsyana hazırlıq zamanı Cəbrayıł qəzasında 20-yə yaxın könfüllü silahlı dəstə yaradılmışdı. Tofiq bəyin başlıqlı etdiyi belə dəstələrdən biri mayın 29-də Yolcu məntəqəsində dayanan bolşevik postuna hücumu keçdi. Mayın 30-da bolşevik orqanlarının nümayəndələri höbs olundular və qazada hakimiyyət milli qüvvələrinə alına keçdi. 1920-ci il iyunun 3-dən 4-na keçən gecə Qafqaz İsləm Ordusunun keçmiş komandanı Nuru paşa və polkovnik Zeynalov milli qüvvələrlə birləşərək, şəhərin sovet hakimiyyəti nümayəndələrinin hamisini höbs etdilər. Saharı gün Qarabağda sovet hakimiyyətinin devrildiyi elan olundu. Polkovnik Zeynalov Qarabağdakı milli hərbi qüvvələrin ümumi komandanı təyin edildi. İyun 5-də Xankəndi və Ağdam da sovet hərbi qüvvələrinən təmizləndi. Qırmızı qüvvələr geri çəkilişək, Bordada, Tərtər çayının sol sahilində məvqe tutular. Bölgə əhalisi sovet işgalinə qarşı başlanmış Üsyani böyük rəğbatla qarşılıdı. Qarabağda baş verən Üsyani şəhər dairəsində görə son dərəcə geniş idi. Üsyan nəticəsində Azərbaycan ərazisinin böyük bir hissəsi sovet-bolşevik işgalçlarının nəzarəti altında çıxmışdı. Üsyan sovet hakimiyyətinin Azərbaycandakı dayaqlarını ciddi zərbə vura bilərdi. Buna görə də həm 11-ci Qırmızı ordu komandanlığı, həm də Azərbaycanın yeni hakimiyyət orqanları Üsyani yarımçıq üçün tacili tədbirlərə əl atıdilar. Azərbaycan Kommunist (bolşevik) Partiyası Mərkəzi

Komitəsi və Azərbaycan İnqilab Komitəsi Çingiz İldırım və Dadaş Bünyadzadənin başçılığı ilə Qarabağ partiya fəallarından ibarət 20-25 nəfərlik bir qrup gəndərdi. 11-ci Qırmızı ordunun komandanı Levandovski da bölgəyə yollandı. Qarabağ Üşyanının yarılması ilə bağlı 11-ci Qırmızı ordunun səhər qarar-gahının və Hərbi-İnqilab şurasının birgə iclası keçirildi. 1920-ci il iyunun 9-da 11-ci Qırmızı ordunun komandanı Üşyanın yarılması ilə bağlı xüsusi əmr imzaladı. Əmrda Qarabağı bolşeviklərdən təmizlənilən milli qüvvələrə qarşı irimiqyaslı hərbi əməliyyatın keçirilməsi nəzərdə tutulurdu. Qarabağ Üşyançılarına əsas zərbanın 32-ci diviziya tərəfindən yurulması planlaşdırıldı. Qıvvva üstünlüyü yaradılması üçün 20-ci atıcı diviziyanın bir briqadası, zirehli avtomobilər və müsəlman fəhlə dəstəsi 32-ci diviziya komandırının tabeliyinə verilmişdi. 18-ci süvari diviziyasında Üşyanın yarılması üçün bölgəyə yeridilmişdi. Bundan əlavə, qırmızı qüvvələri hərbi təyyarələr də müsəyiət etməli idilər. Üşyançı qüvvələr də işgalçılardan döyüşə ciddi hazırlanmışdılar. Qırmızı ordunun qəti hücuma başlaması ərafa-sında polkovnik Sofyevin komandır olduğu 1-ci Tatar süvari alayı, Cavanşir piyada alayının bölmələri, top alayı və digər bölmələr Tərtər çayının sağ sahilində müdafiə mövqeləri tutmuşdular. 1920-ci il iyunun 10-da Qırmızı ordu qüvvələri Üşyançılar qarşı bütün cəbhə boyu hücumu keçdi. Üşyançılar sayca onlardan qat-qat üstünə olan, çoxsaylı toplardan və başqa silahlardan, zirehli avtomobilərdən, hərbi təyyarələrdən istifadə edən Qırmızı ordunun qarşısını saxlaya bilmədilər. İstiqlal yolunda ayağa qalxan Azərbaycanın milli qüvvələri öz amalları yolunda bütün qüvvələri ilə vuruşalar da, ham sayca, ham də hərbi texnika baxımından böyük üstünlüyə malik olan bolşevik qüvvələrinin təzyiqinə davam gətirə bilmədilər. İyunun 11-də Tərtər, Bərdə və Ağdam ərazisi 11-ci Qırmızı ordu qüvvələrinin nəzarəti altına keçdi. İyunun 13-de Şuşa müdafiəçilərinin də mülqəvi-məti qırıldı. Burada sovet hakimiyyəti qurulduğundan sonra 11-ci Qırmızı ordunun hissələri tezliklə Qaryagın (indiki Füzuli), Cab-

rayıl, Hadrut, Qubadlı, Zəngilan və s. yerlərdə də Üşyançıları geri çəkilməyə məcbur etdilər. Qırmızı bolşevik cəlladları Qarabağ Üşyanının yayıldığı bütün ərazilərdə kütləvi qırqınlar həyata keçirdilər. Qarabağ Üşyanı bolşevik rejimini qarşı Azərbaycan xalqının istiqlal mübarizəsinin on parlaq şəhifələrindən biridir.⁶⁹

Tərtər Üşyanı (1920-ci il)

Azərbaycanda Aprel işgalinə qarşı ilk kütłovi silahlı Üşyan 1920-ci il mayın 21-23-də baş vermişdir. Üşyan mayın 21-də yerli əhalidən olan silahlı dəstənin Tərtərdəki sovet bölmələri və Tərtəri tərk edən Qırmızı ordu alayı üzərinə silahlı hücumu ilə başladı. Qırmızı ordu bölmələri Üşyanı qüvvələrinin qarşısını ala bilmədi və 80 nəfərə yaxın itki verərək, qaçmağa məcbur oldu. Qırmızı alayın komandiri da öldürüldü. Üşyanın genişlənməsinin qarşısını almaq üçün dərhal tədbirlər görüldü. Bir tərəfdən, Dadaş Bünyadzadə və Çingiz İldırım Tərtərə galib, əhalini sovet rejimini müqavimətdən çıxınlırmaya çalışıdılara, digər tərəfdən isə bölgəyə əlavə hərbi qüvvələr gətirildi və Tərtər ətrafında Qırmızı ordu hissələrinin qıvvva üstünlüyü yaradıldı. Bununla, Tərtər ətrafında vəziyyəti müvəqqəti sakitləşdirək mümkün oldu. Lakin Qarabağ Üşyanının başlaması ilə Tərtərdə xalq hərəkatı yenidən gücləndi.

Zəngəzur Ekspedisiyası (1919-cu il)

Zəngəzur ekspedisiyası erməni-dəsnak silahlı quldur dəstələrinin Zəngəzuru Ermənistana birləşdirmək məqsədilə yerli azərbaycanlı əhaliyə qarşı həyata keçirdikləri soyqırımlarının qarşımı almaq məqsədilə Azərbaycan Xalq Cümhuriyyəti qoşun hissələrinin 1919-cu il noyabrın 3-7-də bölgədə keçirdiyi hərbi əməliyyat. Əməliyyatın keçirilməsi obyektiv zərurətdən irəli gəlmişdi. Belə ki, erməni-dəsnak silahlı quldur dəstələri bölgəni Azərbaycandan qoparmaq üçün an manfur vasitələrə ol atıldılar. 1919-cu ilin iyulunda Zəngəzurda böyük potensiala

malik erməni-dəşnak nizami qoşun hissələri mövcud idi. Onlar Qızılıboğaz keçidi vəsitsi ilə Ermanistan hökuməti ilə əlaqə saxlayırdılar. 1919-cu ilin oktyabrında Zəngəzurun gəlmə erməni əhalisini azərbaycanlılara və Azərbaycan Hökumətinə qarşı qaldırmaq üçün buraya xüsuslu təxribat qrupları göndərilmişdi. Zəngəzura Ermanistan'dan yeni nizami qoşun hissələrinin gəndəriləməsi planlaşdırılmışdı. Bölgədə Ermanistan hökumətinin silahlı qüvvələrinin iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinə qarşı hazırlanan qiyamın qarşısını almaq, ölkənin ərazi bütövlüyüünü tömən etmək və əhalini qırğınlardan qorumaq üçün Azərbaycan hökuməti onun öz torpağı olan bu qazaya qoşun dəstəsinin göndərilməsini qərara aldı. Bu məqsədlə Hərbi nazirlik 1919-cu il oktyabrın 30-da xüsusi Zəngəzur dəstəsi yaradı. Dəstənin rəhbəri 1-ci piyada diviziyanın komandiri, general-major Cavad bəy Şixlinski idi. Dəstənin tərkibində iki qrup var idi. Birinci dəstədən ibarət qrupa general-major Davud bəy Yadigarov, sağ və sol dəstələrdən ibarət ikinci qrupa isə polkovnik Levestam komandırlığı edirdi. Birinci dəstənin tərkibinə görə daha böyük idi və qarşıya qoyulan vazifələrin yerinə yetiriliməsində əsas zərba qüvvəsi kimi nəzərdə tutulmuşdu. Onun tərkibində 2-ci Zaqatala piyada alayının bir taboru və 8 pulemyot, 2-ci Qarabağ süvari alayının 4 böülüyü və 4 pulemyot, 3-cü Şəki süvari alayından 2,5 böyük və 2 pulemyot, 2-ci dag-topçu diviziyasından iki topu olan 4-cü batareya daxil idi. Bütləlikdə, dəstədə 1 tabor, 6,5 böyük süvari, 14 pulemyot və 2 top var idi. Dəstə oktyabrın 30-da ilkin mövqelər istiqamətində Xankəndidən Zəngəzura doğru hərəkətə başladı. Müxtəlif istiqamətlərlə hərəkət edən Birinci, habelə sağ və sol dəstələr Diğ yaşayış məntəqəsinə doğru irəliləməli idilər. Diğin erməni silahlı qüvvələrinən tamıznanması həm Qarabağa aparan strateji yolu, həm də bölgəni nəzarət altında saxlamaq üçün böyük əhamiyyətə malik idi. Birinci dəstə Diğə doğru şimaldan hərəkət etməli idi. Zəngəzur dəstəsinin rəisi general-major C.Şixlinski'nin əmrinə əsasən, Birinci dəstə noyabrın 3-də hücumu başla-

malı, dəstənin piyada bölmələri 2 adəd topla Sultankənd, süvari bölmələri isə Sadmlar kəndi istiqamətində irəliləməli və orada döyüşqəbağı mövqə tutmalı idi. Hücum zamanı dəstənin sağdan mühafizəsi Sultan bəy Sultanovun rəhbərliyi ilə yerli partizanlara tapşırıldı. Noyabrın 4-na keçən gecə yerli partizanlar Keçəldəğ strateji yüksəkliyini tutub, orada möhkəmlənməli, sonra isə hərbi hissə və bölmələr hücumu qoşulmalı idilər. Bölgədə azərbaycanlıları sixisdürmənə çalışın ermənilər də bu döyüşə ciddi hazırlanmışdılar. Onların Diğ və Gorus ətrafında 6 minədək canlı qüvvəsi, 4 qaubitsası və 2 adəd topu var idi. Ataşların dəqiq və dağıdıcı olması göstərirdi ki, toplara tacribəli zabitlər rəhbərlik edirlər. Süvari qoşunları an azı 3 böyük dən ibarət idi. Diğ istiqamətində aparılan döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlaşa da, onu əldə saxlamaq mümkün olmadı. Düşmən qüvvələrinin çoxluğu və onların daş şəraitinin imkanlarından istifadə etmələri, təminat məsələlərinin vaxtında həll olunmaması, irəli getmək üçün arazidə münsəb yolların olmaması və onların çoxunun Andronikin dəstəsi tərəfindən dağdırılması Azərbaycan qoşun hissələrinin hücumunu səngidti. Ona görə də noyabrın 3-dən 7-dək Diğ istiqamətində aparılan döyüşlərə Azərbaycan Xalq Cümhuriyyəti ordusunun qoşun bölmələri qarşıya qoyulan vazifələri yerinə yetirmədən ilkin mövqeyə qayıtmalı oldular. General C.Şixlinski döyüşün nəticələri ilə bağlı hərbi nazirə göndərdiyi raportunda əminliklə bildirirdi ki, Zəngəzur dəstəsinə əlavə olaraq üç taborlu bir piyada alayını verilməsi ilə döyüş tapşırığını uğurla yerinə yetirmək mümkündür. Lakin Zəngəzur ekspedisiyasının hərbi əməliyyatları başa çatdırılmadı. Zəngəzur məsələsinin Azərbaycan və Ermanistan hökumətləri arasında danışqlar yolu ilə həll ediləcəyi ehtimalına görə bölgədə döyüşlər dayandırıldı⁷⁰.

Hərbi rütbələr

Azərbaycan Xalq Cümhuriyyəti dövründə xidməti vazifəsi na, hərbi və ixtisas hazırlığına, xidmət müddətinə, xidmət döv-

ründə alda etdiyi nəticələrə və qoşun növlərinə görə hərbi qulluqçulara fərdi qaydada verilən rütbələr. Hərbi rütbələr hərbi qulluqçuların dərəcəsini, onlar arasında münasibətləri, xidmət müddətini müəyyənləşdirir, maddi və maliyyə hüquqlarını təmin edir, tənzimləyirdi. Azərbaycan Xalq Cümhuriyyəti orduşunda çar Rusiyasında qüvvədə olmuş hərbi rütbələr tətbiq edilir və qoşun növlərinə görə fərqlənirdi. Piyada qoşunlarında praporşik, podporuçik, poruçik, şabs-kapitan, kapitan, podpolkovnik, polkovnik, general-major, general-leytenant, general (tam general), süvari qoşunlarında isə praporşik, komet, poruçik, şabs-rotmistr, rotmistr, podpolkovnik, polkovnik, general-major, general-leytenant, general (tam general) rütbələri işlədilər. İlkin zabit rütbəsi olan praporşik rütbəsi hərbi nazirin amri ilə verilirdi. Bunun üçün hərbi qulluqçular müvafiq təhsil bazasına malik olmalı idilər. Digər hərbi rütbələr hərbi nazirin təqdimatı əsasında Nazirlər Şurasının qərarı ilə verilirdi. Hərbi qulluqçuların istifadə etdiyi poqonlar və onların üzərindəki fərqlənmə nişanları çar Rusiyası orduşunun poqonlarından kimi idi. Lakin Rusiya poqonlarından fərqli olaraq Azərbaycan Xalq Cümhuriyyəti poqonlarının üzərində "Azərbaycan" sözü yazılırdı.

Çar orduşunu zabitlərinin bioqrafiyasında imperiya orduşunu istilah və rütbə adlarına rast gəlirik. 1805-1920-ci illərdə işlənən bu səzələrin və rütbələrin oxunuşunda müasir oxucunun çətinlik çəkəcəyini nəzərə alıb onlardan bəzisinin izahını da veririk.

General-kwartirmeyster - Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyində yüksək vəzifəli zabit. Qoşun hissələrində əməliyyat və səfərbərlik, koşfiyyat və əks-koşfiyyat, rabitə xidmətinin təskili işlərinə baxırı.

Praporşik - Çar orduşunda orta dərəcəli zabit rütbəsi.

Feldfebel - Rota komandirinin təsərrüfat üzrə müaviniñə verilən hərbi rütbə.

Yunker - Rütbə yunkerlər məktəbini bitirən zadəgan balaclarına verilirdi.

Şabs-rotmistr - Süvari qoşunda qərargah zabitı.

Kwartirmeyster - Orduda qoşunu yerləşdirmə işlərinə baxan məsul şəxs.

Poruçik - Çar orduşunda podporuçiklə şabs-kapitan arasında olan zabit rütbəsi.

Uryadnik - Orduda tağım komandirinin müavini. Rütbə əsasən Kazak qoşunlarında xidmət edənlərə verilirdi.

Podporuçik - 1920-ci ilə qədər çar və ADR orduşunda kiçik zabit rütbəsi.

Podpraporşik - Yeni təşkil edilmiş əsgəri heyətdə fərqlənən hərbi qulluqçaya verilən kiçik rütbə.

Kadet korpusu - Aprel inqilabına qədər zadəgan balalarına məxsus qapalı hərbi orta məktəb. Varlı ailələrin uşaqları yeddişəkkiz yaşında bu məktəbə qəbul olunurdu.

Qarabağda hərbi məktəblər

Hərbi Feldşer Məktəbi - Azərbaycan Xalq Cümhuriyyəti dövründə Şuşada təsis edilmiş hərbi-tibb təhsili müəssisəsi. Qoşun hissələrində tibbi xidmətin yaxşılaşdırılması üçün hərbi nazirin 1919-cu il 22 yanvar tarixli amri ilə Gəncə əsgər xəstəxanası nəzdində böyük feldşer şagirdləri hazırlayan kurs, 1919-cu il 15 fevral tarixli amri ilə isə bütün hərbi hissələrin nəzdində 2 aylıq sanitər kursları açılmışdı. Kurslar hərbi-tibb kadrlarına olan ehtiyacı ödəmədiyi üçün, hərbi nazir 1-ci Cavanşir piyada alayının Şuşada yerləşən 1-ci taborunun həkimini Mehmandarovun Şuşa şəhərində hərbi feldşer məktəbinin açılması barədə töklifini müdafiə etdi. Hərbi nazirin 1919-cu il 3 sentyabr tarixli 406 sayılı amrində göstərilirdi ki, Şuşa hərbi feldşer məktəbi, stat cədvalının rosmən təsdiqlənməsini gözələndən, darhal faaliyyətə başlasın. Məktəb nazirliyin hərbi-tibb idarəsinə tabe idi və onun şəhəri 1919-cu il avqustun 31-də Hərbi Şurada təsdiq olunmuşdu. Məktəbə 40 nəfərin qəbulu nəzərdə tutulmuşdu. Təhsil müddəti 6 ay idi. Tədris işinə Əbdülkərim bəy Mehmandarovdan əlavə, həkimlər Şükür bəy Ağayev və Farrux bəy Ağakışibayov da cəlb olunmuşdular. Hərbi feldşer məktəbinə

ilkin hərbi hazırlıq keçmiş və feldşer olmayı arzulayan əsgərlər, həmçinin 30 yaşından mülli şəxslər qəbul edildə bilərdi. Mülli şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yarlı olub-olmamalarını müəyyənləşdirilməli idi. Məktəbdə dərsler təsdiq edilmiş program əsasında Azərbaycan dilində aparılmalı, buraxılış imtahanını uğurla verənlər hissələrə təyinat alıqları gündən başlayaraq iki il xidmət etməli idilər. Məktəbin tədris programında anatomiya və fiziologiya, corrahiyyə, zöhrəvi xəstəliklər, göz xəstəlikləri, daxili xəstəliklər, xəstəyə qayıq, bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı ilkin yardım, gigiyena haqqında ümumi məlumat, dezinfeksiya, əzəcəliq fənlərinin keçilməsi nəzərdə tutulmuşdu. Hərbi feldşer məktəbinin smeta və ştat cədvəli qanunvericilik səviyyəsində Azərbaycan Parlamentinin son iclaslarının birində - 1920-ci il aprelin 26-da təsdiq olunmuşdu.

İlkin hərbi hazırlıq keçmiş və feldşer olmayı arzulayan əsgərlər, həmçinin 30 yaşından mülli şəxslər qəbul edildə bilərdi. Mülli şəxslər məktəbə qəbul edilməzdən əvvəl onların hərbi xidmətə yarlı olub-olmamalarını müəyyənləşdirilməli idi. Məktəbdə dərsler təsdiq edilmiş program əsasında Azərbaycan dilində aparılmalı, buraxılış imtahanını uğurla verənlər hissələrə təyinat alıqları gündən başlayaraq iki il xidmət etməli idilər. Məktəbin tədris programında anatomiya və fiziologiya, corrahiyyə, zöhrəvi xəstəliklər, göz xəstəlikləri, daxili xəstəliklər, xəstəyə qayıq, bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı ilkin yardım, gigiyena haqqında ümumi məlumat, dezinfeksiya, əzəcəliq fənlərinin keçilməsi nəzərdə tutulmuşdu. Hərbi feldşer məktəbinin smeta və ştat cədvəli qanunvericilik səviyyəsində Azərbaycan Parlamentinin son iclaslarının birində - 1920-ci il aprelin 26-da təsdiq olunmuşdu.

II Fəsil

CAR ORDUSU VƏ AXC-nİN QARABAĞLI ZABITLƏRİ

Ibrahimxəlil xan Sarıcalı-Cavanşir

Ibrahimxəlil ağa taxminan 1732-ci ildə Qarabağın Arazbar qəzasının Alaqarşu (Qaragüllü da deyilir) kəndinin ərazisində yerləşən Sarıcalı obasında anadan olmuşdu. Atası Pənahəli xan Sarıcalı-Cavanşir, anası Qızxanım xanım Hacı Əli bay qızı Kəbirliidir. Molla yanında təhsil almışdı. 1736-ci ildə oymaqları ilə birgə Xorasanın Sərəxs bölgüsündə sürgündə olmuşdu. Atası Qarabağ qaçandan sonra dayısı Hacı Səhliyalı boyin himaya-sında yaşamışdı. O, 1747-ci ildə Qarabağa qayıtmışdı.⁷¹

Ibrahimxəlil ağa atası tərəfindən vəliəhd təyin olunmuşdu. Lələsi Həsən bay Kəbirli idi.

Ibrahimxəlil ağa 1762-ci ildən etibarən xanlıq uğrunda qardaşı Mehrəli xanla mübarizəyə başladı. Mehrəli xanın arxasında güclü cavanşir, otuziki və kəbirli əlləri dayanmışdı. Ibrahimxəlil ağa isə arvad qohumları olan Cəbrayılli, Cavanşir-Dizəq, Kəngərli, Dəmirçihəsənli və Cinli əllərinə arxalanırdı.

Mehrəli xan Qubalı Fətəli xanla əlaqaya girib hakimiyyəti əldə saxlamaq istədi. Güclü hifcim qardaşının güvəndiyi Cavanşir-Dizəq mahalını alsa da, uğur qazana bilmədi. Ibrahimxəlil ağanın təpkisi altında Qarabağı törk etdi.

Ibrahimxəlil ağa 1762-ci ildə xanlıq taxtına əyləşdi. Hakimiyyətini möhkəmləndirdi. Mühüm yerlərə və mahallara öz adamlarını təyin etdi.

Ibrahimxəlil xan tez bir zamanda güclənib qonşu xanlarla çəkışmalarla girişdi. Naxçıvan, Xoy, Təbriz və Gancə xanları ilə savaşıdı. Mlüəyyən müddətlərdə olsa da hamın xanlıqlara təsdiyiini, hətta öz yaxın adamlarından adı çəkilən vilayətlərə həkim də təyin etdi. Qardaşı oğlu Əsədulla bayı Təbrizə, Həzər-qulu bəyi Gəncəyə başçı qoydu. Qaradağ xanlığını isə tamamı-

la asılı vəziyyətə saldı.

Ömər xan Avarın bacısı, Məhəmməd-Nutsal xanın qızı Bığa ağanı alandan sonra Dağıstanın qoşunundan mütamadı istifadə edirdi. Ərdəbil və Meşkin xanları ilə də arvad qohumu olduğundan şahsevənlər İbrahimxəlil xanın öncül dəstələrini təşkil edirdilər. Şəki xanlarından da qız alıb-vermişdi.

Ibrahimxəlil xan Naxçıvanda Abbasqulu xan Kəngərlini, Gəncədə Cavad xan Ziyadoglu-Qacarı dəstəkləyirdi. Xanın qoşularla savaşından bəhs edən tarixçi mirzə Yusif Qarabağı yazar: «İbrahim xan Naxçıvanı zəbt etdikdən sonra öz bacarığına daha da güvəndi. Ağaməhəmməd xanın İranda hökmənləq etməyə başlamasına baxmayaraq, işi hələ də tərəqqi etməmişdi. Onun bu zaman Fars və Şiraz tərəflərdə olduğundan istifadə edərək İbrahim xan Xoy vilayətini özünlə təbe etmək fikrini düşdü. O, 1203-cü (miladi-1788-ci) ildə ləzgi, Car, avar və Qarabağın könlüllərini və Qaradağın qoşununu toplayıb Xoy tərəfə hərəkat etdi. İbrahimxəlil xanın qoşunu bu dəfə məglubiyyətin dadını duydu. Qoşun basılıb qaçıdı. Xanın vəziri Molla Pənah Salahlı-Qazaq, sərkərdəsi Fərzi bəy Sarıcalı-Cavansır osır düşdü. Sonralar İbrahimxəlil xan barışığa gəlib yaxınlarını azad etdi.

İranda güclənən Ağaməhəmməd xan Qacar müstəqil xanlıqları bir-bir məglub edib, İranı bir bayraq atrafında birləşdirdi. Qarabağı da özünlə təbe etmək istəyirdi. Bu məqsədlə İbrahimxəlil xandan girov istədi. Xan əmisi oğlu Əbdüssəməd bəy Behbudəli ağa oğlu Sarıcalını və saray adımı mirzə Vəli bəy Bayramxan bəy oğlu Baharlıni Ağaməhəmməd xana girov verdi.

Az keçdi ki, girovlar məhv edildi. Qaçmaq istəyəndə mirzə Vəli bəyi tutub, topa bağladılar, Əbdüssəməd bəy isə yolda aldığı yaranan dünyasını dəyişdi».⁷²

Bələliklə, ortalıqdan «dildə itaat, zahiri hörmət» götürüldü. Artıq taxta çıxıb hökmər olmuş Ağaməhəmməd şah yeni girov istəsə də, İbrahimxəlil xan itaat etməkdən boyun qaçırdı. Savaşın qaçılmaz olacağını duyub hazırlaşmağa başladı. Tarixçi Mirzə Camal bəy Cavanşir yazar: «(Buna görə İbrahim xan)

Qarabağ ellərinin bir parçasını Tiflisə, bir parçasını isə Şirvan vilayətinə özü təyin etdiyi Mustafa xanın yanına göndərdi. Siyahi və dəftərdə adları qeyd olunmuş yerdə qalan elləri və qoşunu Qarabağ dağlarında və qala içərisində yerləşdirib, Qarabağ elləri və mahallalarında çoxlu piyada və atlı topladı; qalanı qorumaq üçün lazımlı olan bütün vəsaiti, böyük və kiçik topları qurdurub, şahla müharibəyə hazırlaşdı.

1795-ci ildə Ağaməhəmməd şah Qacar ağır qoşunla Şuşaya yürüş etdi. Şəhərin beş-altı kilometrliyində düşərgə qurdu. Qarabağ qoşunu əski taktiksinə başladı. Gecə basqınlarını o qədər çoxaltıtlar ki, Qacar qoşunu silah və sursatlı qaldı.

Keçən savaşlarda olduğu kimi Ciləbərd malayı bu dəfə da satqın çıxdı. Məlik Məcnun Qacar qoşununa qlavuzluq etərə də, bir fərli sonuc alınmadı. Çarşış qalib atların başını Gürçüstana çevirdilər...

Gəncə hakimi Cavad xan eldaşı olan Ağaməhəmməd şah yardım göstərdiyinə görə İbrahimxəlil xanın qəzəbinə gəldi. İbrahimxəlil xan ağır qoşunla Gəncəni sardı. Cavad xan təbəciliyini bildirdi. Oğlunu və bacısını Qarabağa girov göndərdi.

1796-ci ildə Qafqaza yürüş edən rus qoşununun başçısı general-major V.A.Zubov Azərbaycana daxil oldu. İbrahimxəlil xan oğlu Əbülfət ağanı və bir neçə adlı bəyi qiymətli hədiyyələrlə onun görüşünə göndərdi. Sonra mirzə Məhəmmədqulu bəy Saatlıni safir kimi Moskvaya yolladı. Çəkidi yüngül, qiymətdə ağır ərməğanlara bir şanlı nəmət də olavaş etdi. İmperatriçə II Yekaterinaya bildirdi ki, itaat etməyə hər an razıdır. Qoşunu xanlar da qoşundan qalma geri principinə can-başa əməl edərək cariçaya ixlaslarını bildirdilər...»⁷³

II Yekaterina İbrahimxəlil xanın məktubunu yüksək qiymətləndirmişdi.

1796-ci ildə II Yekaterina vəfat etdi. Qafqazda olan rus qoşunu geri çəkildi.

1797-ci ildə Ağaməhəmməd şah Qacar Qarabağa yenidən yürüş etdi. Qarabağ taxıl qılıqlıından achiq çəkirdi. Tarixçi Mir-

zə Camal bəy bildirir: «Qarabağ vilayətində üç il davam edən quraqlıq nticəsində taxıl və başqa bitkilər məhsul vermədiyindən, şiddətli qəhatlik baş vermişdi. Taxılın qiyməti o qədər qalxmışdı ki, hətta bir çetvert bugdanı o vaxtin pulu ilə 45 manata güclə almaq olurdu. İş çətinliyə döşdü. Ağa Məhəmməd şah Qızılbaş qoşunu ilə Araz çayı kənarına çatdı. Azuqanın çatmamasından və son neçə ilin əziyyətindən sonra Şuşa qalasında belə bir güclü padşahın qarşısında durmaq çətin idi.⁷⁴

Ibrahimxəlil xan övladlarını, qohumlarını və yaxın böylərini götürüb Car-Balakan yörəsinə çakıldı.

Ağaməhəmməd şah Şuşaya daxil oldu və çox keçmədən qəsd nticəsində öldürdü.

Ibrahimxəlil xan Şuşaya döndü. Ağaməhəmməd şahın qarşılığı oğlu Baba xan Qovanlı-Qacar Fətəli şah adı ilə taxta çıxbı, bütün xanlardan itaət tələb etdi. Hüseynqulu xan İzzəddinlini Qarabağa göndərib əmisinin casadını istədi. Üstəlik Ibrahimxəlil xanla qohum olmaq fikrinə düşdü.

Ibrahimxəlil xan oğlu Əbülfət ağanı və qızı Ağabəyim ağanı şaha girov verdi. Fətəli şah Ibrahimxəlil xanın itaətini Qaradağ vilayəti ilə qiymatlaşdırırdı. Elə bu zamanlar Rusiya qoşunları yənində Qafqazda görünməyə başladı. Ibrahimxəlil xan qraf Qudoviçə də, mülki müşavir Kovalenskiyə də təbeçiliyini bildirdi.

1803-cü ildən knyaz Sisianovun hücumları başlandı. Sisianov Azərbaycan xanlıqlarını bir-birinin ardına əla keçirdi.⁷⁵

1805-ci ildə Kürökçay kənarında Ibrahimxəlil xanla Rusiya imperatoru arasında (Sisianov vasitəsilə) Qarabağ xanlığının Rusiyaya tərkibinə keçməsi haqqında traktat bağlandı.⁷⁶

Ibrahimxəlil xan Sisianovla aranı düzəldəndən sonra Muğan torpaqlarına və Şirvanda qalan Qarabağ obalarına görə Mustafa xana qarşı iddia irəli sürdü. Knyazla yazışmağa başlayıb, elçi göndərdi. Elçi kimi Vərənda məliyi Məlik Cümşüdü yolladı. Onunla göndərdiyi məktubunda yazılırdı: «Şirvanlı Mustafa xanla danışqlara və onun siza tənvanıldığı tərs cavablarına göldikdə onu aydınlaşdırmağa izn verdiyiniz üçün təşəkkür edib, alihozratın məktubunu almaq şərəfinə nail oldum. Hər şey haqqında xəbərim var, yəni, Mustafa xan yazar ki, Şirvanda olan Qarabağ ailələri üç hissəyə bölündülər. Cavad və Muğan Şirvana məxsusdur. Əgər kimse kiməsə üç ya dörd il ruzi verirsa, onda onu mənimləmək oları? Əgər mənimləmək olarsa, onda ister Mustafa xanın atası, istərsə də Mustafa xanın özü bizim süfrəmizin qirağında güzəran keçiriblər. Çünkü bu nəinki Mustafa xani, hətta onun atmasını, bütün qohumlarını ilə birlikdə on, ya da on beş il bizim torpaqda dolandırırdıq. Axırda, hətta onlara mülavinət verərək onları xanlığı təsdiq edilən Şirvana göndərdim.

Nadir şahdan sonra, 60 il bundan əvvəl isə Şirvan sakinləri dəfələrlə bura galiblər, lakin bu qonşuluğa görə ister mənim atam, istərsə də mən onlara sığınacaq verdik. Hələ bir neçə il bundan əvvəl qraf Zubov Kür çayı kənarında olarkən sizin özünlüyə də məlum deyildi ki, həmin vaxt da mən Əlahəzətin sarayına xidmət etmək üçün çalışırdım. Eyni zamanda Ağa Məhəmməd xan ikinci dəfə mənim torpağıma galan kimi Şirvan qoşunlarının bir hissəsi o vaxtı İran qoşunları ilə birləşmişdi və mənim torpağımın həmin yerini viranə qoymuşdular. Elə həmin il də sizin özünlüyə də məlum deyildi ki, Baba xan qoşunu bura - mənim torpağıma gölmüşdi. O vaxt da Şirvan qoşunu iranlılarla birlikdə rus qoşunlarına qarşı döyüştürdü. Bunun nticəsində isə Qarabağ torpağı xaraba qaldı, Şirvan torpağı isə heç bir zərər çəkmədi. Bütün bunlarla bərabər, Mustafa xan onları siza hansı halda izah edirəsə siz onunla razılışırsınız. Onda görünür ki, mənimlə onun heç cür fərqi yoxdur və əgər Şirvanda olan həmin ailələri mənə qaytarmasalar, ona Əlahəzət sarayından verilmiş əmlərlə mən yerinə yetirə və həmin torpağı əvvəlkə halına sala bilərəmmi? Yəqin ki, yaxşı ticarət və istehsal-la məşğul olan yerdən, başqa torpaqlardan qaçan əhalisi əbəs yərə çıxıb getməz. Lakin mərhəməti Padşahın lütfkarlılığını və sizin xeyirxah xidmətinizi ümidi edirəm və nəinki Şirvanda olan ailələrlə və torpağa bizim yiyəliyimizi dirçəltməyi və düzəltməyi, hətta onlardan qisas olmayı xahiş edirəm. Ümid edirəm

ki, mənim xidmətim sizin şübhələrinizə zidd olmayacaq. Həmdə, əlap əla Rusiya qaydasını da eşitmışam, əgər kim kimə xidmət etmək istəyirsa, iki, yaxud üç ildən sonra onu manisəyərlər və Mustafa xan hansı haqla sizinlə danişq aparır?

Cavada və Muğana gəlinco işə hamiya məlumdur ki, Qarabağın və Muğanın adı eynidir. Hər şeydən əvvəl, mənim atamın dövründə Qiyas xan da, vəkil Hüseynləri xan da, Məhəmmədəslim xanın atası, muğanlı Həsən xan da Qarabağla hər cür fərqli görmürdülər, hətta qraf Zubov Kür sahilində olarkən Muğanlı Şəfi xan özünü bütün ailəsi və məsiyyəti ilə mənimlə birlikdə idilər. Elə bilirom ki, bu, sizə də məlum olmamış deyil. Lakin Ağa Məhəmməd xandan sonra Muğan torpağı Şirvanla birləşdi. Əgor sübət tələb eləsa, onda onların özləri düzünlü deyərlər, nə üçün Məlik Cümşüdü sizin yanınızda gəndərməyi lazımlı hesab etmişəm, qalanını sizə dilcavabı söyləyəcək!»⁷⁷

Fətəli şah bu xəbərdən rahatsız olub İbrahimxəlil xana hədəhərə göndərdi. Ruslar İbrahimxəlil xanın xəyanətindən ehtiyatlanıb tədbir görməyə hazırlaşdırılar.

1806-cı ildə ruslar İbrahimxəlil xanı ailəsi və saray məsiyyəti ilə birlikdə gülləboran etdirilər.

İbrahimxəlil xanın öldürüləməsi ilə bağlı tarixi ədəbiyyatlarında bəzi yanlışlıqlar var.

Rzaqulu bəy Vəzirovun tarixi əsərində⁷⁸ bəzi səhv'lər rast gəlir. Bu sohv'lər tarixçinin özündən yox, tərtibcən irəli gəlir. İbrahimxəlil xanın öldürüləndiyi gecəni təsvir edib onuna birlikdə qatlı yetirilən əyan-əşər və qulluqçuları göstərərkən yazır: «... o gecə allahın qazasından İbrahim xanı, arvadı Tuba xanımı, qızı Səltənat bayımı, 12 yaşlı bir oğlunu, həmçinin Kəbirli Abbasqulu ağa, Hacı Həsənli bəyi və mirzə Haqverdini, qarvandlı Hüməmmət bəyi, sarıcalı Gülməli bəyin oğlu Cavanşirı və Həsən ağanı, qarvandlı qulluqcu Əlipənahı, əşər Cavanşiri və mirzə Nağını, Kəbirli Əcamoğlunun oğlu Hacı Həsəni və onun iki oğlunu, iki nəfər şelli və iki nəfər başqa adamı, cəmi 17 nəfəri öldürdü».⁷⁹ Bu cümlədə xeyli yanlışlıqlar var. Bu ha-

disa haqqında səhih və səliqəli mətnə tarixçi Mir Mehdi Xəzənida rast galır. Mir Mehdi Xəzənini yazır: «Onlardan əlavə 17 nəfər bəy və bəyzadə və mirzə və nökr qatlı yetişmişdirlər ki, adları təfsil ilədir:

-İbrahim xan özü, Tubu bayım - şakılı Hüseyn xanın qızı - hərəmi-xan, Səltənat bayım - səhiyyə-xan, Abbasqulu ağa-fərzəndi-xan, Hacı Hüseynləri bəy Kəbirli, mirzə Haqverdi Kəbirli, Hüməmmət bəy Cavanşir, Həsən ağa ibn Gülməli bəy Sarıcalı, Mirzə Tağı Əşər, Əlipənah - pişxidmat, Xəca Həsən ibn Əcamoğlu Kəbirli, Qaranın iki oğlu, başqa iki nəfər, birinin adı Teymur, iki nəfər də şüsalı»⁸⁰. Mir Mehdi Xəzənini yalnız Mirzə Nağı Avşarın adını düzgün göstərməyib. Mirzə Nağı və Mirzə Tağı qardaş idilər. Mirzə Nağı 1806-cı ildə öldürülüb. Mirzə Tağı Avşar isə 1840-cı ilədək yaşayıb.

Hər iki tarixçi informasiyani Mirzə Camaldan götürürənlər. Dolayısı ilə iqtibas ediblər. Nəticədə Mir Mehdi Xəzənin verdiyi bilgi daha dəqiqdır. Biza məlumdur ki, 14 iyun 1806-cı ildə mayor Lisaneviç 300 nəfər rus askeri ilə Şuşanın yaxınlığında xanı, arvadını, oğlunu, qızını və məsiyyətindən 13 nəfəri gülələyib. Bu 17 nəfər: İbrahimxəlil xan Pənahəli xan oğlu Sarıcalı-Cavanşir, Tubu bayım Məhəmmədhüseyn xan qızı Şakili, Abbasqulu ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir, Səltənat bayım İbrahimxəlil xan qızı Sarıcalı-Cavanşir, Hacı Hüseynləri bəy Hacı Şəhliyli bəy oğlu Kəbirli, Mirzə Haqverdi bəy Əli bəy oğlu Kəbirli, Hüməmmət bəy İbrahim bəy oğlu Qarvand-Cavanşir, Həsən ağa Gülməli bəy oğlu Sarıcalı-Cavanşir, Mirzə Nağı Avşar, Əlipənah Məhəmməd oğlu Qarvand-Cavanşir, Xəca Həsən Əcam oğlu Kəbirli, Qaranın iki oğlu, Teymur və başqa üç nəfər şüsalı. Öldürünlərdən Hacı Hüseynləri bəy İbrahimxəlil xanın dayısıoğlu, Həsən ağa isə qaynı idi.

Rzaqulu xan Hidayət «Rövzətul-Səfa» adlı əsərində İbrahimxəlil xanın qatlı haqqında belə yazır: «İbrahimxəlil xan Cavanşirin işi cəlalatlı başlayıb, ömrü şəhadatla sona çatdı. Bu arada onu aldadıb islamın düz yoluundan isəvi millatla meyl et-

maya yöneltmişler. Bu şübhelerin xatirələrdən pozulması üçün aqibət hüsni xeyirlə sona çatıb möhürləndi və onun əhvalının görünüşündə bəzədildi ki, aqillar bunun inkarın deyil, sədət və bədəbəxtliyin olaməti olduğunu bilsinlər və ərbəbin qararı qarəz, dostlarının isə xəstəlikdir. Bir sözə, məqam və rütbədə Qara-bağ hökməndə İbrahimxəlil xanın bərabəri olmayan bəzi Azərbaycan xan və əmirlərinin üstünlük vermələri qoca şiri qazab-ləndirdi və əbədi müddətli Qacar padşahından boyun qaçırdı, illərlə özbəşinə hərəkət etdi və kamil qeyrətlə xilafə və mühari-bəyə meyl etdi. Ar və təhmətə boyun əymədi. Bu zamanlar basırət gəzə ilə gördü ki, Rusiyaniñ qüvvətlənməsi İslam millət və dövlətinin zəifləməsi deməkdir. Bu işdən son dərəcə qazab-ləndi. Onun sevimli əvlədi Əbülfət xan Qacarın cəmşid cəlallı padşahi Həzər Sultan Fətəli şahın tabeliyində itaət kaməri bağ-ladığı və onun bacısı iffət hərəmi xadimləri silkəndə öz yerini tutmaq üçün layiqinə ehtiram gördü. Yüksək məqamlı hərəz şahənşah hərəmə möhrəm olan aradamlar vasitəsilə ona xəbər göndərdi və keçmiş işlərinə görə danladı. O da keçmişdə olana-görlər xəcalat çəkdiyini bildirdi. Hər iki zatın arasında məktub və məktub aparanların taslısı sözləri sülh yaratdı. O məhə-təşəmməq qocanın qeyrət qanı cuşa gəldi və əhd etdi ki, islamın güclənməsi yolunda çalışacaq, müxaliflərin himayəsinə göz yumacaqdır. Lakin rus mayoru çoxlu soldatla Şuşada yaşıyordı. Belə qararlaşdırıldı ki, padşah və padşahın oğlunun qoşunları o ətrafda hazır olsunlar ki, daxildən və xaricdən ev düşmənlərini dəf etmək üçün kişilik və qeyrət göstərsinlər. Qoca Cavanşir xanı Qarabağ əşyançılarının dəf olunmasında hümmət göstərdi və ağısaqqalcasına mərəkə bayrağını endirdi. O, kürakəninin vasi-tası və köməyi hərəz Naibüssəltənəyə orzı yazısını göndərdi. (Məktub - müəlliflər) Ərdəbilo çatdı. O, bu təmənnənə idı ki, Naibüssəltənənin (kortec) atlı dəstəsi Qarabağ yənələcək və ondan öncə cavan şirə bənzəyən sevimli və əzəmatli oğlu, Əbülfət xan Cavanşırı Qapan yolu ilə göndəracak ki, qoca atasına kömək etsin. Beləliklə, Fərəculla xan Şahsevəni da başqa

dəstəylə Çanaqqı yolu ilə zəfər gətirən qoşunun önləndə gəndərsin... Əbülfət xan ibn İbrahimxəlil xan gəldi və malum oldu ki, qəddar rüzgar təzə oyun çıxmışdır və asanlıqla o böyük insanın qanını tökmüşdür.»

İran tarixçisi mürza Məhəmmədsadiq Mərvəzi İbrahimxəlil xanın öldürüləməsi haqqında belə yazar: «Elə ki, ruslar İbrahimxəlil xanın Abbas Mirzədan kömək istədiyindən xəbər tutular, Cəfərqulu xan öz iradələrinə tabe etdirib onlar yuxuda olarkən gecəyarısı İbrahimxəlil xanın imarətində daxil oldular. O, əlavə edir: «Rus «soldatları» öz xainini özərlərinin yanında gördükdə avvalca İbrahimxəlil xanın üstünlə təkəlүüşüb onu parça-parça etdilər. Birinci zərbədən sonra onun böğazından çıxan inilti səsi yatanları oyadı. Nəhayət, bütün qadınlar ayaga qalxdılar. Belə bir vəziyyətin yarandığını görən ruslar İbrahimxəlil xanın iki tifil əyaləni rəhmsizəcasına qılıncla pincələrə para-para etdilər. Hətta rus məməru qılıncını beşikdə yatmış südəmər bir körپənin ağızna soxaraq onu evin ortasına tulladı.»⁸¹

Qeyd edək ki, yazıda göstərilən Cəfərqulu xan İbrahimxəlil xanın nəvəsi idi. İrana qarşı çıxdığından bəzi tarixçilər onu başının qatlında günahlandırırlar.

Mirza Yusif Qarabağlı İbrahimxəlil xanın öldürüləməsi ilə bağlı qeyd edir: «Qızılbaşlar göldikdən sonra İbrahim xan onlarla birləşdi. İbrahim xanın fikrincə, qızılbaşlara tabe olmaq ona daha olverişli idi. Xalq arasında deyilirdi ki, Əbülfət xanın qızılbaş qoşunu ilə Qarabağın üzərinə hücum etməsi ancaq İbrahim xanın məsləhətilə olmuşdur. Buna görə də 1806-cı ildə Döli mayor adı ilə məşhur olan mayor Lisanəviç 100 əsgər göttürüb gecə qaladan çıxdı, dörd tərəfdən məzkur xanın çadırını şata etdi. İbrahim xan öz əyanları ilə oradaca öldürdü. Haman gecə yənə də qalaya qayıdı. Ondan sonra Rusiya başçlarının göstərişi ilə İbrahim xanın yerinə onun oğlu Mehdiqulu xan Qarabağ xanlığına və onu idarə etməyə başçı təyin etdi. Cəzalandırmağı, şikayətə baxmağı ona tapşırıldılar. Onu inanılmış bir adam kimi tanıdları ki, bundan sonra Rusiyaniñ qanun-qaydası

Üzre işləri icra etsin... ».⁸²

Əmino Pakravan yazar: «İbrahimxəlil gizlinə Abbas Mirzəyə xəbər göndərdi ki, "Şuşaya hücum etsəniz şəhərin darvazalarını üzünləşə açacağın". Lakin ruslar torəfindən dəstəklənən xanın yaxınlarından birisi bu xəbəri duydu və rusların yardımı ilə İbrahimxəlili Şuşadan qaçmağa məcbur etdi. Bu hadisədən xəbərdar olan Abbas Mirza, İbrahimxəlil xanın yardımına getdi. Ancaq Xudafərin körpüsündən çox uzaqlaşmamışdı ki, gəzənlənməz bir hadisə ilə qarşılaşdı. Təqrübən yüz kişilik səhvəri yas içində İbrahimxəlilin cənazəsini Xudafərinə doğru daşıyırıldı. Yaşlanmış xan bütün ailə üzvləri ilə bir yerdə öldürüləmişdi. Rusların xanlarla bu şəkildə davranışları digər xanlıqları qorxuya salmışdı. Artıq onlar açıq şəkildə Abbas Mirzənin o yurdılara hücum etməsini istayırdılar. Bəzi xanlıqlar isə təhlükəni yaxın hiss etdikləri üçün, həmən başdan Abbas Mirzəyə sığınmış və Təbrizə yerləşmişdilər».⁸³

Mirza Camal Cavanşir Qarabağı yazar: "Mərhüm İbrahim xan qərib sevən, qonaqpərvət, yetimlərə baxan, rəyyotpərvər, qeyrati, üzləki, cörkli, ehsan sahibi və ənam paylayan bir adam idi. Böyük seyidlər və fəgirlərə çoxlu sədəqə və nəzir verardi. Alımlar, seyidlərə hörmət edirdi. Ətraf (mahallərin) Azərbaycan, Şirvan və başqa vilayətlərin xanları, bayzadələri ona pənah gatırıb, kəmək istədikləri zaman onlara hörmət edər və arzularına çatdırmaq uğrunda olduqca soy göstərər və onları arzularına çatdırırdı. Gözəl qadınların möclis və söhbətinə çox meyli vardi".⁸⁴ İbrahimxəlil xan 1762-ci ildən 1806-ci ilədək Qarabağın müstəqil xanı olmuş, ömrünün sonunda ruslara tabeçiliyin bildirib general-leytenant rütbəsi almışdı.

İbrahimxəlil xanın 4 kəbinli, bir neçə siğə arvadı vardı. Kəbinli arvadları: Xanımnanə xanım Nəbi ağa qızı, Xurşidbanu bayım II Şahverdi xan qızı, Bika ağa Məhəmməd-Nutsal xan qızı, Məhşərə bayım Həsən xan qızı.

Siğə arvadları: Tuti bayım II Şahverdi xan qızı, Şahnisa x-

nim Bədir xan qızı, Tubu bayım Məhəmmədhüseyn xan qızı, Xədicə xanım Nəsib xanım qızı, Mürəssə xanım Gülməli bay qızı, Nisa xanım mirza Rəbi qızı, Anaxanım xanım hacı Rəhim qızı, Cəvahir (Sofiya) xanım Yevgeni (Abaşidze) qızı, Hürzad xanım Malik Şahnaزər qızı, Xatay xanım Məlik Vaxtanq qızı, Sona xanım Örtün bay qızı, Ruqəm xanım və başqları...

İbrahimxəlil xanın bu arvadlardan xeyli usağı vardı. Oğulları Cavad ağa, Məhəmmədhasan ağa Nəbi ağa Cabrayllının qızı Xanımnanə xanımından, Mehdiqulu ağa II Şahverdi xan Ziyadəolu-Qacarın qızı Xurşidbanu bayımdan, Əbülfət ağa Ruqamdan, Xanlar ağa, Əhməd xan Məhəmməd-Nutsal xan Avarın qızı Bika ağadan, Məhəmmədqəsim ağa Allahyar bay (Dədəlinin) Üngütlünlün qızından, Süleyman ağa Örtün bayın qızı Sona xanımından, Hüseynqulu ağa, Səfiqulu ağa Vaxtanq bay Məlikyeganlinin qızı Xatay xanımından, Fətəli ağa Hacı Rəhimbaba Şuşalının qızı Anaxanım xanımından, Şixli ağa Nasib xanım Şəmsəddillinin qızı Xədicə xanımından, Abbasqulu ağa isə knyaz Yevgeni Abaşidzənin qızı Cəvahir (Sofiya) xanımından doğulmuşdu.

Qızları Ağa bayım ağanı II Şahverdi xanın qızı Tuti bayım, Tuti bayımı II Şahverdi xanın qızı Tubu bayım, Baxşı bayımı, Kiçik bayımı Bədir xan Şahsevənin qızı Şahnisa xanım, Soltan bayımı Məhəmməd-Nutsal xan Avarın qızı Bika ağa, Əzət bayımı vəzir mirza Rəbi Tiflislinin qızı Nisa xanım, Şahnisa bayımı Gülməli bay Sarıcalının qızı Mürəssə xanım, Gövhəməsə bayım ağanı isə knyaz Abaşidzənin qızı Cəvahir xanım dündaya götərmişdi.

Qasim bay Cavanşir

Qasim bay Behbudəli ağa oğlu Cavanşir 1765-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Öncə xanlığın qoşununda, sonra rus ordusunda xidmət etmişdi. Stabs-kapitan rütbəsi vardi.⁸⁵

"Erməni xalqının tarixinə" "rəhfələr verən" mənbələrdən birinin müəllifi Raffinin "Xəmsə" adlı kitabında yazılır: «Er-

manılarla maskun, bir neçə yüz evdən ibarət olan Tex kəndi (Diğ-müəlliflər) erməni məliyi (?) Qriqora mənsub idi. Şuşaya qala tikintisi üçün bu kənddən bir sədə erməni kəndlisi götürülmüşdü. Onu o qədər islamaya məcbur etdi ki, nəhayat dinini dayışib məsləmən oldu...". Raffi kimilərinin fikirlərini davam etdirən cildini dayışmış etməni ünsürləri bu gün da böhtanlar atır, saxtakarlıqlar edirlər. Vaxtilə Məvəs Xorenliyən, katalikos İlyadan başlamış saxtalaşdırılmalar sonraları Raffi, Çamçyan, Emin, Patkanyan və digər xeyli "yanları" həyat və yaradıcılığının mənasını təşkil etmişdir. Bir qayda olaraq torpağımıza, topnimərimizə, müsiqimizə, mədəniyyətimizə, mətbəximizə göz dikərək onları "erməninkiləşdirmək" istəməkləri azmış kimi, adlı-sanlı sərkərdələrimizə, görkəmlə mütafəkkirlerimizə də göz dikirlər. Büyük dövlətçilik ananəsi olan Azərbaycanın varlığını danan, Qarabağı "ermənilərin torpagı" hesab edən, Əmir Teymur, Koroğlu, Üzeyir bəy, Ə.Haqqverdiyev və s. kimi türk asılı şəxslərə erməni gözü ilə baxan xəsta toxayyülü bu toplum - haylar mülqəddəs bir şey tanımırlar. Bununla onlar özlərindən qat-qat artıq insanların nüfuzuna xələllik gatırmak istayırlar. Onlar yaxşı bilirlər ki, erməniliyin nə olduğunu bilən azərbaycanlılar bir adəmi təhər etmək istəyində ona "ay erməni" deyirlər. Atalar yaxşı deyib: "... karvan keçər, yel qayadan heç nə aparmaz".

Ibrahimxəlil xan Sarıcalı-Cavansır 1806-cı ildə böyük oğlu Məhammədhəsən ağadan incik döşəndə, digər oğlu Əbülfət xana sıfariş göndərib, Qarabağa dəvət etdi. Fətəli şah xanın sıfarişindən hədsiz sevincək olub, qiymətli ərməngənlərlə Əbülfət xani Qarabağa yola saldı. Dayaq və dəstək üçün beş min də qoşun verdi. Əbülfət xan Qarabağın sinirinə çatıb, şahın istəyini atasına yazdı. Fətəli şah Əbülfət xana göstəriş vermişdi ki, Məhammədhəsən ağanı Tehrana göndərib, özü Qarabağda atasının qulluğunda qalsın. Məktubun məzmunundan xəbərdar olan xanzadalar (Məhammədhəsən ağa, Mehdiqulu ağa və Xanlar ağa) atalarını məcbur etdi ki, Əbülfət xani geri göndərsin. İbrahimxəlil xan Əbülfət xana yazısını bildirdi ki, galdiyi kimi geri dösnən.

Əbülfət xan məktubun qırımdından bilsə ki, işin içində qardaşlarının barlığı var. Ona görə də geri dönməyib, Qapın, Güney, Çulundur və Barglışad mahallarını tutdu. Atasının mahallələrə təyin etdiyi naibləri, kədəxudaları, kovxaları, dargaları və yüzbəşələri çıxarıb, iş başına öz adamlarını qoydu. Barglışad çayının yaxasında düşərgə qurub, əyləşdi. Dizəq, Xirdapara-Dizəq və Cavanşir-Dizəq mahallarının naiblərinə, el-oba başçılarına məktub yazıb yanına çağırıldı. Çok keçmədi ki, el böyükələri başlarının dastalarıyla Əbülfət xanın yanına gəldilər. Qasim bəy Əbülfət xana ettin etmədi. Tarixçi Mir Mehdi Xəzani yazır: "Qasim bəy, Rüstəm bayının atası ki, bir sahibi-tadbır, rəsîd və kardan adam idi, Diğ və Gorunzur kəndlərində olurdu. Əbülfət xana itaat etməmişdi".⁸⁶ Qasim bəy 1810-cu ildə kapitan rütbəsində ididir.

Qasim bayın törəmələrindən bəziləri Qasimbəyov, bəziləri Qarabağı, bəziləri isə Cavanşir soyadlarını daşıyırlar.

Qasim bayın Fəzələli bəy, Fərzalı bəy, Baxşalı bəy, Ağalar bəy, Bəylər bəy, İsfəndiyar bəy, Rüstəm bəy adlı oğulları, Tumar bayım, Xanım bayım, Gila bayım, Balaxanım bayım, Qız-xanım bayım adlı qızları vardi.

Məhammədhəsən ağa Sarıcalı-Cavansır

Məhammədhəsən ağa Ibrahimxəlil xan oğlu 1766-cı ildə Şuşa şəhərində doğulmuşdu. Anası Cəbrayıllı Nəbi ağanın qızı Xanımənə xanımdır. O, mükəmməl saray təhsili almışdı. Atası onu özüne vəlihd təyin etmişdi.

Məhammədhəsən ağa zəkəli və zabitəli bir xanzadə idi. Bəylər də, riayiyət də onun xətrini çox istayırlılar. Məhammədhəsən Ağa comərd bir xanzadə idi.⁸⁷

1797-ci ildə Ibrahimxəlil xan Ağaməmməd şahin qırxusundan Cara çəkilməşdi. Şahin ölüm xəborunu eşidəndə sevincək Şuşaya qayıtmak istəyində xəbər gəlir ki, qardaşı oğlu Məhamməd bəy xanlığı alına alıb. İşi düzüb-qoşmaq üçün öncə oğlu Mehdiqulu ağanı göndərir. Mehdiqulu ağa Məhamməd bəyin

yeynəsi idi. Mehrəli xanın qızı Xanxanım ağanı almışdı. Xanzadə bir müddət Şuşada qalırsa da bir iş görə bilmir. Məhəmməd bəy xanlıqda atını sağ-sola çapırdı. İbrahimxəlil xan bu dəfə Məhəmmədhəsan ağanı Qarabağ bəyləri və 500 nəfərlik ləzgi qoşunu ilə Şuşaya göndərir. Məhəmməd bəy Qarabağ el-lərini də götürüb İrana keçmək istəyi ilə Kirs dağına çökilir. Məhəmmədhəsan ağa onları izlayır.

Tarixçi Mir Mehdi Xəzani yazır: «Çün Məhəmmədhəsan ağa həqiqətdən çox sahibi-tədrib və sahibi-hörmət, sahibi-nəcəbat, sahibi-vüqar və sahibi-roftar adam idi və hamı onu sayardılar və heç kim ona etinasiyəti olmağa cürət etməzdilər. Elə ki, Qarabağ əhli mərhum ağanı görək hamisi fəvə-fəvəcə gəldilər, ağanın xidmətindən baş endirdilər və bəziləri olini öpdülər. Hamı, Məhəmməd bəyin yanındakı olanlar gəldilər».⁸⁸

Tarixçi Mirzə Camal bəy da yazır: «(Məhəmmədhəsan ağa) adam göndərib Məhəmməd bəyi öz yanına çağırıldı. Əvvəlcə Məhəmməd bəy qorxuya düşdü, lakin sonra xatircəm olub Məhəmmədhəsan ağanın hüzuruna gəldi, mərhum Məhəmmədhəsan ağanın əlini öpüb xatircəmliklə onun yanında qaldı. (Məhəmmədhəsan ağa) Məhəmməd bəyin istiqlaliyyəti zamanında qarışıqlıq bais olan bir neçə cinayətkarı Məhəmməd bəyin gözü qabağından məsuliyətə cəlb edib, cəzalandırmağı əmr etdi».⁸⁹

Məhəmmədhəsan ağa Məhəmməd bəyi sakitləşdirəndən sonra mahal naiblərinə, carmaata məktub yazar öz iş-gücləri ilə müşğul olmaqlarını təşşirir. Atasına qasid göndərib Şuşaya çağırır.

Fətəli şah qaynatası İbrahimxəlil xana ənəm-ərəmənən gəndərəndən Məhəmmədhəsan ağanı da yaddan çıxarmazdı.

Kürəkçay traktatının imzalanmasında yüksək hərbi rütbə alanlardan biri də Məhəmmədhəsan ağa idi. Çarın əmri ilə Məhəmmədhəsan aǵanına general-major rütbəsi vermişdilər. Vəli-ahd olduğundan ikinci oğlu Şükür ağanı girov kimi aparılıb Gəncədə saxlamışdır.

Elə bu zaman Məhəmmədhəsan aǵanı ilə atasının arasına inciklik salırlar. Tarixçi Mir Mehdi Xəzani yazır: «Xüsusən bir

para şərif adamlar aralıqda şeytanlıq edib, İbrahim xan ilə öz böyük oğlu Məhəmmədhəsan ağanının arasına və Mehdiqulu aǵa və Xanlar ağanın aralarına küdürü və iğtişaş salırlar. İbrahim xanı Məhəmmədhəsan ağadan dilxor və rəncidə elədilər. Cabrayıllı tayfasi ki, Vərənda mahalında (sahəsində - müəlliflər) bir böyük eldi və Məhəmmədhəsan ağanın anasının qohumları olan əmdə bayları var idilər. Məhəmmədhəsan ağaya itaat edib, İbrahim xanın əmrinə mütlək olmadılar. Bu gün işlər çox bəsi-küdürü oldular. Hərçənd mərhum xan iradə eldi ki, Mehdiqulu aǵa və Xanlar aǵa ittifaq olub Məhəmmədhəsan ağanın hökmünü və rütbəsini aşağı salalar və cabrayıllı camaatını dəxi bir növ (sakit) edib, ondan kənar və uzaq edələr ki, İbrahim xana dürüst mütlək olalar. Amma Mehdiqulu aǵa və Xanlar aǵa Məhəmmədhəsan aǵa ilə bihörmətlik etməyə razı olmadılar ki, İbrahim xan yaşılaşmışdı. Məhəmmədhəsan aǵa sayılan və sahibi-hörmət və sahibi-əqli və rəftər və forasatlı və kamallı və sahibi-ədəb və adab və qırx yaşına yetmiş və təcrübə etmiş və hamı vilayətlərdən əmdə mötəbər və sahibi-tədrib hesab olunan idi».⁹⁰

Baharlı ata-balanın hamim inciklik maqamları baradə yazır:

“Bir gün İbrahimxəlil xan başının atılıarı ilə gəlib dirənir Məhəmmədhəsan ağanın qapısına. Baxır ki, Mirzə Haşim bəy Baharlı əli qoynunda qapıda dayanıb. Çağırıb deyir:

-A gədə, Mirzə Haşim, get o filan-filan olmuşa deyinən mənim vilayətimdən çıxıb getsin!

Mirzə Haşim bəy cavab verir:

-Xan, qurbanın olum, bura sənin hərəmxanandır. Kimin nə cürəti var içəri gira?

İçəridən atasının sözlərinin eşidib Məhəmmədhəsan aǵa çöla çıxır. Üzlüntü atasına tutub deyir:

-Xan, niyə insaf etmirsən? Sənə qarşı nə hörmətsizlik etmişəm? Sənin ki, vəliahdin mənəm. Bu qədər biinsaflıq bəsdi, yaxşı deyil...

İbrahimxəlil xan atını irəli sürüb dörd-beş dəfə Məhəmmədhəsan ağanı vurur. Mirzə Haşim bəy qolunu qabaga verib deyir:

-Xan, qurban olum, Məhəmmədhəsən ağa müəllim çubuğu görməyib. Keç günahından.

Ibrahimxəlil xan oğlunu söyüb-döydən sonra çəkilib gedir. Elə bu vaxt vəliəhdin böyük oğlu Cəfərqulu ağa püforək içəridən siyirməxəncər çıxır. Baxır ki, babası gedir. Arxadan xəncəri tullayır. Xəncər gedib dayır Ali naibin oğlu Məhəmməd bayın topوغuna. Ibrahimxəlil xan aşağı enib atdan düşür. Mirzə Haşım bəyəndən qəlyan və şərbət istəyir. Qəlyanını çəkib, şərbətini içənə kimi Məhəmməd bayın yarasını sariyırlar...»

* * *

Fatəli şah sərkərdəsi Əbülfət xan Sarıcalı-Cavanşirə bes min atlı verib Qarabağa yola salır. Tapşırı ki, Qarabağı alıb özü vəliəhd olsun. Məhəmmədhəsən ağanı da girov kimi saraya göndərsin. Əbülfət xan Qarabağa girən kimi bir çox ellər, adlısanlı bəylər qoşulur ona. Ibrahimxəlil xan Məhəmmədhəsən ağanı və Mehdiqulu ağanı qoşunlarına başçı təyin edib oğlu ilə silahlı qarşılamaya gedir. Məhəmmədhəsən ağa qoşunla galib atası ilə bərabər Dizəq mahalında yerləşir. Əbülfət xan atasının və qardaşının üstünlü hücum edir. İlk hücumda basılıb geri çəkilir. Bu barədə tarixçi Mir Mehdi Xəzzani yazar: «Fatəli şah Əbülfət xanı beş min qoşun ilə Qarabağa Ibrahim xanın yanına məmər elədi. Çoxlu gəran ənam və mərhəmətlər ilə ona göndərdi ki, Ibrahim xanın inaət və köməyinə iqdam edə. Onun hüzurunda vəkil və naib kimi olub, dəxil və təsərrü edənləri, xüsusən Məhəmmədhəsən ağanı, bir para Qarabağın bayzadələri ilə Fataли şahın hüzuruna rəvəna edə. Nə qədər ki, Ibrahim xan həli-hayatdadır, onun xidmətində olub, Qarabağda heç bir iş Əbülfət xanın səlahiddidindən xaric olmaya. Pəs, Əbülfət xan sarhadi-vilyatə gəlib, Fatəli şahın bu guna salahiddin atası Ibrahim xana hali elədi. Xan dəxi bir para işlərə və övladından küdürürt etməyinə görə əvvəl hərçənd bu əmərə razı olmaq istədi, amma sonra oğlanları Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya və Xanlar ağa hər üçü ittifaq olub, əzbəski, Əbülfət xan bir ədənə olan övrətdən

olmuşdu və həmən vaxt Qarabağda olanda Məhəmmədhəsən ağaya və Mehdiqulu ağaya nökərlər rəftəri kimi xidmətlər qılımışdı. Onun şöylə vəkil və sahibi-ixtiyar olmasına razı olmayıb, Ibrahim xanı nikul və təqiyir elədilər. Əbülfət xanın dedikləri kələmatın əksinə rəflər və əməl başlıdılardı. Xan dəxi Fatəli şahın bir para təklifatını xoşagalmaz bilib düberə əbüləfət xana yazdı ki, qayıtsın və Qarabağ torpağına gəlməsin».⁹¹

Məhəmmədhəsən ağaya digər qardaşlarından kömək alıb Əbülfət xanın üstünlü hücum edir. Əbülfət xanın qoşunu məğlub olub qaçır.

Fatəli şah üç nəfər xas xanlarından ibarət elçi göndərib Ibrahimxəlil xanı əmin edir ki, mənim bu davadan xəbərim yoxdur. Gəl İran qoşununu Əskoran qalasına burax ki, onlar Qarabağı rus istilaçılarından qorusun. Ibrahimxəlil xan Fatəli şahın andamanlarına inanmayaraq elçiləri tutub ruslara verir. Fatəli şah xandan inciyir.

Abbas Mirzənin başçılığı ilə İran qoşunu Qarabağa girir. Məhəmmədhəsən ağaya Qarabağ qoşunu ilə müdafiəyə qalxır. Dizəq mahalında songər düzəldib Qarabağ camaatının daldalanmasını gözlüyür. Camaat dağ-daşda daldalandan sonra geri çəkilir. Abbas Mirzə ağır qoşunla Qarabağın ortasına irəliliyir. Lakin rusların köməyə gəldiyini görüb, geri çəkilir, Ganca tərəfə gedir. Fatəli şah və Əbülfət xan da qayıdır İrəna gedirlər.

Məhəmmədhəsən ağaya Qarabağ içinde olan narazılılığı dəf edib camaati, narazı bəyləri sakitliyə çağırır.

Məhəmmədhəsən ağaya 1805-ci ildə İran sərkərdələri Məhəmmədhəsən xan Müqəddəmi, Əli xan nəsəkçibəsi Kəngərlini və Maqsud xanı döyülsədə asır tutmuşdur. O, «Qarabağın vəliəhdid Məhəmmədhəsən ağaya 1805-ci il sədaqətinə görə» brilyant işləməli qızıl medal verilmişdi.

1806-ci ildə cəsür və cəngavər xanzadə Məhəmmədhəsən ağa qırx yaşında vəfat edir.

Məhəmmədhəsən ağanının II Şahverdi xan Ziyadoğlu-Qacarın qızı Xeyrənnisə bəyimdən Cəfərqulu ağa, Şükür ağa, Xan-

can ağa, Xoy hakimi Əhməd xan Dünbillinin qızı Mahşərəf xanımından Böyük xan adlı oğulları, Xeyrənnisə bəyimdən Tubu bəyim adlı qızı vardi.⁹²

Gülməhəmməd bəy Kəbirli

Gülməhəmməd bəy Qasim bəy oğlu 1770-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. Xanın eşiğəsi vəzifəsini icra edirdi. 1822-ci ildə xan İrana qaçandan sonra ruslara qulluq göstərmişdi. 1826-ci ildə Üşyan edən Qarabağ baylarına qoşulmuş, lakin tutulmuşdu. Poroçuk Gülməhəmməd bayın tutulma səbəbi: Özü Mehdiqulu xanın yanına qaçarkən yoldan qayıtmışdı. Tezliklə bağışlandı. Şəhər deputatları onu Moskvaya, çarın tacizlərlə gəndərlər. Oğulları Rüstəm bəy və Ağa bəy də Mehdiqulu xanın yanına qaçarkən yolda yaralandılar. Onları yaralı haldə Vərəndə mahalının Çanaqçı kəndində götürdülər. Gülməhəmməd bəy 1831-ci ildə Qarabağ atlı alayının başçısı (komandırı) idi. O, kapitan rütbəsi daşıyırırdı.⁹³

Gülməhəmməd bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Təkir, Miri, Koranə kəndlərinin, Əftli, Şollu (Rəncərələr), Avşar, Xocavənd, Şirinbəyli obalarının yiyəsi idi.

Gülməhəmməd bayın Rüstəm bəy, Ağa bəy, Həsən bəy, Abbasqulu bəy adlı oğlanları vardi.

Mirzali bəy Kəbirli

Mirzali Hacı Hüseynli bəy oğlu bəy 1771-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsa təhsili almışdı.

Mirzali bəy Mehdiqulu xanın hakimiyyəti dönməndə II Kəbirli mahalının naibi olmuşdu. Rusların dövründə də naibliliyini kapitan rütbəsi ilə davam etdirirdi.

Mehdiqulu xanın hakimiyyəti dönməndə əyanlar arasına çəkişmə düşmüştü. Bu dəfə çəkişmə Cavanşir və Kəbirli tayfa-

sından çıxan əyanlar arasında baş vermişdi. Rüstəm bəy Qasim bəy oğlu Sarıcalı Şuşa şəhərində daim bir-biriylə mübarizə aparan iki qrupdan birinin, Cavanşir qrupunun başçısı idi. Əks tərəfə, Kəbirli qrupuna Mirzali bəy Hacı Hüseynli bəy oğlu başçılıq edirdi. Bu dərtüşmə rus üsul-idarəsi dövründə də davam etmişdi. Şuşa şəhər sakini, rus köşviyyatçısı Kazım bəy Əlimərdan bəy oğlu yazır: «Qarabağda iki partiya fəaliyyət göstərir. Biri Kəbirli, digəri Cavanşir adlanır. Birinci partiya Mehdiqulu xana xidmət edir. Polkovniklər: Cəfərqulu ağa, Xanlar ağa, Mirzali bəy və başqaları. Onların yanında cəsus soyundan olan, məşhur sırfıldaqçı mirzə Allahqulu da var. O, digər partiyadan xəborlər yiğib, xana götürir. Polkovnik Cəfərqulu ağa Cavanşir partiyasına mənsub olan Mayor Rüstəm bəyi aradan götürmək istəyir. Cəfərqulu ağa xana bildirdi ki, Rüstəm bayın nəvəsi Mustafa bəyi özündən kanar etsən, şübhə sandan uzaq olar, inam qazanarsan. Başçıların Kəbirli partiyasını dağıtması lazımdır. Orta lüzv olmuş baylər özlərində böyük sirlər gizlədirlər».⁹⁴

Mehdiqulu xan iyirmidörd mahalının ərazisindən bir neçə kənd və obanı Mirzali bəye vermişdi. Mirzali bəyin vəfatından sonra oğulları onun mülkünlü idarə edirdilər.

Mirzali bəyin Əli bəy, Zeynal bəy adlı oğulları vardi.

Mehdiqulu xan Sarıcalı-Cavanşir

Mehdiqulu ağa İbrahimxəlil xan oğlu 1772-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Anası Xurşidbanu bayım Şahverdi xan qızı Ziyadoglu-Qacardır. Lələləri Nabi bəy Həsən bəy oğlu Kəbirli və Allahverdi bəydir. Saray təlim-tərbiyəsi, təhsili almışdı.⁹⁵

İbrahimxəlil xan 1794-1798-ci illərdə oğlu Mehdiqulu ağanın adına yazdırıldığı taliqələrdə müxtəlif mahallarda olun 12 oba və 12 suvarma arxi üzərində daimi sahiblik hüququnu rəsmi surətdə qanuniləşdirmişdi.⁹⁶

1805-ci ilin fevralında İbrahimxəlil xanın taliqəsində yazılar: «Hindarx kəndinin bütün sakinlərinə bildirilsin ki, pulla satın aldığım... bütün torpaqlarını, bağlarını və digər torpa-

məz əmlaklarınızı oğlum Mehdiqulu ağıaya verirəm... (Bunlar) qoy o öz mülkiyyəti kimi sahiblik etsin, mənim digər varışlardan kimsə ona (həmin kəndə) toxunmasın. Sizə buyurğum odur ki, onu öz ağanız sayasınız və ona sahibiniz kimi qulluq edəsiniz.“⁹⁷

Ibrahimxəlil xanın ölümündən sonra, 1806-ci ildə Mehdiqulu ağa, böyük qardaşları sağ olmadığına görə, vəliəhdliyə layiq görülüb taxta çıxartıldı.

I Aleksandrın Ibrahimxəlil xanın ölümündən sonra onun oğlu Mehdiqulu ağanın xan edilməsi haqqında FƏRMANI: “Biz, ali məqamlı və ali cəlallı, ehsanı ümumə şamil olan Allahın mərhəməti və köməyi ilə bütün Rusiya məmləkətlərinin, habelə başqa vilayət və ölkələrin istiqlal və rifahını təmin edən imperator I Aleksandr, bildiririk: Qoy bizim şahənə lütf və qayğımiza, imperatorluq qüdrat və mərhəmətimizə ümid bağlayan Qarabağ vilayətinin bütün ali ʃələmə, hörmətli başbilənləri, görkəmli və şərafətlili əyanları, baylori, sərkərdələri, kəndxudaları, ağsaqqalları və bütün raiyyətləri bilsinlər ki, keçən il – 1805-ci (1805-ci) ildə mərhum Ibrahim xan bizim şahlıq canisimiz olan general knyaz Sisianovla birlikdə bir “Andlı əhdəlik” tərtib etmişdilər və general onu dərhal imperatorluq dərgahına çatdırmışdır. Biz həmin “Andlı əhdəliyin” tələb və şərtləri ilə tanış olduqdan sonra, mərhum xanın irəli sürdüyüllü bütün arzu və tələbləri, öz sonsuz şahənə lütf və qayğıkeşliyimizlə qarşılayıb onu bütün Qarabağ əyaləti ilə birlikdə himayəmizə alıb, onları ali Rusiya dövlətimizin qadim sədaqətli təbəələri sırasına daxil edərək, mərhum İbrahim xani xüsusi imperatorluq Fərmanı ilə Qarabağ vilayətinin müstəqil hakimi elan etdik və təminat veririk ki, Qarabağın imperatorluq təbəəliyinə daxil olan bütün raiyyətləri, mərhum xanın varisləri daima imperatorluq tərəfindən lazıminca mühafizə olunacaq və dünyə durduqca bu ocaqdan çıxan onun varisləri nəsildən-nasla Qarabağın xanlıq taxtına oturub müstəqil surətdə hökmranlıq etmək hüququ ilə təmin olunacaqlar.

Ibrahim xanın bir iğtişaş noticəsində qədə yetirilməsi kimi hünzlü bir hadisədən sonra yənə sədaqətli vilayət raiyyətlərinin məsiyətlərini təmin etmək sahəsində əlahəzəratın xeyirxah fikirləri və münasibəti dayişilməmiş qaldı.

Əlahəzərat verdiyi sözə əməl edərək öz şahlıq mərhəməti və qaygası ilə yüksək rütbəli vərəsa general-major Mehdiqulu ağanı mərhum atasının yerində bərqərər edib, Qarabağ vilayətinin xanlıq taxtında oturtdu və bu Qərəri imperatorluq tuqrası (fərmani) ilə təsbiq etdi. Eyni zamanda lazımlı bilindi bu fərman məlumat üçün bütün Elbrus və Gürəştan əyalətlərində şahlıq canisini olan qraf Qudoviça da göndərilsin. Ali məqam Mehdiqulu xana da qətiyyətə bildirir ki, O, Qarabağ vilayətində qüdrətli Rusiya dövlətinin himayəsi və mərhəməti sayəsində xanlığı möhkəm əla alsın. Onun atası mərhum İbrahim xana verilmiş bütün xoş vədlər və şərtlərin hamisimini təmini ceynilə qüvvədə saxlanılsın.

Bəla bir mövqədə əlahəzərat imperatorun fərmanı ilə lazımlı göründü ki, həmin bu şahənə fərman və eləmnəmə vasitəsilə Qarabağ xanlığının böyük ʃələmə fazilləri, görkəmli şəxsləri, əyan-əşrəfləri, baylori, sərkərdələri, kəndxudaları, ağsaqqalları və başqa əhalisinin hamisi bilməlidir ki, ali məqam general Mehdiqulu xan əlahəzərat imperatorun mübarək fərmanı ilə xanlıq rütbəsi alıb Qarabağ vilayətinin müstəqil hakim təyin edilmişdir. Lazımdır ki, bütün əhalisi ona tabe olub, baş şayərək, sözündən çıxmasın. Xanın əmri və hakimiyyətinə aid olan bütün qayda-qanunlara əməl etsinlər. Xanlıq xeyrinə olan işlərdə ona kömək edib, zərərlərə rəsəd və əməllərdən uzaq olsunlar. Eyni zamanda əmrin olsunlar ki, imperatorluq öz ali mərhəməti və qayğısı ilə həmişə onlara lazımlı olan köməyi asırgomayacakdır.

Paytaxt Peterburqda 10 sentyabr 1806-ci miladi ilində müvafiq hicri tarixi 1221-ci ildə rəcəb-ül-mürracəb ayının 9-da yazıldı və əta olundu. Sənədin əslini fəlak Cəlallı əlahəzərat imperator bəla imzalamışdır: Aleksandr”.

Mehdiqulu xanın xanlığının ilk çağlarından Qarabağda gər-

ginlik başları. İbrahimxəlil xanın öldürülmesindən, qışasının alınmamasından incik düşən adlı-sanhı Qarabağ bəyləri İrana getdi. Mehdiqulu xanın qardaşı oğlu Cəfərqulu ağa onun əleyhinə təbliğat aparır. Üstəlik ruslar özlərini Qarabağın sahibləri kimi aparır, xanlığın idarəsinə mane olurdular. İranın Qarabağına torpaq iddiası vardır.

Fətəli şah Qovanlı-Qacar Qarabağın rusların əlinə keçməsi-na dözməyib oğlu Abbas Mirzəyəavaşın omrini verdi. Abbas Mirzə böyük sayıda qoşunla Qarabağa girdi savaşa başladı. Mehdiqulu xan rus generali P.F.Nebolsinlə görüşüb, müdafiəni təşkil etdi. Abbas Mirzə ilk döyüşdə uğur qazansa da, getdikcə qızışan döyüşdə mağlub olub, geri çəkildi.

Mehdiqulu xan bəylərin təkidi ilə general P.F.Nebolsinlə Şuşada görüşüb, atasının qatili Lisanəviçi Qarabağdan dəyişməsini rica etdi. General xanın xahişini yerinə yetirdi.

1811-ci ildə Abbas Mirzə yenidən Qarabağa hücum etdi. Arazi keçib döyüşə başladı. İlk döyüşdə rusların bir taqımını dağıdırıb Qarabağa girdi. Mehdiqulu xan 500 süvari ilə müdafiəyə qalxdısa da rus qoşun başçıları xanın döyüşə girməsini icazə vermedilər. Fürsətdən istifadə edən Abbas Mirzə Qarabağ ellərinin çoxunu İrana, Qaradağ vilayətinə köçürüdü.

Rzaqulu xan Hidayət «Rəvvəzətül-səfiəvədə bu barədə yazar: «Gizli qalmاسın ki, شاهزاده نایب‌السلطنه حسن و هیسین bulğrı üstündə dayanarkən təsadüfən baş vermiş hadisələrdən biri Qarabağın xosbəxt şəhidin mərhum İbrahimxəlil xanın oğlu Əbülfət xan tərəfindən elatın köçürülməsi üstündə Rusiya ilə Qarabağ arasında baş verən müharibə idi. Hadisinə icmali bəduri ki, Qarabağ elatını köçürmək üçün getmiş Ətəullə xan Şahsevən elat hərəkət etdiyindən sonra Əbülfət xanla onları İrana gətirirdilər. Cəbrayıllı tayfasından birisini gizli yanlarına çağırıldılar, çatın keçilən Qapən mahalına çatıldılar. Gündüz saat ikidən gün batana kimi siddətli döyüşlər getdi, tüləngçilərin barit-qırması qurtardı və onlar məglub oldular. Ela ki, Naibüssəltənə Nəvvab bundan xəbər tutdu, İsmayıllı xan və Həsən xan Sərdarı

oraya göndərib, özü da Qafşandan Aslandız yolu ilə aslanları yandıran şir kimi yola düşdü. Bu dəhşətli xəbər rus generalının ürəyini sıxıb və kiçik bir dəstəni Pənahabad qalasına göndərib, özü issa Gəncəyə tərəf yollandı⁹⁸.

Qırçı savaşçı Mehdiqulu xanın hayatımda bir dönüş yaratdı. Ruslara əndən şübhələnməyə başladılar.

Tarixçi mirzə Yusif Qarabağlı Qırçı savaşçı ilə bağlı yazar: «Abbas Mirzə öz qoşunu ilə Araz kənarında olan Aslandızda dayanmışdı. Abbas Mirzə həmin ilin qışında top və sərbəz götürüb, Mehdiqulu xanın üzərinə hücum etdi. Mehdiqulu xan da Qırçıda olan türkmənləri (tərkəmənləri - müsləlli flər) və başqa elləri özüñə tabe etmək üçün bir batalyon əsgər götürüb, oraya gəldi. İki gün gecəbəgindən aralarında şiddetli vuruşma oldu. Qızılbaşlardan bir çoxu tələf edildi.

Müsəlman tayfalarının arvad-uşaqları rus qoşunun içərisinə daxil olduqdan sonra onların arasında nizam-intizam pozuldu. Bu ellərin əhalisinin bir hissəsi rus qoşunlarının öündə, digər bir hissəsi isə arxasında gedirdi. Beləliklə, bu ellərin köçləri tamamilə dağıldı, onlardan bir hissəsi çəsiz qalıb aman istədi və bir çoxu da qırıldı.

Mehdiqulu xan oradan qaçıb, Şuşa qalasına gəldi və Cəfərqulu ağa da öz tayfa və adamlarından bir çoxunu oradan köçürüdü. Bunların hamisini həmin ilin qışında qızılbaşlar tərəfəsinə apardı, özü də gedib orada qaldı. Bir ildən sonra barişdilar və yənə oradan qayıdırıb Qarabağa gəldi. General P.F.Nebolsin Şuşaya gəlib, Mehdiqulu xanı taqımın dağıdılması ilə bağlı göstərdiyi süslüyə görə suçlandı. Mehdiqulu xan mələyyən sənədlər təqdim edib özünü duruya çıxardı⁹⁹.

Qaynaqlarda yazılır: «22 sentyabr 1811-ci ildə rus qoşunlarının komandani general Paulucci Qafqaza daxil oldu. Bu zaman Qarabağ yaxşı vəziyyətdə deyildi. Elat narahat idи və Qarabağ xanlığının hakimi Mehdiqulu xan Cavanşir qardaşı oğlu Cəfərqulu xanla ixtilafi var idi. Çünki o, (Cəfərqulu xan - müsləlli flər) özünü Qarabağın haqqı xanı hesab edirdi. Digər tə-

rəfdən İran sərdarları Qarabağı çapıb talayırdılar. Qaradağ həkimi Hacı Məhəmməd xan Mustoufi öz məmurlarını Gəncə və Qarabağa göndərib rus komandirlərinin bir-birinə yazdıqları məktubları ələ keçirdi. O, təzəliklə Qaradağ mühacirət etmiş İmirlı tayfasından olan bir neçə nəfərə tapşırı ki, Şuşa qalasında olan sursat anbarlarını yandırınlardı. Onlar gecə vaxtı xalvət-cə qalaya daxil olub Şuşanın Xəlfəli darvazasına çatdırılar və sursat anbarı, əlavə anbarı və bir neçə evi yandırıdlardı. Ruslar belə gülmən etdiyər ki, bu iş Mehdiqulu xan vəsítəsilə həyata keçirilibdir. Şuşa şəhəri əhalisi Üşyanə qalxdı və bu sabəbdən qalanı topa tutdular¹⁰⁰.

1813-cü ildə ruslarla iranlılar arasında barış imzalandı. Mehdiqulu xan asuda nəfəs alıb arxayınlıqla idarə işlərinə başlamaq istədikdə ruslar yenidən ona imkan vermədilər. Hər cür siyasetlə onun idarəsini məhdudlaşdırmağa çalışırdılar.

Mehdiqulu xan bir müddət dözdü, lakin sonda qaçmaq fikrini düşdü. Mehdiqulu xan dözdü, dözdü, sonda bu işi qaçmaqla çözdü.

V.Q.Mədətov Qarabağ bəylərini altdan-altdan öyrədirdi ki, tezliklə Mehdiqulu xanı tutub, Sibirə sürgün edəcəklər. Hətta, rusların xanı öldürmək fikirləri var. Xan çatdırılan xəbərlərdən rahatsız olurdu¹⁰¹.

Xanın qaçması ilə bağlı bir neçə sənəd saxlanılmışdır. Həmin sənədlərdən:

Knyaz Mədətovun general-leytenant Velyaminova 21 noyabr 1822-ci il tarixli, 916 №-li raporu:

Bu gün sahər şübhə tezdan Mehdiqulu xan taxminən on beşiyirmi nökrənin müşayiati ilə xaricə qaçmışdır. Onun yanında bəylərdən heç kim yoxdur. Ona sadıq qarabaqlılar, yəni, nökrələri çox çətinliklə sərhəddən keçib, öz ağalarının dalinca getmişlər. Mehdiqulu xan son dərəcə miskin bir halda pulsuz-pənəsiz çıxıb-getsmişdir. Güman edirəm ki, o, ondan ötəri mənim

yənimanı çıxılı xahişlə gələn camaatın və bəzi yaxın adamlarını töziyiqə məruz qalacağına görə məsuliyyət daşıyacağından qorxur. Xanın qaçması barədə və onun bir daha Qarabağda olma-yacağının barədə mən bütün xalqa bildirmişəm və hamida bunu çox sevincə qarşılımlaşdır. Indiki şəraitdə mən lazımi sərəncamlar vermişəm. Xanın əmlakı vacib ola bilməz və nə qalıbsa, heç bir əhamiyyəti yoxdur. Bütün qüvvə Qırçıda kapitan Rüstəm bəyin və onun oğlu Əsədin daşınar əmlakını siyahiya almaq üçün iki zabitin və poruçık Muradxan bəyin yanındakı bir neçə gün olan podpolkovnik fon-Disterlona gizli qasıdlı gəndarılan sərəncamı görə artıq oronub, saxlanılan yalnız təkə iləxanın ibarətdir. Dərhai ilxiyə 50 kazakdan ibarət keşikçi dəstəsi təyin etmək əmr olunmuşdur.

Xanın arvadları və onun bacıları hamısı burda qalıblar və Şuşaya çağırılırlar. Onların az miqdarda pal-paltardan, əşyalarдан və təsərrüfatda istifadə olunan avadanlıqlardan ibarət daşınan əmlakları o qədər da əhamiyyətli deyil və onları siyahiya almaq, mənçə, hökümət üçün da əhamiyyətli deyil. Lakin buna əmr gözələyirəm.

Kapitan Rüstəm bəy bəzi niyyətlərinə görə həbs edilmişdir. Onun və oğlu Əsədin daşınmaz əmlakı Şuşada olan zabitlərə və Qarabağ xanlığının ən nüfuzlu məmurları ilə birlikdə podpolkovnik Reut, Gorusda isə 42-ci Yeger polkunun şabs-kapitanı Mokriksin tərəfindən göndərilən orda olan zabitlərin və hörmətli adamların iştirakı ilə siyahiya alımar. Tatev arxiyepiskopu Martiros, podpolkovnik fon-Disterlo, poruçık Muradxan bəy həmin tapşırığın lazımı qaydada yerinə yetirilməsindən hərəkəflə kömək göstərirər.

Xanla birlikdə qaçanlar barədə tezliklə siyahı tərtib edəcəyəm.

General Yermolovun knyaz Madatova 25 noyabr 1822-ci il tarixli, 3752 №-li sərəncamı:

Qarabağlı Mehdiqulu xanın İrana qaçması barədə general-

leytenant Velyaminovun raportundan biliq, çox təcəcübləndim. Təzyiqlərdən şikayət etmək əleyhinə o, vəsitalar tapa və hərəkat başlamayı davam etdirən komandanlığının mərhəmətinə ümidi edə bilərdi. Əgər özü qəsddə iştirak etməyib, polkovnik Cəfərçulu ağanın həyatına sui-qəsd edən günahkarların axtarılıb-tapılması üçün daha ciddi vəsitalar tələb və istifadə edə bilərdi. Ona görə də mən sonuncu baş vermiş hadisədə onun əli olmağına şübhələnirəm.

Alihəzərət, sui-qəsdcilərin tapılması üçün mümkün vəsitalardan istifadə etməyə icazə verin.

Qaçan xanın (Mehdiqulu xan nəzərdə tutulur - müəlliflər) arvadlarına məxsus o qədər də vacib olmayan şəyəri siyahıya almamaq fikrinizi çox böyanıram. Lakin onların kəndləri, ya da başqa daşınmaz əmlakı varsa, yalnız gəlirlərini mülayyən etməliyik.

Xəzinəyə keçirməli olan gəlirlərin araşdırılması üçün mən xüsusi məmurlar təyin edəcəyəm və onları dərhal göndəracəyəm. Başqa əyalətlərdə olduğu kimi, təsərrüfat idarəetməsi tapşırılacaq komendant təyin olunana qədər həmin vəzifəni podpolkovnik Reuta tapşırmağa icazə verin. O, həm də mümkün olan məlumatları toplamağa borcludur. Xanın yanında xidmət edən və sizin fikrinizə, yəni idarə əsasında faydalı ola biləcək məlumatlardan istifadə etməyə icazə verin.

Əminəm ki, Qarabağ sakinlərinin xüsusi mülkiyyətinin və əvvəller istifadə etdikləri hüquqların qarşısında onlar söyle çalışacaq və imperatora sədaqətlərini sübut etmək üçün sidq-ürəklə xidmət edəcəklər. Əlahəzərət, onların ümidi lərini təsdiq etməyə öz tərəfinizdən bütün tədbirlərlə çalışın. Onların rahatlığını və xeyrini qorumaq hökümtə üçün əlverişli olacaq.

Rüstəm bəyin, həmçinin oğlu Əsədin xannı (Mehdiqulu xan-müəlliflər) onlara etibardan istifadə etmədiklərini sübut edənə qədər Rüstəm bəy höbsə qalmalıdır. Xandan sonra qalan sənədləri saxlamaq lazımdır.

General Yermolovun Qarabağ xanlığının sakinlərinə 1822-ci il noyabr tarixli bəyannaməsi:

"Qarabağlı Mehdiqulu xanın xəyanəti və İrana qaçması barədə çox təcəcüblü məlumat aldım. Ona görə ki, Qarabağ xanlığı həmin vaxtdan Rusiya hakimiyyətinin bilavasita tabeliyinə qəbul olunmuşdur. Xan hakimiyyətini həmişəlik aradan qaldırıdilar və ailədə lazımi idarətə mələssisəsi üçün mən xüsusi məmurlar göndəracayım. Hərəmtli baylar və içtimai vəziyyəti müxtəlif olan başqa sakinlər Rusiya hökumətinin himayəsinə və köməyinə tamamilə bel bağlaya bilərlər. Onların mülkiyyətinin toxunulmaz qalmışına, torpaq qaydalarını məmənliyiylə saxlayacağımı və xidmətlərinə uyğun olaraq mükafatların alaçılmasına yolun həmişə açıq olacağına səy göstəracayı onlara inandarmaq mənə xoşdur. Lakin qaçan xanın xəyanətində iştirak edənlərə və onunla gizli əlaqə saxlamağa cəsarət edənlərə bütün sərt tədbirlər və amansız təqib üz verəcək.

Qarabağ sakinlərinin xoşbəxtliyini və mülayim idarəetmənin bütün qiyməti özlərini əmin-amanlıqla hiss etmələrini sahibiyyətlə arzulayaraq bunun üçün mən söylədiklərimlə onları xəbərdar edirəm".

General Yermolovun knyaz Madatova 4 dekabr 1822-ci il tarixli, 3873 №-li sərəncamı:

"Əlahəzərət, 30 noyabr tarixli, 975 №-li raportumuza cavab verməyə tələsirəm ki, mən xəyanətkar Mehdiqulu xanın arvadlarına İrana getməyə icazə vermayı öz tərafımdan maneələr tapa bilmirəm. Ona görə də ister onlara, isterse qaçanın bacılarna, lazım gələrsə, münasib məbləğdə yol xərcləri verməkə onların getmək arzularına dərhal imkan verməyi təklif edirəm. Əgər pul yoxdursa, vergidən, ya da podpolkovnik Reutdan al. Mən Qarabağ galanda həmin pulu qaytaracağam.

Kapitan Rüstəm bəy və onun oğlu Əsəd isə mənim gəlişimi gözləyə bilərlər".¹⁰²

1822-ci ildə Qarabağda xanlıq lağv edildi. Yerine rus hərbi-inzibati komendantlıq idarəsi yarandı.

Tarixçi Mərvəzi yazar: «1235-ci ildə (1822-ci ildə) İran başçılarından Surxay xan ləzgi, Mustafa xan Şirvani və Mehdiqulu xan Cavanşir adlı üç nəfər rus təbəliyindən cana doyub, daşınması müşkül olan bəzi məllərini orada qoyub, gecəyarısı öz ailələri ilə birlikdə rus işgali altında olan yerdən Təbrizə göldilər. Naibüssəltənə adı yuxarıda çəkilən hər üç nəfərin ədnəni hesabında çəkmək üçün Əminəddövləni sərhəd nümayandılının yanına göndərdi. Rus sərdəri onların məllərini vermekdən boyun qaçırdı və dedi: «Rusiya dövlətinin məramında xoşagələn iş deyildir ki, qəcanların məllərini geri qaytarınlar. Göndərilən adam heç nəyə nail olmayıb geri qayıtdı»¹⁰³.

Mehdiqulu xan ədalətli hakim idi. 1822-ci ildə Qarabağda erməni tacirləri komendant idarəsindən təngə göldiklərini şikayət arızasında belə bildirirdilər: «Qarabağ Mehdiqulu xanın idarəsində olarkən, biz təklif və şikayatlarımızı ona bildirirdik. O, xalq arasında olan etibar və hörmətimizə görə bizimla yaxşı rəftər edər, xahişimizi diqqətlə dinlər və ədalətli hökm verərdi. Rus komandirləri isə cahil kəndlilər ilə bizim aramızda heç bir fərqli qoymur, nəinki komendantlar, hətta onların məmurları belə bizi istadıkları kimi tohqır edir, heç bir səbəb olmadan məhkəməsiz, sorgu-salsız, yaşımıza, xidmət və sədəqətimizə baxmayaraq bədən cozasına maruz qalırıq, yani döyüllürük»¹⁰⁴.

Çar hökuməti işgal rejimini gücləndirir, xanlığın oraszında möhkəmlənmək məqsədi ilə yerli müsəlman hakim təbəqənin iqtisadi mövqelərini zəiflətməyə, əksinə özünlərə arxa sandığı erməniləri - üstün mövqeyə çıxarmaga çalışırı. Xanlıq lağv edildikdən sonra Şimali Azərbaycanın digar yerlərində olduğu kimi, burada da komendant idarəsü yaradılmış, o, Hərbi-müsəlman dairəsinin (markaz Şuşa) tərkibinə daxil edilmişdi. Bu dövrda Rusiya qoşunlarının işgalçılıq əməliyyatlarında iştirak edən və əslən erməni olan general-leytenant V.Q.Mədətov (1782-1829)

Mehdiqulu xanı qaçaq salandan sonra Qarabağda sözün əsl mənasında erməni-Rusiya müstəmləkə rejimi yaratmışdı.

Mehdiqulu xan 1822-ci ildən 1825-ci ilədək İranda, əvvəlcə İravan şəhərində, sonra Gərgər qəsəbəsində yaşadı. Bir an olsa da, Qarabağı unutmayıb, şahzadə Abbas Mirzəni ruslara qarşı savaşa təhrik etdi.

Mehdiqulu xan Şeyxülmülk mirzənin yanında qulluq edirdi.

İran tarixçiləri yazırlar: «Şahin arvadının qardaşı olan Mehdiqulu xan Qarabağa bitişik olan Gərgər qəsəbəsində maskunlaşdı.

İkinci Rusiya-İran müharibəsində, bir sıra döyüslərdən sonra Abbas Mirzəyə xəbər gəldi ki, iki komandirin rəhbərliyi ilə min nəfər rus əsgəri Həmzə çəmənинə toplaşmışdır. Yaranmış belə vəziyyətdə Naibüssəltənə Gürcüstan valisi Aleksandr Mirzəni bir neçə ordu ilə Şəki və Şirvan tərəfə göndərib o nahiyədə olan rusları qırıb qurtarması üçün lazımi göstərişləri verdi.

Digər tərəfdən Məhəmməd xan Qaragözü, Mehdiqulu xan Cavanşir və Əmir xan Sərdarı 15 min nəfərlik qoşunla Mehri və Qapanat mahalı yolu ilə göndərərək özü də başqa tədarükələ Qarabağ mahalına tərəf yollandı»¹⁰⁵.

1825-ci ildə Abbas Mirza çoxsaylı qoşunla Qarabağa girdi. Şuşanı mühasirəyə aldılar. Möhkəm qala olan Şuşa mühasirəyə tab gatıldı.

1826-ci ildə rus qoşunu əks hücumu keçdi. Abbas Mirza Mehdiqulu xanı Şuşanın mühasirəsini davam etdirməkdə qoşub Gəncəyə tərəf getdi. Orada mağlub olub, geri çəkildi. Mehdiqulu xan da şahzadəyə qoşulub, Arazi keçdi.

Mehdiqulu xanın Abbas Mirza ilə arası dəydi. Yaxınlarının Şuşaya, Tiflisə göndərib qayıtmamasına şərait yaradılmasını istədi.

Paskeviç-imperator Nikolay General-adyutant Paskeviçin raportu:

“Əlahəzərətin ən mərhəmətli reskpitini almağı xoşbəxtlik sayıram. Sizin tərəfinizdən mənə izhar edilən mərhəməti, pad-

şah, təsvir etməyə söz tapa bilmirəm. Mənim ömrüm bunun üçün çatmaz, eyni zamanda Əlahəzərin emri ilə baş qərargah rəisi, general aduyantı Dibicin harbi əməliyyat barədə fikrini bilmışam. Bu fikir yerli şəraita tamamilə üzvüldür və o, Əlahəzərə töqdim etməyə fikirləşdiyim təssəvvürlərimdə olduğu kimidir.

Lakin indi həmin planın nə vaxt hayata keçiriləcəyini bilmir. General Yermolov mənə yazar ki, Tiflis göləndən sonra o bu barədə mənimlə məşğul olacaq. Lakin vaxt gedir, bizim qoşunlarımız üçün o, olduqca təhlükəlidir. Yay isə yaxınlaşdıqca Yelizavetpol dövrünün inamını mərhəmətlə Imperator həzərətinə töqdim etməyə xoşbaxlılıq sayıram.

General-aduyantı Paskeviç 11 dekabr 1826-cı il Tiflis.

- 1)...?
- 2)...
- 3)...
- 4)...

5) General-major, qarabağlı Mehdiqulu xan həmişə Rusiya möhkəm sadəqətlə olmuşdur. Knyaz Mədatov Qarabağa rəis təyin edildiyindən sonra çox təhqirlərə məruz qalmışdır. Bu barədə Mehdiqulu xan İran şahına açıqcasına bildirir: "Övvələ knyaz Mədatov onu Sibirdə sürgünlə qorxudurdu. Buna görə xan tərəfindən ona mülk və kəndlilər hədiyyə verilmişdir. Sonra onu tamamilə məhv etmək istəyəcək onu zəharləməyə gizli məqsədlə adamlar göndərmişdir və bu iş baş tutmayanda Şuşa tatarı Nasırə gecə vaxtı polkovnik Cəfərqulu ağıya atəş etməyi əmr etmişdi. Cəfərqulu ağa yaralanmışdı. Bu cinayətkar hərəkəti knyaz Mədatov xanın ayağına yazmış və onun yaxın adamlarına əmr etmişdi ona desinlər ki, Mehdiqulu xan tutulub, Sibirdə göndəriləcək. Xan özünlən dediyi kimi rusların əlində olسا da, Mədatov onu çox asanlıqla tutu bilərdi. Lakin görünüşü kimi sübət-dəliliən qorxurdu ki, xan birdən bütün hərəkətlərini üzə çıxarıar. Mehdiqulu xan şahın yanınca golib, bütün yuxarıda deyilənləri açıq danışdı və üzr istədi ki, rus hökumətinin uzun müddət başqa düşməyib.

6) Mehdiqulu xan gedəndən sonra məlumat aldım ki, olduqca şəhəriyyətli gətirən bir çox kəndlər saxta sənədlərə görə dövlət təsisatından çıxıb, şəxsi əllərə keçmiş və indi da onlarda qalır".¹⁰⁶

* * *

Mehdiqulu xan 1827-ci ildə Qarabağ qayıtdı. Torpaqlarını bələnub, paylanmasına etiraz etdi. Dövlət idarəalarına və möhkəmələrə baş çəkdi. Qaçmasının sababını açıqladı. Knyaz I.N.Abxazova 1827-ci ildə yazdığı diləkçəsində bildirirdi: "...mən Tərtərə yollanıb, orada bir neçə nəfər taparaq, onlara öz vəziyyətimi izah etmək üçün Tiflis getməyi qərara almıdım. Lakin məni Tərtərə buraxmamaq və Qarabağdan qovulmaq əmrliyə ardınca göndərilmiş Malik Vanya mənə qatdı və cəhiyat edərək İrvana yola düşdüm. Əslində mənə Qarabağdan getmək lazımdı deyildi".¹⁰⁷

Mehdiqulu xan bir neçə il çalışıqdən sonra bir neçə para kəndlərini, obalarını, torpaqlarını, rəsiyyət və rəncəbərlərinin bir hissəsini əlinə alıb sakit yaşamını sürdürdü.

Qarabağın sonuncu xanı general-major Mehdiqulu xan Sarıcalı-Cavansır 1845-ci ildə Ağcabədiddə ov ovlayarkən atdan yixilib, vəfat etmişdir.

Mehdiqulu xan adıl, aqil və səxavətli hakim olmuşdur. Tərixçilərin söylədiklərindən:

* * *

Yazın qırxbəsi imiş. El yaylağa köçürülmüş. Mehdiqulu xan əyləşib köç-döş büsətinə tamaşa edirmiş. Baxır ki, bir kişi belində şələ, yanında arvad-uşağı payıl-piyada dağla gedir. Nökərlərindən birini göndərib, kişiyə mal-davar, at-ulaq, ev-eşik həshlüү verilməsini tapşırır. Nökərlər buyruğu yerinə yetirirlər. Kişi golib, keçir. Xan baxır ki, köç bir az qolaydır (qarabağ ləhcəsində qolay zayıf mənasında işlənilir-müalliflər). Kişini yenidən geri çağırtdırır.

Mehdiqulu xan bu dəfə özü götürüb, bir siyahi tutur. Bir sürü sağlamlı, subaylı, qoçlu qoyun, bir neçə sağlamal inək, iki baş ayqır, üç baş bəygir, iki alaçıq, məfrəs, qab-qacaq, qərəz, kocə üçün nə lazımsa yazır. Nökər gedib, yazılanları hazır edir. Kişini köç dəsgahı ilə yola salırlar. Mehdiqulu xan baxıb deyir:

- Köç belə olar, e!..

1825-ci ildə Mehdiqulu xan Abbas Mirza ilə Şuşaya gəlir. Şəhəri mühasirəyə alırlar. Şəhərin müdafiəsi əsasən rusların və ermənilərin altında idi. Mehdiqulu xan Xaçın mahalının Sarıkəş kəndindən olan yüzbaşı Sarıxan bəy İşxanovu bir neçə bəylə şəhər əhli ilə danışqlara göndərir. İşxanov Abbas Mirzənin və Mehdiqulu xanın sifarişini onlara çatdırıldıqdan sonra gizlice piçildədi:

- Uşaqlar, möhkəm dayanın, qızılbaşların (iranlıların) arxası boşdu, kəməkləri yoxdu!

Bayıldan biri Sarıxan yüzbaşının piçiltisini Mehdiqulu xana söylədi. Mehdiqulu xan cəlliad çağırıb Sarıxan yüzbaşının dilinin kəsilməsini buyurdu. Cəfərəli bəy Fətəli xan oğlu Həli-Dünbili, Məcnun bəy Vəli oğlu Tumaslı və vəsəqlərini xanın ayağına yixilib, Sarıxan yüzbaşını qurtardılar.

Bir gün şahzadə Abbas Mirza Mehdiqulu xani şəhər əhli ilə danışqlara göndərir. Şəhərin müdafiəsi əsasən rusların və ermənilərin altında idi. Xan bir-iki nəfər iranlı ilə qalaya yaxınlaşır. Ağa bəy Kələntərovu yanına çağırtdır. Ağa bəy öncə ruslardan qorxub, etiraz edir. Ruslar ona iki nəfər (kapitan Qudoviçi və Fonkloqini) qoşub, danışığa yollayırlar. Kələntərov danışığa gələrkən Mehdiqulu xan hırslıdır:

- Köpəkoğlunun dığası, utanmirsiz, nə tez çörəyimi yaddan çıxardınız! Mən gülə atırsınız hələ bir! Dayanın, Şuşanı alan kimi gönənlüzü soyduracağam.

146

Ağa bəy Kələntərov dizi əsə-əsə qayıdır ki, xan, başına fir-lanım, nə sən çörəyini unutmuşuq, nə də sona gülə atrıq. Sən bu iranlılara qoşulub, bizi gülələyirsin. Onlar bura dədabalarının qisasını almağa gəliblər. Gəl qayıt yurd-yuvana, biz də sənə kömək edək. İstəsən lap ayaqyalın, başıçıq imperatorun yanına gedib, sənə bağlışladaq!

Mehdiqulu xan Ağa bəyə ta söz demayıb, geri qayıdır.

Mehdiqulu xan məşvərət zamanı taktik planlar irəli sürüb, şəhəri tez almaq istəyirdi. Sabahı günü İran sərkərdəsi Əmir xan Şəmqulu ağa oğlu Dəvəli-Qacar və Abbas Mirza bildiklərini edirdilar. Əlləri tez-tez boşda qaldığından Mehdiqulu xan hırslı�ib deyirdi:

- Qacar, qacar, oğulsan gəl, bunlarla bacar! Bildiklərini bələrləri vermirlər.

Orasını qeyd edək ki, Mehdiqulu xan ana tərəfdən qacar idi. Anası Xurşidbanu bayım II Şahverdi xan Ziyadoğlu-Qacarın qızıydı.

1832-ci ildə Şirvan xanı Mustafa xan İrandan, qaçqınılıqda yaşadığı Şəkerli kəndindən vətənə dönür. Onu Tiflisə göndərilər. Yolüstü Şuşada Mehdiqulu xanın qonağı olur. Dost-tanış, Qarabağın adlı-sənli bəyləri yığılır. Yeyib-içəndən sonra Mustafa xan səhbət əsnasında soruşur ki, Qarabağ bəyləri niyə bir-biri niqrirlər? Günah kimdədi, Mehdiqulu xanda və ya bəylərdə?

Mehdiqulu xan deyir:

- Mən qarabağlı deyiləm, qarabağlı olsaydım mənə qarşı bu həllər baş verməzdə. Xanlıq yanında süfrəmin qırığında əyləşənlər indi mənə kəllə atırlar.

Kapitan İsmayıllı bəy Murad bəy oğlu yerindən söz atdı:

- Sən özünü qarabağlı saymırınsa, biz də sən qarabağlı

147

hesab etmirik!

Mehdiqulu xan hırsızını, qayıtdı:

- Qatırçı bay olanda əlbəttə, məni saymaz!..

Mehdiqulu xan Uğurlu xan Ziyadoglu-Qacarın qızı Bədir-cahan bayımı, Mehrəli bay Sarıcalı-Cavanşirin qızı Xanxanım ağa bayımı, Əhməd ağa Qaraçorlunun qızı Saray xanımı, Dərvishbəyovlardan Sənəm xanımı, qardaşı Məhəmmədəsən ağınan (vəfat edəndən sonra) arvadı Mahşəref bayım Əhməd xan qızı Dünbilini almışdı. Yalnız Bədircahan bayimdən Xurşidbanu bayım adlı bir qızı olmuşdu.

Sirin bay Kəbirli

Sirin bay Qasim bay oğlu 1772-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. İbrahimxəlil xan Cavanşirə, sonra Mehdiqulu xana xidmət etmişdi. 1822-ci ildə xan İran'a qəzəndən sonra ruslara qulluq göstərmişdi. Poruçık rütbəsi almışdı.¹⁰⁸

Sirin bay Karyaginin başçılıq etdiyi alayın tərkibində Rusiya-İran müharibələrində iştirak etmişdi. O, döyüşlərdə həmişə öz cəsərati və hünəri ilə seçilirdi. Alay rəhbərliyi həmişə onun bu cəsərətini yüksək qiymətləndirirdi. Sirin bay koşfiyyatçı kimi də çar orduşunu xeyli xidmət göstərmişdi. Ona Abbas Mirzə Qovanlı-Qacarın ordusunu izləmək vəzifəsi təpsirilmişdi.

Qacar dövləti Rusiya ilə müharibəyə hazırlaşaraq Qarabağı Rusiyaya qarşı birgə çıxışa cəlb etmək məqsədilə öz nümayəndələrini buraya göndərdi. Xan həmin adamları çar nümayəndələrinə verdi. Fətəli şah müharibə etmək üçün qoşun hazırladı. Cənubi Qafqazın hər yerinə şahın Qarabağ və Gürcüstan üzərinə yerimək niyyətindən xəbər verən, xanlardan itaat və kömək göstərilməsini tələb edən fərman göndərildi. O yazdı ki, taxt-tac varisi Abbas Mirzənin 50 minlik ordusu Rusiyaya birləşdirilmiş vilayətləri qo-

parıb almaq üçün Cənubi Qafqaza yeridiləcəkdir. Kızılıyaradək bütün ölkələri "kafir ruslardan" təmizləyəcəyinə lovğalıqla bəyan etmiş şahın özü da başlıca qüvvələrlə birlikdə Abbas Mirzənin qoşunlarının ardınca hərəkat etməyə hazırlanırdı.

1804-cü ilin mayında Fətəli şah başda olmaqla İranın yuxarı feodal təbəqələri rus qoşunlarının Cənubi Qafqazdan çıxarılması tələb olundu və 1804-cü il iyulun 10-da Rusiya ilə İran arasında diplomatik əlaqələr kasıldı, 10 il davam etmiş Rusiya-İran müharibəsi başlandı. Azərbaycanın yerli əhalisinin Rusiya-İran müharibəsinə münasibəti eyni cür deyildi. Azərbaycanın bəzi feodal hakimləri, habelə feodalların da bir hissəsi öz hakimiyyətlərini itirməkdən qorxaraq, müharibəyə öz xilaskarı kimi baxır və şah İranın qalib gələcəyi təqđirdə öz hakimiyyətlərini saxlayacaqlarını düşünərək, ona kömək etməyə hazır idilər və imkan daxilində kömək göstərirdilər. Həm daxildən, həm də xaricdən törədilən sonsuz müharibələrdən xilas yolu axtaran və bunu Rusiyanın sayəsində alda edə biləcəyini zənn edən əhalinin bir hissəsi isə rus qoşunlarına kömək göstərmək istəyirdi. Ümumiyyətlə isə əhali nə İranın, nə də Rusiyanın istilasına məruz qalmış istəmir, öz xanlarına müraciət edərək, istilaçılarla qarşı mübarizədə onlara hər cür kömək göstərməyi vəd edirdilər.

1805-ci il yay kompaniyasının gedişində İran qoşunları iyunun ortalarında Qarabağ soxuldular və onu talan etdilər. "Hələ bə yaxınlaradək laləzər torpaqlar olan hər yerdə indi ancaq kəndlərin xarabalıqları, geniş tut bağlarının qalıqları, bir də atılmış və baxımsız qalmış tarlalar görünürdü".

Pirqulu xan Şəmbəyatı-Qacar Əsgəranı tutudu və Qarabağın içərilərinə irəlilədi. 1805-ci ilin iyunun 26-da şah qoşunları, polkovnik Karyagin başda olamla azzayıf rus qarnizonunun yerləşdiyi Şahbulagı mühasirəyə aldılar. Abbas Mirzə qalanın təslim olmasına tələb etdi. Karyagin vəzifəyin çıxılmazlığını görərək, qalanı iyulun 8-də təslim etməyə razılaşdı, özü isə iyulun 7-na keçən gecə dəstəsi ilə dülşəmanın xəbəri olmadan

qalanı tərk etdi. Abbas Mirzə rus dəstəsinin gizlice oradan çıxmamasını bilən kimi onu təqib etməyə başladı, lakin ona hücum etmeye cürbə etmedi. Şahbulagından şimaldakı Muxrat qəsrində dayanmış Karyaginə kömək galanda şah qoşunları geri çəkildilər. Karyaginın dəstəsi Gancaya gəldi və burada Kotlyarevskinin dəstəsi ilə birləşdi.

Şirin bayın tərəmələri Şirinbəyov soyadını daşıyırıldılar.

Şirin bayın Qohrəman bəy, Məmmədhəsən bəy adlı oğlanları vardı.

Kərbəlayı Allahyar bəy Muğanlı

Allahyar bəy Vəli ağa oğlu 1772-ci ildə Qarabağın Dəmirçığəsənlə mahalının I Muğanlı obasında dünyaya göz açmışdı. O, molla yanında təhsil almışdı. İbrahimxəlil xan Sarıcalı-Cavansıra, sonra Mehdiqulu xana xidmət etmişdi. 1804-cü ildən başlayaraq ruslara qulluq göstərməşdi. Rus əsul-idarəsi dönməndə orduda xidmət etmişdi.

1806-ci ilin yazında İran qoşunları yenidən fəalladı. Napolenun və etdiyi kömək burada az rol oynamadı. İran qoşunları Arazı keçərək Qarabağı yeridi.

Iyunun 8-də Rusiya və İran qoşunları arasında 1806-ci ildə ilk silahlı toqquşması baş verdi. Şahbulagı və Əsgəran arasında, Ağdamda rus dəstəsi 4000-lük İran döyüşçüsü ilə qarşılaştı. Rus dəstəsi İran qoşununu sıxışdırıcı və Əsgəranı tutaraq, Şuşaya doğru irəlilədi.

Cənubi Azərbaycan valisi və şimaldakı Qacar ordusunun komandanı Abbas Mirzə Qovanlı-Qacar İbrahimxəlil xanı öz tərəfəna çəkmək üçün elçilərini onun yanına göndərdi. Bu dövrədə Şuşada yerləşən mayor Lisaneviçin başlılıq etdiyi rus qarnizonunun azlığı üzündən İbrahimxəlil xan xanlığın var-yoxdan çıxarılmasına yol verməmək üçün əvvəlcədən Lisaneviçə razılaşaraq, rus qoşunları galib çıxanadək iranlılarla mülləyim rəstər etməyi qərara aldı. Rus qoşunlarının galib çıxmاسının xeyli gecikməsi İran qoşunlarının lap qalaya yaxınlaşmasına səbəb oldu. İb-

rahimxəlil xan öz ailəsinin təhlükəsizliyini təmin etmək üçün onu Şuşa qalası yaxınlığında Xankandına köçürüdü. XIX əsrin birinci yarısında yaşamış Azərbaycan tarixçisinin yazdığı kimi, "bəzi bödniyatlı adamlar xanı mayora elə şərəmləşdirək, məyar gecə ikan bir dəstə döyüşçü ilə onun məskəninin yollandı, burada fələyin zələm hökmü ilə İbrahim xan bəzi ailə üzvləri və yaxın adamları ilə birlikdə öldürüldü". Bu qətl çar zabitlərinin müstəmləkəçi vəhşiliyini səciyyələndirirən parlaq misaldır. Belə yolla həm tərəddüd edən feodallar, həm də əhali ruslardan uzaqlaşdırıldı. Allahyar ağa ətrafindakı Muğanlı bölmələri ilə rus əsul-idarəsi rəhbərlərinə üz tutdu və orduda vazifə aldı.

Həmin günlərdə 1806-ci ilin hərbi əməliyyatların yay kampaniyası qızışmışdı. Abbas Mirzənin qoşunları Qarabağ və Şirvanda idi, gürəti şahzadəsi Aleksandr başda olmaqla 15 minlik digər ordu isə iyunun sonlarında Gəncənin 45 km-liyində düşərgə salmışdı. Şahzadə Tiflis, Qarakilsə və Gəncə istiqamətləri ilə Gürcüstanə girməyə hazırlaşındı.

Allahyar ağa 1828-ci ilədək çar ordusunda sədaqətlə xidmət etdi.

Allahyar ağa müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı Allahyar bəy mülkədar idi. Qardaşları ilə birlikdə torpaq və raiyyətlərə yiyəlik edirdi.

Kərbəlayı Allahyar bayın Vəli ağa, Allahverdi bəy və Əli bəy adlı oğulları var idi.

Səfərəli bəy Kəbirli

Səfərəli bəy Əli bəy oğlu 1773-cü ildə Kəbirli elinin Əli-bəyli qışlaşında doğulmuşdu. Mədrəsa təhsili almışdı. Mehdiqulu xana xidmət etmişdi. Sonra ruslara qulluq göstərməşdi. Öncə praporşik, sonra 1820-ci il mart ayının 31-də Yermolovun əmri ilə poruçık rütbəsi almışdı.¹⁰⁹

Səfərəli bəy 1826-ci ildə ruslar tərəfindən tutulmuş, bir nəçə ay ev dustağı olmuşdu.

İbrahimbəyli yazar: "Şuşa qalasının müdafiəsində Qarabağ

sakinleri, rus ordusunun zabitleri polkovnik Məhəmmədqasim ağa, mayor İmamqulu ağa, kapitan İsmayıllı bəy, poruçık Məlik Osip Baylərov, poruçık Səfərəli bəy öz hərbi dəstələri ilə iştirak edirdilər. Onların hamisi "İran mühəribəsinə görə" gümüş medallı ilə təltif edildilər. Səfərəli bəy oğlu Məmmədəli bəylər rus qoşunlarında ilk vaxtlardan döyişirdilər. 1826-ci il iyulun 17-də Səfərəli bəyi ona diri təltif edənə 1000 cərvon vermayı vəd edən Abbas Mirzaya təslim etmişdi. Səfərəli bəy və oğlu bir kürd qadının köməyi ilə əsirlikdən qaçmışdı.¹¹⁰

Səfərəli bəy 1826-ci ildən sonra, rus əsul-idarəsi dönməndə Zəngəzur mahalının naibi olmuşdu. Hal kəndində aylasıldı.

Səfərəli bəyin tövəmələri Səfərəlibayov soyadını daşıyırlar.

Səfərəli bəyin Məhəmmədqulu bəy, Abbasqulu bəy, Əli bəy, Xanlar bəy adlı oğulları, bir neçə qızı vardi.

Xanlar ağa Sarıcalı-Cavansır

Ibrahimxəlil xanın beşinci oğlu Xanlar ağa 1775-ci ildə Şuşa şəhərində anadan olmuşdu. (Anası Bika ağa Məhəmməd Nütsal xan Avarın qızı idi). Saray təhsili almışdı. Qarabağ xanlığının siyasi yaşamında sərkərdə kimli öncəli rol oynamışdı. Külrəkçay traktatının nəticələrinə görə polkovnik rütbəsi almışdı.¹¹¹

Xanlar ağa atasının hakimiyyəti dönməndə qoşun başçısı, sərkərdə idi. Əsasən Qaraçorlu mahalını, Hacisamlı nahiyyəsini idarə etdi. Bir çox döyüşlərdə iştirak etmişdi. Saray intiriqaları nəticəsində onu böyük qardaşı Məhəmmədəsən ağaya qarşı istifadə etmək istədilər. O, bu işə razı olmadı.

Xanlar ağa böyük mülkədər idi. Lənbəran, Daşbulaq, Köyük, Bazarkənd, Damğalı adlı kəndləri, Hacisamlı, Nazırlı, Cinli və Binələr (Malbinəsi, Qoyunbinəsi) adlı obaları vardi.

Xanlar ağa 1831-ci ildə vəfat edib.

Xanlar ağanın övladı olmayıb.

İmamqulu ağa Ziyadoğlu-Qacar

İmamqulu ağa Rəhim xan oğlu 1775-ci ildə Gəncə şəhərində anadan olmuşdu. Atası ilə Qarabağda sığınmışdı. İbrahimxəlil xana, Mehdiqulu xana və rüslərə xidmət etmişdi. Mayor rütbəsi almışdı.

İbrahimbəyli yazar: "Şuşa qalasının müdafiəsində Qarabağ sakinleri, rus ordusunun zabitleri polkovnik Məhəmmədqasim ağa, mayor İmamqulu ağa, kapitan İsmayıllı bəy, poruçık Məlik Osip Baylərov, poruçık Səfərəli bəy öz hərbi dəstələri ilə iştirak edirdilər. Onların hamisi "İran mühəribəsinə görə" gümüş medallı ilə təltif edildilər".¹¹²

İmamqulu ağa Molla Pənah Vəqifin dul qalmış arvadı Qız-xanım xanım Durband bəy qızı Cinli ilə evlənmişdi. Kəlbəli ağa, Xankişi ağa, Paşa ağa, Süleyman ağa və Həsən ağa adlı oğulları vardi.

Məhəmmədəli bəy Xıdırlı-Otuziki

Məhəmmədəli bəy Hacı Lazım bəy oğlu 1782-ci ildə Otuziki elinin Xıdırlı obasında anadan olmuşdu. O, Otuziki elinin seçkin bəylərindən sayılırdı. Bir çox döyüşlərdə ad-sən qazanmışdı. Xıdırlı obasının yüzbaşısı idi. Bir müddət Şuşa qalasının komendantı olmuşdu. Rus ordusunda xidmət etmişdi. Soltan-bud yaxınlığında, Qırçı qışlaşğında Troitski polkunda qulluqda idi. Poruçık rütbəsi almışdı.

Məhəmmədəli bəy 1812-ci ildə İran qoşunları ilə atışmada həlak oldu.

Məhəmmədəli bəy Ayna xanımıyla yaşam qurmuşdu. Kərim bəy adlı oğlu vardi.

Məhəmməd bəy Xıdırlı-Otuziki

Məhəmməd bəy Hacı Lazım bəy oğlu 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Otuziki elinin minbaşısı və mahalın naibi idi. Şuşa qalasının qalabayısı də olmuşdu. Rus əsul-idarə

si döndəməndə məmər işləmişdi. Praporşik, sonra da poruçık rütbələrini daşımışdı.

Məhəmməd bəyin Abdulla bəy, Nəcəfqulu bəy, Abbasqulu bəy və İsmayılov bəy adlı oğulları vardı.¹¹³

Qasim bəy Sarıcalı-Cavanşir

Qasim bəy Əli bəy oğlu Zakir 1784-cü ildə Şuşa şəhərində anadan olmuşdur. Mükəmməl mədrəsə təhsili görmüşdür. Mehdiqulu xana xidmət etmişdir. Xan onun xidmətlərini dəyərləndirib Xındırıstan obasını mülk vermişdir.

Qasim bəy XIX əsr Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biridir. Ədəbiyyat tariximizdə o inca ruhlu lirik şair, dövrümüzün ictimai eyiblərini təqnid və ifşa edən satirik, nəhayət, yüksək əxlaqi-tərbiyəvi fikirlər aşılıyan manzum hekayələr və təmsillər müallifi kimi tanınmışdır. Qasim bəy Zakir yaradıcılığı gənc yaşda başlamış, ilk şerlərini dahi Azərbaycan şairi Məhəmməd Füzulinin ədəbi təsiri ilə yazmışdır. Biliyi və ədəbi təcrübəsi çoxaldıqca o, klassik və müasir ədəbiyyatla yaradıcılıq əlaqələrini gücləndirmiş, Molla Pənah Vəqif, Abdulla Abdulla Cami oğlu, Baba bəy Şakir kimi şairlərin sənətkarlığından bəhrələnməklə özünün poetik üslubunu müəyyənənləşdirmişdir.

Zakir ilk təhsilini Şuşada mollaxanada almış, arəb, fars, dillərini öyrənmişdir. Bu dilləri bilməsi ona Yaxın Şərqiñ Firdevsi, Nizami, Sədi, Hafız kimi məşhur söz ustadlarının əsərləri ilə tanış olmaq imkanı vermişdir. Zakir mollaxananda oxuduğu illərdə adları çəkilən sənətkarların bədii ırsını oxuyub öyrənmişdir. Şairin yeniyetməliyi və gənciliyi Qarabağda baş vermiş siyasi-hərbi hadisələr dövründə təsadüf edir. 1795-ci ildə Qacarın Qarabağ həlçəsinə edib Şuşanı mühəsirədə saxlaması, əhalinin şəhəri mərdliklə müdafiə etməsi, bundan iki il sonra Qacarın Şuşada qotlı, şair Molla Pənah Vəqifin öz oğlu ilə birlikdə Cıdır düzündə öldürülməsi, XIX əsrin əvvəllərində İbrahimxəlil xanın Qarabağda vəhşicəsinə güllələnməsi və s. onun

yeniyetməlik və ilk gənclik illərində gördüyü hadisələr, eftidiyi əhvalatlar idi. Bu hadisələr onun dünya görüşünün formalşamasında öz təsirini göstərmmişdir. Qarabağ xanlığı Rusiyanın idarəciliyinə keçdikdən sonra Zakir çar ordusunun Qafqaz müləman könfülli atlı dəstəsinə qoşulmuş, 1806-1813, 1826-1828-ci illərin Rusiya-İran müharibələrində iştirak etmişdir. O, Abbas Mirzənin başçılıq etdiyi İran qoşununa qarşı vuruşan dəstənin tərkibində olmuş, döyüşlərdə fərqləndiyinə görə 1828-ci ildə gümüş medalla təltif edilmişdir. 1829-cu ildə Zakirin oğlu xəstələnib vəfat edir. Bu hadisə şairi dərindən kədərləndirir, onun şax qəddini ayır. Bu münasibatla yazdığı bir şərədə Zakir oğlunun ölümündən doğan iztirablarını təsvir edərək bildirir ki, hamışa Yaqub kimi qəm çəkərəm, Yusifin gedisiindən dəli kimiyəm. Şam kimi yanırəm, təkcə gecələr yox, gündüzlər də yanırəm.

Zakir 1830-cu ildə könfülli polis dəstələrinin tərkibində müxtəlif müharibələrdə və döyüşlərdə keçirən Qasim bəy Zakir 30-cu illərin sonlarında tamam təsərrüfatlılıqla məşgul olmağa başlayır. O, ilin yay fəsli Şuşada, qalan fəsillərini isə Xurşidbanu Natavanın atası Mehdiqulu xanın ona bağışladığı Xındırıstan kəndində keçirirdi.

Zakir müssəlşərlə arasında dərin hörmət və böyük nüfuz qazanmışdı. Azərbaycanın Mirzə Fətəli Axundzadə, İsmayılov bəy Qutqaşlı, Baba bəy Şakir, Xurşidbanu Natavan kimi tanınmış ziyaliları, habelə gürçü knyazı İliko Orbeliani, Bakı general-qubernatoru Mixail Kolyubakin onun məktublaşdırığı, əlaqə saxladığı məşhur şəxsiyyətlər idi. Lakin Zakiri sevmeyənlər, onun paxılılığını çəkənlər də var idi. Qarabağda öz fitnə-fəsadları ilə ad çıxarmış Cəfərqulu xan Nəvə, Şuşa qazisi Mirzə Əbüllaqasıim, yerli çar hakimi Konstantin Tarxan-Mouravov onun qəddar düşmənləri idilər. Zakirin satirik təqnidinə hədəf olmuş bu adamlar şairi dövlət yanında etibardan salib tutdurmaq üçün müəyyən bəhənə axrı, uyğun məqam gözləyirdilər. Nəhayət belə bir bəhənə tapıldı: K.Tarxan-Mouravov Zakiri hökumətdən qaçaq düşməş qardaşı oğlu Behbud bəy Cavanşiri evində

saxladıguna görə günahlandıraraq təqib etməyə başladı. 1849-cu ilin oktyabr ayında o, böyük bir atlı-yaraqlı dəstə ilə Zakirin yaşadığı Xindiristan kəndinə həlçum etdi. Şair bu dəstənin Behbud bəyi axtarmaq üçün göldiyini güman edirdi. Ona görə oğlu Nəcəfqulu bəylə qardaşı oğlu İskəndər bəyi həmin dəstəni qarşılımağa göndərdi. Lakin Tarxan-Mouravov onları öz düşüncəsi ilə qarşıladı: onları Behbud bəyə köməkçi olmaqla ittihamlandırb hər ikisini həbs etdi və Şuşa qalasındaki həbsxanaya göndərdi. Həmin gün Zakirin özünü da aila fizvləri və yaxın qohumları ilə birlikdə həbs edib Şuşaya-həbsxanaya götirdilər. Bununla da ürəyi soyumayan Tarxan-Mouravov Xindiristan kəndini öz atlılarına qarət etdi və kənd camaatını tamamilə yoxsul vəziyyətə saldı. Həbsxanada olarkən şair bir neçə dəfə yuxarı hökumət dairələrinə məktubla qanunsuz tutulduğunu ya-zıb bildirişənən onun şikayətlərinə ədalətli cavab verilmədi. Şair bir ilə qadər Şuşa həbsxanasında qaldıqdan sonra mühakimə olunmadan Bakıya sürgün edildi. Nəcəfqulu bəylə qardaşı oğlu İsgəndər bəyi isə Tiflisə götərib, oradan ovvalca Voronejə, Voronejdən isə Kaluqaya sürgün etdilər. Şairin ailisi isə Şuşada qaldı. Bakıya göldikdən sonra Zakir dövlət idarələrində çalışan dostlarına məktub yazıb qanunsuz həbs edildiyini bildirdi. O zaman Tiflisdə Canişinlik idarəsində işləyən Mirzə Fətəli Axundzadə, İsmayıllı bəy Qurtqaşını, Bakı gubernatoru Mixail Kolyubakın, Gürcü knyazı İliko Orbeliani Zakirin şikayətlərini dinləyib, sürgündən azad olmasına çalışıldılar. Şair bir neçə ay Bakıda sürgün hayatı keçirəndən sonra bu şəxslərin səyi nöticəsində Şuşaya qayıtdı. Lakin o, ömrünün axırınadak polis nəzarəti altında yaşadı. Oğlu və qardaşı oğlu isə 3 il Rusiyada sürüngü qaldılar.

Qasim bəy Zakir ömrünün sonlarını maddi ehtiyac və çətinliklər içərisində başa vurmışdır. Hörmətli şair 1857-ci ildə Şuşada vəfat etmiş və şəhərin Mirzə Həsən qəbiristanlığında dəfn edilmişdir.

Qasim bəyin tövəmələrindən bazılıarı Xindirstanski soy-

dini daşıyırıdlar. Qasim bəy bir neçə xanımla ailə qurmuşdu. Arvadlarından biri Qasim bəy Vəzirovun qızı idi. Əli bəy, Ağa bəy, Nəcəfqulu bəy, Sadiq bəy, Səfərəli bəy, Səhliyalı bəy, Salah bəy adlı oğulları, Nənaş xanım adlı qızı vardı.

Cəfərqulu xan Sarıcalı-Cavanşir

Cəfərqulu ağa Məmmədhəsan ağa oğlu 1785-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Saray tərbiyəsi, saray təhsili görmüşdü. Lələsi Səfərəli bəy Əli bəy oğlu Kabırkı idi.¹¹⁴

Cəfərqulu ağa şair idi. Nəvə taxəllüs ilə qoşmalar, qəzəllər yazırdı. Söyülləri, sənəcilişləri dəst tuturdu. Süfrə açında başında alımlar, aydınlar aylayırdı. Söz yazan çağdaşları ilə yarışırı.

Cəfərqulu ağa Kürəkçay traktatının nöticəsinə görə polkovnik rütbəsi almışdı. Atası ilə ciyin-ciyinə xanlığı qoruyurdu. Əmisi Əbülfət xan Qarabağ həlçum edəndə öz dəstəsinin başında savaş meydânına atıldı. İranlılara Qarabağ əllərini Arazdan adlatmağa imkan vermədi. Tarixçi Mirzə Camal bəy yazır: «Nəhayət, Qarabağ atlıları, polkovnik Cəfərqulu ağanın başçılığı ilə Qapan və Ordubad dağlarında Qızılbaş qoşununa çataraq, döyüşə başladılar. Dar dərələrdə, iki minə yaxın Qızılbaş süvarı və piyadasını möglüb edərək, hamisini tutub soyundurdular, atlarını, şeylərini, paltalarını aldılar.»¹¹⁵

Cəfərqulu ağa babasının ölümündən sonra xanlığı öz halal haqqı kimi tələb etdi. Mehdiqulu xan ona rədd cavabı verdi. Qarabağ içində heç kimdən kömək görmədiyindən yumşaldı. Əmisindən mal-mülk istədi. Mehdiqulu xan ona 36 para kənd verdi. Cəfərqulu ağa artıq istəkdə olanda xan və hirsənib hamisini alından aldı. İş bu yerdə çatanda şikayət etmək fikrinə düşdü.

Sonradan: Qarabağlı Cəfərqulu ağanın təqdim etdiyi məktublardan çıxarış:

“Olahəzərətin, bütün dünyada ədaləti, insanşərvərliyi və ləyaqəti ilə şöhrət tapan mərhəmətli böyük Imperator-Padşahın müqəddəs adı ona sədaqətlə və canı-dildən xidmət edən hər bir nəsil xidmətlərinə knyaz Sisiyanovun bacılılığı ilə qabiliyyətli

Rusya qoşunlarının Tiflisə verdiyim vaxtdan mənim mərhum atamın Əlahəzrətin mərhəməti Padşahlar Padşahı Imperatorun güclü himayəsində və təbəəliyinə bütün sədaqəti və sayı ilə iddia etməyə macbur əldi. Elə həmin vaxtı İran şahının atama fərمانlar göndərsə də, ölkə üzərində tam hakimiyyəti ona verməsilə xanlığı versa da, Əlahəzrətin ədalatına heyrətlənən mərhum atam həmin təkliflərlə razılaşmadı və Əlahəzət Rusiya Sarayına bütün sədaqəti xidmət üstün tutdu. Onun təcrlübəsi əvvələ yüksək şöhrətli Rusya qoşunlarının Gürcüstan yürürlərində olan Sisiyanovun yanına gedən Malik Cümşüldün mərzələrindən göstərilmişdir. O vaxt Sisiyanovun yanında olan Malik Cümşüldün vasitəsilə istonilan tomanat alınsın. Həmin danışqların naticası bu oldu ki, Gəncənin indiki Yelizavetpolun alınmasından sonra knyaz Sisiyanov mayor Lisaneviç mənim babam İbrahimxəlil xanı Rusiya Imperatorunun təbəəliyinə girməyə də bənd etmək üçün onun yanına elçi göndərmişdi. O vaxt başqaları da mərhum babamı İran şahına itaat etməyə davət etsələr də, mənim atam onlara imkan verməyərək onu özünü bütün ailəsi ilə Əlahəzrətin tabeliyinə və itaatinə verməyə yönəltdi. Mayor Lisaneviç bunun şahididir. Sonra mənim babamın mərhum knyaz Sisiyanovla Kürakçayda görüşü zamanı o, həmdə əsas iştirak edən şəxsi idi və müqavilə bağlayandan sonra özünün daimi sayını sübut edərək öz oğlu Şükrulla ağanı amanat vermişdi. O, həmdə Rusiya qoşunu qəbul edərək Şuşa qalasını Əlahəzrətin ixtiyarına vermişdi. Sisiyanov özü və başqa hərbi rəislər bunun şahidi idilər. Mərhum atam ölöncə qədər Əlahəzətə bu cür itaat və sədaqətdə qaldı. Onun ölümündən sonra isə Rusiyaya düşmən olan və nankor adamlar xəyanət göstərməyə başladılar. Lakin mən knyaz Sisiyanov qoşunla Şirvana yola düşəndə mərhum atamın öyüdüllərini və səylərini əməl edərək qoşun toplayıb Qarabağ sakinlərini caçalandırdım. Bu-nu bilən knyaz Sisiyanov Əlahəzrətin saxavotlı mərhəmətinin olummasında mənə ümid verdi.

Lakin knyaz Sisiyanov olmadığı üçün düşmənər mənim zəif

və qoca babama üstün göldilər. Onların dilə tutmaqları və yalançı təklifləri ona öz təsirini göstərdi. Lakin mən onun düşüncəsiz şəkildə etdiyi hərəkatlarına göz yumaraq, işin sonunu gözləməyi qərara aldım, lakin bunlar da onun həyatına son qoyulmasına səbəb oldu. Babam verdiyi anda-yalnız deym ki, mən bütün vasitələrdən istifadə etdim ki, onu bu işlərdən çəkinirdim, lakin bunlar təsir etməyəndə mən Şuşa qarniyozunun rəisində bu qarşıqliq, çəşib-qalma haqqında açıb dedim və mayor Lisaneviçin gördüyü məktubla Yelizavetpolda olan kiçik qardaşım Şükrulla ağanı ordan qaçırmışaq və oğurlamaq istəyini xəbərdar etdim ki, o, qaçmaq fikrindən vaz keçsin və ona gələn təkliflərdən qorxsun, əmrələrin sonuna kimi Əlahəzrətin möhkəm və sarsılmaz siyasetində qalsın. Onun dalınca göndərdildim tutmağa və komendantı verməyə çalışdım. Allah özü bilir ki, mən Əlahəzətə bütün ədalətimlə sədaqətlə olmuşam və bunu işlə, babamın bədbəxt ölümüna görə ertəsi gün camaati sakinləşdirərək mayor Lisaneviçla birlikdə Qarabağ atları ilə həmin vaxt qalanın qarşısında dayanan İran qoşununa qarşı çıxmışdım və düşmənən darmadağın edilməsində və qovulmasında Əlahəzrətin qoşuna kömək etməklə sübut etmişəm. General-major Nebolsin Qarabağ xanlığımı kömək etmək üçün Əsgəranı gəlmişdən sonra isə və öz atlılarımla onun yanına getməklə mümkün qədər xidmət göstərmək istəmişəm, lakin mayor Lisaneviç mənə olan etibarına görə mənə qalada qalıb, idarə etməyi tapşırımdı, özü isə mənim əmim Mehdiqulu xanla general Nebolsinla birləşəmək üçün getdi. Sonra ordan qayıdaraq qoşunla Ordubada yola düşdü, mən isə onunla birlikdə öz atlı dəstəmi onlarla birləşdirib, İran qoşunlarını darmadağın etdik və Əbül-fət xanın apardığı 3000 ailəyə qədər Qarabağ sakının geri qaytarıldıq. Burda əmim Mehdiqulu xanın məndən narazığının yada salmadan mən alıhəzətin qarşısında susa bilmirəm ki, mən alıhəzətin xan tutulu ilə ona verdiyi hakimiyyətdən qəbul etməyimlə onun itaatindən çıxmamağım barədə məndən yazılı şəkildə tələb edəndə mən ona dilimdən kağız verdim ki, nə

qədər ki, o özü Əlahəzrətin möhkəm itaətində olacaq o vaxta qədər ki, mən ona itaətlə tabe olacam və onun hakimiyyətini qəbul edəcəyəm.

Sonra mən bütün ümidi lərimi Əlahəzrətin mərhəmətlərinə bağlayaraq alihəzrətin yanına gəldim və özümlü sizin mərhəmətinizə və rəhbərliyinizi tapşıraraq ümid edirəm ki, Əlahəzrətin taxt-taci qarşısında sizin xahişinizlə mən Əlahəzrətin mərhəmətinə yaşıdlarım kimi qalmayacağam. Amma ki, alihəzrat mənənə əmr elə, mən onların hamisini yerinə yetirməyə və sizin məsləhətlərinizə görə hərəkət edərək son damla qanıma qədər Əlahəzrətə bütün sayımla xidmət etməyə çalışacağam”¹¹⁶.

Bu işdə Cəfərqulu ağanı ən çox dəstəkləyən Lisaneviç idi. Hər ikisi birləşib Mehdiqulu xandan qisas almaq fikrinə düşdülər.

1808-ci ildə Qafqaza qraf I.V.Qudoviç vali təyin etdilər. Cəfərqulu ağa Tiflisə gəldi. Vəliəhdlik hüququnun bərpə olunmasına istadi. Ona babasının, çarın fərmanlarını göstərdilər. Mülkiyyət hüququnu tələb edəndə xana yazdırılar ki, Cəfərqulu ağanın mal-mülk istəyi təmin olunsun. Xan qrafı bilgi verdi ki; Cəfərqulu ağa möhdudiyyətsiz amirlik iddiasındadır. Qraf I.V.Qudoviç “bir kilima doqquz dərvish yerləşər, doqquz iqlimə iki padşah yerləşməz” timsali ilə Cəfərqulu ağanı danışdır. Qarabağ yola saldı.

Cəfərqulu ağa ilə Mehdiqulu xanın incikliyi Abbas Mirzaya çatanda məktub yazıb ağanı və onun dayağı olan Cəbrayılli elini İrana dəvət etdi. Məktub rusların əlinə düşdü. Podpolkovnik Jenkoviç Cəfərqulu ağanının və Cəbrayılli elinin minbaşısının, yüzbaşalarının tutuqlanmasına buyruq verdi.

İran tarixçiləri qeyd edirlər ki, Qaradağ hakimi Hacı Məmməd xan Mustoufi Cəfərqulu xanla həmkarlıq etməyə tələstdi. Onun tövsiyəsi ilə Abbas Mirza öz xətti ilə Cəfərqulu xana məhəbbətəmiz bir məktub yazaraq onu həmkarlıq dəvət etdi. Məktub aparan qasid Soltanbəd Əyricəsinin 15 kilometrli-

yində ruslar tərəfindən tutuldu və məsələni general Paulucciya çatdırıldılar.

1811-ci ildə Cəfərqulu ağa tutuldu. Yaxınlarından minbaşı Lütfəli ağa Fugani ağa oğlu Cəbrayıllını və başqalarını da ona qoşdular. Abbas Mirzənin məktubunu göstərdilər. Bir də ki, Böyükəli bay Cəbrayıllının kim olduğunu soruştular. Cəfərqulu ağa Cəbrayılli elindən olan nökər və rəsiyyətləri arasında belə bir adamın olmamasını bildirdi. Yalnız rəsiyyətləri içində Bayalı adında zavallı bir adamın olduğunu aydınlaşdırıldı. Ondan ol çəkmədilər.

Hacı Ağalar xan Cavanşir

Ağalar bəy Qasim bəy oğlu Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyüküb özünü tanışdan savaş sənəti ilə maşgul idi. Qardaşları Hacı Baylər bəy və Rüstəm bəylər bərabər Mehdiqulu xana xidmət edirdi. Xan bu qardaşların xətrini çox istayirdi. Onlara Qarabağ ərazisində bas deyinçə mülük vermişdi. Müqəddəs Məkkəyi-mükərrəmi ziyarət etmişdi.

Hacı Ağalar bəy Zabux, Şaki, Qarəkilsə, Əngəlavlı, Dəskənd, Qubadlı, Yuxarı Hal kəndlərinin, Hacıağalarbəylı, Şükür-Muğanlı, Bərgüşədli, Əliyanlı, Tatar, Tatarlı, Xocamusaqlı, Eyzəvəsərkarlı, Zodmanlı, Çullu obalarının yiyesi idi.

Hacı Ağalar bəy 1810-cu il olaylarında atası Qasim bəylər bərabər Abbas Mirzənin qoşunlarına qarşı göstərdiyi səylərə görə ruslar tərəfindən kapitan cinili ilə ödüllənmişdi.

Hacı Ağalar bəy xanlıq dönamında Sisyan, Tatev, Bərgüşədli mahallarının naibi, Zəngəzur əllərinin kələntarı olmuşdu.

1822-ci ildə sonuncu Qarabağ hakimi Mehdiqulu xan Cavanşir İrana qaçandan sonra yaxınları gözdən salındı. Hacı Ağalar bəyi tutub. Rusyanın dərinliklərinə sərgün etmək istədilər. Lakin bir təhər aradan çıxmıştı bacardı.

1826-ci ildə Hacı Ağalar bəy Şuşada ruslara qarşı qiyam qaldırıb, İrana keçdi. Abbas Mirza ona xan ünvani ikram edib, ordusunun bir dəstəsinə başçı tiki di. Hacı Ağalar xan ruslara qarşı can-başa mübarizəsini davam etdirdi.

Hacı Ağalar xan qacar ordusunda Qarabağ atlı dəstəsinin sərkərdəsi idi. K.N.Smirnov yazır: «İsmayıllı Mirzənin rusların üzərinə həlçumu Gorusun şərqindən oldu. Naxçıvan alayının sülvarları Hacı Ağaların (Qarabağ atlılarının başçısı) başçılığı altında Naxçıvan yolu ilə irəliləyib, Xınzirək və Gorus arasında rusları mühasirə etdilər. Ruslardan 6 dağ topu və 1000 nəfər əsir götürdürlər». ¹¹⁷

Hacı Ağalar xan başqa bir həlçumda, Həkəri çayının yaxasında, rus qoşununa xeyli ziyan vurmuş və əsir götürmüştü. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazardı: «Kapitan Hacı Ağalar bəy ki, mütai-Qızılbaş idi, xəbərdar olub, neçə nəfər bəyzadələrin ittifaqi ilə əkradın sülvar və piyadaları ilə galib, çayın bu tərəfini kəsiblər. Bir heyat ilə, iki tərəfdən macal vermemiş, soldatı aralığı alıb və bazisini qılıncla öldürmüs və bəzilərini giriftarı-kəməndi-üsər etmişdirlər ki, onlardan bir nəfəri fallıla olub farar etməya macal və məqdür olmamışdır». ¹¹⁸

Bu hadisə ilə bağlı tarixçi Mirzə Yusif Qarabağı yazır: «Hacı Ağalar Xudafərin körpüsü ətrafında dayanan Abbas Mirzəyə xəbər verdi ki, qullarağası Qasım xan qoşundan bir dəstə tűfəngçi qulam və iki top götürüb, Qaradağ yolu ilə galib, Həkərə çayının yanında ruslara çatmış, hər iki tərəfdən qoşunlar arasında şiddetli vuruşmalar olmuşdur. Bir tərəfdən qızılbaşlar, digar tərəfdən Hacisamlının kürdləri və qeyri türklər, eləcə də günsün istisi, yolların çətinliyi, ayri-üyrlülüyü ruslara mane olduğu üçün qalaya gələ bilmədilər və batolyonu suya çatdırıbilməyib, dağıldilar. Bəziləri qatl olundu və bir hissəsi də əsir düşdü...». ¹¹⁹

Hacı Ağalar xan İran qoşunlarının xeyrinə bilgilər toplayırdı. Tarixçi Mirzə Yusif Qarabağı yazır: «O gecə bir nəfər ruslardan üz döndərib, qızılbaşlarla birləşən Hacı Ağalar bəy Qarabağının yanından galib, rusların kənddən çıxıb harayasa naməlum bir tərəfə getdiklərini xəbər verdi. Bu xəbərdən qızılbaş qoşunlarının içərisinə qorxu və həyacan düşdü. Qorxudan gecə qoşunun yerini dəyişdilər. O yerdənən Pirsəng təpəsində

səngər qazab, vuruşu gözlöyirdilər. Sübə yaxın ayrı bir xəbər gəldi ki, ruslar öz qoşunları ilə birləşmək üçün Şuşa qalasına tərəf getdilər». ¹²⁰

Abbas Mirzə 1826-cı ilde Azərbaycanda yürüsdə olarkən, Bərgüşəd mahalında Hacı Ağalar xangılıq qonaq qalmışdı. Tərixçi Mirzə Yusif yazır: «Abbas Mirzə bu səd xəbəri eşidikdən sonra orduunu ordaca qoyub, Gorunuz (Qazidərə -müləlliflər) kəndinə gəldi. Burda ələn və əsir düşən rusların, başçıları ilə birlilikdə, sayı 300 nəfər idi. Əsirlərin içərisində pokrovnik Nazimov və mayor Kovalenski də var idi. Abbas Mirzə onları Gorunuz kəndinə Hacı Ağaların yununa qonaq gotirdi». ¹²¹

İran tarixçisi Əminə Pakrəvan Hacı Ağalar haqqında bilgi verir. Nədənsə onun adını qardaşının adıyla qarşıq sahib, Hacı Baylər kimi qeyd edir. Cahangir Mirzənin «Tarixi no» adlı əsərində Hacı Ağalar getdiyi halda Pakrəvan yanlışlığı yol vermişdir. O, yazır: «Şahzadənin ordusunun bulunduğu məkəna yaxın bir yerdə Hacı Baylər (söhbat Hacı Ağalar xandan gedir - müləlliflər) oturmaqdə idi. Hacı Baylər kiçik bir bölgənin xani idi. Əslində onun sahib olduğu yer İbrahimxəlil xanın oğlu Mehdiqulu xana mənsub idi. Mehdiqulu xan Təbrizə mühacirət etdikdən sonra Hacı Baylər oranı qəsb etmişdi. Rusların yenilməzliyinə gülvanərək mühacir xanların arazilərini əla keçirib və ruslara işbirliyi yapan bu xan Azərbaycan ordusunun (Qacar ordusunun -müləlliflər) qalabəsindən qorxuya düşməşdi. Özəlliklə də Şeyxülmülkün xidmətində olan Mehdiqulu xan qardaşları ilə birlilikdə öz torpaqlarına geri dönməkdəyidilər. Rusların Qarabağdan uzaqlaşmasını görün Hacı Baylər, Abbas Mirzənin yanındakı bulunmaq amaci ilə neçə yüz sülvarisini şahzadəyə təqdim etdi. Özəlliklə rus əsir əsgərlərinin Ərdəbilə göndəriləşməsini öz gözü ilə gördüyü üçün bütün ümidi ləri suya düşmüş kimi bir hali var idi. Hacı Baylər, Mehdiqulu xanın qarşısında özündə qorumaq üçün bircək qurtuluş yolu kimi Abbas Mirzəyə yaxınlaşmayı görürdü. Abbas Mirzə də Azərbaycan ordusunun ona vəra biləcəyi bilgilərə olan cəhiyacılıq alaraq onunla sərt davranmadı». ¹²²

Əməna Pakravanın yanlışlığı, diqqətsizliyi, hətta deyərdik ki, qarəzliyi hər cümlədə duylur. Hacı Ağalar xan nə qəsəbkər, nə qorxaq, nə satqın, nə də dənək idi. Hələ 1822-ci ildən ruslarla hər bağlanışını kəsən Hacı Ağalar xan meylini qacarlarla salmışdı. O, torpaqlarının azad olunmasını istəyirdi. Inanırdı ki, Abbas Mirzə Qarabağı ruslardan təmizləyib, xanlığı bərpə edəcək. Ümumiyyətlə, Hacı Ağalar xanın xatırına Abbas Mirzə çox istəyirdi.

Cavanşir elinin Sarıcalı oymağının Behbudalılar tayfası hamışa Qarabağ xanlarını dəstəkləmişdilər. Mehdiqulu xanın on inanıldığı adamları bu tayfada çıxmışdır. Xan İranda olarkən qardaşlarından çox Hacı Ağalar xanın ruslar tərəfindən dustaqlı edilmiş kiçik qardaşı Rüstəm bəyi arzulamışdı. Çox yəqin ki, İran tarixçisi Hacı Ağalar xanla Mehdiqulu xanın qohumluq ilişkilərindən xəbərsiz idi. Qarabağın adlı-sənli bayılardan, İyirmidörd mahalının naibi, sərhədçibaşı, podporuçik, tarixçi Mirzə Adığözəl bəy Abbas Mirzənin əlində əsir olarkən həyatına qarşı Rüstəm bəyi zəmin göstərmışdı. Hətta Mehdiqulu xana hədə dolu məktub da göndərmişdi. Məktubda yazılırdı: «...Xan, man bu zəncirə dülşəndə özümü olmuş bilirəm. Lakin bu qədər var ki, man burada olan kimi, ruslar da Qalada dustaqlı olan bayları öldürəcəklər. İstəmirəm ki, mənə görə, o qədər bayılarsınız. Xüsusilə Rüstəm bəy»¹²³. Mehdiqulu xan bu məktubu alıb, oxuyandan sonra Hacı Ağalar xanı çağırtdırb, Kərim xanla bir yerdə Naibəssaltənənin yanına yollamışdı. Abbas Mirzə Hacı Ağalar xanı dinləyib, Mirzə Adığözəl bəyi öldürməkdən vaxt keçmişdi.

Mirzə Adığözəl bəy qaćmaq fikrinə dülşəndə onu dardan Hacı Ağalar bəy qurtarmışdı. Tarixçi yazır: «Şəhərə bir saat qalmış (şahzadə) Xacə Ələskər xacəbaşını və Hacı Ağalar xanı göndərdi ki, mənə burdan çıxarılsın. Onlar and ijdikləri vaxt man Hacı Ağalar xanı dedim: «Sən nə üçün and içirsən, məgar bizim (bir-birinə) etibarımız yoxdu? Mənim sənə etibarım var». Onlar ilə çıxb, Hacı Ağalar xanın evinə gedək. Şorba gətirdilər içib, bir az istirahət etmək istədik. Haman saat fərras gəlib, bizi

apardı. Gördük ki, bizlərə boladçılık edən sünni İbrahimı şaqqlamış və höbsxana məmərunun gözlərini çıxarmışlar. Bizlər hüzura çağırmaq münasibəti də yüz min nəfərdən artıq Təbriz şəhərini tamaşaçı çıxmışdı. Şahzadə meydən (yuxarı) başında durmuşdu. Bizi görünce qazəblənib, manə buyurdu: Ey kafir, rusun donuz supu ilə çaxırı yadına düşdüyü fləşin qaçdır!» Mən ərz etdim: «Sən padşahsan, sənən bir saat ədalətin, min ilin ibadətindən artıqdır. Qarabağda da buyurdunuz ki, ruslarla şərab içib, belə olubsan. Halbuki man ömrümədə onun dadını görməməsim. Bir dəfə xəbər almadınız ki, doğrudur, ya yalandır».

Mən belə dedikdə, Hacı Ağalar xana buyurdu: «Bu nə deyir». Hacı Ağalar xan ərz etdi ki, sənən başın üçün doğru deyir. Onдан sonra bir saatdan artıq mənə danişdirdi.

Hər nə buyurdu cavab verdim. Axırda Hacı Ağalar xan ərz etdi: «Siz buyurdunuz ki, Mirzəni qardaşın Rüstəm bayın əvəzində sənə mərhəmət edsəyəcəyəm». Buyurdu: «Verdim».

Hacı Ağalar xan mənə oradan öz evinə apardı. Əlimin yarasına məlhəm qoydu. Özüma paltar tikdirdi. Bir neçə gün bu qayda ilə yaşayırdım. Sonra Mədətov Mışkin tərəfinə gəldi. Bu zaman Mustovfi Mirzə Məhəmmədəli demişdi ki, rus galır, mütləq mühasirəyə girmək lazımdır. Bunun Təbrizdə olması məsləhət deyil, gərək Şəhi dəyrasının adasında saxlanınsın. Bu sözü Hacı Ağalar xan etmişdi, çox yalvarıb-yaxardı. Axırda mən Təbrizdən çıxarıb, Bənab kəndinə apardılar».¹²⁴

Hacı Ağalar xan 1834-cü ildə İranda vəfat etdi.

Hacı Ağalar xanın törəməsi Qarabağ soyadını daşıyır.

Hacı Ağalar xan Məstən xanımla həyat qurmuşdu. Qasim xan, Məhəmməd bəy adlı oğulları, Aftab bəyim, Xirdə bəyim, Dürnüşə bəyim, Şəhribanu bəyim adlı qızları vardı.

Rüstəm bəy Cavanşir

Rüstəm bəy Qasim bəy oğlu Şaşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xanın sevimli bayılardan sayılırdı. Xan hərə gedirdiça Rüstəm bəyi özündən ayırmır-

di. O, divanxanada möhirdar vazifəsində xidmət edirdi.¹²⁵

Rüstəm bay görkəmlı sərkərdə, bacarıqlı başbuğ idi. Qarağan xanlığının yüksələş edən neçə-neçə qoşunun önlənə çıxıb cəngi-cidal etmişdi. Ruslar Qarabağı əla keçirəndən sonra Mehdiqulu xanın yaxın adamlarına hərbi rütbələr vermişdilər. Rüstəm bəyə kapitan çini versələr də əzələrinə tərəf çəkə bilmədilər. 1822-ci ildə xan İran'a qaçandan sonra onu tutdular. Bir az mü-hakimədən sonra buraxıldılar.

Rüstəm bəyin qardaşlarına görə başı bolalar çəkmışdı. Feyzi bəy, Fərzi bəy, Baxşlı bəy əncədən İran'a qaçmışdır. Onların üstündə xain damğası vardı. 1826-ci ildə digər qardaşları Hacı Ağalar bəyə Hacı Bayıl qiyam qaldırıb, ruslara xeyli korluq verib Arazı adlılardır. Rüstəm bəyi tutub zindanə saldılar. Sabəb göstərmışdır ki, oğlu Əsəd bəy Mehdiqulu xanın yanına qaçmışdı. Qardaşı Hacı Ağalar bəy qardaşı oğlu Nəcəfqul bəy tez-tez Arazdan keçib sarhadyanı kənd və obalarına basqın edirdilər. V. Q.Madatov ona göz verib işq vermirdi.

Rüstəm bəy Şuşa zindanında dustaq yatarkən qardaşları İran tərəfindən ruslara qarşı vuruşurdular.

Mirzə Adığözel bəy Abbas Mirzənin əlində əsir olarkən həyatına qarşı Rüstəm bəyi zəmin göstərmışdı. Hətta Mehdiqulu xana hədə dolu məktub da göndərmişdi. Məktubda yazılırdı: «...Xan, man bu zəncirə düşəndən özümü ölmüş biliram. Lakin bu qədər var ki, man burada əlon kimi, ruslar da Qalada dustaq olan bayları öldürürəkçəklər. İstəmirəm ki, mənə görə, o qədər bayları ələn. Xüsusiylə Rüstəm bəy»¹²⁶

Rüstəm bəyin xatrını çox istəyən Mehdiqulu xan Abbas Mirzədən xahiş etmişdi ki, Mirzə Adığözel bəyə hələlik əl vurmasın.

Rüstəm bəy 1826-ci ildə Bakı şəhərinə sürgün olunmuşdu.

1827-ci ildə Mehdiqulu xan qayıdır, Qarabağa gəldi. Bütün tərəfdarları kimi Rüstəm bəy də bağlılığındı. Rüstəm bəyə bağlı torpaqlar alınıb, dövlət (xəzinə) hesabına keçirilmişdi. Sonralar ümumi bağışlanmadan torpaqların bir hissəsi yiyələrinə qaytarıldı. Rüstəm bəy Gülbəlli, Keşikçənd, Gorunzur, Edilşah-

li, Süleymanlı, Qazıyan adlı kəndlərin, Mollagülüsərkərlə, Hü-sənsərkərlə, Şahverdisərkərlə, Qaraçı-Türkman, Hacilar və Əhmədiyyə obalarının yiyesi idi. Onun mülkündə 200 çuval, yəni 1500 pud çəltik becərilirdi.

Rüstəm bəy mayor rütbəsi ilə Qarabağ atlı alayında xidmət etmişdi. Sonra Zəngəzur qəzasına naib təyin edilmişdi.

Rüstəm bəy Şuşa şəhərində daim bir-biriylə mübarizə aparan iki qrupdan birinin, Cavanşir qrupunun başçısı idi. Düşmən tərəfə, Kəbirli qrupuna Mirzəli bəy Hacı Hüseyni bəy oğlu başçılıq edirdi. 5 fevral 1832-ci ildə Şuşa şəhər sakini, rus kaş-viyatçısı Kazım bəy Əlimərdən bəy oğlu yazar: «Qarabağda iki partiya fəaliyyət göstərir. Biri Kəbirli, digəri Cavanşir adlanır. Birinci partiya Mehdiqulu xana xidmət edir. Polkovniklər: Cəfərqulu ağa, Xanlar ağa, Mirzəli bəy və başqaları. Onların yanında cəsəs soyundan olan, məşhur firıldaqçı Mirzə Allahqu-lu da var. O, digər partiyadan xəbərlər yığır, xana gətirir. Polkovnik Cəfərqulu ağa Cavanşir partiyasına mənsub olan Mayor Rüstəm bəyi aradan götürmək istəyir. Cəfərqulu ağa xana bildirdi ki, Rüstəm bəyin nəvəsi Mustafa bəyi özündən kənar et-sən, şübhə səndən uzaq olar, inam qazanarsan.

Başçıların Kəbirli partiyasını dağıtması lazımdır. Ora üzv olmuş baylar özlərində böyük sirlər gizlədirlər».¹²⁷

Rüstəm bəyin təraması Rüstəmbəyov soyadını daşıyır.

Rüstəm bəy Şahpəri xanımılla ailə qurmuşdu. Əsəd bəy, Hü-seyn bəy adlı oğulları, Zeynəb xanım, Nabat xanım adlı qızları vardi.

Mirzə Adığözel bəy Qarabağı

Adığözel bəy Haqverdi bəy oğlu 1780-ci ildə Şuşa şəhərində anadan olmuşdu. O, ibtidai təhsilini bu şəhərdə alıb. Uşaqlıq dövrü köçkünlükdə keçib. Ağaməmməd xan Qacarın Qarabağa yüksələşə zamanı ailəsi ilə birlikdə qaçıb Gürcüstanə siğınır. Gürcüstan'da işgaliliq əməllərini hayatı keçirən rus ordusunda qulluğa başlayıb. Savadlı olduğunu üçün «mirzə» ünvanı daşıyırı.

Qarabağ qayıdan Mirza Adığözəl bəy Mehdiqulu xanə xidmət edib. Xan İrana qaçandan sonra komendant tərəfindən mahala naib təyin edilib. Bioqrafiyásında yazar: «Məzkr xan sərhəddin o tərafına getdikdə dövlət başçıları məni iyirmidörd mahalına naib təyin etdilər». ¹²⁸

Mirza Adığözəl bəy və qardaşlarının əsas mülkləri iyirmidörd mahalının ərazisində yerləşirdi.

Mirza Adığözəl bayın və qardaşlarının mal-mülkləri Rusiya-İran savaşlarında talan olmuşdu. Onlar özlərini barışdan sonra düzəldə bildilər. Mirza Adığözəl bəy isə əsirlik həyatı yaşımışdır...

Qayıdan sonra naib vazifəsini yenidən iera etməyə başladı.

1828-ci ildən sonra Mirza Adığözəl bayın mahal ərazisində xeyli mülkü vardi. Bayəhmədli, Cinli-Boluslu, Qazaq-Nasibli obaları, Varvara, Alpout, Rəhimli və başqa kəndlər onun özəl mülkü sayılrırdı. Bunlardan başqa Balçılı obası, Manik, Şamabad, Divaraxı mülkləri ona məxsus idi. Kabablı, Şütür, Baldaşın, Goran, Taliş, Qaraçınar, Sarov kəndlərində torpaqları vardı. Goran çayı boyunca bütün yataqlar onun idi. Sayıqlarımızdan əlavə xeyli yaylaqlara, qışlaqlara, ayrı-ayrı yerlərdə yataqlara, zavod ərazisində və saysız torpaq sahələrinə yiyələnmişdi.

Mirza Adığözəl bəy rus ordusunda podporuçık, poruçık və kapitan rütbələrində xidmət etmişdi. Təqəfədə çıxandan sonra əyalət məhkəməsində çalışmışdı.

Mirza Adığözəl bəy 1736-ci ildən 1828-ci ilədək Qarabağın siyasi olaylarına gülgətlə tutan «Qarabağnamə» adlı tarixi əsər yazmışdır.

Mirza Adığözəl bəy 1848-ci ildə sentyabrın 9-da vəfat etmiş, özəl mülkü Rəhimlida dəfn olunmuşdur.

Mirza Adığözəl bəyin Hüseyn bəy, Haqverdi bəy, Məmmədqasim bəy və Həsənqulu bəy adlı oğulları, Balaxanım xanım, Sayalı xanım adlı qızları vardi.

Adığözəl bəy Təklənski

Adığözəl bəy Dərvishqulu bəy oğlu 1785-ci ildə Qarabağın Dəmirçibəsonlı mahalının Təkla-Qaradolaq obasında dünyaya gəlmİŞdi. Molla yanında oxumusdu. Obalarının yüzbaşısı olmuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. Xan İrana qaçandan sonra ruslara işləməmişdi. Qardaşı İmamqulu bəylə bərabər Dəmirçibəsonlı mahalını idarə etmişdir. Praporşik hərbi rütbəsi almışdır. Qarabağda Təklənski soyadı ilə tanınırırdı. Tərəmələri Adığözəlov soyadını daşıyırlar.

Adığözəl bəy böyük mülkədar idi. Şuşa şəhərində imarətə, raiyyətlərə, Qaradolaq, Şahsevən adlı obalara, Kürətan torpağında mülklərə yiyələnmişdi.

Adığözəl bəyin Hümbətəli bəy, Atakişι bəy, İbiş bəy, Sadıq bəy, Məmməd bəy adlı oğulları vardi.

Məmmədqasim ağa Sarıcalı-Cavansır

Məmmədqasim ağa İbrahimxəlil xan oğlu 1786-ci ildə Şuşa şəhərində dünyaya gəlmİŞdi. Anası Allahyar bay Üngütlü-nün, əslində isə Allahyar bay Molla Hüseynləi bəy oğlu Dədəlinin qızıdır (AKAK-a görə). Saray təhsili almışdır. Kürəkçay sazişinin noticəsində podpolkovnik rütbəsi daşıyırırdı. 1830-cu ildən sonra polkovnik rütbəsi verdilər. Xidmətlərinə görə canişin Yermolovdan ildə 600 gümüş manat təqəfədə alındı. ¹²⁹

Məmmədqasim ağa böyük mülkədar idi. Dövlətyarlı, Qaynaq, Aziq, Gövşət, Dərabəs, Əlişərli, Qaraqoyunu adlı kəndləri, Çobankərə, Məburlu, Nökər, Arasbarlı-Gəmiçi adlı obaları vardi.

Məmmədqasim ağa təxminən 1844-cü ildə vəfat edib.

Məmmədqasim ağa Tiflisli vəzir mirza Rəbinin qızıyla, Əsəd bəy Sarıcalı-Cavansırın qızı Xədicə bayımla, Qəhrəman bəyin qızı Hüsnücəhən xanımla dünya evinə girmişdi. Bu nikahlardan Nəcəfqulu ağa, Paşa ağa, Kərim ağa, Qasim ağa adlı oğulları, Böyükxanım bayım, Cahan bayım adlı qızları olmuşdu.

Sadiq bəy Hacılı-Cavanşir

Sadiq bəy Məhəmməd xan bəy oğlu 1786-ci ildə Qarabağın Cavanşir-Dizəq mahalının Şərifbəyli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə təhsilini davam etdirmişdi. Cavanşir-Dizəq mahalıñ dərgası olmuşdu. Xanlıq lağıy olunandan sonra Sadiq bəy rus üsul-idarəsində məmər işləmişdi. II Rus-Iran savaşları başlayanda Qasim bəy İranı Mehdiqulu xanın yanına qəçmiş, qardaşı Mirzə Camalın tutulmasını eşidib, geri dönmüşdü. Rus həkimiyəti onu bağışlamış, mülkünlü qaytarmışdı.¹³⁰

Sadiq bəy Cavanşir 1828-ci ildə Qarabağ atlı alayında xidmat etmişdi. Alayın 3-cü yüzlülükünün naibi idi. Praporşik rütbəsi almışdı.

Sadiq bəy Cavanşir 1829-cu ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Sadiq bəyin tövəmləri Vəzirov soyadını daşıyırlar.

Sadiq bəyin Rüstəm bəy, Həsən xan bəy, Hüseyn xan bəy və Tağı bəy adlı oğulları vardı.

İsmayılov bəy Qarabağ

İsmayılov bəy Qatırçı Murad bəy oğlu (bəzi mənbələrə görə Süleyman bəy oğlu) 1786-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Otuziki mahalının naibi olmuşdu. Xan İranı qəçəndən sonra qardaşı Adığözəl bəylə birgə Dəmirçihəsənli mahalını idarə etmişdi. Praporşik hərbi rütbəsi vardi.

1832-ci ildə Şirvan xanı Mustafa xan İrandan, qəçqınıldıqda yaşadıqlı Şəkərlə kəndindən vətənə döñür. Onu Tiflisə göndərirlər. Yolüstü Şuşada Mehdiqulu xanın qonağı olur.

Dost-tanış, Qarabağın adlı-sənli bəyləri yişilir. Yeyib-içəndən sonra Mustafa xan söhbət əsnasında sorusur ki, Qarabağ bəyləri niyə bir-birini qırırlar? Günah kimdədi, Mehdiqulu xan da və ya bəylərdə?

Mehdiqulu xan deyir:

- Mən qarabağlı deyiləm, qarabağlı olsaydım, mənə qarşı bu hallar baş verməzdı. Xanlıq çağında süfrəmin qırığında əyişənlər indi mənə kəllə atırlar.

Kapitan İsmayılov bəy Murad bəy oğlu yerindən söz atır:

- Sən özünü qarabağlı saymırınsa, biz də səni qarabağlı hesab etmirik.

Mehdiqulu xan hirsənləb, qaydırı:

- Qatırçı bəy olanda olbatto, məni saymaz!..

İsmayılov bəy böyük mülkədar idi. Mərzili (İsmayılbəyli), Abdal kəndlərinin yiyəsi idi.

İsmayılov bəyin tövəmləri İsmayılbəyov soyadını daşıyırdılar.

İsmayılov bəyin Cəfərqulu bəy, Əhməd bəy, Abdulla bəy, Şükür bəy adlı oğulları vardı.

İmamqulu bəy Təklənski

İmamqulu bəy Dərvişqulu bəy oğlu 1787-ci ildə Qarabağın Dəmirçihəsənli mahalının Təkla-Qaradolaq obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Obalarının yüzbaşısı idi. Mehdiqulu xan Sarıcalı-Cavanşirə xidmət etmişdi. Xan İranı qəçəndən sonra qardaşı Adığözəl bəylə birgə Dəmirçihəsənli mahalını idarə etmişdi. Praporşik hərbi rütbəsi vardi.

İmamqulu bəy böyük mülkədar idi. Vərənda mahalında Ağbulaq adlı kəndə, Dəmirçihəsənli mahalında Qaradolaq, Şahsevən adlı obalara, Kürstan torpağında mülklərə yiyəlanılmışdı.

İmamqulu bəy Təkla soyadı ilə tanınırdı. Tövəmləri İmamqulubəyov soyadını daşıyırdılar.

İmamqulu bəyin Məmiş bəy, Süleyman bəy, İbrahim bəy, Cəfərqulu bəy, Əli bəy adlı oğulları vardı.

Mirzə Əhməd bəy Davatdarov

Mirzə Əhməd bəy Mirzə Əli bəy oğlu 1793-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı.

Savadlı oldukları üçün mirza ünvanı daşıyordu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. II rus-İran və rus-Osmanlı savaşlarında iştirak etmişdi. Podporuçık rütbəsi daşıyordu.

Mirza Əhməd bəy Davatdarovun əsas xidməti Şamxor vu-ruşması ilə bağlıdır.

1826-ci il sentyabrın 3-də sahər tezən İran ordusu rus qoşunlarının düşərgəsinə doğru hərəkət etdi. Şamxor yaxınlığında düzənlilikdə qanlı döyüş başlandı. Kazaklar və süvarilər döyüşə birincil oraları girdilər. Gürcü dəstəsi hücum edən rus qoşunun sağ cinahında şəhəri göstərirdi. O, İran qoşunlarının bir neçə dəfə üstün qüvvəsi qarşısında sarsıldı. Döyüşün həlledici anında dəstə mövqeyini saxlaya bilməyacayından ehtiyat edən Mədətov zabitlərdən birini göndərərək, ona gürcü könüllülərinin köməyi aparmağı omr etdi. Birləşmiş qüvvələr İran süvari qoşunu ilə döyüşə atıldı. Sonra isə bütün rus qoşunu hücumuna keçdi və düşmən geri çəkilməyə məcbur oldu.

İran ordusu Şamxorçay yanında möhkəmlənməyi, sonra isə rus qoşunu üzərinə hücum etməyi qərara aldı. Lakin hücum edən rus qoşunun zərbələri altında şah qoşunları pərən-pərən düşdü. Şah qvardiyası qılıncdan keçirildi, süvari qoşunun təqib etdiyi sağ qalmış sərbəzələr qaçmağa başladılar. Bu süvari qoşun "İran ordularına xeyli zərbə vurdub və çoxlu qənimətlər ala keçirdi".

Şamxor məğlubiyyətdən sonra İran ordusu tələsik Gancədən geri çəkildi, sentyabrın 4-da general Mədətovun rus dəstəsi Gancəyə daxil oldu. Sentyabrın 9-da rus korpusunun əsas qüvvələri Gancəyə gələrək general Mədətovun qrupu ilə birləşdi.

Bu zaman Şamxor məğlubiyyətini eşidən Abbas Mirzə Şuşanın mühəsirəsindən al çəkməyə və oğlunun azılış qoşunun kəməyinə hərəkət etməyə məcbur oldu. O, Şuşa ətrafında ərzəq və digər ehtiyatları olan 10 minlik qoşun saxladı. Şuşa qalasının rəisi özlünün sərəncamında olan azsayı garnizonun qüvvələri ilə düşmən düşərgəsinə hücum etdi və "qələbə caldı, iranlılar qaçıb dağıldılar və bütün qaliblərin əlinə keçdi".

İran ordusunun yaxınlaşdığını eşidən rus komandanlığı zə-

bə qrupunu Gancə yaxınılığında cəmləşirdi. Sentyabrın 10-da sonralar Yermolovu avaz edən Paskeviç də alava qoşunla bura-yı gəldi. Rəqiblər döyüş meydanında üzbezəl dayanmışdılar. Rus qoşunu 8700 adamdan ibarət idi. İran ordusu 15500 nəfərlik nizami piyadadan, 10700 nəfərlik süvaridən ibarət idi.

Mirza Əhməd bəy mülkədar idi. Cavanşir mahalının Mahruzu, Otuziki mahalının İmirlı, İyirmidörd mahalının Ərəb kəndində torpağı və raiyyətə yiylənmişdi.

Mirza Əhməd bəyin Rzaqulu bəy, Əbdülkərim bəy, İbrahim bəy adlı oğlanları vardı.

Qasim bəy Muğanlı

Qasim bəy Vəli ağa oğlu 1795-ci ildə Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. Obalarına başlılıq etmişdi. 1823-jü ilə bağlı rus qaynağına görə obalarının yüzbaşısı idi.¹³¹

Qasim bəy Muğanlı 42-ci Yeger alayında xidmət etmişdi. Praporşik rütbəsi vardi. 1826-ci ildə ruslara qarşı qiyam qaldırıb, yaxınları ilə İrana qaçmışdı. Mehdiqulu xanla birləşmişdi. Tarixçi Mirzə Yusif Qarabağı yazır: «Qarabağ baylarının və məliklərinin bir hissəsi qaladan uzaq olduqları üçün oraya gələ biləmidilər. Qalanları isə istər-istəməz Abbas Mirzənin və Mehdiqulu xanın yanına gəlib, onların itaətlərində olacaqlarını izhar etdilər. Masələn, qılıbordlu Malik Vanya, Malik Aslan Dızığı, Təkla-Muğanlının başqa bayları, eləcə də qeyri bayları Mehdiqulu xanın yanına gəldilər»¹³²

Qasim bəy 1826-ci ildə qardaşı oğlu Vəli ağanın tutulduğu-nu eşidib, İrandan qaytmışdı. 4 dekabr 1826-ci ildə praporşik Adıgözəl bəyə bərabər Dəmirçihəsənli mahalının naibi təyin edilmişdi.¹³³

Qasim bəyin Balakiş bəy, Ağalar bəy, Rüstəm bəy adlı oğulları vardı.

Məşadi Abbas bəy Muğanlı

Abbas bəy Qəmbər bəy oğlu 1796-cı ildə Dəmirçihəsənli mahalının Muğanlı obasında anadan olmuşdu. Mehdiqulu xana xidmət etmişdi. Sonra Qarabağ Atlı Alayının 3-cü yüzlülükünün vəkili olmuşdu. Müqəddəs, pak Xorasan torpağını ziyarət etmişdi. Praporşik rütbəsi almışdı.¹³⁴

Məşadi Abbas bəyin İbiş bəy, Şirin bəy adlı oğulları vardi.

Əli bəy Kəbirli

Əli bəy Mirzalı bəy oğlu 1798-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Goncliyə savaşlarda keçmişdi. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. Sonra rus ordusunda II rus-ların savaşına qatılmışdı. Praporşik rütbəsi almışdı. Müqəddəs Georgi ordeni ilə təltif olunmuşdu. Kavalər Əli bəy kimi tanınmışdı.¹³⁵

Əli bəy ordudan tərkis olduqdan sonra ata mülkünni idarə etməklə dolanırdı. Zəngəzur (Tatev) mahalında Gorunzur, Əliquluşağı, Qaraçorlu mahalında Sos-Zabuq, İyirmidörd mahalında Bərdə, Hətəmxan-Qarqucaq, Qazax-Rəhimli, Tərəkəma-Mirzalıbəyli, Kəbirli mahalında Araspərlı, Qiyaməddinli adlı kənd və obaları vardi.

Kavalər Əli bəy 15 iyun 1848-ci ildə vəfat edib.

Kavalər Əli bəy Hacı Ağalar xan Sarıcalı-Cavanşirin qızı Xırda bəyimlə yaşam qurmuşdu. Hüseynali bəy, Fətəli bəy, Həsənali bəy və Mahmud bəy adlı oğulları vardi.

Cəfər bəy Kəbirli

Cəfər bəy Hacı bəy oğlu 1798-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında praporşik rütbəsində qulluq etmişdi.

Cəfər bəy Kəbirli gümüş medalla təltif olunmuşdu.¹³⁶

Cəfər bəyin Səhliyalı bəy adlı oğlu, Pəriçahan xanım, Püstə xanım, Mələk xanım adlı qızları vardi.

Ibrahim bəy Mehdi bəy

Ibrahim bəy Mehdi bəy oğlu 1798-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu.

Ibrahim bəy 1826-1828-ci il Rusiya-İran müharibəsində iştirak etmişdi. Komendantlıq tərəfindən medalla təltif olunmuşdu. Praporşik rütbəsi almışdı.

Ibrahim bəyin Ağa bəy adlı oğlu vardi.

Zeynal bəy Zeynalbəyov

Zeynal bəy Məhəmmədxan bəy oğlu 1798-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında, sonra mədrəsədə oxumuşdu. Öncə Mehdiqulu xan Sarıcalı-Cavanşirə, sonra ruslara xidmət etmişdi. Sərhad dəstəsində sultan yardımçısı vəzifəsində qulluqda olmuşdu. Praporşik rütbəsi almışdı. Sonra poruçık rütbəsinə yüksəlmışdı.

Zeynal bəy Səkinə xanımıla ailə qurmuşdu. Ələkbar bəy, Məmmədxan bəy adlı oğulları, Aftab xanım və Zeynəb xanım adlı qızları vardi.

Şahgəldi bəy Sultanov

Şahgəldi bəy Ibrahim sultan oğlu 1798-ci ildə Qarabağın Püşyan mahalının Bəxtiyarlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. Bir çox oba və kəndlərə yiyəlik edirdi.¹³⁷

Şahgəldi bəy çar ordusunda xidmət etmişdi. Poruçık rütbəsi daşıyırırdı.

Şahgəldi bəyin İsa bəy, Xələf bəy, Abbas bəy adlı oğulları vardi.

Abbasqulu bəy İsmayılxanov

Abbasqulu bəy 1799-cu ildə Qarabağın Bərgüşəd mahalının Hal kəndində dünyaya gəlmişdi. Bəzi bilgilərə görə, Abbasqulu bəy Səfərəli bəyin qız nəvəsidir. İsmayılxan mirza

Sultan xan oğlu Dünbili-Halinin oğludur. İsmayıł xan ölümden sonra Səfərəli bəy nəvələrini yanına gatırımsıdı. Abbasqulu bəy öncə Səfərəlibayov soyadını daşıyırırdı. Sonra İsmayılxanov soyadını qəbul etdi. Mükəmmal mədrəsə təhsili almış, şərq dillərini, rus dilini biliirdi. Rus ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Qaza idarəsində məmər işləmişdi.

Abbasqulu bəy Böyük xanım Cavanşirlə ailə qurmuşdu. Səməd bəy, Əhməd bəy, Mahmud bəy adlı oğulları vardi.

Əli bəy Poladov

Əli bəy Maşadi Tanrıverdi oğlu 1799-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus ordusunda qulluq etmişdi. Praporşik rütbəsi almışdı.

Əli bəy ordudan tərkis olduqdan sonra Mehdiqulu xanın işlər müdiri işləmişdi. 1822-ci ildə xanla bərabər İran'a qaçmışdı. 1828-ci ildə vatanə dönmüşdü.

Əli bəy mülkədar idi. Dizəq mahalında Zamzur kəndinin yaxınlığındakı Cavanşir mahalında Poladlı abasının yarısına sahib idi.

Əli bəy Qasım bəy Zakirin qızı Nənəş xanımı ailə qurmuşdu. İbrahim bəy, Abdulla bəy, Xudadad bəy adlı oğulları vardi.

Hacı Böyük bəy Nuribayov

Böyük bəy Nuru bəy oğlu 1799-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşira xidmət etmişdi. II Rusiya-İran müharibəsində iştirak etmişdi. Praporşik (gizir) rütbəsi daşıyırırdı.

Böyük bəy ordudan tərkis olduqdan sonra özəl təsərrüfatı ilə məşğul olmuşdu. Qarabağın böyük mülkədarlarından idi. Bir çox mahallarda kənd və obalara yiyələnmişdi. Xeyli raiyyəti vardi. Müqəddəs Məkkə-i-müqaddəsi ziyarət etmişdi.

1848-ci ildə tərtib edilmiş Şuşa şəhərin Kamerallı təsvirində ona tabe olan kəndlilərin adları çəkilir. Bundan başqa, XIX yüz-

ilin Qarabağ müəlliflərinin birisi olan Baharlinin "Əhvalatı Qarabağ" əsərində qeyd olunur ki, Hacı Böyük bəy kiçik qardaşı Hacı İskəndər bəylə Şuşa şəhərində karvansaraların birisini barpa etmişlər.

Hacı Böyük bəy Nuribayov 1870-ci ildə vəfat edib.

Hacı Böyük bəy Rəxşəndə Sultan xanım Bəhman Mirzə qızı Qovanlı-Qacarla və Hürri xanım mirzə Rüstəm bəy qızı Vazirova ilə dünya evinə girmişdi. Cahangir xan adlı oğlu, Balaxanım xanım, Mələkcahan xanım adlı qızları vardi.

Əmirəslan bəy Sarıcalı-Cavanşir

Əmirəslan bəy Rüstəm bəy oğlu 1800-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Böyük mülkədar idi. Şəhərdən Cavanşir mahalının Nəmirlı kəndində köçmüdü. Rus ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Əmirəslan bəy 1835-ci ildə Cavanşir mahalının naibi olmuşdu.

Əmirəslan bəyin tövəması Aslanbayov soyadını daşıyırırdı.

Əmirəslan bəyin Rüstəm bəy adlı oğlu vardi.

Salah bəy Saatlı

Salah bəy mirzə Məmmədqulu bəy oğlu 1800-cü ildə İyirmidörd mahalının Saatlı kəndində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Qarabağ atla alayında naib kimi xidmət etmişdi. 1829-cu ildə praporşik rütbəsi almışdı.

Salah bəy 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Praporşik Salah bəy bir sərə Cavanşir mahalında naib olmuşdu. Onun tövəması Salahbəyov soyadını daşıyırdılar.

Salah bəy 1867-ci ildə vəfat edib.

Salah bəyin Baxşalı bəy, Məmməd bəy, Hüseynəli bəy və Fərzalı bəy adlı oğulları vardi.

Fərəculla bəy Uğurlubayov

Fərəculla bəy Uğurlu bəy oğlu 1801-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Bir müddət Mehdiqulu xanın baş cəlladı olmuşdu. Xanla birgə İranqa qaćmaq istəyərək yaxalanmışdı. Həbsdə yatıldıqdan sonra atasının xahişi ilə dustaqlıqdan azad olunmuşdu. 1828-ci il Rus-İran və Rus-Osmanlı savaşlarında iştirak etmişdi. Qarabağ atlı alayında sultan rütbəsi ilə xidmət etmişdi. Sonra Rusiya-Osmanlı savaşlarına qatılmışdı. Polkovnik rütbəsi almışdı.¹³⁸

Fərəculla bəy dayısı Hacı Ağalar xanın qızı Aftab bayımla ailə qurmuşdu. Uğurlu bəy, Şükür bəy adlı oğulları, Pəri xanım adlı qızı vardi.

Allaverdi sultan Sultanov

Allahverdi bəy Həsən sultan oğlu 1801-ci ildə Püşyan mahalının Bəxtiyarlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. Bir çox oba və kəndlərə yiyəlik edirdi.¹³⁹

Allahverdi bəy Mehdiqulu xan Sarıcalı-Cavansırdan sultan ünvani almışdı.

Allahverdi sultan rus ordusunda xidmət etmişdi. 1829-cu ildən praporşik rütbəsi daşıyırırdı.

Allahverdi sultan 1857-ci ildə vəfat edib.

Allahverdi sultanın Hüseyn bəy, Səmad bəy, Bayıl bəy, Xanlar bəy adlı oğulları vardi.

Fərzali bəy Xoruzlinski

Fərzali bəy Qəhrəman bəy oğlu 1802-ci ildə İyirmidörd mahalının Xoruzlu kəndində dünyaya panah göttirmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra qaza məktəbində oxumuşdu. Rus ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardi.¹⁴⁰

Fərzali bəy Mina xanımıla hayat qurmuşdu.

Şirin bəy Məlikaslanov

Şirin bəy Məlik Aslan oğlu 1802-ci ildə Dizəq mahalının Tuğ kəndində anadan olmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Şərq dillərini və rus dilini biliirdi. Çar ordusunda qulluq etmişdi. Praporşik rütbəsi vardi.

Şirin bəy 1863-cü ildə vəfat edib.

Şirin bəyin Aslan bəy, Ağa bəy adlı oğulları vardi.

Oli ağa Haqverdiyev

Oli ağa Haqverdi bəy oğlu 1802-ci ildə Bayahmədli obasında, köçkünlükdə dünyaya gəlmişdi. Qarabağ atlı alayında podporuçık rütbəsində xidmət etmişdi.

Oli ağanın Hasan bəy, Əmir bəy, Temir bəy, Rüstəm bəy adlı oğulları vardi.

Süleyman xan Şəkinski

Süleyman xan Səlim xan oğlu 1803-cü ildə Şəki şəhərində anadan olmuşdu. Saray təhsili almışdı. Atası İranqa qaćandan sonra Şuşa şəhərində xalası Gövhərnəsə bəyim ağa İbrahimxəlil xan qızı Cavanşirin himayəsində böyümüşdü. Çar ordusunda xidmət etmiş podpolkovnik rütbəsinədək yüksəlmışdı. Polşada Üşyanın yatırılmasında iştirak etmişdi. Təqəfədə çıxandan sonra İran qaćmış, Təbriz şəhərində rus alayı tərəfindən tutulmuş Tambov şəhərində həbsxanada yatmışdı.

Süleyman xan Hürcəhan bəyim Yusif xan qızı Şəmsəddinli ilə ailə qurmuşdu. Həsən ağa adlı oğlu, Sara bəyim və Tutı bəyim adlı qızları vardi.

Mirzə Məhərrəm bəy Hacıbayov

Məhərrəm bəy Hacı bəy oğlu 1803-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğu üçün mirzə ünvani daşı-

yıldı.

Mirzə Məhərrəm bay rus-üsul idarəsi dönməndə orduda, sonra qəza idarələrində xidmət etmişdi. Mayor rütbəsi almışdı.

Tiflisdən Şuşaya xidməti ezamiyyətə gələn dövrünün tənimsiz tarixçisi və məmər İskəndər bay Hacinskinin təklifi və köməyi ilə iş yerini Tiflisə dayışmış, Qafqaz canişinliyinin dəfərəxanasında mülki və hərbi tərcüməçi vəzifəsinə keçmişdi. Burda O, dövrün tanınmış ziyanları general-leytenant Cəfərqulu ağa Bakıxanov, general-major İsmayıllı bay Qutqaşını, yazıçı-dramaturq Mirzə Fətəli Axundzadə, Qafqaz canişini, general-feldmarşal İvan Fyodrovıç Paskeviçə yaxından tanış olmuşdu.

İkinci Rusiya-İran müharibəsi dövründə (1826-1828) İ.F.Paskeviçin təşəbbüsü ilə Mirzə Məhərrəm bay tacirübəli bir tərcüməçi kimi Xüsusi qafqaz Korpusunu tərkibində ön cəbhəyə göndərilmiş, həm də bir əsgər kimi döyüşmişdə. Naxçıvan yaxınlığındakı Abbasabad qalasının alınmasında (5.VII.1827) iştirak etmişdi. Mirzə Məhərrəm dostları Abasqulu ağa Bakıxanov və o vaxtlar Qafqaza sərgün olunmuş dekabristlər ilə birlikdə xüsusi qəhrəmanlıq göstərmiş və hər üçü mükafata layiq görülmüşdür. Mirzə Məhərrəm isə şəxsi igidiyyinə görə ordenlə təltif edilmiş və ona ömürlük təqəllüd kəsilmişdi.

Rusiya-Türkiyə müharibəsi (1828-1829) başlanırcən Qarabağda azərbaycanlılardan ibarət könüllü süvari dəstələrinin yaradılmasında Mirzə Məhərrəm bay da fəal iştirak etmişdi. Osmanlılara qarşı döyüşlərdə şücaat göstərən Qarabağ süvari dəstələri 1831-ci ildə Polşada baş vermiş Üşyanı yatrıtmak üçün Varşavaya göndərildi. Mirzə Məhərrəm bay İsmayıllı bay Qutqaşını, Cəfərqulu ağa Bakıxanov və Abbasqulu ağa Bakıxanovla bu dəstələrin tərkibində idi. Üşyanı yatrıldıqdan sonra Qarabağ süvari dəstələri nümunəvi bölmələr kimi bir müddət burda saxlanıldı və müxtalif hərbi əmaliyyatlarda, döyüş meydandlarında öz sözünü dedi. 1835-ci ilin yayında Varşava yaxınlığında Kaliş şəhərində keçirilən Rusiya imperatoru I Nikolay onu mü-

kafatlandırdı və ona vaxtından əvvəl mayor rütbəsi verdi.

Mirzə Məhərrəm bay Qarabağı elmi və ədəbi fəaliyyətə də maşğıl olmuşdur. O, 1830-cu ildə Abbasqulu ağa Bakıxanovla müştarık şəkildə Amerikanın kəşfinə həsr olunmuş fars dilində "Kaşfūl-qəraib" adlı elmi əsər yazmışdır. Əsərdə səhəbat Xristofor Kolumbun Amerikani kaşf etməsindən getmir, eyni zamanda səyahət zamanı səyyahın başına gələn macəralar, Amerikanın coğrafiyası, xüsusiyyətləri, bu əraziyə yaşayan müxtalif tayfa və qabilələrin adət-ənənələri geniş əksini tapmışdır. Tarihi bir roman təsiri bağışlayan bu əsərin nüsxələri Peterburqdə Salitkov-Şedrin adına kitabxanada və İran Dövlət Kitabxanasında saxlanılır. Mirzə Məhərrəm bay Qarabağı XIX əsrin sonuncu illərində "Nadirşah" adlı elmi-tarixi bir əsər də yazılmışdır, lakin ındıya qədər əldə edilməmişdir.

Mirzə Məhərrəm bay Qarabağı dövrünün lirik bir şairi kimi də tanınır. Mir Möhsün Nəvvab "Təzkireyi-Nəvvab", Məhəmməd ağa Müctəhidzadə "Riyazül-aşiqin", İbrahim Tahir Musayev "Riyazül-arifin" təzkirələrində onun barəsində azəciq da olsa, məlumat və şeirlərindən nümunələr vermişlər.

Mirzə Məhərrəm Qarabağı yaradıcılığının ilk dövrlərində ədəbi təxəllüsüz yazmışdır. Lakin hərbi saflarının birində o, atdan yuxılmış və sol qolu sinib, şikət olmuşdu. Qolunun sağa-lacağına inamını itirən şair "şikət", "xəstə" mənalarını verən "Məriz" təxəllüsünü götürmüştə.

Onun əsərləri natamam haldadır. Elmi ədəbiyyatda bir divanı olduğu söylənilir.

Təzkirəçi Mir Möhsün Nəvvab yazar: "Mirzə Məriz, Hicri tarixi ilə 1309 (miladi 1891-92)-cu ildə əsli Givəndikdən olmasına baxmayaraq, Qarabağın Şuşa şəhərində anadan olub. Əvvəller yoxsul və miskin idilər. O vaxta qədər ki, bir növ ilə rus və fars elmində mahir oldu, get-gedə rütbə və mənsəb sahibi oldu.

Bələ ki, rus dövlətinin sayəsində şəraf sahibi oldu, rus sədarının yanında Tiflisdə ona böyük bir mansub verdilər. Qırx

beş yaşında bu dünyadan köçənə qədər o, mənsəb başında idi. Bəzən şeir də demişdir.

Mirzə Məhərrəm bəy 1830-cu ildə Abbasqulu ağa Bakıxanovla hərəkət "Kəşfül-qəraib" adlı elmi əsər yazmışdır.

Mirzə Məhərrəm bayın Həsən bəy, Həmid bəy adlı oğlanları vardi.

İmamqulu bəy Səlimxanov

İmamqulu bəy Şərifxan bəy oğlu 1804-cü ildə Cavanşir-Dizəq mahalının Yağlıvənd obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Çar ordusunda xidmət etmişdi. İkinci rus-İran savaşlarında iştirak etmişdi. Praporşik rütbəsi almışdı.

İmamqulu bəy bir çox orden və medallara layiq görülmüşdür. Kavaleri idi.

Kavaler İmamqulu bəy öncə Cahanbanu xanımı, sonra Yaxşı xanımı dünya evinə girmişdi. Həsənxan bəy, Həsənqulu bəy, Əsəd bəy adlı oğulları vardi.

İsmayııl bəy Avşar

İsmayııl bəy Mirzə Pirli bəy oğlu 1804-cü ildə Qarabağın Dəmirçihəsənli mahalının Avşar obasında doğulmuşdu. İlk təhsilini molla yanında almışdı. Sonra çar ordusunda xidmət etmişdi. 1838-ci ildə iyul ayının 12-də gümüş medal almışdı. 1840-ci ildə oktyabr ayının 31-də praporşik hərbi rütbəsinə layiq görülmüşdü.

Hacı Fərhad bəy Məlikaslanov

Fərhad bəy Məlik Aslan oğlu 1805-ci ildə Dizəq mahalının Tuğ kəndində anadan olmuşdu. Mülkəmməl mədrəsə təhsili almışdı. Şərqi dillərini və rus dilini öyrənib. Qarabağ atlı alayında xidmət edib. Praporşik rütbəsi vardi.

Fərhad bəy iigidliyinə görə 1830-cu ildə mayın 11-də praporşik rütbəsi və 4-cü dərəcəli «Müqəddəs Anna» ordeni alıb.

Fərhad bəy rus şairi Puşkinlə görüşmüştü. A.S.Puşkin ona şeir həsr etmişdi.

Fərhad bəy Məkkə-müazzəmzi ziyarət edib, şərəflə həci ünvani daşıyıb.

Hacı Fərhad bayın şeirlərindən olımızda olmadığı üçün nə yazi ki, yazımızda vəra bilmədik.

Hacı Fərhad bəy Xatay xanımla yaşam qurmuşdu. Mehdi bəy, Aslan bəy, Sadıq bəy, Səlim bəy adlı oğulları, Nobat xanım adlı qızı vardi.

Əli bəy Sultanov

Əli bəy İbrahim sultan oğlu 1805-ci ildə Qarabağın Püssən mahalının Bəxtiyarlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Mülkədar idi. Bir çox oba və kəndlər yiyəlik edirdi.^[4]

Əli bəy Sultanov çar ordusunda xidmət etmişdi. Kornet rütbəsi daşıyırıd.

1850-ci ildə Əli bəy Sultanov iştirak etdiyi duelde Əhməd bəy Cavanşiri qolundan yaralanmışdı.

1853-cü ildə Krim müharibəsi başlandı. Əli bayın olduğu Qusar alayı Sevastopol altında vuruşurdu. Döytəş meydanında göstərdiyi iigidliyə və qoçaqlığa görə Əli bəy ordenlə təltif edilmiş və ona kornet rütbəsi verilmişdi.

Əli bayın Heydərəli bəy adlı oğlu vardi.

Nəzərəli bəy Minbaşiyev

Nəzərəli bəy Lütfəli minbaşı oğlu 1805-ci ildə Dizəq-Cəbrayıllı mahalının Feyzullabəyli (Minbaşılı) obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Qarabağ atlı alayında xidmət etmişdi. Rus-Osmanlı savaşlarına qatılmışdı.

Nəzərəli bəy 11 yanvar 1829-cu ildə praporşik rütbəsi almışdı.

Nəzərəli bəy Minbaşiyev 1862-ci ildə vəfat edib.

Nəzərəli bayın Sədətqulu bəy, Abdulla bəy, Məmməd bəy adlı oğulları vardi.

Kərim ağa Cavanşir

Kərim ağa Cəfərqulu xan oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Anası Əcəbinə xanımdır. O, atası ilə birgə Simbirskə sürgün olunmuşdu. 9 avqust 1825-ci ildə Çar ordusunun Ulan alayında xidmətə başlamış, polkovnik rütbəsinədək yüksəlmişdi.¹⁴²

Kərim ağa Tiflisdə yaşayırıdı.

Kərim ağa Cavanşir 1860-ci ildə vəfat edib.

Kərim ağanın övladı olmayıb.

Rüstəm bəy Rüstəmbəyov

Rüstəm bəy Gülməhəmməd bəy oğlu 1807-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Mehdiqulu xan Cavanşirə xidmət etmişdi. 1822-ci ildə xan İrana qəçəndən sonra ruslara qulluq göstərmişdi. 1826-ci ildə Üşyan edən Qarabağ bayıllarına qoşulmuşmuşdu. Mehdiqulu xanının yanına qaçarkən yolda yaranmışdı. Onu yaralı haldə Vərəndə mahalının Çanaçı kəndində götürmişdilər. Sağalandan sonra qəza idarəsində İsləm olmuşdu. Pöruçik rütbəsindən kapitan rütbəsinədək ucalmışdı.¹⁴³

Sankt-Peterburqdan Qarabağa yoxlama gəlmış, nəticə haqqında maruzə hazırlanmışdı. Xoşməramlı bəylər arasında onun və qardaşı Ağə bayının adı göstərilmişdi.

Rüstəm bəy Rüstəmbəyov 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Rüstəm bəy mülkədar idi. Cavanşir mahalindəki Kərəna kəndi onun mülkü idi.

Rüstəm bayının Abdulla bəy, Süleyman bəy adlı oğlanları vardi.

Allahverən bəy Nərimanbəyov

Allahverən bəy Nəriman bəy oğlu 1807-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mülkəməməl mədrəsə təhsili almışdı. Rus

ordusunda, sonra dövlət idarələrində xidmət etmişdi. Praporşik rütbəsi vardi.

Allahverən bəy Cənsəfa xanımla ailə qurmuşdu. Abbas bəy, Hüseynqulu bəy, Mehdiqulu bəy adlı oğlanları vardi.

Hüseyn bəy Köçərlinski

Hüseyn bəy Əhməd bəy oğlu 1808-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Qarabağ atlı alayında praporşik rütbəsində qulluq etmişdi. Rus və şərqi dillərini mülkəməl biliirdi. Ədəbiyyatla maraqlanırdı. Qarabağın böyük mülkədarlarından sayılırdı. Bir müddət Mehdiqulu xan Cavanşirə xidmət etmişdi.¹⁴⁴

Hüseyn bəyin Əhməd bəy, Firudin bəy, Mehdi bəy, Qulu bəy və İskəndər bəy adlı oğulları vardi.

Həşim bəy Teymurxanov

Həşim bəy Teymurxan bəy oğlu 1808-ci ildə Kolanı mahalının I Gərravənd obasında dünyani tanımışdı. O, əvvəlcə İmənbayov soyadını daşıyırdı. Molla yanında oxumuşdu. Şərqi dillərini və rus dilini öyrənmişdi. Çar ordusunda xidmət etmişdi. Qarabağ atlı alayının vəkili idi. Praporşik hərbi rütbəsi vardi.

Həşim bəyin törmələri Həsimbəyov soyadını daşıyırdılar. Həşim bəyin Qəhrəman bəy, Hüseyn bəy, Məhəmməd bəy, Həsən bəy, Qasim bəy və Əli bəy adlı oğlanları vardi.

Hacı Camalxan bəy Hüseynbəyov

Camalxan bəy Hüseyn bəy oğlu 1808-ci ildə Dizəq-Cəbrayılli mahalının Hüseynbəyli obasında dünyaya gəlmişdi. Molla yanında oxumuşdu. Rus ordusunda, Qarabağ atlı alayında, 3-cü yüzüyünlü sultani vəzifəsində xidmət etmişdi. 1829-cu il 11 yanvarda praporşik rütbəsi almışdı.¹⁴⁵

Camalxan bəy Hüseynbəyov 1829-cu ildə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə, 1856-ci ildə "Müqəddəs Stanis-

lav" ordeni və qılınc ilə təltif olunmuşdu.

O, Müqəddəs Məkkəni ziyarət etmişdi. Hacı Camalxan bəy Qarabağın böyük mülkədarlarından idi. Qardaşları ilə birgə Hüseynbəyli, Sultanlı adlı obalara, Cilən adlı kəndə yiyələnmişdi.

Hacı Camalxan bəy Hüseynbəyov 1864-cü ildə vəfat edib. Hacı Camalxan bəyin Məmmədqulu bəy, Mahmud bəy, Həsən-əli bəy, Hüseynəli bəy adlı oğlanları vardı.

Şirin bəy Çəmənli

Şirin bəy Əli bəy oğlu 1808-ci ildə Kəbirli mahalının Çəmənli obasında doğulmuşdu. Heyvandarlıqla, qismən də əkinçiliklə məşğul idi. Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Georgi xaçı almışdı. Praporşik (gizir) rütbəsi daşıyırırdı. Müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.¹⁴⁶

Kərbəlayı Şirin bəyin tərəmələri Şirinbəyov soyadını daşıyırırdı.

Kərbəlayı Şirin bəy Kərbəlayı Nənəxanım xanım Əli qızı ilə ailə qurmuşdu. Abbas bəy, Əli bəy, Abdulla bəy, Ibadulla bəy adlı oğulları, Fatma xanım, Mələk xanım adlı qızları vardı.

Hüseyn bəy Adığözəlov

Hüseyn bəy Mirzə Adığözəl bəy oğlu 1808-ci ildə İyirmidörd mahalının Bayahmədli obasında doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Rus ordusunda xidmət etmişdi. Praporşik rütbəsi daşıyırırdı.

Hüseyn bəy Şuşanın rəisi Tarxan-Mauravovla dostluq etdiyindən divanda Qasım bəy haqqında mənfi fikir yaratmışdı. Rəisə bildirmişdi ki, Qasım bəy istəsə qacaqlıq edən qardaşı oğlu Qanlı Behbudu tutub dövlətə təhvil verər. Zakir də bu xəbəri eシidib ona həcv yazmışdır.

Hüseyn bəy Adığözəlov 1856-cı ildə vəfat edib.

Hüseyn bəyin Adığözəl ağa, Cavad ağa adlı oğulları, Səadət xanım, Böyükxanım xanım, Xədicə xanım adlı qızları vardı.

Zal bəy Hacırəsulbəyov

Zal bəy Hüseynəli bəy oğlu 1809-cu ildə Cavanşir-Dizəq mahalının Dədəli obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Mehdiqulu xana xidmət etmişdi. 1826-cı ildə rus-iran savaşlarına qatılmışdı. Praporşik rütbəsi almışdı. Savaşda göstərdiyi igidiyyə gəra ordenlə təltif olunmuşdu.

Kavalər Zal bəyin Hüseynəli bəy, Mürsəlqulu bəy adlı oğulları vardı.

Həsən bəy Mahmudlu-Cavanşir

Həsən bəy Cəfər bəy oğlu 1809-cu ildə Cavanşir-Dizəq mahalının Hacılı camaatına bağlı Mahmudlu obasında anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus ordusuna çağrılmış, Osmanlı-Rusya savaşlarında iştirak etmişdi. Praporşik hərbi rütbəsi vardi.¹⁴⁷

Həsən bəyin Firudin bəy, Muxtar bəy və Cabbar bəy adlı oğulları vardı.

Atakişi bəy Sultanov

Atakişi bəy Həsən sultan oğlu 1809-cu ildə Qarabağın Püssyan mahalının Baxtiyarlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. 1-ci Müsəlman polkunda, Qarabağ atlı alayında 4-cü yüzüllüün vəkil (uryadnik) kimi xidmətə başlamışdı. Rus-Osmanlı savaşında iştirak etmişdi. Praporşik rütbəsi daşıyırırdı. Döyüş orden və medalları ilə təltif olunmuşdu.¹⁴⁸

Atakişi bəyin Balakişi bəy, Fərəc bəy adlı oğlanları vardı.

Əli bəy Fətəlixanov

Əli bəy Nəcəfxan bəy oğlu 1810-cu ildə Bərglüşad mahalının Altıneca kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra "Şuşa qəza məktəbi"ni bitirmişdi. Çar orduunda hərbi xidmətə başlamışdı. Praporşik rütbəsi almışdı.

Əli bayın Muradxan bəy adlı oğlu vardi.

Kalbəli bəy Kərimbəyov

Kalbəli bəy Kərim bəy oğlu 1810-cu ildə Cavanşir mahalının Evoğlu obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi daşıyırırdı.

Kalbəli bayın Cəfərəqulu bəy adlı oğlu vardi.

Həsənqulu bəy Sultanov

Həsənqulu bəy Hüseynqulu sultan oğlu 1810-cu ildə Qaraağın Bərgüşad mahalının Qubadlı kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra rus dilini öyrənmişdi. Qaraağın atlı alayında xidmət etmişdi. 1830-cu ildə praporşik rütbəsi almışdı. Həsənqulu bəy Sultanov Zəngazurun böyük mülkədarlarından idi. Qardaşları ilə borabər atadan qalma Qubadlı, Zeyva, Hacıalılı, Məmmər, Hal, Davudlu, Mac, Ağbulaq, Qurdqulağı və başqa kəndləri idarə edirdi.¹⁴⁹

Həsənqulu bəy Sultanov 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Həsənqulu bayın Qoşunəli bəy, Hüseynqulu bəy, Abbas bəy adlı oğulları vardi.¹⁵⁰

Firudin bəy Məlikəslanov

Firudin bəy Məlik Aslan oğlu 1811-ci ildə Dizəq mahalının Tuğ kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Rus və şərqi dillərinin əksəriyyətini biliirdi. Çar ordusunda qulluq edirdi. Kapitan rütbəsi vardi.

Firudin bəy çar ordusunun tərkibində Polşada olarkən atanın dostu feldmarşal Paskeviçla rastlaşır. Paskeviç ona xeyli kömək edir. Tarixçi Mir Mehdi Xəzani bu barədə yazır: «Bir növ ilə sərdar feldmarşal Varşavada olanda dəxi onu razılıqla yad etmiş və xatırlamış, oğlu kapitan Firudin bəyə o mükafata

göra çox iłtifat və mərhəmətlər eləmişdi.»¹⁵¹

Firudin bəy 3-cü və 4-cü dərəcəli «Müqəddəs Stanislav» ordenləri ilə ödüllənmişdi.

Firudin bəy 1857-ci ildə vəfat etmişdi.

Firudin bayın Nəriman bəy adlı oğlu vardi.

Hüseynxan bəy Usubbəyov

Hüseynxan bəy Yusif bəy oğlu 1811-ci ildə Püşyan mahalının Hacıalılı obasında anadan olmuşdu. Təhsilini mollaxana-da almışdı. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qaynaqda poruçık rütbəsi daşıyırırdı.

Hüseynxan bəy Yusif bəy oğlu 27 noyabr 1890-ci ildə vəfat edib.

Hüseynxan bayının Əsəd bəy, Balaca bəy, Yusif bəy adlı oğlanları vardi.

Fərəc bəy Ağayev

Fərəc bəy Ağarza bəy oğlu 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu.

Fərəc bəy ilk hərbi təhsilini Tiflis kadet korpusunda aldıqdan sonra 1837-ci ildə Qafqaz Əlahiddə Ordusunda müsəlman süvari polkunda xidmətə başlayıb. Xidmətinin yeddinci ilində on yaxşı qvardiya rotmistrı Fərəc bəy eskadron komandırı kimi Peterburqa göndərilir. Peterburqda o, birinci Nikolayın xüsusi qvardiya kazak polkunda leybqvardiya komandırı vəzifəsinə təyin olunur. Elə burda da o, imperatorun və onun arvadı Mariya Aleksandrovanın sevimliyi olur.

1844-cü ildə çar I Nikolay və arvadı Mariya Aleksandrovna Fərəc bəyin xac suyuna çəkib oğulluğu qəbul edirlər. Bu il-dən sonra Fərəc bəy Nikolay Nikolayeviç adlanır.

Fərəc bəy Ağayev özünün qeyri-adı hərbi qabiliyəti və igidiyi sayəsində xidmətinin on il ərzində polkovnik rütbəsinə kimi yüksəlir. 1850-ci ildə Krim müharibəsi başlananda pol-

kovnik Fərəc bəy Ağayev Qarabağın azərbaycanlı ığidlərindən ibarət süvari alayı təşkil edib, özü də onun komandiri olur. Müxtalif arxiv sənədləri, komandanlığına göndərilən raport və məktublar göstərir ki, Fərəc bəyin şüsalılardan ibarət süvari polku Kürrəkdərə uğrunda gedən döyüslərdə altmış minlik korpusa qarşı dönməz bir irada ilə vuruşmuşdur.

1854-cü ildə osetinlərdən təşkil olunmuş milis alayı da Fərəc bəyin alayına təkdim edilir. Süvari qoşun dəstəsinin komandiri kimi yüksək vəzifə daşıyan Fərəc bəy hərbi xidmətinə və qoşun başçısı kimi göstərdiyi qəhrəmanlıqla görə üstündə «Çəsurluğa görə» yazılış qızıl xəncarla, çoxlu hərbi ordenlərlə, hamçinin imperator tacı ilə bəzədilmiş birinci dərəcəli «Müqəddəs Anna» ordeni və ikinci dəfə birinci dərəcəli «Müqəddəs Anna» (qılıncla birgə) ordenləri ilə təltif olunmuşdur.

1853-56-ci illərdəki sərkərdəlik fəaliyyətinə görə Fərəc bəy Ağayev general-major rütbəsinə layiq görülür.

Mühərbi yenica başlayanda Fərəc bəy Ağayevin başçılığı ilə Qarabağ süvari dəstəsinin təşkili haqqında Peterburq'a məlumat göndərən qraf Vorontsov qeyd edirdi ki, polkovnik Fərəc bəyin sayəsində könüllü dəstələr tezliklə yığıldı. Döyüşçülər yürüşə maşhur Qarabağ kəhərlərində və layiqinçə silahlanmış halda başladılar.

Qırx ilə yaxın orduda qüsursuz xidmət edən Fərəc bəy Ağayev 1882-ci ildə general-leytenant rütbəsində istəfaya çıxmışdır. Ömrünün sonuna kimi Tiflis Xeyriyyə cəmiyyatində çələşen general-leytenant Fərəc bəy Ağayev min səkkiz yüz doxsan birinci il noyabrın iyirmi altısında Tiflisdə vəfat etmişdir.

Ağa bəy Rüstəmbayov

Ağa bəy Gülməhəmməd bəy oğlu 1812-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qarabağ atlı alayının sultani vəzifəsində xidmət etmişdi. Bir çox savaşlara qatılmışdı. Podporuçık, poruçık rütbələri daşımışdı.

Ağa bəy Rüstəmbayov 4-cü dərəcəli "Müqəddəs Anna", 2-

ci dərəcəli "Şiri-Xurşid" ordenləri ilə təltif olunmuşdu.

Ağa bəy Nabat xanım Rüstəm bəy qızı Rüstəmbayova ilə ailə qurmuşdu. Zülfsüqar bəy, Səlim bəy, Mahmud bəy adlı oğlanları, Balaş xanım adlı qızı vardı.

Mehdi bəy Kabirlinski

Mehdi bəy Məhəmməd bəy oğlu 1812-ci ildə Kəbirli mahalının Qərvənd obasında doğulmuşdu. Mədrəsa təhsili almışdı. Qarabağ atlı alayında xidmət etmişdi. Sonra Şuşa şəhər qəza idarəsində yasavulbaşı İsləmşəfi. Praporşik rütbəsi vardi.

«Qarğı bizda bitər, sümşün Kəngərli çalar» ifadəsi Mehdi bayındır.

Mehdi bəy mülkədar idi. Dogma obalarında, Taynaq kəndində xeyli torpaqları vardı.

Mehdi bəyin törəmələri Kəbirliński soyadını daşıyırlar.

Mehdi bəyin Ağaklışı bəy, Əbülləsən bəy, Əbüllühəsən bəy, Balaklışı bəy, Həmid bəy adlı oğulları vardı.

Məmməd bəy Cavanşir

Məmməd bəy Hacı Baylər bəy oğlu 1813-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rus ordusunda şabs-kapitan rütbəsində xidmət etmişdi. O, şabs-kapitan rütbəsini 5 avqust 1849-cu ildə almışdır.¹⁵²

Məmməd bəy Cavanşir 3-cü dərəcəli "Müqəddəs Stanislav", 4-cü və 3-cü dərəcəli "Müqəddəs Anna" ordenləri ilə təltif olunmuşdu.

Məmməd bəy 20 mart 1890-ci ildə vəfat edib.

Böyük bəy Sarıcalı-Cavanşir

Böyük bəy Fətəli bəy oğlu 1813-cü ildə Cavanşir mahalının Sarıcalı obasında anadan olmuşdu. Mədrəsa təhsili almışdı. Rus ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Son-

ra qaza idarəsində məmər İsləmisi. ¹⁵³

Böyük bəyin Fərzalı bəy, Baxşalı bəy, Mehralı bəy adlı oğulları vardı.

Allahqulu bəy İbrahim bayov

Allahqulu bəy Bəylər bəy oğlu 1813-cü ildə Qarabağın Bərgüşəd mahalının Məzmazək kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbini bitirmiştir. Çar ordusunda hərbi xidmətə başlamışdı. Praporşik rütbəsi almışdı.

Allahqulu bəyin İskəndər bəy, Bala bəy, Ağa bəy adlı oğlanları vardı.

Abbas bəy Rzabəyov

Abbas bəy Əlirza bəy oğlu 1813-cü ildə Qaraçorlu mahalının Qazıkürdəli kəndində anadan olmuşdu. Təhsilini mollaxanada almışdı. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Abbas bəyin Şükür bəy, Behbud bəy, Mahmud bəy adlı oğlanları vardı.

Eyvaz bəy Usubbayov

Eyvaz bəy Yusif bəy oğlu 1813-cü ildə Püsyan mahalının Hacıalılı obasında anadan olmuşdu. Təhsilini mollaxanada almışdı. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Eyvaz bəy Usubbayov 1853-cü ildə Rus-Osmanlı müharibəsində iştirak etmişdi.

1853-cü ilin mayında knyaz Menşikovun Rusyanın Osmanlı arazisində yaşayan xristianları himayə etmək hüququnun tanınması tələbini İstanbul rədd etdi. Nəticədə həmin ilin payızında Rusiya – Osmanlı müharibəsi başladı. Sinop döyüşündə Osmanlı donanması məğlub olduqdan sonra, İngilər və Qara dənizə öz qüvvələrini çıxararaq Rusiya donanmasına qarşı cəbhə xətti açıdlar. Eyni mövqeni Avstriya da tutdu. Nəticədə rusların Osmanlı imperiyasından qoparmaga çalışdıqları növbəti orazi planları baş tutmadı, çünki müharibə böyüyərək Avropanı

əhatə etdi. Qeyd edək ki, bu dövr Qafqazda Şamilin başçılığı altında çəçenlərin milli - azadlıq hərəkatı özünün zirvəsinə qalxmışdı və yaranmış vəziyyətdən həm Şamil öz mübarizəsi xeyrinə, həm də müttəfiqlər Rusiyaya qarşı apardıqları müharibədə istifadə etmək istəyirdilər.

Bələ olan halda ruslar müharibənin davam etdirilməsinin artıq mənasız olduğunu dark etsələr də, Balkanlardakı slavyan xalqları qarşısında hörmətdən düşməmək üçün müharibəni davam etdirildilər, hətta müqəddəs yerlərə olan iddialarından da ol çəkmədilər. Bu zaman İstanbul müharibənin Avropa dövlətləri üçün yaranmış əlverişli şəraitdə davam etdirilmişə məqsədilə 1854 - cü ildə İngiltərədən ilk xarici istiqraz aldı. Həmin il müttəfiqlik haqqında türk - fransız - ingilis üçtərəfli müqaviləsi bağlandı. Müqavilə Osmanlı dövlətinə Rusiya ilə separat danişqlara getməyi qadağan edirdi. 1854 - ci il 10 mayda Londonda və 14 iyunda avstriya ilə razılaşmalar oldu olundu. Bu razılaşmada Tuna əyalətlərinin Rusiya ordusundan boşaldılması nəzərdə tutuldu, Avstriya lazım gəldikdə Osmanlıya aşqar gəndərəcəyini öhdəsinə götürdü. Sardiniya Krallığı da bu ittifaqa qoşulduğunu bildirdi. ¹⁵⁴ Həmin ilin payızında Rusiya qoşunları Dunay knyazlıqlarını tərk etdilər. Osmanlı imperiyasının hakim dairələrində sülh müqaviləsi imzalamaq haqqında səslər eşidilsə də, Avropa dövlətləri müharibənin başa çatmadığı haqqında mövqə nümayiş etdirdilər. Buna səbəb isə Müqəddəs yerlərə olan iddialarından ol çəkməməsi idi.

Nəticədə katolik və pravoslav kilsələri arasında gedən qızığın müharibə müharibənin genişlənəsinə səbəb oldu. Hərbi əməliyyatlar Krimda, Qafqazda Dunay sahilərində, Baltik dənizində, qismən də Uzaq Şərqdə getmiş bu müharibə Rusyanın məğlubiyyəti ilə başa çatmışdı. 1855 - ci ilin avqustunda Sevastopolun sülh etməsinə baxmayaraq, həmin ilin sentyabrın 28 - də Qarsdakı Osmanlı qarnizounu məğlub oldu. 1855 - ci ilin sonunda hərbi əməliyyatlar dayandırıldı. Çünki müttəfiqlər istədiklərinə nail olmaqla bərəbər, Rusiya müharibəni davam

etdirmək iqtidarında deyildi.

1856-ci il martın 30 - da İngiltərə, Fransa, Rusiya, Osmanlı dövləti, Avstriya, Prussiya və Sardiniya nümayəndələrinin iştirakı ilə Paris sülh müqaviləsi bağlandı. Müharibədə mağlub olan tərəf kimi Rusiya Qarsı Osmanlı dövlətinə qaytardı.

Rəhim bəy Uğurlubəyov

Rəhim bəy Uğurlu bəy oğlu 1814-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Mükəmmal təhsil görmüşdü.

Rəhim bəy Rusiya ordusunda xidmət etmişdi. Varşavada olmuşdu. Süleyman xan Şakinski ilə birlikdə cəbhədə olmuşdur. Yaxın dost idilər. 1839-cu ilin oktyabr ayının 31-də kapitan rütbəsi almışdı.¹⁵⁵

Rəhim bəy mayor rütbasınınə yüksəlmışdı.

Bəylər Şuşadan deputat seçərkən iki ünlü bəyin üzərində dayanmışdır. Cavanşırılar Mirzə Camal bəy Məmmədxan bəy oğunu, Kabirli lə isə Rəhim bəy Uğurlu bəy oğunu dəstəkləyirdilər.

Rəhim bəy Bəyim xanımla yaşam qurmuşdu. Övladları olmamışdır.

Rəhim bəy Uğurlubəyov 3-cü dərəcəli "Müqəddəs Stanislav", 2-cü dərəcəli "Müqəddəs Stanislav", 2-ci dərəcəli "Şiri-Xurşid" ordenləri ilə təltif olunmuşdu.

Rəhim bəy şair idi. Çağının bir çox yazarları ilə yazışmaları vardı. Mir Möhsün Nəvvab «Təzkireyi-Nəvvab» adlı əsərində Rəhim bəydan bəhs etnişdir. Ünlü tarixçi və təzkirəçi yazar: «Kapitan Rəhim bəy Uğurlu bəy oğlu Qarabağ vilayətinin əhalisindəndir. Şuşa qalasında yaşayırı. 50 yaşı, heybatlı, möhkəm bədənli, uca boylu, çox yoğun və yekəqarın bir kişi idi.

Mərhum hərdən cürbəcür şeirlər deyordi. Varisi olmadığından onun şeirlərindən öz hamamının tarixi haqqında söylədiyi rübadan başqa bir şey manım alıma düşmədi. 1281-ci ildə (1864/1865) vəfat edib.¹⁵⁶

Rəhim bəy Uğurlubəyov 11 oktyabr 1864-cü ildə dünyasını dəyişib.

Rzaqulu bəy Vəzirov

Rzaqulu bəy Mirzə Camal bəy oğlu 1814-cü ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsə təhsili almışdı. Bir neçə şərqi dilərini və rus dilini mükəmməl bilirdi. 1842-ci ildə praporşik rütbəsi almışdı. Ciləbərd sahəsində murov yardımçısı vəzifəsində çalışmışdı.

Rzaqulu bayın Mirzə Fətəli Axundzadə ilə dostluqları olub.

Rzaqulu bəy tarixi və ədəbiyyatı gözəl bilirdi. Onun qələmindən «Dəftəre vəqaye və keyfiyyətə Hökumət və istiqlale xəvanın məğfurūn, mərhumın Pənah xan, İbrahim xan dər vilayətə Qarabağ» adlı tarixi əsər, «Müqəddimati keyfiyyəti bəzi əhvalat və sərgüzəştə Axund Molla Əlipənah Vəqif təxəllüs» və «Müqəddimati-sərgüzəştə Qasim bəy Zakir təxəllüs mərhumun bəzi əhvalatları» adlı biografiq əsərlər çıxıb.

Rzaqulu bəy Vəzirov 1875-ci ildə vəfat edib.

Rzaqulu bəy Hacı Ağalar xan Qasim bəy oğlu Sarıcalı-Cavanşırın qızı Dürnisi bayimlə həyat qurmuşdu. Həşim bəy, Məhəmmədşəfi (Məmis) bəy, Camal bəy adlı oğulları, Nəñəxanım xanım, Güllü xanım və Züleyxa xanım adlı qızları vardi.

Qəhrəman bəy Məmmədbəyov

Qəhrəman bəy Məhəmmədqulu bəy oğlu 1814-cü ildə Cavanşır mahalının Evoğlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Rusiya ordusunda, süvari alayında xidmət etmişdi. Kornet rütbəsi daşıyırırdı.

1877-1878-ci illər Rusiya-Osmanlı müharibəsində azərbaycanlılardan ibarət Qarabağ süvari briqadasının tərkibində vuruşan Q. Məmmədbəyov hərbi əməliyyatlarda böyük şücaət göstərmişdi.

O, birinci və üçüncü dərəcəli "Müqəddəs Stanislav", üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", dördüncü dərə-

cəl "Müqəddəs Georgi" ordenləri ilə təltif olunmuşdu. Qəhrəman bəyin Qasim bəy, Məmməd bəy, Bayıl bəy, Abbas bəy adlı oğlanları vardi.

Nəcəf bəy Məlikaslanov

Nəcəf bəy Məlik Aslan oğlu 1815-ci ildə Dizəq mahalının Tuğ kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi. Praporşik rütbəsi daşıyırırdı.

Nəcəf bəy Məlikaslanov Rusiya-Osmanlı müharibəsində iştirak etmişdi. "1853-56-ci il Şərqi mühəribasının təsviri" kitabının mülləfi A.F.Qeyrot yazar ki, təkcə qarabağlılardan ibarət iki süvari dəstəsi yaradılmışdı. Onların ümumi sayı min nəfər casur atlılardan ibarət idi. Bəi süvarılardan hansı cəbhəyə göndərilirdi, ordan ığidlik və rəşadətləri haqqında xoş sözlər eşidilirdi. 1853-cü il noyabrın 2-də Bayandur kəndi uğrunda döyuşlarda general-mayor İlya Orbelianının komandanlığı altında qaf-qazlılar mərdlik və matanətə döyüşürdülər.

O, 1854-cü ildə üçüncü dərəcəli "Müqəddəs Anna", ikinci dərəcəli "Müqəddəs Stanislav" (qılincia birgə), 1855-ci ildə ikinci dərəcəli "Müqəddəs Anna", iki il sonra üçüncü və dördüncü dərəcəli "Müqəddəs Vladimir", 1860-ci ildə isə İranın dördüncü dərəcəli məşhur "Şiri-Xorşid" ordenləri ilə mükafatlandırılmışdı.

Əli bəy Səfərəlibayov

Əli bəy Səfərəli bəy oğlu 1817-ci ildə Kəbirli mahalının Qiyaməddinli-Səfərəli bəy obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Qaza məktəbində təhsilini davam etdirmişdi. Rusiya ordusunda xidmət etmişdi. Şəbs-kapitan rütbəsi vardi.

1853-cü ildə Krim mühəribəsi başlananda yerli bayılardan ibarət süvari alayı təşkil edilmişdi. Əli bəy Səfərəlibayov bu

dəstəyə qatılmışdı. Bir il sonra, iyünün 29-da o, Çinqil döyüşündə fərqdəndiyinə görə dördüncü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Əli bayın Cavad bəy, Səfərəli bəy, Məmməd (Məmis) bəy adlı oğulları vardi.

Nəzərəli bəy Rüstəmbayov

Nəzərəli bəy Həsənəli bəy oğlu 1817-ci ildə Qarabağın Bərgüşad mahalının Muradxanlı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda hərbi xidmətə başlamışdı. Praporşik rütbəsi almışdı.

1853-56-ci illərdəki sərkərdəlik fəaliyyətinə görə Nəzərəli bəy Rüstəmbayov gümüş medala layiq görülmüşdü.

Nəzərəli bəy 1886-cı ildə vəfat edib.

Nəzərəli bayın Əziz bəy adlı oğlu vardi.

Almurad bəy Qorqanski

Almurad bəy Məhəmmədhüseyn oğlu 1818-ci ildə Cavanşir-Dizəq mahalının Aybasanlı obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Rusların təşkil etdiyi qaza idarəsində işə düzolmuş, kənülük milis heyətinə başçılıq etmişdi. Praporşik milis rütbəsi, sonra bəy ünvanı almışdı.¹⁵⁸

Almurad bəy Qorqan kəndinin əsasını qoymuşdu.

Almurad bayın Cümşüd bəy adlı oğlu, Nənəş xanım adlı qızı vardi.

Nəsrulla bəy Qurbanbəyov

Nəsrulla bəy Qurban bəy oğlu 1818-ci ildə İyirmidörd mahalının I Qaraqoyunu obasında doğulmuşdu. Şuşa qəza məktəbini bitirmişdi. Rusiya ordusunda xidmət etmişdi. Kornet rütbəsi daşıyırırdı.

Nəsrulla bayın Qurban bəy, Xangəray bəy və Adilgəray bəy adlı oğulları vardi.

Süleyman ağa Ziyadxanov

Süleyman ağa İmamqulu ağa oğlu 1818-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Poruçık rütbəsi almışdı.

Süleyman ağa Bayim xanım Abra xan qızı Dünibili ilə ailə qurmuşdu.

Qasim bəy Səfərbəyov

Qasim bəy Səfər bəy oğlu 1818-ci ildə Sisiyan mahalının Dərəbəs kənində anadan olmuşdu.

İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Qasim bayın Novruz bəy adlı oğlanları vardi.

Yusif bəy Cavanşir

Yusif bəy Hacı Bəylər bəy oğlu 1819-cu ildə Şuşa şəhərində dünyaya gəlmüşdi. Mədrəsə təhsili almışdı. Rusiya ordusunda xidmət etmişdi. Şabs-kapitan hərbi rütbəsi almışdı.

Yusif bəy Cavanşir 1887-ci ildə vəfat edib.

Yusif bayın Abdulla bəy adlı oğlu vardi.

Hacı Ağa bəy Dilağarda

Hacı Ağa bəy Ağahəsən bəy oğlu 1819-cu ildə Cavanşir-Dizəq mahalının Dilağarda obasında dünyaya gəlmüşdi. Molla yanında oxumuşdu. Rusiya ordusunda qılıq etmişdi.

Hacı Ağa bəy praporşik rütbəsi daşıyırırdı.

Hacı Ağa bəy Krim müharibəsində iştirak etmişdi. Krim müharibəsi 1853-cü il oktyabr ayının 23-də başlanıb. 1853-cü ildən etibarən Çar Rusiyası artıq əvvəlki qüdrəti qalmayan Osmanlı xilafətinin mövcudluğuna son qoymaq siyaseti yürütmə-

yə başlayır. Bu niyyətini həyata keçirməyə çalışan Çar I Nikolay müqəddəs məkanlar problemindən istifadə edir.

Osmanlı dövləti xristianların da müqəddəs hesab etdiyi Quds şəhərində və ətrafında katolik və pravoslavlara müxtəlif imtiyazlar vermişdi. Rusiyanın maraqları imtiyazlar xüsusunda beynəlxalq arenada katolikliyin müdafiəciliyini öz üzərinə götürən Fransanın maraqları ilə toqquşur. Möhəz bunu bahana edən və başlıca məqsədi "xəstə adam" hesab etdiyi Osmanlının mövəcudluğuna son qoymaq istəyən Rusiya İngiltərəyə mirasın paylaşılmamasını təklif edir. Ancaq öz manafeləyinə görə Osmanlı xilafətinin orası bütövülüyünün qorunmasının tərəfdarı olan İngiltərə Rusiyanın təklifi manfi reaksiya verir. Nəticədə Rusiya Osmanlı dövləti ilə ittifaq qurmaq barədə təklif edərək, bu dövlətin hündürdüyü daxilində yaşayan pravoslavlارın hamisi roldunda çıxış etmək işrədiyini bildirir. Osmanlı isə İngiltərənin də dəstəyinə arxalanaraq, çarın tələbləri ilə razılaşdırır.

Abdulla bəy Vəzirov

Abdulla bəy Qasim bəy oğlu 1820-ci ildə Cavanşir-Dizəq mahalının Mirzəcamallı (Şərifbəyli) obasında doğulmuşdu. Mədrəsə təhsili almışdı. Rusiya ordusunda xidmət etmişdi. Praporşik hərbi rütbəsi vardi.¹⁵⁹

Bəzi bilgilərə görə, kapitan rütbəsinədək yüksəlib.

Abdulla bəy qohumu Zeynalabdin bəy Hacılımın qızı Tutu xanımıla ailə qurmuşdu. Abış bəy adlı oğlu, Xanım xanım və Səkinə xanım adlı qızları vardi.

Lütfəli bəy Sultanov

Lütfəli bəy Nəcəf bəy oğlu 1820-ci ildə Qarabağın Püşyan mahalının Gürcülü kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmətə başlamışdı. Kornej rütbəsi almışdı.¹⁶⁰

Lütfəli bəy Sultanov 1886-ci ildə vəfat edib.

Lütfəli bəy Sultanov Sədət xanımla ailə qurmuşdu. Rüstəm bəy adlı oğlu vardi.

Hüseyn bəy Sultanov

Hüseyn bəy Xanəmir bəy oğlu 1820-ci ildə Qarabağın Bərgüşad mahalının Qaraqışlaq (Qarakışılər) kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmətə başlamışdı. Yunker rütbəsi almışdı.¹⁶¹

Hüseyn bəy Sultanovun Abbasqulu bəy, Balakiş bəy adlı oğlanları vardi.

Səfi bəy Xazalanski

Səfi bəy Qasim bəy oğlu 1820-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra qaza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Vərşavaya qədər getmişdi. Poruçık rütbəsi daşıyırırdı.

Səfi bəy Xazalanski ordudan təxsis olduqdan sonra Şuşa qəzasının Vərəndə sahəsində murov kimi qulluq etmişdi.

Səfi bəyin Baylər bəy, Cəmil bəy, Həmid bəy, Məmməd bəy adlı oğlanları vardi.

Həsənəli ağa Xanqaradağski

Həsənəli ağa Məhəmmədqulu xan oğlu 1820-ci ildə Qaradağ vilayətinin Əhər şəhərində dünnyaya ponah gətirmişdi. Mədrəsa təhsili almışdı. Şərqi dillərini bilirdi. Şuşa şəhərinə köçəndən sonra rus dilini da öyrənmişdi. Çar ordusunda xidmət etmişdi. Poruçık rütbəsi almışdı.¹⁶²

Həsənəli ağa 1847-ci ildə vəfat edib.

Həsənəli ağa Xatun xanımla ailə qurmuşdu. Həsənəli (Balaca) ağa adlı oğlu vardi.

Mirzə Mehdi bəy Sarıcalinski

Mehdi bəy Əli bəy oğlu 1821-ci ildə Cavanşir mahalının Sarıcalı obasında anadan olmuşdu. Mədrəsa təhsili almışdı. Sadadlı olduğu üçün mirzə ünvanı daşıyırırdı. Dövlət idarələrində məmər işləmişdi. Praporsik rütbəsi vardi.¹⁶³

Mirzə Mehdi bəy şair idi. Qasim bəy Zakirə, Mirzə İbrahim Səbəyla, Rəhim bəy Uğurlubəyovla yazışırırdı.

Mirzə Mehdi bəyin Həsənəli bəy adlı oğlu vardi.

Kərbəlayı Zeynal bəy Nəzirov

Zeynal bəy Əhməd bəy oğlu 1821-ci ildə İyirmidörd mahalının Xanməmmədsərkərli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi. Praporşik rütbəsi daşıyırırdı.

Zeynal bəy müqəddəs Kərbəla torpağını ziyarət etmişdi.

Kərbəlayı Zeynal bəy Nəzirov Xirdə xanım Rəfibayova ilə ailə qurmuşdu. Əhməd bəy, Səmad bəy, Həmid bəy adlı oğlanları vardi.

Hacı Səfərəli bəy Səfərbəyov

Hacı Səfərəli bəy Allahverdi oğlu 1822-ci ildə Cavanşir-Dizəq mahalının Zərər obasında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra atlı alaya yazılmış, orduda xidmət etmişdi. 1 avqust 1877-ci ildən Əlahəzərətin Leyb qvardiyasında qulluğa başlamışdı.

Hacı Səfərəli bəy Səfərbəyov 1843-cü ildə kornet, 1854-cü ildə podporuçık, 1867-ci ildə poruçık, 1880-ci ildə şabs-rotmistr rütbələrini almışdı.¹⁶⁴

Hacı Səfərəli bəy Səfərbəyov 1891-ci ildə vəfat edib.

Hacı Səfərəli bəyin Abbas bəy, Süleyman bəy, Qəhrəman bəy, Ağalar bəy adlı oğulları vardi.

Həsən bəy Uğurlubayov

Həsən bəy Uğurlu bəy oğlu 1822-ci ildə Şuşa şəhərində doğulmuşdu. Mədrəsa təhsili görmüşdü. Həsən bəy da qaradaşları kimi Rusiya ordusunda xidmət etmişdi. Pəraporşik rütbəsi vardi.¹⁶⁵

Həsən bəy Uğurlubayov 1868-ci ildə vəfat edib.

Həsən bəyin Məmməd bəy, Əliş bəy, Mehdi bəy və Həmza bəy adlı oğulları vardı.

İbrahim bəy Hacıbəyov

İbrahim bəy Hacı bəy oğlu 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini mollaxanada almışdı. Sonra mədrəsədə oxumuşdu. Rus dilini qəza məktəbində öyrənmişdi. Çar ordusunda xidmət etmişdi. Podporuçık rütbəsi daşıyordı.

O, Krim müharibəsində iştirak etmişdi. Müharibənin xülasəsi. Osmanlı ordusu müharibənin başlangıcında Balkan yarımadasında uğur qazanır. Ancaq 1853-cü ilin noyabr ayının 30-da Batumiya əlavə yardım aparan Osmanlı donanmasının Rusiya donanması tərəfindən Sinop rayonu yaxınlığında möhv edilmişsi ilə vəziyyət əksinə karakter alır. Rusların bu gözənlənilməz uğurla Qara dənizdə üstünlüyü əla almaları Boğazları və İstanbulu təhlükə altında qoyur. Digər tərəfdən, hadisələrin bu cür inkişafı Avropa dövlətlərini da bərk narahat edir. Ingiltərə və Fransa məsələyə müdaxilə edərək, tərəfləri ortaq razılığa gətirmək cəhdləri Rusyanın rədd cavabı ilə nəticəsiz qalır. Öz növbəsində Ingiltərə və Fransa Rusiyaya ultimatum verərək aşağıdakılardı tələb edirlər:

- Rusiya qoşunları Əflak (Valaxiya) və Boqdandan geri çəkilməlidir;
- Osmanlı dövlətinin ərazi bütövülüyünə hörmət edilməlidir;
- Çar Rusiyası pravoslavların himayaçılıyi iddiasından vəz keçməlidir.

Osmanlı dövlətinə qoyulan tələblər isə aşağıdakı kimi idi:

a) Vətəndaşlara bərabər hüquqlar tanınmalı və tətbiq edilməlidir;

- Xristianlarla mənfi rəftar edilməməlidir;
- Qarşıq məhkəmələr qurulmalıdır;
- Xristian təbaədən vergi alımmamalıdır.

Çar ultimatomu və tələbləri qəbul etməyərək, orduyu Durnay çayını keçərək irəliləmək əmrini verir. Bunu görən İngiltərə və Fransa 1854-cü il mart ayının 12-də Rusiyaya müharibə elan edir.

İngiltərə və Fransa müharibəyə Osmanlı dövlətinin müttəfiqi qismində daxil olmaqla yanaşı, Avropa ictimaiyyətinin razi qalacağı mənəfət əldə etməyi da unutmamışdır. Bu məqsədə 1854-cü il mart ayının 12-də İstanbulda, elə həmin ilin may ayının 10-də Londonda və iyun ayının 14-də isə məqavilələr imzalandı. Avstriya isə imzalanan müqavila Rusiya ordusunun Dunayboyu əyalətlərdən geri çəkilməsini nəzərdə tuturdur. Digər tərəfdən, lazımlı galəcəyi təqdirdə Avstriya əsgər göndərmək barədə öhdəlik götürmüştər. Bu səbəbdən 1855-ci il mart ayının 15-də Sardiniya da ittifaqə qoşulduğunu bildirir. Bu zaman İngiltərənin "Soyuq Cərəyan" Mühafizə Alayıının əsgərləri İstanbulun Heydərpaşa səmtində Krima yollanmaq üçün əmr gözləyirdilər.

Müharibənin davam etdiyi bir zamanda xilafətin Epir, Etolya və Teselya vilayətlərində yunanların üsyəni başlayır. Bütün xəbərdarlıqların nəticəsiz qaldığını görən Fransa isə Pire limanına qoşun yeridərək, Yunanistanı müharibəyə alır. Bu, Yunanıstanı bitəraf mövqə tutmağa məcbur edir. Nəticədə Rusiya müharibədəki müttəfiqini itirir.

Abdulla bəy Rüstəməyov

Abdulla bəy Rüstəm bəy oğlu 1823-cü ildə Şuşa şəhərində dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Murov köməkçisi kimi xidmətə başlamışdı. Qaçaqların möhv edilməsində önemli rol oy-

namışdı. 1846-ci ildə ələkeçməz Qaçaq Hüseynalını öldürmüştü. Praporşik rütbəsi almışdı. Çar ordusunda qulluq etmişdi.¹⁶⁶

Abdulla bayın Fatma xanım adlı qızı vardi.

Mustafa bəy Rüstəmbayov

Mustafa bəy Əsəd bəy oğlu 1823-cü ildə Şuşa şəhərində dünyaya gəlmışdı. Mükəmməl mədrəsə təhsili almışdı. Sonra çar ordusunda qulluq başlamışdı 1870-ci ildə poruçık rütbəsi daşıyırırdı.¹⁶⁷

Mustafa bəy Rüstəmbayov 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Mustafa bəy Rüstəmbayov 25 iyun 1873-cü ildə vəfat edib.

Mustafa bayın Rüstəm bəy adlı oğlu, Şəraf bəyim adlı qızı vardi.

Əli bəy Sarıcalinski

Əli bəy Səlif bəy oğlu 1823-cü ildə Cavanşir mahalının Sarıcalı-Quzanlı kəndində dünyani tanımışdı. Mədrəsə təhsili almışdı. Rusiya ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardi.¹⁶⁸

Əli bayın Salah bəy, Camal bəy adlı oğulları, Sakina xanım və Zabitə xanım adlı qızları vardi.

Süleyman bəy Gülməmmədbayov

Süleyman bəy Gülməmməd bəy oğlu 1823-cü ildə Qarabağın Bərgüşad mahalının Xəndək kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmiştir. Çar ordusunda hərbi xidmətə başlamışdı. Yunker rütbəsi almışdı.

Hüseyin bəy Məmmədbayov

Hüseyin bəy Kərbəlayı Məmməd bəy 1823-cü ildə Kəbirli mahalının Saybali-Zeyalabdinli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Çar ordusunda hərbi xid-

mətə başlamışdı. Don Kazak alayında bir çox döyüslərdə işti-rak etmişdi. Praporşik rütbəsi almışdı.

Hüseyin bayın Mahmud bəy, Bayıl bəy, Xanlar bəy adlı oğlanları vardi.

İskəndər bəy Cavanşir

İskəndər bəy Mahmud bəy oğlu 1824-cü ildə Cavanşir mahalının Xındırıstan kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Özəl təsərrüfatını idarə etməklə dolanırdı. 1849-cu ildə məlum olayla bağlı tutulub sürgün edilmişdi. Sonra Rusiya ordusunda xidmətə olmuşdu. Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Praporşik rütbəsindən polkovnik rütbəsinədək ucalmışdı.¹⁶⁹

Mirzə Fərzalı bəy Fətəlibayov

Fərzalı bəy Əli bəy oğlu 1824-cü ildə Otuziki mahalının Ətyeməzli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mükəmməl mədrəsə təhsili görmüşdü. Sadıvə olduğu üçün mirza ünvanı daşıyırırdı.¹⁷⁰

Mirzə Fərzalı bəy Şuşa Qaza məktəbində oxumuşdu. Burada o, türk, rus və fars dillərini öyrənmişdi. Sonra Tiflis Aleksandr Müslimlər Institutunu bitirmişdi.

Mirzə Fərzalı bəy 19 may 1843-cü ildə II dərəcəli dəstərxana xidmətçisi kimi Şuşa qəza polis şöbəsində xidmətə başlamışdı. 10 noyabr 1848-ci ildə könlüllü kimi Qafqaz Atlı alayında xidmət etmişdi. 1849-cu ildə Macaristan və Transilvaniya qiyamının yatırılmasının iştirakçısı olmuşdu. 1851-ci ildə vəkil rütbəsi almışdı. 1853-1856-ci illər Rusiya-Osmanlı savaşına qatılmışdı. Naib rütbəsinə yüksəlmışdı.

Yalta şəhərində telegraf işçisi olmuşdu.

Mirzə Fərzalı bəy 1855-ci ildən praporşik rütbəsini daşıyırırdı.

Mirzə Fərzalı bəy bir çox döyüş medalları ilə təltif edilmişdi.

Mirzə Fərzalı bəy 9 may 1887-ci ildə ölümdürmüştü.

Mirzə Fərzalı bəy Səlbənin xanım Əsəd bəy qızı ilə (1840-

1900) ailə qurmuşdu. Ağalar bəy adlı oğlu, Mahtəban xanım, Balaxanım xanım, Əziz xanım adlı qızları vardi.

Mirza Hüseynləi bəy İsmixanov

Hüseynləi bəy Səfərəli bəy oğlu 1824-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Savadlı olduğu üçün mirza ünvanı daşıyırırdı. Çəq ordusunda xidmət etmişdi. Xidmətə sərhəd dəstəsində tərcüməçilikdən başlamışdı. Sonra sultan köməkçisi olmuşdu. Podporuçık, poruçık, şabs-kapitan rütbələri almışdı.

Haqverdi ağa Adığözəlov

Haqverdi ağa Mirzə Adığözəl bəy oğlu 1824-cü ildə İyirmidörd mahalının Boyşahmadlı obasında anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Haqverdi ağanın Iskəndər ağa, Əsgər ağa, Yusif ağa adlı oğulları, Göyük xanım, Mehri xanım adlı qızları vardi.

Lütfəli bəy Sultanov

Lütfəli bəy Hümbətəli bəy oğlu 1825-ci ildə Qarabağın Bargışad mahalının Şıxava (Həmzəli) kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmətə başlamışdı. Praporşik rütbəsi almışdı.¹⁷¹

Lütfəli bayın Dadaş bəy adlı oğlu vardi.

Atakişi bəy Mərdanbayov

Atakişi bəy Mərdan bəy oğlu 1825-ci ildə Qarabağın Qaraçorlu mahalının Əliyanlı cəmaatinin Qalalı kəndində olmuşdu.

İbtidai təhsilini molla yanında almışdı. 1 may 1845-ci ildə çar orduşunda, Zaqqafqaziya Müsəlman Atlı alayında xidmətə başlamışdı. 23 fevral 1851-ci ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi. 12 dekabr 1852-ci ildə vəkil rütbəsi almışdı. 1849-cu ilin 27 maydan 9 sentyabrada macarların qiyamının yaratılmasında iştirak etmişdi. Georgi lenti gümüş medalla tölfis olunmuşdu.¹⁷²

Atakişi bəy Mərdanbayov praporşik rütbəsi almışdı. 1863-cü ilə bağlı qeynaqdə kornet rütbəsi daşıdığı haqda bilgi var. Ordudan tarxis olduqdan sonra doğma kəndinə qayıtmışdı.

Atakişi bayın Əziz bəy, Firudin bəy, Aslan bəy adlı oğlları vardi.

Kərim ağa Cavanşir

Məhəmmədqasim ağanın üçüncü oğlu Kərim ağa 20 oktyabr 1826-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Aila təlim-tərbiyi, təhsili almışdı. Rusiya ordusunda xidmat etmişdi. 1861-ci ildə milis praporşiki rütbəsi almışdı. 1866-ci ildə Kazak alayının leyb-qvardiyasına kornet rütbəsi ilə dəyişilmişdi. Qvardiya polkovniki rütbəsinə daşıyırırdı. Atasının ona ayırdığı Dərəbas kəndini idarə etdirdi.¹⁷³

Kərim ağa 1907-ci ildə vəfat edib.

Kərim ağa Fətəli ağa Cavansırın qızı Bilqeyş bəyimlə və Süleyman xan Şəkilinin qızı Saray bəyimlə (1840-?) hayat qurmuşdu. Əli ağa, Hüseyn ağa, Teymur ağa, Iskəndər ağa, Qəhrəman ağa, İbrahim ağa adlı oğulları, Səltənat bəyim, Zahra bəyim, Şövkət bəyim, Dürdənə bəyim, Qumru bəyim adlı qızları böyütmüşdü.

Nəcəfqulu bəy Cavanşir

Nəcəfqulu bəy Qasim bəy oğlu 1826-ci ildə Cavanşir mahalının Xındırıstan kəndində anadan olmuşdu. Mədrəsə təhsili almışdı. Əkinçiliklə məşğul idi. 1849-cu ildə tutulub Kaluqaya sürgün edilmişdi. Bir müddət Rusiya ordusunda qulluqda olmuşdu. Praporşik rütbəsi almışdı. Rus-Osmanlı savaşında iştirak etmişdi.¹⁷⁴

Nəcəfqulu bayın Mehdi bəy, Ismayıl bəy adlı oğulları vardi.

Mirzə Həsən bəy Mehdiyanov

Mirzə Həsən bəy Maşadi Mehdiyan ağa oğlu 1826-ci ildə Xirdapara-Dızaq mahalının Qoçahmədli kəndində dünyani tənmişdi. Mədrəsə təhsili almışdı. Savadlı olduğu üçün mirzə ünvanı daşıyırı. Rusiya və bir çox şərqi dillərini müükəmməl biliydi. 3 may 1839-cu ildən çar ordusunda qulluq etməyə başlamışdı. Çarın Leyb-qvardiyasında xidmət edirdi.¹⁷⁵

Mirzə Həsən bəy Mehdiyanov 1849-cu ildə kornet, 1852-ci ildə podporuçik, 1854-cü ildə poruçik, 1860-ci ildə şabs-rotmistr rütbələri almışdı.

Mirzə Həsən bəy yaxşı xidmətinə görə 1855-ci ildə 4-cü dərəcəli «Müqəddəs Anna» ordeni, 1860-ci ildə 3-cü dərəcəli «Müqəddəs Stanislav» ordenləri ilə təltif olunmuşdu.

Mirzə Həsən bəy 1863-cü ildə vəfat edib.

Mirzə Həsən bayın Əhməd bəy və Həsən bəy adlı oğulları vardi.

Hüseyn bəy Bahmanbəyov

Hüseyn bəy Çələbi bəy oğlu 1826-ci ildə Qarabağın Börgüşəd mahalının Ağalı kəndində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda hərbi xidmətə başlamışdı. Kornet rütbəsi almışdı.

Hüseyn bayın Atakişi bəy afidi oğlu vardi.

Mirzə Abbas bəy Merdinli

Mirzə Abbas bəy Namazlı yüzbaşı oğlu 1827-ci ildə Cavanşir-Dızaq mahalının Merdinli obasında dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa şəhərində mədrəsədə oxumuşdu. Kazak alayında xidmət etmişdi. Präporşik rütbəsi almışdı.

Mirzə Abbas bayın Bəylər bəy adlı oğlu vardi.

Əhməd bəy Cavanşir

Cəfərqulu bayın ikinci oğlu Əhməd bəy 1828-ci ildə Kəhrizli kəndində dünyani tənmişdi. 15 yaşına qədər molla yanında oxumuşdu. Sonra rusca öyrənmişdi. 1843-ci ildə Mehdiqulu xanın xahişinə görə, çar I Nikolay Əhməd bayı Peterburqa təlob edir və onu dövlət hesabına Pavlov kader korpusuna qəbul edir. O vaxtlar Pavlov məktəbinə yalnız zadəgan uşaqlarını qəbul edirdilər. Izdihamlı Peterburq mühitində düşən Əhməd bay rus dilini öyrənməyə ciddi səy göstərir və məktublarından göründüyü kimi, bu dili müükəmməl suradə öyrənə bilir.¹⁷⁶

1848-ci ildə Əhməd bəy Pavlov korpusunu bitirib Konstantin Nikolayeviç adına Qusar alayına təyin olunur və 1854-cü ilə qədər hərbi xidmətdə qalır.

1853-cü ildə Krim müharibəsi başlandı. Qasim bəy Zakirin oğlu Nəcəfqulu bəy və qardaşı oğlu İsgəndər bəy könüllü olaraq cəbhəyə getmişdilər, Qafqaz cəbhəsində rus askarları ilə çiçin-çiyinə 2000 nəfərə qədər azərbaycanlı döyüşürdü. Əhməd bəyin olduğu Qusar alayı Sevastopol altında vuruşurdu. Döyüş meydənində göstərdiyi igidiyi və qoçaqlığı görə Əhməd bəy ordenla təltif edilmiş və ona şabs-rotmistr rütbəsi verilmişdi. Lakin Əhməd bəyə orduda uzun müddət xidmət etmək nəsib olmadı, çünki o, hələ 1850-ci ildə Əli bəy Sultanovla iştirak etdiyi duelde qolundan yaralanmış olduğu üçün 1854-ci ildə tamamilə hərbi qulluqdan getməyə məcbur oldu.

1854-ci ildə Əhməd bəy öz doğma kəndi olan Kəhrizliyə gələrək burada tössərlüfat işləri ilə möşəkul olmağa başlayır. Rusiya ordusundan istefaya çıxmış və Sankt-Peterburq təhsili almış zabit kəhənə kənddə yeni qaydalar yaratmaq istayırdı. Buna görə də o, xalq arasında "Urus Əhməd bəy" ləqəbini almışdı.

XIX yüzilin 60-cı illərinin sonundan Əhməd bəy Vərənda sahəsinin murovu vəzifəsinə təyin edilir; bu zaman o, ham də taxıl yerlərini sulamaq üçün Arazdan su çıxartmaq işi ilə də möşəkul olurdu. Uzun azyiyətdən sonra Əhməd bəy 8 yaş uzunluğunda bir arx qazdırır və onu Mil düzündəki qədim Ga-

vir arxi ilə birləşdirir. Azərbaycanı Rusiya sənayesinin xammal mənbəyinə çevirməyə çalışan çar hökuməti heç bir vəsait sərf etmədən yerlərdə suvarma işlərini yaxşılaşdırmağa və beləliklə də çoxlu xammal əldə etməyə çalışır. Ona görə Qafqaz canişinliyi idarəsi hələ XIX yüzilin 60-ci illərinin axırlarında Mil düzündəki suvarma işlərini qaydaya salmaq üçün bir neçə dəfə xüsusi komissiyalar göndərmışdı. Lakin tərkibində hətta hollandiyalı suvarma mütəxəssisləri də olan bu komissiyalar heç bir qatı tədbir görə bilmədilər. Çünkü bu layihələrin həyata keçirilməsi “külli miqdarda xərc tələb edirdi”. Qarabağın yerli böyddər də Gavur arxını “...ark və arxin suvardığı bütün torpaqların 99 il ancaq onların istifadəsində” qalması şorti ilə bərpa etmək istayırlılar. Lakin onların da cəhdli heç bir nəticə vermedi. Nəhayət, 1866-ci ildə Əhməd bəy, Zərgar, Dilağarda, Yağlavənd və Şahsevən camaatının köməyi ilə cüzi bir məbləğdə və hökumətlə heç bir formal əlaqə yaratmadan həmin arxi qazdırmağa başladı və Arazdan çıxarılan suyu maşhur Gavur arxi ilə birləşdirmək kimi çatın bir məsələni həll etdi.

Əhməd bəyin sonrakı məktublaşmalarından aydın olur ki, hökumət Əhməd bəyin təcrübə və təşəbbüsünü nəzərə alaraq, göstərilən kanalı yenidən bərpa etmək üçün daha bir təşəbbüs göstərdi və bu məqsədlə 1879-cu ildə xüsusi bir komissiya Əhməd bəyin iştirakı ilə Mil düzünü yoxladı. Komissiya Əhməd bəyin və mühəndis Bexmanın fikri ilə razılışaraq Gavur arxını bərpa etməyi qərara aldı. Bu məqsədə 1881-ci ildə plan layihəsi hazırlanırdı. Lakin bu layihə kağız üzərində qaldı.

Suvarma məsələsi ətrafında gedən məktublaşmalar göstərir ki, Əhməd bəy su təsərrüfatı sahəsində böyük təcrübəyə malik idi. Əhməd bəyin öz mülkündə qazdırıldığı kəhrizlər də suvarma sahəsində çalışılan tədqiqatçıların nəzər-diqqətini cəlb etmişdi.

1883-cü ildə Əhməd bəyin qonağı olmuş mühəndis Veys Fon-Veyssenqof yazar ki, “Qarabağ mülkədarı Əhməd bəy Cavanşir uzun illər boyu apardığı müsahidələrin nəticələri və qazandığı təcrübə ilə məni tanış edərək, qazdırıldığı kəhrizləri et-

raflı surətdə tanış olmağa mənə imkan yaratdı”.

XIX əsrin 70-ci illərində Əhməd bəy hakim sinif nümayəndələrindən kimin həqiqətən bəy silkiñə mənsub olduğunu müyyən etmək məqsədilə yaradılmış Şaşa bəy komissiyasının tərkibinə daxil olur. Bu komissiyanın fəaliyyəti haqqında ətraflı surətdə danişmadan, qeyd etmək lazımdır ki, bəy və ağaların əksəriyyəti vergi və mülkəlliyətlərdən azad olmaq üçün saxta sənədlər (xan formanları, təliqətlər və s.) düzəldərək özlərinin bəy silkiñə mənsub olduğunu sübut eməyə çalışırlar. Lakin Əhməd bəy bu saxtakarlıq qarşı mütqavimət göstərirdi ki, bu da komissiya üzvlərinin narazılığına səbəb olurdu. Ona görə də F. Köçərlinin göstərdiyi kimi, Əhməd bəyin düşmənləri onu həbs etdirib, bir neçə vaxt həbsxanada saxlatdırıldılar.

Əhməd bəy ömrünün son günlərini Kəhrizli kəndində keçirərək tarix və ədəbiyyata and kitabları mütailə edir, müxtəlif əsərlər yazar və tərcümə ilə maşğıl olurdu.

Əhməd bəy “Asari-Əhməd bəy Cavanşir” adlı şeirlər, “Türk zərb-məsəllər məcmuası” adlı folklor örnəkləri, “1747-ci ildən 1805-ci ilə qədər Qarabağ xanlığının siyasi vəziyyətinə dair” adlı tarix kitablarının müəllifidir.

Əhməd bəy 1903-cü il yanvarın 9-da vəfat etmiş və öz vəziyyətinə görə Kəhrizli kəndində dəfn edilmişdi.

Əhməd bəy Mülkicahan xanımıla ailə qurmuşdu. Aslan bəy, Məhəmməd bəy adlı oğulları, Həmidə bəyim adlı qızı vardı.

Qəhrəman bəy Eyvazxanbəyov

Qəhrəman bəy Eyvazxan bəy oğlu 1828-ci ildə Otuziki mahalının Tərnəkud kəndində dünyaya gəlmİŞdi. Molla yanında ibtidai təhsil almışdı. Rusca, farsca mülkəmməl bilirdi. Podpraporşik kimi xidmətə başlamışdı.¹⁷⁷

Qəhrəman bəyin İbrahim bəy, Hətəmən bəy, Abbas bəy, Bala bəy adlı oğulları vardı.

Ələsgər bəy Racəbov

Ələsgər bəy Molla Hüseynləi bəy oğlu 1828-ci ildə Şaşa

şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Sankt-Peterburq Konstantin Hərbi məktəbinə qəbul olmuşdu. Məktəbi yunker rütbəsi ilə bitirmişi.

Ələsgər bəyin Allahverən bəy adlı oğlu vardi.

Paşa bəy Əlibayov

Paşa bəy Həsənxan bəy oğlu 1828-ci ildə Qarabağının Bərgüşəd mahalının Qubadlı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmətə başlamışdı. Praporşik rütbəsi almışdı.

Cabbar bəy İbrahimbəyov

Cabbar bəy Ağalar bəy oğlu 1828-ci ildə Qarabağın Bərgüşəd mahalının Məzmozək kəndində doğulmuşdu. Molla yanında oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi. Müsəlman korpusunun tərkibində bir çox Avropa ölkələrində hərbi ekspedisiyalara qatılmışdı. Praporşik rütbəsi almışdı.¹⁷⁸

Cabbar bəy İbrahimbəyov ordudan tərkis olduqdan sonra doğma kəndinə qayıtmış, şəxsi təsərrüfatı ilə məşğul olmuşdu.

Cabbar bəy İbrahimbəyov xeyriyyəçi və qurucu bir şəxs idi. O, Sarı Aşığın qəbrini bərpa etmiş, üstündə ehsan vermişdi. Keçmiş çar zabitli olan emisi oğlu Allahqulu bəy Baylar bəy oğlu ilə bərabər kəndlərini yol çəkdirmiş, yoxsullara əl tutmuşdu.

Kəlbəli bəy Əliyarbəyov

Kəlbəli bəy Şahverən bəy oğlu 1828-ci ildə Püssyan mahalının Hacialılı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişi. Çar ordusunda hərbi xidmətə başlamışdı. Praporşik (gizir) rütbəsi almışdı. Döyüşdə göstərdiyi şücaətə görə "Georgi xaçı" ilə təltif edilmişdi. Kavalər kimi tanınırdı.

Kəlbəli bəy Əliyarbəyov 1893-cü ildə vəfat edib.

Kəlbəli bəy Şahcahan xanimla ailə qurmuşdu. Qaraxan bəy, Baylər bəy adlı oğulları, Nabat xanım, Yaxşı xanım adlı qızları vardi.

Şirin bəy Mərdanbəyov

Şirin bəy Əsəd bəy oğlu 1828-ci ildə Qaraçorlu mahalının Əliyanlı camaatının Kamallı obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişi. Çar ordusunda hərbi xidmətə başlamışdı. 1863-cü ilə aid məlumatə görə praporşik rütbəsi almışdı. Sonrakı mənbələrdə poruçık rütbəsi aldığı göstərilir.

Şirin bəy ordudan tərkis olduqdan sonra Şuşa qəzasının Zəngəzur sahəsində murov (uçaskoviy zasidat) köməkçisi kimi xidmət etmişdi. Qaçaqlar tərəfindən öldürülüb. Tarixçi Baharlı yazar: "Mirzə İsmayıllı bəy (Mirzə İbrahim bəy oğlu Baharlı-müllişlər) belə nəql edirdi ki, o vaxt Ağa qapıdan çıxan vaxtda damın üstündən və atrafdakılar iki yüz tüsəng atdırılar ki, tamamən əlbəəl idi. Heç birisi Ağaya dəymədi. Amma yoldaşını öldürdülər. Elə ki, Ağa bir tüsəng mənzili qəşdi (qaçıdı) atını saxladı və murova səylərdü və atışdırılar. Murovun pomoşnikı (köməkçisi - müllişlər) poruçık Şirin bəy Əlyanlı sakını Ağaya deyib:

- A köpək oğlu, rus padşahu ilə padşahlıq edəcəksən? Niyə başını götürüb, bir yana getmirsən? Bu sözü deyib, bir güllə atıbdır. Güllə gedib Ağannın atının yalından dəyibdir. Və Ağə Şirin bəyə söylüb ki:

- A köpək oğlu, elə güllə atmazlar. Al, gəldi. Bir güllə atıb, güllə golub, Şirin bəyin atının qarınından dəyib və at yixilib. Şirin bəy atın altında qalib, həmin saat ölübdür".

Kərim bəy Cəfərbəyov

Kərim bəy Cəfər bəy oğlu 1828-ci ildə Sisan mahalının Dərəbas kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişi. Çar ordusunda

da xidmət etmişdi. Yunker rütbəsi daşıyırırdı.
Kərim bəyin Qasim bəy, Tağı bəy adlı oğlanları vardi.

Nəcəfqulu bəy Məlikzöhrabov

Nəcəfqulu bəy İbrahim bəy oğlu 1828-ci ildə Tatev mahalının Əliquluşağı kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı.

Ordudan tərkis olunduqdan sonra Xinzirək kəndini idarə edirdi.

Nəcəfqulu bəy Gülpəri xanımıla ailə qurmuşdu. Ağa bəy, Müsrəl bəy, Murad bəy, İbrahim bəy adlı oğlanları, Nənəxanım xanım, Telli xanım, Gülsənəm xanım adlı qızları vardi.

İskəndər bəy Pənahxanov

İskəndər bəy Nəsir bəy oğlu 1828-ci ildə Şuşa şəhərində doğulmuşdu. Molla yanında oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Kornet rütbəsi daşıyırırdı.

İskəndər bəy mülkədar idi. Vərənda mahalının Ağbulaq, Dəhrəz, Xirdapara-Dizəq mahalının Qarakollu kəndlərində, Cavanşir mahalının Yüzbaşılı obasında rəsiyyəti və torpağı yiyələnmişdi.¹⁷⁹

İskəndər bəy Pənahxanov 1870-ci ilədək vəfat edib.

İskəndər bəy Məleykə xanımıla ailə qurmuşdu. Xanım bəyim adlı qızı vardi.

Zeynalabdin bəy Rəfibəyov

Zeynalabdin bəy Rəfi bəy oğlu 1829-cu ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Qarabağ Müşəlman Atlı alayında 17 may 1841-ci ildə süvari kimi xidmət etmişdi. 1846-ci ildə Xarkovda, Polşada olmuşdu. 1 mart 1849-cu ildə çarın Leyb-qvardiyasına daxil edilmişdi.¹⁸⁰

Zeynalabdin bəy Rəfibəyov 1853-1854-ci illər Osmanlı-Rusiya savaşlarında milis naibi və yüzbaşı rütbələrində iştirak etmişdi. Praporşik rütbəsi almışdı.

1854-cü ildə Şuşa qəzasının Kəbirli sahəsində murov (uçastkoviy zasidateli) köməkçisi olmuşdu. Z. Rəfibəyov 1862-ci ilin may ayının 26-da Cavanşir sahəsində murov köməkçisi işləmişdi. Sonra Şuşa Zemstvo idarəsinə gözətçi rəisi təyin edilmişdi. 1864-cü ilin 20 avqustunda Zəngəzur qəzasına polis pristavı vəzifəsinə göndərilmişdi. Sonra 1868-ci il 4 noyabrda Şuşada polis pristavı vəzifəsinə keçirilmişdi. 1875-ci ilin 24 dekabrında Kəbirli sahəsinə polis pristavı təyin edilmişdi. 2 fevral 1877-ci ildə yenidən Şuşa şəhərinə polis pristavı vəzifəsinə qaytarılmışdı.

Z. Rəfiyevin Şuşa şəhərində polis pristavı vəzifəsində işləməsi haqqında filologiya elmləri namizədi Bayıl Məmmədov yazar: «Bu vəzifəni aparan zaman yüksək sayılıq göstərmiş və operativlik bacarığı nümayiş etdirmiştir. Onun özüñə məxsus peşə metoduna, iş üslubuna malik olması və bu sahədə zəngin təcrübə qazanması sayəsində uzun illar boyu Şuşada oğurluq, ayrılık, neqativ hallar, cinayətkarlıq hadisələri azalmış, qayda-qanuna ciddi əməl edilmişdir».¹⁸¹

Zeynalabdin bəy Rəfibəyov Ə.Haqqverdiyevin əsərlərində olan pristavin prototipidir.

Zeynalabdin bəy Rəfibəyov savaşda bürfinc medal, 1858-ci ilin avqust ayında XII klas mülki çini almışdı. Podporuçık hərbi rütbəsi vardi.

Z. Rəfibəyovun həyatından dəqiqlər:

İman

Şuşada İman adlı mahir bir oğru var idi. O, cinayətin izini elə itirir, işi elə tömiz və səliqə ilə görərdi ki, bunu törədən in İman olduğunu heç kim ağlına gatırırmadı. Bir dəfə də oğurluq üstündə onu tutaraq, möhkəm bir zırzəmiş salıb ağızını da qıffılla bağlayırlar. Altıdakı günü başqa bir evin əşyaları oğurlanır.

Istintaq qrupu nə qədər axtarırsa, cinayotin kim tərəfindən görüldüyünlü müəyyənləşdirə bilmir. Pristav Zeynalabdin bəy gedib yarılan eva baxan kimi, İmanın dastı-xattını görüb tanır. Lakin onun hamkarları etiraz edib bildirlər ki, İmān dustaqla ola-ola oğurluğa gedə bilməz. Pristav dustağın saxlandığı yerdə gedib baxmaq qərarına gəlir. O, zirzəminin qapısı ilə qifilini dürüst nəzərdən keçirdikdən sonra içəri daxil olub İmāni yatmış görür. Zeynalabdin bəy ağızibirə açılan yegana kiçik pəncərəni yoxlayarkən, Onun dəmirlərinin yerindən oynadığını görüb, yanılmadığını arxayı olur. Dənə, İman gecə pəncərənin millərini söküb yera qoyur və oradan bayır çıxır. Sonra da oğurladığı evin damına qalxıb tavarı söküb va ipək sallanaraq içəri düşür. Şeyləri daşıyıb yerbayar etdikdən sonra əvvəlki yolla qayıdır, təzədən dustaqlı olduğu yera gəlir.¹⁸²

Zeynalabdin bəy İmāndan soruşur:
-Ə, İman, qoxmursan, belə işlər görürsən?
Cavabında İman:
-Bəy, qoxuram, amma hökümətdən yox, səndən — deyir.

* * *

Zeynalabdin bəy Yasəmən xanımıla ailə qurmuşdu. Mahmud bəy, Əliş bəy adlı oğulları, Əsmət xanım adlı qızı vardi.

Abbas bəy Ağayev

Abbas bəy Nasir bəy oğlu 1829-cu ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Ağcabədi kəndindəndir. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu.

Abbas bəy çar ordusunda xidmət etmiş, mayor rütbəsinə dək yüksəlmışdı.

Mayor Abbas bəy Səhra bəyim Abdullapaşa ağa qızı Sarıcalı-Cavaşırıla ailə qurmuşdu. Kərim bəy, Mustafa bəy adlı oğullar, Böyükxanım xanım, Sona xanım və Güllü xanım adlı qızlar böyüdüb, ərsəyə çatdırılmışdı.

Əsəd bəy Cavanşir

Əsəd bəy Nəcəfqulu bəy oğlu 1830-cu ildə Şuşa şəhərində dünyaya göz açmışdı. Mükkəmməl savad almışdı. Rus və şərqi dillərini bilirdi. Çar ordusunda xidmət etmişdi. 1860-ci ilə bağlı bir qaynaqda poruçık, 1886-ci ilə bağlı qaynaqda isə ştabs-kapitan rütbəsində olduğu göstərilir. Xankəndi kəndində yerləşən alayda qulluq edirdi. Kapitan rütbəsi ilə ordudan tərkis olmuşdu.¹⁸³

Əsəd bəy Cavanşir 1917-ci ildə Işıqlı obasında vəfat edib. Son mənzili Işıqli qəbristanlığındadır.

Əsəd bəy Şərəfəhən bayılma ailə qurmuşdu. Mehrəli bəy, Mehdi bəy və Cavad bəy adlı oğulları vardi.

Həşim xan Cavanşir

Həşim xan Böyük xan oğlu 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Rusiya ordusunda xidmət etmişdi. Qvardiya poruçiki rütbəsi vardi. Ordudan tərkis olduqdan sonra atasının ona ayırdığı kəndləri idarə edirdi.¹⁸⁴

Həşim xan Bayımcən bəyim Abdullapaşa ağa qızı Cavanşırla yaşam qurmuşdu. Pənah xan, Həsən xan adlı oğulları, Püsətə bəyim adlı qız böyüdüb ərsəyə çatdırılmışdı.

Mirzə bəy Əbdüləzimbəyov

Mirzə bəy Əbdüləzim bəy oğlu 1830-cu ildə Cavanşir-Dizəq mahalının Veysəlli obasında (Hacıyüzlü kəndində) dünyani tanımışdı. İbtidai təhsilini molla yanında almışdı. 1852-ci ildə atlı alayda xidmətə başlamışdı. 1859-cu ildə praporşik rütbəsi almışdı. Rusiya-Osmanlı savaşlarında iştirak etmişdi.

Mirzə bəyin İsmayıllı bəy, Əbdüləzim bəy, Kərim bəy adlı oğulları vardi.

Məmmədəli bəy İsmixanov

Məmmədəli bəy Səfərli bəy oğlu 1830-cu ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı.

Sonra mədrəsədə oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardi.

Abbas bəy Rüstəmbayov

Abbas bəy Rüstəm bəy oğlu 1830-cu ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardi.¹⁸⁵

Abbas bəyin Səməd bəy, Zülflüqar bəy, Məmməd bəy adlı oğlanları vardi.

Əbülləsən bəy İsmayılbayov

Əbülləsən bəy İsmayılbayov 1830-cu ildə Sisiyan mahalının Dərəbəs kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbini bitirmişdi. Çar ordusunda xidmət etmişdi. Yunker rütbəsi daşıyırırdı.

Korim bəyin Qasim bəy, Həsənqulu bəy adlı oğlanları vardi.

Aslan bəy Rüstəmbayov

Aslan bəy Əsəd bəy oğlu 1831-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Qəza məktəbində təhsil almışdı. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardi.¹⁸⁶

Aslan bəy Fəraculla bəy Uğurlubayovun qızı Pəri xanımla yaşam qurmuşdu. İsfəndiyar bəy adlı oğlu vardi.

Cəfər bəy Davatdarov

Cəfər bəy Şükür bəy oğlu 1831-ci ildə Cavanşir mahalının Məfruzlu obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Qəza məktəbində təhsil almışdı. Çar ordusunda xidmət etmişdi. Praporşik rütbəsi vardi.

Cəfər bəy Davatdarov Rusiya-Osmanlı müharibəsində iştirak etmişdi. Ordudan təxris olduqdan sonra Tərtərdə məskunlaşmışdı. Şəhərin abadlıq işləri ilə məşğul olmuşdu.

Bəylər bəy İbrahim bayov

Bəylər bəy İbrahim bəy oğlu 1831-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Qəza məktəbində təhsil almışdı. Çar ordusunda xidmət etmişdi. Yunker rütbəsi vardi.

Bəylər bəy 1866-ci ildə Şuşa qəzasının Zəngəzur sahəsinin Dərəbəs kəndində köçmülsüdü. Qardaşları ilə birgə orda yaşıyırırdı.

Bəylər bəyin Həsənhan bəy adlı oğlu vardi.

Hüseyn bəy Şərifbəyov

Hüseyn bəy Şərif bəy oğlu 1832-ci ildə Kəbirlə mahalının Seyidli obasında oxumuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmət etmişdi. Unter-zabit rütbəsi daşıyırırdı. Rusiya-Osmanlı savaşına qatılmışdı. Orden və medallarla təltif edilmişdi. Ordudan təxris olduqdan sonra Şuşa şəhərində məskunlaşmışdı.

Hüseyn bəyin Şərif bəy, Babakı bəy adlı oğlanları vardi.

Mirzə Mehdi bəy Vəzirov

Mirzə Mehdi bəy Mirzə Camal bəy oğlu 1833-cü ildə Şuşa şəhərində doğulmuşdu. Əslən Hacılı camaatının Şərifbəyli obasındandır. Mükəmməl mədrəsə təhsili almışdı. Bir neçə şərqi və rus dilini biliirdi. Rusiya imperatorunun xüsusi qvardiyasında, leyb-qvardiyada xidmət etmişdi. Poruçık rütbəsi almışdı. Bu qvardiyada Azərbaycanlılardan Hacı Səfərəli bəy Səfərbəyov, Cavad bəy Şirvanski, Ələsgər bəy Naxçıvanski, Fatali mirzə Qovanlı-Qacar, Cəfər bəy Ağalar bəy oğlu və başqaları qulluq etmişdilər.¹⁸⁷

Mirzə Mehdi bəy ordudan təxris olduqdan sonra dövlət idarələrində məmər işləmişdi. Quberniya katibi mülkü ünvani vardi.

Mehdi bəyin əski Dizəq mahalının ərazisində torpaqları

vardı. Mülklərini gəzərkən şair Mir Mehdi Xəzani ilə yoldaşlıq edərdi.

Mehdi bəy Qönçə xanımıla həyat qurmuşdu. Balış xanım və Balaxanım xanım adlı qızları vardı.

Abbas bəy Mehmandarov

Abbas bəy Vəli bəy oğlu 1833-cü ildə Kəbirli mahalının Hüsülü obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində rus dilini öyrənmişdi. Çar ordusunda xidmət etmişdi. Podporuçık rütbəsi daşıyırıldı.

Abbas bəyin Şükür bəy, Teymur bəy, Süleyman bəy adlı oğlanları vardı.

Səfərəli bəy Ağayev

Səfərəli bəy Əbdürrəhim bəy oğlu 1834-cü ildə Xirdapara-Dizəq mahalının Qarğabazar kəndində anadan olmuşdu. İbtidai təhsilini kəndlərində almışdı. Sonra Şuşa şəhər qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi.

Səfərəli bəy 1871-ci ildə atıcı, silahdar rütbəsi almışdı. 1875-ci ildə Yunker, az sonra milis praporsiki rütbələrini daşıymışdı.

Səfərəli bəy gümüş medalla təltif olunmuşdu.

Səfərəli bəyin Cavad bəy adlı oğlu, Xurşid xanım, Hacıxanım xanım adlı qızları vardı.

Sadiq bəy Hacıbəyov

Sadiq bəy İsmayıllı oğlu 1834-cü ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində rus dilini öyrənmişdi. Sonra Tiflis hərbi məktəbində oxumuşdu. Yunker rütbəsi ilə Minqrelə alayında xidmətə başlamışdı. 1886-ci ildə şabs-kapitan idi.

Sadiq bəyin Kərim bəy, Əliş bəy adlı oğlanları vardı.

Rəcəbəli bəy Məmmədbəyov

Rəcəbəli bəy Məmmədqulu bəy oğlu 1834-cü ildə Sisiyan mahalının Dərəsbə kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbini bitirmişdi. Çar ordusunda xidmət etmişdi. Yunker rütbəsi daşıyırıldı.

Rəcəbəli bəyin Həsim bəy adlı oğlanları vardı.

Qasim xan Cavanşir

Qasim xan Böyük xan oğlu 1835-ci ildə dənizyaya göz açmışdı. Rusiya ordusunda xidmət etmişdi. Praporsik hərbi rütbəsi vardi. 1856-ci ildə poruçık rütbəsi aldı. Atasının ayırdığı torpaqlarda rəyyatlırla ilə baş-başa verib akiş-biçinla maşğul olurdu.¹⁸⁸

Qasim xan 1898-ci ildə höbsxanaya düşmüşdü. Nökəri Məmməd bəy Uğurlu bəy oğlu Təkələskini 1897-ci ilin 26-sı dekabrında öldürdüyüne görə tutulmuşdu.

Qasim xan Zabitə xanım Vəli ağa qızı Muğanlı ilə dünya evinə girmişdi. Böyük ailə başçısı idi. Xudadad xan, Azay xan, Məmməd xan, Humay xan, Kərim xan adlı oğulları, Sələman bayim və Balaxanım bayim adlı qızları vardı.

Hacı bəy Qalabəyov

Hacı bəy İbrahim bəy oğlu 1836-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində rus dilini öyrənmişdi. Rusiya ordusunda xidmət etmişdi. Kornet hərbi rütbəsi vardi.¹⁸⁹

Məşədi Abış bəy Novruzov

Məşədi Abış bəy Boyalar bəy oğlu 1836-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində rus dilini oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Praporsik rütbəsi almışdı. Ordudan tərxis olunduqdan sonra Qəza idarəsində çalışmışdı.

Məşadi Abış bəy Şuşada ermənilər tərəfdən baş verılan qırğınlarının qabağını alanlardan biri idi. Erməni-türk münasibətlərinin koskinlaşıyi bir dövrdə Peterburqda Rusiya canişinlorının müşavirəsi çağırıldı. Qafqaz canişini Qolitsin çıxış edərək ermənilərlə müsəlmanlar arasında qırğın salmaq barədə öz fikrini və planını müşavirə iştirakçılarına bildirdi. Hami onun fikrini bəyənlər, alqısladı. Müşavirə da öz qarşısını çıxardı və bu qarşaları yerinə yetirmək üçün çar II Nikolay bütün canişinlərə və qubernatorlara gizli göstərişlər verdi. Qafqazda baş verəcək faciələrin rejissorluğunu isə Qolitsinə tapşırıldı. Bunun üçün ermənilər və türklər arasında töbligat aparmaq üçün hökumət Peterburqdan 130 nəfər xəfiyyə göndərdi və beləliklə, çar hökumətinin köməkliyi ilə ermənilər əvvəlcə Bakida, sonra isə Naxçıvanda, İrvəvanda, Eçmiədzində, Cəbrayılda, Qaryagində qırğınlıq törətdilər. Qırğınlıq dalgası böyüdüb, Şuşaya keçdi. Qəza roisi Pivavarov Peterburq müşavirəsinin qarşalarını praktiki surətdə yerinə yetirməyə başladı. O, əvvəlcə bir neçə nəfər azərbaycanlısı gizli olaraq yanına çağırıldı, guya, bu yaxınlarda ermənilərin şəhəri tutmağa hazırlaşdıqlarını bildirdi. Eyni zamanda da bir neçə daşnak liderini qəbul elayıb, azərbaycanlılar barədə lazımı sözlərini dedi və bununa da hər iki milləti bir-birinin üstüne saldırdı. Beləliklə, Şuşada erməni—müsəlman davası başlandı...

Ermənilər davaya qabaqcadan hazırlaşır, hər gün şəhərə hərbi lavazimat götürlər. Şuşalılar isə erməniləri son dərəcə qorxaq və cosaratsız hesab etdiklərindən daşnakların onlara qarşı çıxacaqlarına inanmırlılar. Azərbaycanlılar “ermənilər ara-sıra ticarət etməkdən başqa heç nəyə yaramırlar”, “onlarda əlinə silah almağa qüdrəti çatan bir nəfər də yoxdur”, “ermənidən pəhləvan olmaz” sözlərini tez-tez yada salaraq öz şiddiyyət alverələri ilə möşgül idilər. Digər tərəfdən də ermənilər tez-tez müsəlmanların qulaqlarına çatdırıldılardı ki, guya, onlar yalnız “Rusiyadan muxtariyyət istayırlar” və ona görə silahlansırlar. Həm də deyirdilər ki, biz burda azərbaycanlılarla yüz illər boyu bir yerdə yaşamışq, nəyimizə lazımdır ki, Bakida, Naxçıvanda

qırğın olub, bizo nə dəxli, biz yenə qardaşq.

Lakin ermənilər müsəlmanların başlarının altına yastıq qoyub, altdan-altdan öz işlərini görür, tez-tez qatollar tövədir, hökumət qulluqçularına sui-qəsd edirdilər. Onlar dövlət idarərində çalışın bir rusu, bir lazığını və bir neçə nəfər azərbaycanlısı öldürdülər. Hər ölüm işindən sonra isə erməni keşifləri məscidi gəlir, dua oxuyur, “sühl yaradır”, müsəlmanların yas məclislerində iştirak edir, başsağlığı verir, yağılı və fəndigir dillərini isə salaraq bütün bu işlərin tasadüf olduğunu bildirirdilər. Bir sözə, ermənilər azərbaycanlıları dışlarına vurur və onlara bu işlərə bigənə qaldıqlarını duyurdular. O biri tərəfdən isə daşnaklar hər gün bir yera yiğisir, yaxınlarda başlayacaqları davanı müzakirə edirdilər.

Ermənilərin qarşılara qoyduqları məqsəd bütün azərbaycanlıları son nəfəro kimi qırmaq, ev-eşiklərini yandırıb küla döndürmək, şəhəri tamamilə öz əllərinə almaq idi. Onlar gizlice öz tədarükçülərindən idilər. Ermənilər Şuşaya gələn yolların üstündə, əlçatmaz yerdərə, hündür qayalarda səngərlər qazırıldılar. Daşnaklar müsəlmanlarda olan silahları olo keçirmək üçün belə bir hiylə və biciqlik də işlətmisdilər. Bazarда 20 manata satılan tüsəngi 60 manata alır, 6 manat qiyməti olan tapançaya 30 manat verirdilər. Azərbaycanlılar isə ermənilərin silahı belə baha aldıqlarını görüb, evlərindəki silah-sursatı ermənilərə satırdılar. Sonradan ermənilərin bu hiyləsini başa düşən bazi ziyanlı şuşalılar bir yera yiğisib, xeyriyyə cəmiyyəti təşkil etdilər və camaaat arasında izahat işləri aparıldı. Bildirildi ki, ermənilər azərbaycanlılardan silahları hiyləgərliliklə alıblar və bu gün-sabah həmin silahlardan onların özünə tuşlanacaq. Bundan sonra xeyriyyə cəmiyyətinin qarşısı ilə silah satmaq qadağan edildi. Hər mahallədə xüsusi adamlara göstəriş verildi ki, ermənilərə silah, patron, əmumiyyət, hərbi lavazimat satılmasının qarşısını alsın. Hər bir ailə başçısına ciddi tapşırıldı ki, əzələri üçün silah alsın. Azərbaycanlılar dünən ermənilərə satdıqları silahlardan əvəzinə, bu gün daha baha

qiymata silah-sursat almaq məcburiyyətində qaldılar. Xeyriyyə cəmiyyətinin üzvləri məhalla-məhalla, kəndbəkənd düşüb, camaata silah almayı məsləhət görürdülər.

1905-ci il avqustun 8-i idi. Gecə saat 2 radələrində Şuşada küçələrin çıraqlarını yanacaq töküb yandırın Karbəlayı, Hüseyn Məmmədhüseyn oğlunu ermənilər Şahlı körpüsü yaxınılığında öldürdülər. Şuşa qaza rəisi Pivavarovun oğlu da bu qatlıda iştirak edirdi. Səs-külüyə eşidənlər hadisə yerinə galanda qatillər onlara atas açıb, aradan çıxa bildilər. Camaat gördü ki, Karbəlayı Hüseyn qan içində çabalayır. Bircə deyə bildi ki, Üç erməni və bir rus onu xəncərlə doğrayıb. Bu şəhərat hamiya bərk təsir etdi. Şəhər tezdan xeyli adam Duma İdarəsinə gəldi, öldürülən azərbaycanlıların qanını yerdə qoymayaçaqlarına and içildi. Lakin şəhər ağsaqqalları cavanları sakitləşdirə və yenidən qan tökülməsinin qarşısını ala bildilər. Bir həftə şəhərdə sakitlik varındı...

Avqustun 16-da şəhər saat doqquz radələrində rus əsgərləri erməni qəbiristanlığında bir erməni öldürüb, şəhərə xəbər yaydılar ki, onu azərbaycanlılar qatla yetiriblər. Darhal kilsə zəngi çalındı, ermənilər onun qarışışına toplaşdırılar. İxtisasca diş həkimi olan xəfiyyə cəmiyyətinin aməkdaşı, daşnak Məsəryans erməniləri qızışdırmaq üçün çıxış edərək dedi ki, elə bu saat aldığımız məlumatı göra, Zarılı kəndində azərbaycanlılar dörd erməninin qanına qołtan elayıblar. Tez evlərinizə gedin, silahlarınızı götürüb, bizim işəramizi gözlayın. Bir neçə daqiqədən sonra daşnaklar hamısı silahlansıb, yenidən kilsənin qabağına yığışdırılar. Erməniləri Üç dəstəyə bölüb, tapşırıq verdilər. Bir dəstə Kəçərli məhəlləsinə, bir dəstə Xəlifəli qapısına, bir dəstə isə şəhər meydanına tərəf yollandı. Qalan silahlı ermənilər isə avvalcən qazidiqları sənəqlərə döluşüb, müdafiə mövqeyi tutdular. Onlara Tiflisdən gəlmüş bir neçə yüz erməni, gürət silahlıları və kazaklar kömək edirdilər.

Daşnaklar aşağı, arvada, qocaya, xəstəyə baxmadan qabaqlarına çıxanları gülləyə tuturdular. Elə həmin günün ilk qur-

banlarından biri yoldan keçən Qara adlı bir nəşər oldu. Sonra yənə bir azərbaycanlı erməni gülləsinə tuş gəldi. Daşnaklar bazarı basqın edərək azərbaycanlıları qırıp-çatmağa başladılar.

Azgün ermənilərin Kəçərli məhəlləsindəki vəhşilikləri lap olıcıyaqalmaz oldu. Onlar doxsan yaşı Abbas bayı, onun oğlunu, qardaş oğlunu, qulluqçularını, qonşularını öldürdülər, meyidlərinə və mülklərinə od vurub-yandırdılar. Hələlət azərbaycanlılar tərəfdən heç bir müqavimət görməyan daşnaklar daha da azınlılaşır, ertəsi gün elə həmin məhəllədə səkkiz ev də qarət edib, oda qaladılar, sakinləri qatla yetirdilər. Şəhər meydənına tərəf gedən dəstə isə bazarın azərbaycanlıları gülləyə tutmağa başladı. Ümumiyyətlə, ermənilər azərbaycanlıları xüsusi qəddarlıqla, azab-ığışca ilə öldürür, sonra isə meyidlərini ya yerindən yandırır, ya da kəndirlər sürfüyüb, xəndəklərə dolduraraq cinayətlərinin izini itirmək üçün üstünü örtürdülər.

Ermənilərin bu vəhşiliklərindən, qeyri-insani hərakatlarından xəbər tutan azərbaycanlılar şəhərin olverişli və münasib yerlərində – Vəzirovların, Qaraşarovların, Gövhər ağa Cəvənsirin, Maşədi Kərimin evlərinin qarşısında, Ağadədəli və Təzə məhəllələrdə sənər düzəldərək hələlik müdafiə mövqeyi tutdular. Həmin sənəqlərdəki dəstələrə Axund Molla Şükür Məhərrəmzadə, Maşədi Abis bay Novruzov, Mirlbrahim Agamirzadə, Əfrasiyab Hacı Özim oğlu, Abbas bay Talib bay oğlu başlıqlı edirdilər. Bu vətənpərvər gəncələr casıur, qeyriyi oğlanları səfərberliyi alır, silahlandıraraq şəhərin müdafiəsiyinə göndərirdilər.

Davanın ikinci günü azərbaycanlı ığidlər hücumu keçdiłər və erməniləri xeyli geri çəkilməyə məcbur etdilər. Lakin ermənilər pərən-pərən düşməş qıvvələrini bir yerdə toplaya bilib, müqavimət göstərməyə başladılar, bununla belə çoxlu tələfat verdiłər. Ərtəsi gün şüşələr artıq Böyük kilsənin yaxınlığında döyüştü və erməniləri get-gedə sixışdırıldılar. Ətraf Azərbaycan kəndlərinin dəliqanlıları da 700 nəşərlək silahlı dəstə ilə köməyə gəlmişdilər. Onlar daşnaklara göz açmağa imkan vermır, qabaqlarına keçənə dərhal öldürür, evlərə, dükənlərə od vurub külö-

döndərildilər. Ermanılar əlverişli mövqe tutmalarına, daha hazırlı və müsəlmanlardan on qat artıq olmalarına baxmayaraq, şüşələrin hücumlarına tab gatırı bilmir, "ya Əli!" nərəsindən vahimlənib, heyrov və dəhşət içarısında arxalarına baxmadan qaçmağa üz tuturdular. Qaçarkən isə çoxlarının ürəyi partlayırdı.

Başlarını salamat qurtaran ermənilərin baziləri Daşaltı kəndinə qəcip, Çaxmaq meşəsində gizlənlər, baziləri isə rus kazar-malarına qəcip doluşaraq əsgərlərin çarpayılırları altında sığınacaq tapırdı. Bugünkü döyüşdə ermənilər yaşayan məhəllələr tamamilə müsəlmanların əlinə keçdi. Həmin vaxt durbinə döyüşə tamaşa edən bir rus generalı azərbaycanlıların necə igidliliklə vuruşduqlarından təcəcübənlərək demişdi: "Bu hünar heç yaponda da olmayıb. Heç bir nizam görməyən bir millətin belə hünar göstərərək səngərlər tutması çox qəribədir!"¹⁹⁰

Artıq davanın dördüncü günü idi. Şuşalılar ermənilərin son qüvvələrini da darmadığın edib, onları parən-parən salmış, qələbə bayrağını kilsəyə sancmışıllar. Daşnak liderləri yenə də bicliyə atıb, teleqramla Rusiya dövlətinə müraciət etdilər ki, qırğını yatrımaq üçün Qafqazın şeyxülislamını tacili olaraq Şuşaya göndərsin. Teleqram vurulandan sonra erməni keşşələri, yüksək rütbdə rus zabitləri və əməkçi körəkleri əllərinə İncil və ağ bayraqlar götürüb, hüznlü musiqi sədaları altında göz yaşı axıda-axıda Böyük məscidə tarəf gəlməyə başladılar. Onların qarşısına müsəlman din xadimləri və qocalar — Məhəmməd ağa Müctəhidzadə, Şuşa qəza qazisi Ağa Əbdürrəhim Oruczadə, Cəfər bəy Vəzirov, Salim bəy Rüstəməyov, Məşədi Abış bəy Novruzov və başçıları çıxdılar. Təslim bayrağını görən azərbaycanlılar atas açmadılar.

"Şəhv etdikləri"ni boyunlarına alan ermənilər bağışlanımların xahiş etdilər. Erməni xəlifəsi və Rusiya hökumətinin nümayəndəsi Baranovski çıxış etdilər. Xəlifə erməni biçiliyini işə salıb, yalvarmağa başladı: "Amanın bir gündür, müsəlmanlar! Ermənilər müqəssir olsalar da, daha Şuşada erməni qalmadı! Indi bir ovuc əlsiz-ayaqsız erməni qalib. Bari, onlara rəhm

edin!". Sonra o, barışq təklif etdi. Beləliklə də, barışq elan olundu və bu gündən ermənilər azərbaycanlılarla "qarda kimi yaşayacaqlarına" söz verdi. Lakin heç bir gün keçməmiş ermənilər yena də müsəlman məhəllələrinə atas açmağa başladılar.

Şuşalılar məcburiyyət qarşısında qalib, hückuma keçdilər. Ermənilərin son nəfəsində yena da keşşələr, dövlət qulluqçuları və rus zabitləri əllərindən ağ bayraq. İncil Böyük məscidən galib, sülh nişanası kimi bayraqların birini məscidin minarəsinə səndilər. Onlar yenidən ağlayıb-sısqayaraq bağışlanımlarını üçün yalvarıb-yaxarınağa başladılar. Müsəlmanlar ermənilərin təkliflərini yena də qəbul etdilər. Sonra hamı dağlılıb getdi. Elə bu vaxt ermənilər bir azərbaycanlısı öldürdülər. Səbz kasası tama-mila dolmadığından şüsalılar sülh şərtlərini pozmaq istəmədilər. Ermənilər isə şəhərin müsəlman məhəllələrinə atas açmaqdə davam edirdilər.

Qırığın son günü, yani, avqustun 21-də azərbaycanlılar əsir alıdları erməniləri sağ-salamat sahiblərinə təhvil verdilər. Daşnaklar isə bunun avazında Real Məktəbin təmirində işləyən 17 nəfər iranlı fəhlənin başını kəsdi. Müsəlmanlar isə "lənat şeytan!" – deyib, yena də stülh qoruyub saxlamağı üstün tutdular.

Bu hadisədən bir neçə gün keçəndən sonra 300 atının müşayiəti ilə Qafqaz şeyxülislamı Şuşaya gəldi. Şəhər əhli onu böyük hərəmat və ehtiramla qarşıladı. Ertəsi gün erməni nümayəndələri onun hüzuruna galib, birlikdə məscidə və kilsəyə getdi-lər. Şeyxülislam, erməni xəlifəsi və hərbi qubernator çıxış edərək barışq etməyi, əmin-amanlıq yaratmağı təklif etdilər. Sonra andıçma mərasimi oldu. Ermənilər and iğib, söz verdilər ki, bu iki millət arasında yaradılan sülhü bir dahu pozmayacaqlar, Beləliklə, beş gün davam edən qırığın ermənilərin mağlubiyəti ilə başa çatdı. Bu qırığında 20 azərbaycanlı evi yandırıldı və onlarla müsəlmanı öldürdü. Ermənilər tarəfdən isə yüzlərlə daşnak məhv edildi və onların yaşadıqları mahallə, demək olar ki, tamamilə yandırıldı. Görkəmlə yazıçımız Məmməd Səid Ordubadinin təbirinə desək, "Şuşada ermənilər müsəlmanlırlara

bir zərbə vurdular, iki zərbə də özləri yedilər.”¹⁹¹

Şuşada təxminən bir il nisbi sakitlik hökm sürdü. Lakin bu davada uduzan ermənilər öz acı məğlubiyyətləri ilə barışa bilmir, sənmüş ocağı körükliydi, alovlandırmaya çalışır, silahlı münəaqışya yenidən başlamaq üçün bəhanə axtarırdılar. Əllərinə fürsat düşən kimi azərbaycanlıları qatla yetirir, necə deyərlər, geyişən keçi buyuzlarını öz çobanlarının çomagına sürtürdülər. Kiçik terrorlardan bir nəticə hasıl olmadığını görən erməni liderləri anlayırdılar ki, bu yolla azərbaycanlılara üstün gələ bilməyəcəklər. Ona görə də onlar münəaqışını qızışdırıb, beynəlxalq aləmə çıxarmaq üçün gizli suradə irimiyəyə hümümlər hazırlaşmağa başladılar. Qüvvə toplamaq üçün Türkiyə, İran, İrəvana, Tiflis, Gəncəya, Bakıya və ermənilərin məskunlaşdıqları digər yerlərə məktublar göndərərək öz məqsədlərini açıqa bildirir və kömək gəndərləməsini tələb edirdilər.

Həmin vaxtdan da Qarabağdan kənarlarda yaşayan ermənilər müxtəlif yollarla öz dindəşlərinə maddi və hərbi kömək göndərməyə başladılar. Birinci olaraq Tiflisdən onlara erməni, hatta gürçü köməyə gəldi. Qarabağın, Zəngəzurun erməni kəndləri də yüzlərlə adamı silahlandırb, Şuşaya yolladı. Az bir vaxtda onlar Qarabağın paytaxtında yeddi min nəfərlik müxtəlif silahlı dəstə və hərbi sursat yerləşdirildi. Hətta şəhərə bir neçə döyüş topu da gətirdilər. “Fil qulağında yatmış” azərbaycanlılarının işa başları alış-verişə elə qarışmışdı ki, qonşularının bu məkrli niyyətlərindən heç xəbərləri də olmamışdı.

Bu qədər silahlı qüvvələri olmasına baxmayaraq, azərbaycanlılara sarsıcı zərbələr vurmaq üçün ermənilər rusların da köməyindən istifadə eləməyə çalışırdılar. Nəyin bahasına olursa-olsun, Şuşaya əlavə olaraq rus osğərləri də gətirmək istayırdılar. Ona görə də Şəhər Dumasının başçısı Kiki Kalantarovun sədrliyi ilə tacili olaraq bir maslahət-maşvərət iclası çağırıldı və ermənilər bu çirkin planlarını hayata keçirmək üçün yollar arayıb-axtarmağa başladılar. Elə həmin vaxt şəhərə xəbər yayıldı ki, general Qoloşapov bir böyük

qoşunla Şuşaya gəlir. Sevincdən çıçəkləri çirtlayan ermənilər bu fırsatı bir daha fəvtə verməməyi qərara aldılar.

Rzaqulu mirzə Qovanlı-Qacar

Rzaqulu mirzə Bəhmən Mirzə oğlu 14 avqust 1837-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Aila təlim-tərbiyəsi, təhsili almışdı. Rusiya ordusunda xidmət etmişdi. Xidmətə 4 fevral 1860-ci ildə Qafqaz eskadronunun leyb-qvardiyasında kornet kimi başlamışdı. 1862-ci il, 1864-cü il dağlılar əleyhina yürüdə iştirak etmişdi. 30 avqust 1863-cü ildə poruçik rütbəsi almışdı. 1864-cü ildə 3-cü dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Az sonra “1859-1864-cü illərdə Qafqazın fatihinə görə” gümüş medalını da əlavə etmişdi.¹⁹²

Rzaqulu mirzə Qovanlı-Qacar 30 avqust 1866-ci ildə şabşrotmistr rütbəsi almışdı. “Qafqazda xidmatinə görə” xəçi ilə təltif edilmişdi. 28 oktyabr 1866-ci ildə imperator II Aleksandr flifel-aduyantı (şəxsi yavarı) təyin edilmişdi. 1868-ci ildə çar onu Qafqaza canişin, böyük knyaz Mixail Nikolayeviçin yanına kuryer kimi göndərmişdi. 3-cü dərəcəli Müqəddəs Stanislav ordeni, lənt və qılınc ilə təltif olunmuşdu. Əla xidmatinə görə, 1870-ci ildə Şuşa şəhərinə iştirahət, sonra isə Fransa və İtaliyaya göndərilmişdi.

Rzaqulu mirzə Qovanlı 30 avqust 1870-ci ildə rotmistr rütbəsi almışdı. 17 avqust 1870-ci ildən 2 oktyabr 1871-ci ilədək imperator II Aleksandrın məiyyətində Qafqaz sayahatında iştirak etmişdi. 1872-ci ildə xaricə iştirahət göndərilmişdi. 18 may 1873-cü ildə Almaniya kralı I Vilhelm onu 2-ci dərəcəli Tac ordeni ilə təltif etmişdi. 30 avqust 1873-cü ildə polkovnik rütbəsi almışdı. Qafqaz leyb-qvardiyası eskadronunun 4-cü vəzvuduna komandır təyin olunmuşdu.

Rzaqulu mirzə Qovanlı-Qacar 1874-cü ildə Amudərya yürüşünün iştirakçıları arasında idi. 21 yanar 1875-ci ildə yenidən saraya gətirilmişdi. Amudərya ekspedisiyasında göstərdiyi cəsurluğa görə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif

edilmişdi.

Rzaqulu mirza Qovanlı-Qacar 28 oktyabr 1876-ci ildə Qafqaza ezam edilmişdi. 5 may 1877-ci ildə Zaqtala və Yelizavetpol (Gəncə) süvari alaylarının başçısı (komandanı) olmuşdu. O, 1877-1878-ci illər Rusiya-Osmanlı savaşında dəstəsinin başında döyüşmüşdü. 25 dekabr 1877-ci ildə 2-ci dərəcəli Mütəqqədəs Anna ordeni və qılıncla təltif edilmişdi. Sonra açıq bürənc medalla şərəfləndirilmişdi.

Rzaqulu mirza Qovanlı-Qacar 27 dekabr 1881-ci ildə qvardiya süvari dəstəsinə dayışdırılmış, saray çinləri bərpa edilmişdi.

Rzaqulu mirza 15 may 1883-cü ildə general-major rütbası almışdı. Qafqaz hərbi dairəsinə göndərilmişdi. 5 avqust 1884-cü ildə III Aleksandrın tacgüzərlığı şərəfinə həkk edilmiş bürənc medalla, 30 avqust 1892-ci ildə 1-ci dərəcəli Mütəqqədəs Stanislav ordeni ilə təltif edilmişdi.

Rzaqulu mirza 1894-cü ildə vəfat edib.

Rzaqulu mirza Aliyyə xanının Nəsrulla mirza qızı Qovanlı-Qacarla və Aleksandra Tuğan-Mirza Baranovskaya ilə ailə qurmuşdu. Birinci nikahdan Əkbər mirza, Fətəli mirza, Rükənnəddin mirza, İbrahim mirza adlı oğulları, Dilşad xanım, Fəxrlümlük xanım adlı qızları, ikinci nikahdan Aleksandr (İskəndər mirza) adlı oğlu vardı.

Mehdiqulu bay Nərimanbəyov

Mehdiqulu bay Allahverən bay oğlu 1838-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra Qaza məktəbində oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi. Praporşik rütbəsi almışdı. Ordudan tərkis olduqdan sonra Şuşa qazasının Ətyəməzli kəndindəki Əzəl mülkünlü idarə etməklə gəzəran keçirirdi.

Məmmədqulu bay Hacımirzəyev

Məmmədqulu bay Allahqulu bay oğlu 1838-ci ildə Əcənan mahalının Xalaç kəndində anadan olmuşdu. İbtidai təhsilini qohu-

mu Mirzə Cəfər bay Mirzəyevdən almışdı. Sonra qaza məktəbində rus dilini öyrənmişdi. Rusiya ordusunda xidmət etmişdi. Yunkər rütbəsi almışdı. Ordudan tərkis olduqdan sonra doğma kəndərinə qayıtmış, əzəl mülkünlü idarə etməklə gəzəran keçirmişdi.

Məmmədqulu bayın Atakişi bay adlı oğlu, Hürri xanım adlı qızı vardı.

Pirimverdi bay Nəsirbəyov

Pirimverdi bay Cəfərqulu bay oğlu 1838-ci ildə Cavanşir mahalının II Qarağaci kəndində anadan olmuşdu. Molla yanında oxumuşdu. Sonra 16 Mingrelı alayının nazidindəki hərbi məktəbdə oxumuşdu. 7 sentyabr 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronunda silahdar kimi hərbi qulluğa başlamışdı.¹⁹³

Pirimverdi bay Nəsirbəyov Xankəndi kəndindəki 46-ci Drajun alayında xidmət etmişdi. 1886-ci ilə bağlı qeynaqdə poruçık olduğu göstərilir.

Mehdi bay Tahirov

Mehdi bay mirza Bəyibaba oğlu 1838-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. 1 iyun 1869-cu ildə çarın Leyb-qvardiyasının Qafqaz eskadronuna silahdar kimi daxil edilmişdi.¹⁹⁴

Mehdi bay Tahirov əla xidmətə və nümunəvi davranışa görə № 471 əmirlə yunkər rütbəsi almışdı.¹⁹⁵

Əbdürəhim bay Vəzirov

Əbdürəhim bay Zeynalabdin bay oğlu 1840-ci ildə Şuşa şəhərində anadan olub. Şuşa şəhər məktəbini bitirəndən sonra çar ordusunda xidmətə başlayıb. Orduda mayor rütbəsinədək yüksəlib.

Əbdürəhim bay 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmiş, bir sırada döyüslərdə seçildiyinə görə «Vladimir» xaçı almışdı. Ordudan tərkis olunandan sonra aldığı me-

dalin üstündə verilən 10 manatla güzəran keçirmişdir. Əbdürrohim bəy zarafatçı, bamaşa, mehriban bir adam olub. Gülməcələri, məzəli səhbətləri Qarabağ məclislərinin, yığıncaqlarının yaraşığı idi.

Zavtra

Əbdürrohim bəyin yaşamı istefaya çıxandan sonra daha da aqışlaşmışdı. Onun dövlətdən ildə aldığı 10 manat pul heç ailənin bir aylıq xərcini ədmirdi. Ona görə də dəftərxanaya ayaq döyüb iş axtarırı. İş yeri tapmaq üçün hər dəfə rəisə müraciət edəndə, rəisin cavabı bu olurdu ki, sabah gəlsin. Bu «zavtra»lar nəhayət dərəcədə Əbdürrohim bəyi təngə gətirdiyindən, tapançasını çıxarıb havaya bir güllə atır. Həm güllə səsini diksinib bayırqa qaçır ki, görsün nə olub, nə hadisə baş verib. Baxırlar ki, güllə atan Əbdürrohim vəyidir. Tutub rəisin yanına gətirirlər. Rəis sorusunda ki, niyə güllə atır? Əbdürrohim bəy cavabında qayıdır:¹⁹⁶

-Zavtranı öldürdüm! Ta zavtra yoxdur!..

Rüstəm bəy Mirzayev

Rüstəm bəy mirza Pənahəli oğlu 1840-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Qəza məktəbində oxumuşdu.

Rüstəm bəy 1918-1920-ci illərdə, ADR dönenimdə Bakı şəhərinin polismeystri olmuşdu. Polkovnik rütbəsi almışdı.¹⁹⁷

Rüstəm bəy 1920-ci ildə bolşeviklər tərəfindən öldürülüb.

Rüstəm bəy Məlaika xənim Feyzulla Mirza qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Əliş bəy, Vəliş bəy, Bahman bəy, Bahram bəy adlı oğulları, Südabə xənim, Ziba xənim, Zivər xənim, Mənzər xənim adlı qızları vardı.

Ələsgər bəy Mehmandarov

Ələsgər bəy mirza Sadıq bəy oğlu 1840-ci ildə Lənkəran şəhərində anadan olmuşdu. Əslən Şuşalıdır. İbtidai təhsilini

mirza İsmayııl Qasirin «Üsuli-Cədid» məktəbində almışdı. Sonra hərbi xidmətə daxil olmuşdu. Yunker çini vardi.¹⁹⁸

Zeynal bəy Mərdanbəyov

Zeynal bəy Mərdan bəy oğlu 1840-ci ildə Şuşa şəhərində dünyaya gəlmüşdür. Məktəb təhsili almışdı. Rusiya ordusunda xidmət etmişdi. Poruçık hərbi rütbəsi vardi.

Zeynal bəy Taclibayim xənim (Tacülmükk xənim) Şahrux Mirza qızı Qovanlı-Qacarla ailə qurmuşdu. Seyfəddin bəy adlı oğlu vardi.

Süleyman bəy Rüstəmbəyov

Süleyman bəy Rüstəm bəy oğlu 1841-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmətə başlamışdı. Poruçık rütbəsi vardi.¹⁹⁹

Süleyman bəy Rüstəmbəyov 1868-1869-cu illərdə poruçık rütbəsində Bakı quberniyasının Cavad qəzasında polis pristavı vəzifəsində çalışmışdı. 1871-1872-ci illərdə Cavad qəzası rəisinin kiçik köməkçisi idi. 1874-1875-ci illərdə Yelizavetpol quberniyasının Zəngəzur qəzasının kiçik köməkçisi vəzifəsində işləmişdi.

Süleyman bəy Rüstəmbəyov 1882-ci ildə vəfat edib.

Süleyman bəyin Rüstəm bəy adlı oğlu, İmmi xənim adlı qızı vardi.

Əbdülkərim bəy Əhmədov

Əbdülkərim bəy mirza Məhəmməd bəy oğlu 1841-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Sarıhacılı obasında doğulmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Poruçık rütbəsi daşıyırıdı.

Əbdülkərim bəy Əhmədov ordudan tərkis olduqdan sonra Cavanşir və Şuşa qazalarında məhkəmə pristavı vəzifəsində

qulluq etmişdi. Şuşa şəhərində məskunlaşmışdı.

Qasim bəy Misirxanov

Qasim bəy Ələkbər bəy oğlu 1842-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qəza məktəbində oxumuşdu. Qəza idarəsinin Aksız şöbəsində qulluq etmişdi. Praporşik rütbəsi daşıyırırdı. O, bu rütbəni Qafqaz Atlı alayında xidmət etdiyi dönenədə almışdı.

Qasim bəy Misirxanov 1 avqust 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronunda silahdar kimi hərbi qulluğu başlamışdı.²⁰⁰

Qasim bəy Misirxanov mülkədar idi. Muradbəyli kəndində mülkü vardi. Qılıçbağı (Muradbəyli) mülkünün bir hissəsini da yiylənlənmişdi.

Qasim bəy Naişa xanımımla ailə qurmuşdu. Böyük bəy, Ələkbər bəy, Rəşid bəy adlı oğlanları vardi.

Qəhrəman bəy Mirzəyev

Qəhrəman bəy Mirzə Pənahəli oğlu 1842-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Sonra Qəza məktəbində oxumuşdu. Orduda xidmət etmişdi. Podporuçik rütbəsi almışdı.²⁰¹

Qəhrəman bəy bir müddət Tiflisdə işləmişdi. 1880-ci ildə podporuçık rütbəsində Ərəş qazasında polis pristavı vəzifəsində çalışırdı. 1883-cü ildə podporuçık rütbəsində Nuxa qazasında polis pristavı vəzifəsində xidmət etmişdi. 1888-ci ildə həmin qazanın Qutqaşen (indiki Qəbələ) kəndində polis pristavı vəzifəsində qulluqda idi.

Qəhrəman bəy Mirzəyev 1890-1894-cü illərdə Zəngəzur qazası raisinin böyük köməkçisi idi.

Qəhrəman bəy Aftab bayım Ağa bəy qızı Cavanşirə və Səyid bayım xanım Hacı Seyid Qasim qızı Ağamirova ilə ailə qurmuşdu.

Həsən ağa Şəkinski

Həsən ağa Süleyman xan oğlu 1842-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Atası Süleyman xan Şəkinski tutulandan sonra Gövhərbayim ağa İbrahimxəlil xan qızı Cavanşirin himayaşındə böylümüşdü. Şuşa qəza məktəbində oxumuşdu. Çar ordu-sunda xidmət etmişdi. Praporşik (gizir) rütbəsi almışdı.

Həsən ağa Şəkinski böyük mülkədar idi. Həm atasından, həm də Gəvhar ağadan ona xeyli mülk miras qalmışdı.

Həsən ağa 14 iyul 1898-ci ildə vəfat edib.

Həsən ağa Ziba bayım Əbrəxanova ilə ailə qurmuşdu. Süleyman xan, Əziz xan, Yusif xan adlı oğlanları, Sitarə bayım adlı qızı vardi.

Səhrux mirzə Qovanlı-Qacar

Səhrux mirzə Bahman Mirzə oğlu 15 sentyabr 1843-cü ildə Təbriz şəhərində anadan olmuşdu. Atası bərabər öncə Tiflis şəhərinə, sonra Şuşaya köçmüştü. Uşaqlığı Qarabağda keçmişdi. 18 iyun 1866-ci ildə Qafqaz ordusunun səvəri dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 29 avqust 1866-ci ildə 17-ci Danimarka Sever Draqun alayına ezam olunmuşdu. 30 avqust 1870-ci ildə poruçık rütbəsi almışdı.²⁰²

Səhrux mirzə Qacar 5 aprel 1872-ci ildə Kazak Leyb-Qvardiyasına dəyişilmişdi. 16 noyabr 1872-ci ildə Kuban Kazak Xapıbor səvəri alayına ezam olunmuşdu. 29 sentyabr 1874-cü ildə icazənilə Tehrana getmişdi. 12 iyul 1875-ci ildə İrəndən qayıtmışdı. 27 mart 1876-ci ildə alayın 3-cü yüzülliyinə başçı təyin edilmişdi. 9 may 1877-ci ildə Yelizavetpol gubernatorunun sərəncamına göndərilmişdi. Yelizavetpol zədəqən atlı dəstəsinin komandiri təyin olunmuşdu. Bu dəstə ilə Qafqaz-Osmanlı sərhəddinə göndərilmişdi.

Səhrux mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. 20 oktyabr 1877-ci ildə 4-cü dərəsəli "Mə-

qəddəs Vladimir" ordeni ilə təltif edilmişdi. 8 dekabr 1877-ci ildə ştabs-rotmistr rütbəsi almışdı. Dəstəsi lağv edilib korpus komandanına təbe edildikdən sonra qərəgah zabiti kimi xidmət etməyə başlamışdı. 1878-ci ildə Qars ətrafında olan Qafqaz ordusunda idi.

Şahrxuz mirzə Qacar 1 yanvar 1879-cu ildə yenidən Kuban Kazak Xəpyor süvari alayına ezam olunmuşdu. 2 noyabr 1879-cu ildə 2-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni və qılıncla təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı.

Şahrxuz mirzə Qacar 30 avqust 1880-ci ildə rotmistr rütbəsi almışdı. 5 noyabr 1882-ci ildə Kuban Kazak qoşunun 1-ci Poltava süvari alayına ezam olunmuşdu. 9 sentyabr 1883-cü ildən 1885-ci ildək Cəbrayıl qəzasının attoplama işlərində iştirak etmişdi. 1886-ci ildən 1891-ci ildək alayda müxtalif vəzifələr daşımışdı.

Şahrxuz mirzə Qacar 21 aprel 1891-ci ildə polkovnik rütbəsi almışdı. 3 oktyabr 1892-ci ildə 2-cü dərəcəli "Şire-Xurşid" ordeni ilə təltif edilmişdi. 26 fevral 1896-ci ildə imperator III Aleksandrın çarlığının şərəfinə təsis edilmiş gümüş medalla ödülləndirilmişdi. 1897-ci ildən 1900-cü ildək şərafə zabit vəzifəsinə icra etmişdi. Bütün tapşırıqların öhdəsindən layiqinçə gəlmİŞdi.

Şahrxuz mirzə Qacar 22 sentyabr 1901-ci ildə 2-cü dərəcəli "Şire-Xurşid" ordeni lənt ilə təltif edilmişdi. 1901-ci ildən 1907-ci ildək şərafə zabit vəzifəsinə icra etmişdi. Bütün tapşırıqların öhdəsindən layiqinçə gəlmİŞdi.

Şahrxuz mirzə Qacar 6 dekabr 1907-ci ildə 2-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi.

Şahrxuz mirzə Qacar 1907-ci ildən 1913-cü ildək hərbi və hüquqi vəzifələr yerinə yetirmişdi. 5 iyul 1913-cü ildə Romanovların 300 illik çarlığı şərəfinə buraxılan xatırə medalı ilə mükafatlandırılmışdı.

Cəbrayıl qəzasının Sultanlı kəndində torpağı vardi.

Şahrxuz mirzə 5 oktyabr 1915-ci ildə vəfat edib.

Şahrxuz mirzə Fəxrəndə xanım Ağa Abdulla qızı ilə ailə qurmuşdu. Kamran mirzə, Darab mirzə, Camal mirzə, Qəhrəman mirzə adlı oğulları, Fəxrissoltan xanım, Tacülmülk xanım, Nintac xanım adlı qızları vardi.

Nəsir bay Rüstəm bayov

Nəsir bay Əsəd bay oğlu 1843-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Şəhər Qəza məktəbini bitirmiŞdi. Dövlət idarələrində qulluq etmişdi. Milis praporşkı rütbəsi vardi. Bu rütbəni 1867-ci ildə almışdı.²⁰³

Nəsir bay Sona xanımla dünya evinə girmiŞdi. Xudadad bay adlı oğlu, Zibəndə bayım adlı qızı vardi.

Allahverdi bay Ağayev

Allahverdi bay Hacı İbrahim bay oğlu 1843-cü ildə Şuşa qəzasının Vərəndə sahəsinin Qarğabazar kəndində dünyaya göz açmışdı. İbtidai təhsilini kəndlərində almışdı. Sonra Şuşa şəhərində oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi.

Allahverdi bay podporuçık, sonra poruçık rütbələrini daşımışdı.

Allahverdi bay öz mülküն 1883-cü ildə açılan məktəbə vermişdi. Həmin məktəbə hamilik edirdi.

Allahverdi bayın İbrahim bay adlı oğlu, Əsmət xanım adlı qızı vardi.

Həsənqulu bay Ağayev

Həsənqulu bay İsmayıllı bay oğlu 1843-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Ağcabədi kəndində dünyaya gəlmişdi. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Çar orusunda xidmət etmişdi. Praporşık rütbəsi daşıyırdı.

Həsənqulu bay Ağayev ordudan tərkis olduqdan sonra Şuşa Qəza torpaq səbəsində işləyirdi. Şuşada «Zemlyannik Həsənqulu bay» kimi tanınırdı.

Həsənqulu bəyin Məmmədçəfər bəy, Əkbər bəy, Məmmədəsən bəy adlı oğlanları vardi.

Şahmar bəy Qalabayov

Şahmar bəy Kərim bəy oğlu 1844-cü ildə Şuşa qəzasının Kəbirli sahəsinin Xidirli obasında anadan olmuşdu. Şuşa qəza məktəbinin bitirmişdi. Orduda xidmət etmişdi. 1890-ci ilə bağlı sənədlərdə adı çəkilir. Yelizavetpol distansiyasında qəza torpaq mühafizasında millis yunkeri rütbəsində rəis idi. 1891-ci ildə Yelizavetpol qubernatorunun dəstərxanasında yunkeri rütbəli məmər vəzifəsində çalıştığı göstərilir. 1896-ci ildə millis yunkeri rütbəsində Cavanşir qəzasının Tərtər stansiyasında sahə pristavı vəzifəsində xidmət edirdi.²⁰⁴

Şəfi bəy Fətəlibayov

Şəfi bəy Lütfəli bəy oğlu 1844-cü ildə ildə Şuşa qəzasının Kəbirli sahəsinin Ətyəməzli obasında anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa Qəza məktəbini bitirmişdi. Leyb-Qvardiyannın Qafqaz eskadronun 4-cü bölgündə xidmət etmişdi. Praporşik rütbəsi almışdı.²⁰⁵

Şəfi bəy Fətəlibayov ordudan tərkis olduqdan sonra Qəza idarəsində işə başlamış, öncə tərcüməçi sonra Gonca və Cavanşir qəzalarında polis pristavı işləmişdi. Praporşik rütbəsi daşıyırırdı.

Üzeyir bəy Hacıbəyov Şəfi bəy Fətəlibayova açıq məktub yazdır tənqid etmişdi. Tənqid onun sərtliyi ilə bağlı idi. Həmin məktub:

Cavanşir uyezdinə (qəzasına - müəlliflər) pristav Şəfi bəy Fətəlibayova açıq məktub:

«Dusti-mehriban», cənab Şəfi bəy!

Əvvələ, ümdeyi-matlob vücudi-zicudininin salamət və afiyyət üzrə bərqrar və payidar olmayıdır. Və səniyən, əgər iltifat məqamınına galib, bu tərəfin əhvalatını xəbər alsanız, əlhəmdülillah vəlminnən sağ və salamət olub, «ömr-i-giranbahanıza daim

duaçı varıq». Və salışan, neçə vaxtdan bəridir ki, siz cənablar-dan heç bir əhval yox idi. Bu işa bizi bir qəm və əlam döryasına qarq etmişdi. Amma bu günlərdə sizin başınızın sahibi və naçalnikiniz (raisiniz - müəlliflər Pivovarov hazırlarlarına xos golmak üçün taqsırsız və günahsız müsəlmanlara rəvə gördüyüünüz zülm və sitəmin «şöhrəti» bütün afaqə ayan olduğundan, biz də ondan xəbərdər olub, «şadiman, məsərrətə nail olduq». Bundan sonra siz bizim «mədəri-iiftixarımız» oldunuz. Biz acıclar tərəfindən «taşəkkürlər» qəbul etməyinizi artıq-artıq rica edirik. Doğrudur, siz bu iyirmi beş ilin ərzində kəməli-sədəqətlə ifa-sında olduğunuz pıstavlıq dövründə hökümətə çox böyük küləqlər eddibsiniz, sizin qamçı (qırımcı)ınız altında ölmüş müsəlmanların, odunuuzla yanmış evlərin, hökmünüzələ darmadağın edilmiş mal və mülklərin, «həya»nınla bihaya olmuş arvadlar-in, şirk-jayanlara mənsub nərənləzə bağı yarılmış usaqların ədədini götürüb, müləhizə etsən görərsən ki, neçə-neçə qəbiristanlıların təmiri sizin «hünarınız»ə vəbəstə imiş. Amma bu axırkı günlərdə ibraz etdiyin «hünar» şəhid zülümkarın səhəratını batırıbdır. Sağ olunuz, vəf olunuz! Sizin bir namazlıqın və oructutan pristav olduğunuz bizim hamıımıza mölümardı. Buna görə də aşağıdakınidan bandayı-haqırınzdən qəbul edin:

Ey su yerinə məsələn qanı ilə dəstəməz alıb, razı niyaz edən abid! Və ey, arvad-uşaq aşılıq qüsli edib, ibadətə maşğıl olan zahid, behiştin əla dərəcəsində məqamınız var!... Qafqazda tamam 25 il pıstavlıqda qalmığınızdan rəncidəxatır olmayı-nız, öz qulluğunuzda davam edin, öldürün müsəlmanları, dağdan ev-əsiklərini, əlinizdən galan zülm və sitəmi onların haqqında asırgəməyin! Belə bir gün olar ki, hökumət sizi naçalnikliyə layiq bilər. Doğrudur, bu neçə illərin ərzində Qarabağ üzrə cari etdiyiniz qan və aşklar sizin vicdanınız, insaf və ədalətinizi yuyub aparıbdır, avvalca yumşaq yaradılmış üzünüz mücürü-ayyam ilə bərkib, daşa dönübür. Lakin zərər yoxdur, bu naçalnik olmağa mane ola bilməz. Çünkü başınızın sahibi Pivovarov isbat etdi ki, naçalnik olmaqdən ötrü vicdan, ədalət, insaf

və ürəyə heç bir ehtiyac yoxdur. Ümidvar olun, sabır və sabat lazımdır. Rautların, pivovarovların sağ əli sizin başınıza olsun. Onları özünlüə nümuneyi-imtisal tutub, hanki Üçastok (sahə - müəlliflər) və uyezd dayışılınaz onlar kimi məsələmlənlərə zülüm və sitam etməkdə davam edin. Axırda da onların mənşəbino çatarsız. Və bir də bağlılayın, mənim siza yol göstərməyim» obəsdir, siz öz «dərsənizi» yaxşı bilirsınız. Artıq dardı-sor vermek lazımdır. Bu axırkı «şöhrətinizi» Qaraağda adınızı bağı qoyacaqdır. Ölürlər cəsədlərindən sizə bir yadigar rəzq etmək Qaraağda vacibdir. Sağ olunuz, var olunuz! Sayayı-mərhamət vayənizi bizi haqqırların üstündən kəsməyin...»²⁰⁶

Şəfi bay Fətəlibəyov Sona xanum Aslan bay qızı Hacıbəyova ilə ailə qurmuşdu. Əli bay adlı oğlu vardı.

Abbas bay Vəzirov

Abbas bay Talib bay oğlu 1846-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qaza məktəbini bitirəndən sonra hərbi qulluğa getmişdi. Kapitan rütbəsində çar ordusunda xidmət etmişdi. 1905-1906-ci illərdə baş verən erməni-müsəlman savaşında Şuşənin müdafiəsinə qatılmışdı. Mir Möhsün Nəvvab «1905-1906-ci illərdə erməni-müsəlman davası» adlı kitabında yazır: «Müsəlmanları da bir neçə yerdə səngər tərtib etmişdilər. Birinci səngər Vəzirzadələrin evinin qabağında, ikinci səngər isə Hacı Həsən Qaraşərzadənin evinin içində və baş tərəfində idi. Bu səngərləri tərtib edən və onların başçısı Abbas bay Talib bay oğlu idi». ²⁰⁷ Abbas bay şəhərin içində dəfələrlə ermənilərin burnunu ovmuş, öz səngərlərindən qovmuşdu.²⁰⁸

Abbas bay 1908-1910-cu illərdə Cavanşir qazasında mülkü hakim, barışdırıcı münsif işləmişdi.

Abbas bay bibisi Püstə xanımın, Hacı Sadığın qızı, Məşədi Eyyub Bakının bacısı Güllü xanımı almışdı. Soltan xanım və Səba xanım adlı qızları vardı.

Hacı bay Sultanov

Hacıməmməd bay mirzə Zeynal bay oğlu 1847-ci ildə Şuşa qazasının Vərəndə sahəsinin Sarıcıq kəndində anadan olmuşdu. Aıldədə Hacı çağrıldırdından, bu adla da tanındı. İbtidai təhsilini atasından almışdı. Sonra Şuşa şəhərində qaza məktəbində oxumuşdu. Orduda xidmət etmişdi. Polkovnik rütbəsinədək yüksəlmişdi.

Hacı bay Sultanov Aşqabad şəhərinin general-qubernatoru olmuşdu.

Hacı bay 1920-ci ildə öldürürləb.

Hacı bayın Məhəmməd bay adlı oğlu vardı.

Səlim bay Rüstəmbayov

Səlim bay Ağa bay oğlu 1847-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa qaza məktəbində oxumuşdu. Çar ordusunda xidmət etmişdi. Xas qvardiyانın 4-cü vzyvudunda qulluq göstərmişdi. Praporşik rütbəsi daşıyırırdı. 1874-cü ildən 1882-ci ildək Şuşa qazasında polis pristavı, 1883-cü ildən 1888-ci ildək Cəbrayıl qazasında polis pristavı, 1890-ci ildən 1894-ci ildək Cəbrayıl qazasında rəsin böyük köməkçisi, 1896-ci ildən Zəngəzur qazası polis idarəsinin rəisi, 1903-cü ildə Zəngəzur qazası həbsxana komitəsində qayyum, 1904-cü ildə Cəbrayıl qazasında barışdırıcı münsif, 1910-cu ildə Zəngəzur qazası polis idarəsinin rəisi və sarhad komissarının müavini vəzifələrində çalışmışdı.²⁰⁹

Səlim bay Rüstəmbayov Cəbrayıl, Böyük Bəhməni kənd məktəblərinin hamisi idi.

Səlim bay haqqında Şakir Məhərrəmov yazır: «Əfəli Səlim bay, əldə edilən məlumatə görə, Əfəli Ağabəyin oğlu, 1843-cü ildə doğulub. Şuşa qazasının aran kəndləri üzrə pristavı olub və o dövrə Əfəlinin arazisi onun hesabına genişlənərək 8000 hektara çatdırılıb. Səlim bay, aqsaqqalların dediyinə görə, çox qoşaq, igid, sözübütbə adam olub. O, bir dəfə demişdir: - "Qar-qar çayı imkan vermədi ki, ayagımı bir az da uzadım". Yəni,

Əfətli ərazisini bir az da genişləndirdim.²¹⁰
Səlim bəyin Qasim bəy adlı oğlu vardi.

Həmzə bəy Ağayev

Həmzə bəy Məşadi Paşa bəy oğlu 1848-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. Rusiya ordusunda qulluq etmişdi. Podporuçık rütbəsi vardi.

Nəsrulla mirzə Qovanlı-Qacar

Nəsrulla mirzə Bəhman Mirzə oğlu 1848-ci ildə Təbriz şəhərində anadan olmuşdu. Atası ilə bərabər öncə Tiflis şəhərinə, sonra Şuşaya köçmüştü. Uşaqlığı Qarabağda keçmişdi. 26 fevral 1873-cü ildə Qafqaz ordusunun səvəri dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 16 may 1873-cü ildə 23-cü Qafqaz xəzənə batalyonuna ezam edilmişdi. 3 aprel 1878-ci ildə Şuşa şəhərindəki yerli dəstəyə ezam edilmişdi.²¹¹

Nəsrulla mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Açıq bürüncü medalla təltif edilmişdi. 26 yanvar 1888-ci ildə ordudan tərkis olunmuşdu.

Nəsrulla mirzə Şəhribanu xanım mirzə Qasim qızı ilə ailə kurmuşdu. Lütfülla mirzə, Süleyman mirzə adlı oğlanları, Qızılı xanım və Xanbikə xanım adlı qızları vardi.

İsmayıł bəy Novruzov

İsmayıł bəy Bəylər bəy oğlu 1848-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra şəhər məktəbində oxumuşdu. 17 aprel 1872-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronuna daxil edilmişdi.²¹²

İsmayıł bəy Novruzovun praporsık rütbəsi vardi.

İsmayıł bəy ordudan tərkis olduqdan sonra Şuşa qəza idarəsində çalışmışdı. 1914-cü ildə şəhər idarə heyətinin üzvü idi.

Məhəmmədəli mirzə Qovanlı-Qacar

Bəhman Mirzənin oğlu Məhəmmədəli mirzə 1849-cu ildə Təbriz şəhərində anadan olmuşdu. Atası ilə bərabər öncə Tiflis şəhərinə, sonra Şuşaya köçmüştü. Uşaqlığı Qarabağda keçmişdi. 5 mart 1871-ci ildə Qafqaz ordusunun səvəri dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 12 may 1878-ci ildə poruçık rütbəsi almışdı. 22 may 1879-cu ildə 18-ci Pryanırov dərəqən alayının zabiti olan Məhəmmədəli mirzə Qacar Şuşa şəhərindəki yerli dəstəyə ezam edilmişdi. 11 avqust 1879-cu ildə tərkis olunma orızası vermişdi. Atası Bəhman Mirzə onun arızasını dəstəkləmişdi.²¹³

Məhəmmədəli mirzə Qacar 8 iyul 1880-ci ildə şabs-rotmistr rütbəsi ilə ordudan tərkis olunmuşdu.

Xanbaba mirzə Qovanlı-Qacar

Bəhman Mirzənin oğlu Xanbaba mirzə 3 mart 1849-cu ildə Təbriz şəhərində anadan (anası Maləknisə xanım Məmmədqulu xan qızı) olmuşdu. Atası ilə bərabər öncə Tiflis şəhərinə, sonra Şuşaya köçmüştü. Uşaqlığı Qarabağda keçmişdi. 19 fevral 1869-cu ildə Qafqaz ordusunun səvəri dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 2 noyabr 1869-cu ildə Qafqaz qrenadyor alayına dəyişilmişdi. 30 avqust 1873-cü ildə poruçık rütbəsi almışdı. 25 oktyabr 1877-ci ildə 15-ci Tver dərəqən alayına göndərilmişdi.²¹⁴

Xanbaba mirzə Qacar 14 mart 1879-cu ildə şabs-kapitan rütbəsi almışdı.

Xanbaba mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Gümüş medalla təltif edilmişdi.

O, 1879-cu ildən 1886-ci ilədək artıq 43-cü dərəqən alayına çevrilən hissəsində hərbi və hüquqi vəzifələr yerinə yetirmişdi.

Xanbaba mirzə Qacar 16 mart 1886-ci ildə şabs-rotmistr rütbəsi almışdı. Eskadron komandiri olmuşdu. 6 may 1889-cu

ildə 3-cü dərəsəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi.

Xanbaba mirzə Qacar 1890-cı ildən 1894-cü ilədək alayda müxtalif vəzifələr daşımışdı. O, 1895-ci ildə 2-cü dərəsəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdi.

Xanbaba mirzə Qacar alayda müxtalif hərbi və hüquqi vəzifələr yerinə yetirmiş, üstün xidmətlərə nail olmuşdu. 31 yanvar 1896-ci ildə 25 illik zabitlik həyatını şərəflə yaşıdagına görə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni lənt ilə təltif edilmişdi. 25 noyabr 1896-ci ildə imperator III Aleksandrın çarlığından şərəfinə tövsi edilmiş gülmüş medalla ödülləndirilmişdi.

Xanbaba mirzə Qacar 8 aprel 1899-cu ildə podpolkovnik rütbəsi ilə 45-ci Sever draqun alayına dayışılmışdı. 1902-ci ilədək burda müxtalif hərbi vəzifələr daşımışdı.

Xanbaba mirzə Qacar 1902-ci ildə Bakı şəhərinə ezam olunmuşdu. 1904-cü ilədək bu şəhərdə şərəflə zabit vəzifəsini icra etmişdi. Bütün tapşırıqların öhdəsindən layiqincə gəlmİŞdi.

Xanbaba mirzə Qacar 28 mart 1904-cü ildə 2-cü dərəsəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi.

Xanbaba mirzə Qacar 1904-cü ildən 1906-cı ilədə Bakı-dakı alayda müxtalif vəzifələr daşımışdı. 1906-ci ildə İravan şəhərinə ezam olunmuşdu. Burda alay komandiri olmuşdu. 1907-ci ildə Tiflis şəhərinə göndərilmişdi. Həmin ilin 23 mayında polkovnik rütbəsi almışdı.

Xanbaba mirzə Qacar 15 iyul 1908-ci ildə ordudan təxris olunmuşdu. O, 1926-ci ildə Tiflisdə vəfat edib.

Xanbaba mirzə öncə Mirzə Fətəli Axundzadə birinci qızı Seyrabiya xanımla, sonra ikinci qızı Nisə xanımla dünya evinə girmiŞdi. Mənsur mirzə, Xosrov mirzə, Bəhman mirzə adlı oğulları, Mələksimə xanım, Mülkicahan xanım, Mahmənzər xanım, Aliyə sultan xanım, Tuba xanım adlı qızları vardı.

Məhəmməd bəy Ağayev

Məhəmməd bəy Bala bəy oğlu 1849-cu ildə Şuşa qəzasının Vərəndə sahəsinin Alibaylı (Kavdar) obasında anadan olmuş-

du. Molla yanında ibtidai təhsil almışdı. Sonra Şuşa qəza məktəbində oxumuşdu. 7 sentyabr 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronuna daxil edilmişdi. 10 iyun 1878-ci ildə yunkər rütbəsi almışdı.²¹⁵

Məhəmməd bəy Ağayev 1886-ci il məlumatlarına görə Körək rütbəsində idı.²¹⁶

Məhəmməd bəy Ağayev ordudan təxris olunduqdan sonra qəza idarəsində işləmişdi. Cəbrayıl qazasının mərkəzində məskunlaşmış, abadlıq işləri ilə məşğul olmuşdu. Məhəmməd bəy su dayırmanı tikdirmək istədikdə Mirzəcanlılar onun bu fikrinə qarşı çıxaraq su dayırmanı tikilməsinə razılıq vermadılar. Çünkü su dayırmanı tikilərdişa kəndin içərilərinə kəhrizin suyu aparmaq çətinlişirdi. Məhəmmədbəy camaatın taləbi ilə razılışmağa məcbur oldu və kəhrizin suyu camaatın istifadəsində verildi.

Ibrahim bəy Davatdarov

Ibrahim bəy mirzə Əhməd oğlu 14 sentyabr 1851-ci ildə Şuşa qəzasının Cavansır sahəsinin Ərəblər kəndində anadan olmuşdu. Aila təhsili almışdı. Tiflis Piyada Yunker kursunu bitirmişdi. 1868-ci ildə unter-zabit kimi 16-ci Minqreli Qrenadyor alayında xidmətə başlamışdı. 15 sentyabr 1869-cu ildə Tiflis Piyada Yunker məktəbinə ezam olunmuşdu. Məktəbi 1871-ci ildə müvəffəqiyətlə bitirdikdən sonra 157-ci Dərbənd alayına dayışmışdı. Çar hərbi baxışda Davatdarovu bayonniş, ona şəxson özü praporşik (gizir) rütbəsi vermişdi. O, bu rütbədən polkovnik rütbəsinədək yüksəlmİŞdi.

Ibrahim bəy Davatdarov 1877-1878-ci il Rusiya-Osmanlı savaşında göstərdiyi silçaaşa görə 4-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni, 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif olunmuşdu.

Ibrahim bəy Davatdarov 1902-ci ildə vəfat edib.

Ibrahim bəy Həmidə xanım Əhməd bəy qızı Cavanşırə aila qurmuşdu. Mütəffəf bəy adlı oğlu, Mina xanım adlı qızı vardi.

Əbdüssəməd mirzə Qovanlı-Qacar

Bəhman Mirzənin oğlu Əbdüssəməd mirzə 17 iyul 1851-ci ildə Şuşada anadan olmuşdur. İlk təhsilini Tiflis klassik gimnaziyasında almış, iyrimi yaşında isə Peterburqdakı Nikolayev süvari məktəbini bitirmişdir. 7 dekabr 1871-ci ildə Qafqaz ordusunun süvarı dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 5 mart 1872-ci ildə 16 qrenadıor Minqrelı alayına dayışılmışdı. 4 mart 1877-ci ildə praporşik (gizir) rütbəsində Danimarka Draqun alayına ezam olunmuşdu.²¹⁷

Əbdüssəməd mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. 28 avqust 1877-ci ildə poruçık rütbəsi almışdı.

Əbdüssəməd mirzə Qacar 8 dekabr 1877-ci ildə «igidiyyə gərə» dördüncü dərəcəli «Müqəddəs Anna», 30 iyun 1878-ci ildə 3-cü dərəcəli «Müqəddəs Stanislav», 13 iyul 1878-ci ildə 3-cü dərəcəli «Müqəddəs Anna» ordenləri ilə təltif edilmişdi. Gümüş medalla mükafatlandırılmışdı.

Əbdüssəməd mirzə Qacar döyük zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu. Göstərdiyi şəffafta gərə 13 iyun 1879-cu ildə şəbs-rotmistr rütbəsi almışdı. Xidmət etdiyi alay 13 iyul 1882-ci ildə 45 Sever draqun alayı adlanmışdı. O, burda 1885-ci ildək alay kvartırmistr vəzifəsini icra etmişdi. 1885-ci ildən 1886-cı ildək alayın 3-cü eskadronuna rəhbərlik etmişdi.

Əbdüssəməd mirzə Qacar 24 aprel 1888-ci ildə rotmistr rütbəsi almışdı. O, 1890-ci ildək doğma alayında müxtəlif vəzifələr daşımışdı.

Əbdüssəməd mirzə Qacar 4 mart 1890-ci ildə 4-cü dərəcəli «Şirə-Xurşid» ordeni ilə təltif edilmişdi. 1895-ci ildək şərafla zabit vəzifəsini icra etmişdi. Bütün tapşırıqların öhdəsindən layiqinə gəlmİŞdi.

Əbdüssəməd mirzə Qacar 13 sentyabr 1895-ci ildə Buxara əmirliyinin üçüncü dərəcəli «Parlayan qızıl ulduz» ordeni ilə mükafatlandırılmışdı. Komandırın müavini vəzifəsində yüksək post tutmuşdu. 17 mart 1896-ci ildə imperator III Aleksandrın

çarlığının şərfinə təsis edilmiş gümüş medalla ödülündərilmişdi. 22 sentyabr 1896-ci ildə 4-cü dərəcəli «Müqəddəs Vladimir» ordeninə layiq görülmüşdü.

Əbdüssəməd mirzə Qacar bir müddət Pyatiqorskda ezməyyətdə olandan sonra Kürilandıya imperatoru III Aleksandr 5-ci leyb-draqun alayına dəyişildi. 26 fevral 1897-ci ildə polkovnik rütbəsi aldı.

Əbdüssəməd mirzə Qacar bir müddət 1897-ci ildən 1904-cü ildək alayda hərbçi və hüquqi vəzifələr yerinə yetirmişdi. Sonra Zabaykalıye Kazak alayına ataman təyin edilmişdi. O, 1904-1905-ci illər rus-yapon müharibəsinin iştirakçısı idi. Cəbhədə kontuziya almışdı. Sağalandan sonra Neriçinski Kazak alayının 4-cü və 5-ci yüzlüklərinə başçılıq etmişdi. 17 sentyabr 1905-ci ildə polkovnik rütbəsi almışdı.

Əbdüssəməd mirzə Qacar igidiyyə gərə 12 yanvar 1906-ci ildə 2-ci dərəcəli «Müqəddəs Stanislav», 31 yanvar 1906-ci ildə 2-ci dərəcəli «Müqəddəs Anna», 30 mart 1907-ci ildə 2-ci dərəcəli «Müqəddəs Stanislav» ordenləri ilə təltif edilmişdi. Açıq-bürüncü medalla mükafatlandırılmışdı.

Əbdüssəməd mirzə Qacar müharibədən sonra doğma alayına dönmüşdü. Alayda hərbçi və hüquqi vəzifələr yerinə yetirmişdi. 14 iyul 1907-ci ildə 2-ci dərəcəli «Müqəddəs Anna» ordeni və qılıncla təltif edilmişdi. O, 1 yanvar 1908-ci ildə ordudan polkovnik rütbəsində təxris olumuşdu.

Əbdüssənəd mirzə gözəl xəttat idi. O, bir çox əlyazma kitablarının üzəlünü köçürülmüşdü.

Mövlana Arifi Heratlı şairlərdəndir. Əbdürrəhman Cami və Əlişir Nəvaiyən əvvəl yaşamışdır. «Qamusül-elam»ın verdiyi məlumatə əsasən onun divanı və daha bir başqa mənzuməsi vardır. Arifi «Kuy və çovkan» əsəri ilə daha məşhurdur. Arifi-nin «Kuy və çovkan» əsərinin Bəhman Mirzə kitabxanasında iki nüsxə əlyazması saxlanılır.

Mətni nastalıq xətti ilə ağ vərəqlərə, qara mürəkkəbə yazılmışdır (ölçüsü: 11x17 sm., həcmi: 47 vərəq). Əlyazması əvvəl-

dən sonadək əlvan boyalarla bəzədilmişdir; ornament və miniatürlüdür. Əlyazma Əbdüssəməd mirzə ibn Bəhman Mirzə tərəfindən h.1287 (miladi 1870)-ci ildə Şuşada köçürülmüşdür.

Əbdüssəməd mirzə Nazpəri xanım Mustafa bay qızı ilə ailə qurmuşdu. Sədrəddin mirzə, Ziyəəddin mirzə adlı oğlanları, Fırışə Sultan xanım, Məlaika Sultan xanım adlı qızları vardi.

Qaflan mirzə Qovanlı-Qacar

Qaflan mirzə Bəhman Mirzə oğlu 3 noyabr 1851-ci ildə Tiflis şəhərində anadan olmuşdu. Atası ilə bərabər Şuşa şəhərinə köçmüdü. Uşaqlığı Qarabağda keçmişdi. 5 mart 1871-ci ildə Qafqaz ordusunun süvarı dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 19 aprel 1871-ci ildə 16 qrenadyor Minqrelı alayına dəyişilmişdi. 14 dekabr 1874-cü ildə 164-cü Zaqtalal alayına ezam olunmuşdu.²¹⁸

Qaflan mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi.

Qaflan mirzə Qacar 19 iyun 1877-ci ildə "igidiyə görə" dördüncü dərəcəli «Müqəddəs Anna», 10 fevral 1878-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi. Açıq-bürincü medalla mükafatlandırılmışdı.

Qaflan mirzə Qacar 9 aprel 1880-ci ildə Qafqaz ordusunun qvardiya süvarı dəstəsinə qeyd olunmuşdu. 11 sentyabr 1880-ci ildə Leyb-qvardiyanın Ulan alayına ezam olunmuşdu. 5 yanvar 1881-ci ildə bu alayın tərkibindən çıxarılib 2-ci qvardiya diviziyasının 3-cü briqadasına ezam edilmiş, ordan da Varşavaya göndərilmişdi. 12 avqust 1881-ci ildə Leyb-qvardiyanın Ulan alayına göttirilmişdi.

Qaflan mirzə Qacar 20 sentyabr 1881-ci ildə xəstəliyi ilə əlaqədar ordudan tərxis olunmuşdu. O, poruçik rütbəsi ilə Şuşa şəhərinə dönmüşdü.

Qaflan mirzə Ata xan Abro xan oğlu Dünbilinin qızı ilə ailə qurmuşdu. Nüsi mirzə, İdris mirzə adlı oğulları, Şirət xanım adlı qızı vardi.

Hacı bəy Əlibayov

Hacıbaba bəy Məmmədhəsən bəy oğlu 1851-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Qərvənd obasında doğulmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbində oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi. Xidmətə Qafqaz kazak alayında xorunji kimi başlamışdı. Sonra yüzlüyün yubəsisi olmuşdu.²¹⁹

Bir çox döyüşlərdə iştirak etmişdi.

Hacı bəy döyüş medalları ilə təltif olunmuşdu.

Hacı bəyin Cəlal bəy adlı oğlu vardi.

Məmmədrza bəy Muradov

Məmmədrza bəy Ələkbər bəy oğlu 1852-ci ildə Şuşa qəzasının Kəbirli sahəsinin Muradbəyli kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra Şuşa qaza məktəbində oxumuşdu. 1 avqust 1877-ci ildə çar leyb-qvardiyasının Qafqaz eskadronunda silahdar kimi harbi qulluğa başlamışdı.²²⁰

Məmmədrza bəy Muradov praporşik (gizir) rütbəsi daşıyırı.

Məmmədrza bəy Əmmi xanım Allahverdiyeva ilə ailə qurmuşdu. Fərhad bəy, Murad bəy, Qaflan bəy, Sultan bəy adlı oğlanları vardi.

Şəfi mirzə Qovanlı-Qacar

Şəfi mirzə Cəlaləddin Mirzə oğlu 19 aprel 1853-ci ildə Şuşa şəhərində doğulmuşdu. Ailə təlim-tərbiyasi, təhsili almışdı. Sonra Süvari zabitlər məktəbində kurs keçmişdi. Çar ordusunda xidmətə başlamışdı. 12 aprel 1874-cü ildə kornet rütbəsi ilə Qafqaz ordusunun süvarı alayında qeyd olunmuşdu. 7 iyul 1874-cü ildə İravan leyb-qrenadyor alayına ezamiyatı göndərilmişdi.²²¹

Şəfi mirzə Qovanlı-Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. 12 apreləndən 17 aprelədək Qafqaz-Osmanlı sərhəddində gedən döyüşlərə qatılmışdı. Qars qar-

nizonunun izlenmesi ona tıptırılmıştı. Ördahan qalasının mühasirasında döyüşmüştü. Döyüslörde yaralanmıştı. 17 noyabr 1877-ci ildə onun xidmət etdiyi diviziyaya istirahət erilmiş, qışlağa çəkilmüşdər. Ördahan qalası uğrunda döyüslörde seçil-diyinə görə poruçık rütbəsi almışdı (7 noyabr 1877-ci ildə).

Şəfi mirzə Qovanlı-Qacar 1880-ci ilin 25 aprelindən 10 maya qədər alayın 2-ci eskadronuna başçılıq etmişdir. 22-si iyul 1880-ci ildən 25 may 1881-ci ildək Za Kaspi vilayatına ezam olunmuşdur. Axaltəkə ekspedisiyasında iştirak etmişdir. Təkə tayfası ilə göstərdiyi səcaətə görə 3-cü dərəcələ Müqəddəs Stanislav, 3-cü dərəcəli Müqəddəs Anna ordenləri leni və qılınclar ilə təltif olunmuşdur. Şəfi mirzə Qovanlı-Qacar 17-si iyun 1882-ci ildə Axaltəkə ekspedisiyasında göstərdiyi igidiyyə görə şabits-kapitan rütbəsi verilmişdir. O, 20-si fevral 1883-cü ildə alay məhkəmsinin üzvü seçilmişdir. 22-si noyabr 1886-ci ildən 5 noyabr 1888-ci ildək Qafqaz süvari dəstəsinə ezam olunmuşdur. Şəfi mirzə Qovanlı-Qacar 5 fevral 1891-ci ildə alayın 6-ci eskadronuna başçılıq etmişdir. 6-sı avqust 1891-ci ildə əla xidmətinə görə rotmistr rütbəsi almışdır. 20-si sentyabr 1891-ci ildə süvari zabitlər məktəbinə göndərilmişdir. 15 avqust 1893-cü ildə məktəbi bitirmişdir. Öz alayına qayıtmış 2-ci eskadronu qəbul etmişdir. Yenidən məhkəmə üzvü seçilmişdir. Şəfi mirzə Qovanlı-Qacar 30 oktyabr 1894-ci ildə İran şahı tərəfindən 3-cü dərəcəli Şiri-Xurşud ordeni ilə təltif olunmuşdur. O, 3 oktyabr 1895-ci ildə 49-cu dracon alayına ezam olunmuşdur. 4 yanvar 1897-ci ildə imperator III Aleksandr şərəfinə hakk edilmiş gümüş medalla təltif olunmuşdur. 26 fevral 1897-ci ildə podpolkovnik rütbəsi almışdır. Alaya rəhbərlik etmişdir. Şəfi mirzə Qovanlı-Qacar 22 sentyabr 1899-cu ildə 25 illik hərbi xidmətinə görə 4-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir. 29 dekabr 1901-ci ildə 55-ci dracon alayına dəyişilmişdir. 12 yanvar 1902-ci ildə İran şahı tərəfindən Şiri-Xurşud ordeni ilə təltif olunmuşdur. Şiri-Xurşud ordeni ilə təltif olunmuşdur 1 avqust 1902-ci ildə polkovnik rütbəsi almış-

dir. Alaya başçılıq etmişdir. 7 fevral 1904-cü ildə 46-ci dracon alayına komandır təyin olunmuşdur. 20 noyabr 1905-ci ildə 3-cü dərəcəli Müqəddəs Vladimir ordeni ilə təltif edilmişdir. Şəfi mirzə Qovanlı-Qacar 1906-ci ilin 27 yanvarından 11 fevralınadək Kopanahendə Danimarka kralı 9-cu Xristianın dafnında iştirak etmişdir. 31 dekabr 1908-ci ildə 15-ci dracon alayının komandırı Şəfi mirzə Qovanlı-Qacar general-major rütbəsi almışdır. Ordudan təxris olunmuşdur.

Şəfi mirzə Qovanlı-Qacar 3 yanvar 1909-cu ildən Sankt Peterburq şəhərində özünü güllə ilə vurmaşı. Sankt-Peterburq şəhərində dafn edilib.

Şəfi mirzənin Feyzulla mirzə adlı oğlu vardı.

Əkbər mirzə Qovanlı-Qacar

Əkbər mirzə Rzaqulu Mirzə oğlu 10 fevral 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Ails təlim-tərbiyəsi, təhsili almışdı. Çar korpusunda paj kimi xidmət etmişdi. İmtahan verib Qafqaz eskadronunun leyb-qvardiyasında kornet kimi qulluq etməyə başlamışdı. 1 mart 1874-cü ildə poruçık rütbəsi almışdı. 6 dekabr 1875-ci ildə Imperatorun leyb-qvardiyasının 4-cü eskadronunu göndərilmişdi. 16 mart 1876-ci ildə 4-cü eskadronun komandırı təyin edilmişdi. 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Medalla təltif olunmuşdu.

Əkbər mirzə Qovanlı-Qacar 1 oktyabr 1879-cu ildə Axaltəkə ekspedisiyasına qatılmışdı. Ekspedisiyada göstərdiyi səcaətə görə 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi.

4 aprel 1880-ci ildə Qafqaza çarın leyb-qvardiyasına göndərilmişdi. 8 oktyabr 1881-ci ildə şabs-rotmistr rütbəsi almışdı.

Əkbər mirzə Qovanlı-Qacar 8 yanvar 1892-ci ildə İran şahı tərəfindən 3-cü dərəcəli Şiri-Xurşud ordeni ilə təltif olunmuşdu. Sonra Kuban Kazak alayına göndərilmişdi. 15 yanvar 1894-cü ildə Buxara amirinin 2-ci dərəcəli "Doğan gınaş" ordeni ilə təltif edilmişdi. 10 oktyabr 1894-cü ildə podpolkovnik rütbəsi

almışdı və Qafqaz hərbi dairəsinə göndərilmişdi.

Əkbər mirzə Qovanlı-Qacar 13 may 1912-ci ildə general-major hərbi rütbəsi almışdı.

Əkbər mirzə Qovanlı-Qacar ordudan tərkis olduqdan sonra Yelizavetpol (Gəncə) mahkəmə dairəsində barışdırıcı münsif kimi mülki qulluğa başlamışdı.

Əkbər mirzə Ağə biyə Mehdiqulu xan qızı Uşmisiyeva ilə ailə qurmuşdu. Rzaqulu mirzə, Rükənəddin mirzə, Şahrxuz mirzə adlı oğulları, Məlik Sultan xanım, Qəmər xanım adlı qızları vardi.

Mahmud mirzə Qovanlı-Qacar

Mahmud mirzə Bəhman Mirzə oğlu 12 may 1853-cü ildə Şuşa şəhərində anadan olmuşdu. 12 iyul 1873-cü ildə Qafqaz ordusunun süvari dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 4 mart 1877-ci ildə 16-ci Nijneqorod Dərəqün alayına göndərilmişdi. 28 iyul 1877-ci ildə poruçik rütbəsi almışdı.²²³

Mahmud mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi.

Mahmud mirzə Qacar 9 noyabr 1877-ci ildə "igidiyyə görə" dördüncü dərəcəli «Müqəddəs Anna»²²⁴, 8 dekabr 1877-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordenləri ilə təltif edilmişdi.

Mahmud mirzə Qacar 19 dekabr 1877-ci ildən 29 aprel 1878-ci ilədək Ərzirum vilayətinin qubernatorunun sərəncamında olmuşdu. Sonra öz alayına dönmüşdü.

Mahmud mirzə Qacar 6 noyabr 1877-ci ildə Qars qalasına hücumda göstərdiyi şücaətə görə 30 iyun 1878-ci ildə üçüncü dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi. Açıq-büründü medalla mükafatlandırılmışdı.

Mahmud mirzə Qacar 22 may 1879-cu ildə şabs-rotmistr rütbəsinə layiq görülmüşdü. Ərzirum ətrafındaki Soğanlıq döyüşlərinə görə 2-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdi.

Mahmud mirzə Qacar Rusiya ordusundan tərkis olunduqdan sonra İrana getmiş, Kazak briqadasında xidmət etmişdi.

Əmir noyon (Marşal) rütbəsi almışdı. Rus-yapon müharibəsi başlananda könlüllü kimi Rusiyaya gəlmış, savaşa qatılmışdı. Yetmiş yaşı olmasına baxmayaraq poruçik rütbəsi ilə ön cəbhədə vuruşmuşdu. Onun əvvəlki rütbələri İrana getdiyi üçün ləğv olunmuşdu. Döyüş meydانlarında göstərdiyi şücaətə görə 2-ci dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi.

Mahmud mirzə Qacar 28 dekabr 1904-cü ildə təkrar şabs-rotmistr rütbəsinə layiq görülmüşdü.

Mahmud mirzə Qacar 28 dekabr 1904-cü ildə yaponlara qarşı döyüşdə göstərdiyi igidiyyə görə 25 iyun 1905-ci ildə şabs-kapitan rütbəsi almışdı. 31 avgust 1905-ci ildə yixilə zədə almışdı.

Mahmud mirzə Qacar 1905-ci ilin fevralında Mukden ətrafindəki döyüşlərdə göstərdiyi casarətə görə 15 noyabr 1905-ci ildə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeninə layiq görülmüşdü.

Mahmud mirzə Qacar 19 may 1907-ci ildə ordudan tərkis olunmaq haqqında komandanlığı orıza vermişdi. Bu müddətə Tehrana getmişdi. Xəstəliyinə görə Rusiya ordusundan tərkis olunmuşdu. Təbrizdə yaşayırırdı.

Mahmud mirzə Rəzzaq xanım ailə qurmuşdu. Seyfəddin mirzə, Zülflüqər mirzə, Xudabəx mirzə, Əsdadulla mirzə adlı oğlanları, Xasumə xanım, Zəhra xanım, Yalət xanım və Fərəh xanım adlı qızları vardi.

Səməd bay Mehmandarov

Səməd bay mirzə Sadiq bay oğlu 1854-cü ildə Lənkəran şəhərində anadan olmuşdu. Əslən Şuşalıdır. İbtidai təhsilini mirzə İsmayıllı Qasirin «Üsuli-cədidi» məktəbində almışdı. 1871-ci ildə Sankt-Peterburq şəhərinə yollanmış, Konstantin yunkərlər məktəbinə daxil olmuşdu. 1875-ci ildə məktəbi bitirib hərbi xidmətə başlayırdı. İstedadlı hərbiçi kimi tez bir zaman da yüksəlir. Dürlü qaynaqlardan götürdürülmüş bilgilərə görə 1876-ci ildə podporuçık, 1886-ci ildə şabs-kapitan, 1898-ci il-

da podpolkovnik idi.²²⁴

Səməd bay Polşada, Zabaykalda hərbi qulluqda çalışıb. 1902-ci ildə polkovnik rütbəsində Mancuriyada artilleriya divizionunda xidmat edib. 1903-cü ildə Sankt-Peterburqa dönüb topçu məktəbində təhsil alır. 1904-cü ildə rus-yapon savaşına qatılır. Port-Artur döyüslərində iştirak edir. General-major rütbəsi alır. Əsir düşür. 1906-ci ildə asirlilikdən azad olur.

Səməd bay asirlilikdən döndəndən sonra 7-ci Şərqi Sibir artilleriya briqadasının komandanı təyin edilir. Bir müddət sonra 3-cü Sibir ordusunun korpusunda artilleriya rəisi olur. 1908-ci ildə general-leytenant rütbəsi alır.

Səməd bay 1910-cu ildə 1-ci Qafqaz ordusunun korpusunda artilleriya rəisi vəzifəsinə təyin olunur.

Səməd bay I Cahan Savaşı başlanan Vladiqafqazda yerləşən 21-ci piyada diviziyasının komandanı idi.

1914-cü ildə keçirilən Lodz aməliyyatında istedadlı bir sərkərdə kimi bütün dünyada məşhurlaşdı. 1915-ci ildə 2-ci Qafqaz ordu korpusuna komandan təyin edildi. İnqilabın qədər alman cəbhəsində savaşıdı. 1918-ci ildə yaralılarının Aleksandrovsk komitəsinə üzv seçildi. Sonra Bakıya döndü. ADR-in Hərbi naziri oldu. 1920-ci ildə həbs etdilər. N. Nərimanovun xüsusi tapşırığı ilə azad olunub Moskvaya göndərildi. Daimi Artilleriya Komissiyasının üzvü kimi Səhri Qərargahında çalışıdı. 1921-ci ildə N. Nərimanovun və Ə. Qarayevin xahişi ilə Bakıya qatarıldı. Hərbi-Dəniz Komissarlığında işlədi.

Səməd bay 3-cü, 4-cü dərəcəli Georgi, 1-ci, 2-ci, 3-cü dərəcəli Stanislav, 1-ci, 2-ci, 3-cü dərəcəli Anna, 2-ci, 3-cü, 4-cü dərəcəli Vladimir, «Ağ qartal» və Aleksandr Nevski ordenləri ilə təltif olunmuşdu. Onun ödülləri arasında brilyantla bəzədilmiş silah da vardi.

Səməd bay Yelizaveta Nikolayevna Teslavla yaşam qurmuşdu. Pir bay (Iqor) adlı oğlu vardi.

Fatəli mirzə Qovanlı-Qacar

Fatəli mirzə Rzaqulu mirzə oğlu 15 mart 1854-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Aila təlim-tərbiyəsi, təhsili almışdı. Rusiya ordusunda xidmat etmişdi. Xidmətə 22 may 1877-ci ildə Qafqaz leyb-qvardiyasının 4-cü eskadronunda körmet kimi başlamışdı.²²⁵

Fatəli mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı müharibəsində iştirak etmişdi. Döyüş zolağı boyu bir neçə istiqamətdə vuruşmuşdu.

Fatəli mirzə Qacar 9 iyul 1878-ci ildə 4-cü dərəcəli "Müqəddas Anna" ordeni ilə təltif edilmişdi. Açıq bürüncü medalla mükafatlandırılmışdı.

Fatəli mirzə Qacar 30 avqust 1879-cu ildə poruçik rütbəsi almışdı. 6 aprel 1881-ci ildə inəksi olan vənzellə ödülləndirilmişdi.

Fatəli mirzə Qacar 8 oktyabr 1881-ci ildə şabs-rotmistr rütbəsi almışdı. 1882-ci ildən 1892-ci ilədək öz doğma alayında və ezməniyyatlarda şərəflə zabit vəzifəsini icra etmişdi. Büttün tapşırıqların öhdəsindən layiqinə gəlmüşdi.

Fatəli mirzə Qacar 3 may 1892-ci ildə 3-cü dərəcəli "Şirə-Xurşid" ordeni lent ilə təltif edilmişdi.

Fatəli mirzə Qacar 18 aprel 1893-cü ildə podpolkovnik rütbəsi almışdı. 15 sentyabr 1893-cü ildə isə Buxara əmərinin "Döjan Qızıl Ulduz" ordeni ilə təltif edilmişdi.

Fatəli mirzə Qacar 1893-cü ildən 1896-ci ilədək alayda müxtəlif hərbi və hüquqi vəzifələr yeriñə yetirmiş, üstün xidmətlərə nail olmuşdu. O, 1896-ci ildə III Aleksandrın çarlığının şərafına tösis edilmiş gümüş medalla ödülləndirilmişdi.

1901-ci ildən 1903-cü ilədək Gəncə dairə məhkəməsində barişdirici hakim vəzifəsində çalışmışdı. 5 yanvar 1905-ci ildə Şuşa həbsxana komitəsinin direktoru və 1 iyul 1906-ci ildən 1 iyul 1909-cu ilək Yelazevetpol dairə məhkəmasının fəxri barişdirici hakimi seçilmişdi.

Fatəli mirzə Qacar 26 avqust 1912-ci ildə açıq bürüncü me-

dalla mükafatlandırılmıştı. 6 dekabr 1912-ci ilda isə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi.

Fatəli mirza Qacar 21 fevral 1913-cü ilda Romanovlar sülalasının çarlığının 300 illiyi şərəfinə hakk edilmiş açıq bürünç medalla mükafatlandırılmışdı.

Fatəli mirza Qacar iyirmi beş il orduda qüsursuz xidmət etdiyinə görə 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni lənt ilə təltif edilmişdi.

Fatəli mirza Qacar Petroqrad sahiyyə mələsissələrinə müfattiş təyin edilmişdi.

Fatəli mirza Qacar 6 dekabr 1916-ci ilda 2-ci dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. 6 noyabr 1917-ci ıldə Qafqaz hərbi dairəsinin ehtiyat hissəsinə qeyd olunmuşdu.

Fatəli mirza Ənbər xanım Əmənulla xan qızı Naxçıvanska ya ilə ailə qurmuşdu. İbrahim mirza adlı oğlu, Şəmsülmülk xanım, Simuzər xanım, Ramiyyə xanım, Ütarid xanım adlı qızları vardi.

Olıqulu mirza Qovanlı-Qacar

Olıqulu mirza Bahman Mirzə oğlu 2 may 1854-cü ilda Şuşa şəhərində anadan olmuşdu. Tiflisdəki kadet korpusunu bitirdikdən sonra 24 mart 1875-ci ilda Qafqaz ordusunun süvari dasəsini kornet rütbəsi ilə xidmət keçmişə təyin edilmişdi. 27 noyabr 1875-ci ilda 164-cü Zaqatala alayına ezam olunmuşdu.²²⁶

Olıqulu mirza Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. 12 aprel 1877-ci ıldən 18 noyabr 1878-ci ildək osmanlı qüvvələrinə qarşı vuruşmuşdu. 18 yanvar 1878-ci ilda sol əlinin biləyindən yaralanmışdı.

Olıqulu mirza Qacar döyüş meydanlarında göstərdiyi şübhəyə görə 10 fevral 1878-ci ilda 4-cü dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi. Açıq-bürünç medalla mükafatlandırılmışdı.

Olıqulu mirza Qacar 25 aprel 1878-ci ilda poruçık rütbəsi almışdı. 29 iyun 1878-ci ilda Danimarka Draqun alayına ezam olunmuşdu. 12 oktyabr 1886-ci ıldən 22 fevral 1887-ci ildək

alayın 4-cü eskadronuna başçılıq etmişdi. 26 fevral 1887-ci ilda şabs-rotmistr rütbəsinə layiq görülmüşdü. 23 dekabr 1887-ci ilda Qafqaz süvari alayına ezam edilmişdi. 11 sentyabr 1888-ci ildə doğmaalaşına dönmüşdü. Alayın 4-cü eskadronuna başçılıq etmişdi. 1 sentyabr 1889-cu ilda alayın ovçu komandasına rəis təyin edilmişdi. 27 yanvar 1890-ci ilda alayın hərbi-hazırlıq büləyinə başçı keçirilmişdi.

Olıqulu mirza Qacar 30 avqust 1891-ci ilda ehtiyatda olan Qafqaz süvari alayının 3-cü kadr büləyinə başçılıq etməyə başlamışdı. 1 il burda xidmət etmişdi. Sonra Əzalayına sönmüş, zabitlər mahkəməsi cəmiyyətinə üzv seçilmişdi. O, bu vəzifəni əvvəller də aparmışdı. Alayın 3-cü eskadronunu başçı olmuş, 26 sentyabr 1893-cü ilda Süvari Zabitlər məktəbinə göndərilmişdi. Məktəbdə oxuyarkən, 15 mart 1895-ci ildə rotmistr rütbəsi almışdı. 15 avqust 1895-ci ilda kursu bitirərək alayına dönmüşdü. 23 sentyabr 1895-ci ilda alayın 2-ci eskadronuna komandır təyin edilmişdi.

Olıqulu mirza Qacar 18 sentyabr 1896-ci ilda Oryol şəhərində yerləşən 51-ci Çerniqov draqun alayında xidmətə göndərilmiş, 1898-ci ildək burda qalmışdı. O, 3 sentyabr 1898-ci ilda Qafqaz Mineralni Vodi məntəqəsinə ezam olunmuşdu. Bir müddət burda xidmət etmişdi. Zabitlər mahkəməsi cəmiyyətinə üzv seçilmişdi. 1899-cu ildə Riga-Orlov dəmiryolunun Bejitsa stansiyasına ezam olunmuşdu.

Olıqulu mirza Qacar 28 fevral 1903-cü ilda podpolkovnik rütbəsi almışdı. 51-ci Çerniqov draqun alayına göndərilmişdi. 14 iyun 1903-cü ilda Yeletsdəki 52-ci Nejinski alayına dəyişdirilmişdir. Alay komandirinin məlavini olmuşdu.

Olıqulu mirza Qacar 1904-1905-ci illər rus-yapon müharibəsinin iştirakçısı idi.

1905-ci ilda Port-Artur döyüşlərində igidliklə vuruşub yaralanın, Çita xəstəxanasında hələk olan Olıqulu mirza döyüş xidmətlərinə görə 2-ci dərəcəli «Müqəddəs Stansislav» ordeni ilə təltif olunmuşdur. Bundan başqa 3-cü dərəcəli «Müqəddəs

Anna», 4-cü dərəcəli «Müqəddəs Vladimir», 4-cü dərəcəli «Şir-Xurşid» ordenləri ilə mükafatlandırılmışdı.

Əliqulu mirzə 1905-ci ildə vəfat edib. O da Bərdədəki İmamzadə qəbristanlığında, atası Bəhmən mirzə ilə yanaşı dəfn olunmuşdur.

Əliqulu mirzə Sara (Sitarə) xanum İsmayılova ilə həyat qurmuşdu. Şəmsəddin mirzə, Sultan Üveys mirzə, Murad mirzə adlı oğulları, İzzət xanım adlı qızı vardı.

Həsənəli bəy Əsgərşəxənov

Həsənəli bəy Şıxəli bəy oğlu 1855-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Yağlovənd obasında dünyaya gəlmış. Sankt-Peterburd. Konstantin yunkeler məktəbində təhsil almışdı. Sonra qaza polis pristavlığında işə girmişdi. Öncə uryadnik, sonra polis pristavı İsləmmişdi. Qazax və Zəngəzur qəzalarında çalışmışdı. Yunker rütbəsi vardı.

Həsənəli bəy üstün xidmətlərinə görə Georgi xaçına layiq görülmüşdü. Kremlin "Georgi" salonunda həmin xaç və ordenlə təltif olunanları siyahısında onun adı var.

Həsənəli bəy şair idi. Kovxa təxəllüsü ilə şerlər yazardı.

Həsənəli bəyin mahalda oturub-durduğu adamlardan biri mirza Əli qazı idi. Hər ikisi şair olduğundan tez-tez deyişirdilər.

Həsənəli bəy Ələkbər bəy Məlikaslanovun qızı Asiya xanımıyla ailə qurmışdı. Əsgərşəxənov bəy, Cəmil bəy, Şəmil bəy, Cəlal bəy adlı oğulları, Səadət xanım, Nabat xanım, Tavad xanım, Şövkət xanım və Firuza xanım adlı qızları vardı.

Əmir Kazım mirzə Qovanlı-Qacar

Bəhmən Mirzənin oğlu Əmir Kazım mirzə 1 may 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Anası Mirvari xanım Tağılıdır. İlk təhsilini Tiflis klassik gimnaziyasında almış, iyirmi yaşındakı Peterburqdakı Nikolayev səvəri məktəbini bitirmiştir. 1873-cü ildə kornet-zabit rütbasında Əmir Kazım hərbi xidmət üçün Qafqaz Əlahiddə ordusunun 16-ci Nijeqorod alayına

göndərilmişdir.²²⁷

Əmir Kazım mirzə Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. 3 oktyabr 1877-ci ildə sol qolundan səngü yarası almışdı. 18 iyul 1877-ci ildə poruçık rütbəsinə layiq görülmüşdü.

Iyirmi beş il bu alayda qüsursuz xidmət edən Əmir Kazım imperiyanın yüksək orden və medalları ilə təltif olunmuşdur.

1877-78-ci illərdə olan Rusiya-Osmanlı müharibəsində onun xidmətləri ödüllənmişdi. 8 dekabr 1877-ci ildə 4-cü dərəcəli «Müqəddəs Anna», 3 aprel 1878-ci ildə 3-cü dərəcəli «Müqəddəs Stanislav» ordenləri ilə mükafatlandırılmışdır.

Əmir Kazım mirzə Qacar 1 oktyabr 1878-ci ildə Ərzirum şəhərinin polismeystr köməkçisi olmuşdu.

Əmir Kazım mirzə Qacar 24 fevral 1879-cu ildə 3-cü dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi. Ərzirum ətrafindakı Soğanlıq döyüşlərinə görə 2-cü dərəcəli «Müqəddəs Stanislav» ordeni və qılıncla təltif edilmişdi.

Əmir Kazım mirzə Qacar 14 noyabr 1879-cu ildən Qafqaz hərbi-həzırlıq bölgüsünün kursuna ezam olunmuşdu. 16 dekabr 1879-cu ildə toktar olaraq 2-cü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdi. Kursu bitirəndən alayına dönmüşdü. 9 fevral 1881-ci ildə 16-ci Nijeqorod draqun alayının bölgülinə başçı təyin edilmişdi. Sonra təsərrüfat alayına komandır dayışılmışdı.

Əmir Kazım mirzə Qacar 24 mart 1881-ci ildə şəbs-kapitan rütbəsi almışdı. Osmanlı savaşlarında seçildiyinə görə 10 noyabr 1881-ci ildə 2-ci dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi. 16-ci Nijeqorod alayı 44-cü Nijeqorod alayına çevrilmişdi. O, 23 noyabr 1881-ci ildən 1 oktyabr 1882-ci ilədək alay məhkəməsinin kərgüzəri vəzifəsini daşımışdı.

Ön yaxşı səvəri zabitləri sırasında Əmir Kazım mirzə 1881-ci ildə imperator üçüncü Aleksandrın tacqoyma mərasimində iştirak etmişdir.

Əmir Kazım mirzə Qacar 25 oktyabr 1882-ci ildə rotmistr rütbəsi almışdı. 1883-cü ildə zabitlərin Stavropol hərbi səhra

yürüşündə iştirak etmişdi. 3 oktyabr 1883-cü ildən 17 mart 1884-cü ildək alayın hərbi hazırlıq bölgüsüne rəhbərlik etmişdi. 25 yanvar 1885-ci ildə alayın 2-ci eskadronuna komandirlilik etmək tapşırılmışdı. 1886-ci ildə məzuniyyətdə olmuşdu. 1887-ci ilin fevral ayının 4-də Süvari Zabitlər məktəbinə göndərilmişdi. Kursu uğurla bitirdikdən sonra öz alayına qayıtmışdı. Tədrisdəki uğruna görə 4-cü dərəcəli «Müqəddəs Vladimir» ordeni ilə təltif edilmişdi.

1890-ci ildə isə İranın dördüncü dərəcəli maşhur «Şire-Xorşid» ordeni ilə mükafatlandırılmışdır.

Əmir Kazım mirzə Qacar 21 may 1891-ci ildə alayın hərbi hazırlıq bölgüsünə rəhbərlik etmişdi. 1892-ci ildə kiçik rütbəli zabitləri öyrətmək üçün Tiflisə ezmə olunmuşdu. 1893-cü ildə alay hərbi məhkəməsinin üzvü seçilir.

Əmir Kazım mirzə Qacar 26 fevral 1895-ci ildə podpolkovnik rütbəsi almışdı.

Süvari podpolkovniki Əmir Kazım mirzə 1895-ci ildə eskadron komandiri təyin olunur. Həmin ili o, Buxara əmirliyinin üçüncü dərəcəli «Parlayan ulduz» ordeni ilə mükafatlandırılır. 1896-ci ilin fevral ayının 26-da imperator III Aleksandrın carlığının şərəfinə təsis edilmiş gümüş medalla ödülləndirilir.

1897-ci ildə 44-cü Nijeqorod alayının komandır müavini təyin edilmişdi. 1899-cu ildə isə müvəqqəti alay komandiri olmuşdu.

Əmir Kazım mirzə Qacar 1901-ci ildə İranın 2-ci dərəcəli maşhur «Şire-Xorşid» ordeni ilə mükafatlandırılmışdı.

Əmir Kazım mirzə Qacar 1901-ci ildən 1904-cü ildək öz alayında və ezamiyətlərdə şərəflə xidmət etmişdi. O, 1904-1905-ci illər rus-yapon müharibəsinin iştirakçısı olmuşdu.

Əmir Kazım mirzə Qacar 6 dekabr 1904-ci ildə polkovnik rütbəsi almışdı. O, 1 yanvar 1905-ci ildə Amur kazak alayının komandır müavini təyin edilmişdi. Bu alayın tərkibində zəngin döyüş yolu keçmişdi. Igidiyə görə qızıl silahla ödüllənmişdi. Döyüslərdə fərqləndiyinə görə 16 iyul 1907-ci ildə 4-cü dərə-

cəli «Müqəddəs Vladimir» ordeni ilə təltif edilmişdi.

Əmir Kazım mirzə Qacar mühəribədən sonra 44-cü Nijeqorod alayına dönmüşdü.

XX yüzilin avvallarından başlayaraq alay komandirinin birinci müavini kimi yüksək vəzifəyə təyin edilən polkovnik Əmir Kazım mirzə öz alayında və ezamiyətlərdə şərəflə xidmət etmişdi.

Əmir Kazım mirzə Qacar 1909-cu ildə general-major rütbəsinə layiq görülmüşdür. O, ordudan tərxis olunmuş, Tiflis könlüllülər piyada dəstəsinə qeyd olunmuşdu.

Əmir Kazım mirzə iyirmi beş il orduda qüsursuz xidmət etdiyinə görə, üstündə tunçdan tökülmüş atlı figuru olan stolüstü saatla mükafatlandırılıb. Saatin üstündə «Əmir Kazım mirzəyə əla xidmətinə görə» sözü yazılmış. 44-cü Nijeqorod alayının marşını çalan saat indi də işləyir. Bu qıymətli hədiyyə general Əmir Kazım mirzəyə 1898-ci il, dekabrın 16-da verilmişdir.

General Əmir Kazım mirzə təkcə hərbi deyildi. O, xalqımızın maariflənməsindən da yaxından iştirak etmiş, Tiflisdə və ayrı-ayrı qəzalarda ibtidai məktəblərin açılmasına maddi cəhətdən kömək göstərmiş və kasib balaşlarını öz xərcinə oxutmışdır. Onun ən böyük xidmətlərindən biri 1912-ci ildə Tiflisdə Azərbaycan dram cəmiyyətinin təsisini və tamaşa binasının açılmasında yaxından iştirak etmişdir. 1911-ci ildə ilk dramaturquşum M.F.Axundzadənin yüzillik yubileyi də general-major Əmir Kazım mirzə Qacarın sədrliliyi ilə keçmişdir.

Əmir Kazım mirzə Qacar 1 dekabr 1918-ci ildə AXC-nin müdafiə nazirinə məruzə yazaraq orduya çağrılmasını istəmişdi. O, Gəncə şəhərinin komendantı təyin edilmişdi.

Əmir Kazım mirzə 1920-ci ildə Gəncə üsyənində bolşeviklər tərəfindən öldürülüb.

Əmir Kazım mirzə Gövhər xanım Ağa Ələsgər qızı İsmayılova (1864-1927) ilə ailə qurmuşdu. Darab mirzə, Davud mirzə adlı oğulları, Mənica xanım, Ziba xanım, Leyla xanım, Aliyə xanım adlı qızları vardı.

Mehdiqulu xan Usmiyev

Mehdiqulu xan Xasay xan oğlu 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Anası ona babasının Mehdiqulu xan Cavanşirin adını vermişdir. Aila təlim-tərbiyəsi almışdır. Çar ordusunda vədmət etmişdi. Podpolkovnik rütbasındañ yüksəlmışdır.

Mehdiqulu xan Xasay xan oğlu Usmiyev 1895-ci il fevralın 26-da podpolkovnik rütbəsi alıb. O, məşhur şairə Xurşudbanu Natəvanın böyük oğludur. 1874-cü ildə Peterburqdakı zadəgan balalarına məxsus Paj harbi korpusunda təhsil alıb. Rusiya-Osmanlı müharibəsi - (1877-1978) illarında Dunay ordusunun sıralarında süvarı alayının komandiri olmuşdur. Gürcüstan Dövlət Mərkəzi arxivindən əldə edilən fotosəklərinin altında da "1877-ci il, Dunay" yazılıb. İki il cəbhələrdə böyük igidlik və şəfaat göstərdiyinə görə knyaz Mehdiqulu xan Usmiyev dörd dəfə ordenlər təltif olunub. O, Müqəddəs Anna ordeninin dördüncü dərəcəsinə (igidiyyə görə), üçüncü dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birga), üçüncü dərəcəli Müqəddəs Anna (qılınc və bantla birga) və müqəddəs Vladimir ordeninin dördüncü dərəcəsinə layiq görürlüb. Əlbəttə, qısa müddədə belə yüksək kavalər ordenlərinə qeyri-adi igidlik göstərmış zabitlər təltif olunurdu. Şübhəsiz ki, knyaz Mehdiqulu xana bu igidlik irsən keçmədi. Axi, onun atası general-mayor Xasay xan Usmiyev (1808-1866) idi! Ətan əsrin məşhur tədqiqatçıları Firdudin bay Koçarlı, Mir Möhsün Nəvvab, Məmməmdağa Müctəhidzadə və başqlarının iftihxarla yazırlar ki, cənab knyaz Mehdiqulu xan alicanıb knyaz Xasay oğludur. O, əlahəzərat qıldırtılı Cingiz xanın nəslindəndir.

Qafqaz Əlahiddə ordusunun səvəri qoşunlarında xidmət edən knyaz podpolkovnik Mehdiqulu xan Usmiyev ordudakı əla qulluğuñ görə sonrakı illərdə də təltif olunub. O, 1887-ci ildə müqəddəs Stanislav ordeninin ikinci, 1891-ci ildə Muxəndis Anna ordeninin ikinci dərəcəsini və 1881-ci ildə İranın "Şir-Xorsid" ordeninin üçüncü dərəcəsini ala bilib.

Mehdiqulu xan Usmiyev 1900-ci il sentyabrin 5-də Tiflisdə

Mixaylovski küçəsindəki yüz qırx səkkiz sayılı mülkündə vəfat edib.

Mehdiqulu xan həm də şair idi. Vəfa taxəllüsü ilə şeirlər yazırırdı. Knyaz Mehdiqulu xanın müasiri, məşhur alim Mir Möhsün Nəvvab yazar ki, biçarə knyaz Mehdiqulu xan son illər Şuşaya tez-tez gələrdi. Hər dəfə də zəmanənin hərc-mərciliyini görüb serla təsvir edardı.

Mehdiqulu xan Soltanət bayim Kərim ağa qızı Çavansırla ailə qurmuşdu. Xasay xan adlı oğlu, Ağa bika, Bilqeyis bika və Əzizə bika adlı qızları vardı.

Bahaüddin mirza Qovanlı-Qacar

Bahaüddin mîrza Bâhman Mirzâ oğlu 20 iyul 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Bakı real məktəbini bitirmişdi. 19 iyul 1879-cu ildə praporşik (gizir) rütbası ilə orduñun piyada hissəsinə qəbul edilmişdi. 13 yanvar 1880-ci ildə Şuşa yerli komandaya ezam edilmişdi. 2 iyul 1882-ci ildə Kuban kazak alayına göndərilmişdi. 29 oktyabr 1883-cü ildək bu alayın tərkibində xidmətdə olmuşdu. 13 mart 1884-cü ildə ailə vəziyətinə görə arızə yazış ordudan təxxis edilmişdi. Şuşa şəhərin-
da yaşaması.²²⁸

Abbas bay Səfərbəyov

Abbas bəy Hacı Səfərəli bəy oğlu 1855-ci ildə Şuşa qazasının Vərəndə sahəsinin Zərgər obasında doğulmuşdu. Sankt-Peterburqdə kadet məktəbində oxumuşdu. Rusiya ordusunda xidmət etmişdi. Rusiya-Osmanlı savaşlarının istirakçısı idi.

1886-ci ilə qaynağına görə proporsik rütbəsi dasivirdi.

Heydərgulu mirza Qovanlı-Qasər

Heydərqulu mirza Bahmən Mirzə oğlu 15 avqust 1855-ci ildə Şuşa şəhərində anadan olmuşdu. 19 iyul 1879-cu ildə praporşik (gizir) rütbəsi ilə ordunun piyada hissəsinə qəbul edilmişdi. 19 oktyabr 1879-cu ildə 16-ci Minqrelı qrenadyor alayı-

na ezam edilmişti. 4 iyul 1881-ciildə ailə vəziyyətinə görə əri-za yazib ordudan təxxis edilmişdi. Bir müddət Şuşa şəhərində yaşamışdı. 31 dekabr 1884-cü ildə 154-cü Dərbənd alayında podporuçık rütbəsində xidmət eləməyə başlamışdı. 22 yanvar 1885-ci ildə ober-zabit rütbəsində qeyd olunub.²²⁹

Heydərqulu mirzə Qacar 21 avqust 1887-ci ildə Şuşada yerləşən yerli komandaya ezam edilmişdi. 28 iyun 1889-cu ildə poruçık rütbəsi almışdı. 12 dekabr 1893-cü ildə Dərbənddəki alayına qayıtmışdı.

Heydərqulu mirzə Qacar 6 may 1900-cü ildə ştabs-kapitan, 5 may 1901-ci ildə isə kapitan rütbəsi almışdı.

Heydərqulu mirzə Qacar 11 aprel 1907-ci ildə 3-cü dərcəcili «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdi.

Heydərqulu mirzə Qacar 1 avqust 1908-ci ildə ordudan təxix edilmişdi.

Heydərqulu mirzə 1918-ci ildə vəfat edib.

Heydərqulu mirzə Ələsgər Hacı Zeynal oğlunun qızı Əzət xanımla ailə qurmuşdu. Əhməd mirzə, Abbas mirzə adlı oğlanları, Rəhimə xanım, Rəna xanım, Mahparə xanım adlı qızları vardı.

Əhməd bəy Mehdixanov

Əhməd bəy mirzə Həsən bəy oğlu 1856-ci ildə Şuşa qazasının Vərəndə sahəsinin Qoçşəhəmdəli kəndində anadan olmuşdu. Məktəb təhsili almışdı. Rusiya ordusunda xidmət etmişdi.²³⁰

1886-ci il qeynağına görə praporçık rütbəsi daşıyırıldı.

Əmənulla mirzə Qovanlı-Qacar

Böhmən Mirzənin oğlu Əmənulla mirzə 8 yanvar 1857-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Peterburqdakı hərbi kadet korpusunu bitirmişdi. On yeddi yaşında praporçık (gizir) rütbəsi alan Əmənulla mirzə 1879-cu il iyunun 19-dan xidmətə başlamışdı. 11 mart 1882-ci ildə 164-cü Zaqatala alayına ezam olunmuşdu. 15 may 1883-cü ildə podporuçık rütbəsi almışdı. 9 no-

yabr 1884-cü ildə iqlim şəraiti ilə ilgilə 5-ci Qafqaz ehtiyat alayı-na dəyişilmişdi. 8 mart 1885-ci ildə Şuşada yerləşən yerli komandaya ezam edilmişdi. O, 19 fevral 1886-ci ildə öz alayına qayıtmışdı. 7 noyabr 1886-ci ildə 5-ci bölgün başçısı olmuşdu.²³¹

Əmənulla mirzə Qacar 20 noyabr 1886-ci ildə Kuban Kazak alayının 2-ci piyada batalyonuna xorunji rütbəsinə dəyişilmişdi. 1887-ci ildə batalyon'a başçılıq etmişdi. 8 oktyabr 1887-ci ildə sotnik (yüzbaşı) rütbəsi almışdı. 25 oktyabr 1888-ci ildə hərbi-həzırlıq bolşiyuna başçı keçirilmişdi. 13 may 1889-cu ildə zabitlər məhkəməsi cəmiyyətinə üzv seçilmişdi.

Əmənulla mirzə Qacar 16 sentyabr 1891-ci ildə 3-cü dərcəcili «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdi.

Əmənulla mirzə Qacar 6 may 1895-ci ildə podyasaval, 6 may 1902-ci ildə yasaval rütbəsi almışdı.

O, 1904-1905-ci illər rus-yapon müharibəsinin iştirakçısı olmuşdu.

Əmənulla mirzə Qacar 22 sentyabr 1906-ci ildə 4-cü dərcəcili «Müqəddəs Vladimir», 28 yanvar 1907-ci ildə «Müqəddəs Anna» ordenləri ilə təltif edilmişdi.

1907-ci ildən 1914-cü ildək öz alayında şərəfli xidmət yolu keçmişdi.

Əmənulla mirzə Qacar I Dünya Müharibəsi iştirakçısı idi. 18 aprel 1915-ci ildə Kuban Kazak alayının 3-cü batalyonunun komandiri olmuşdu. 25 aprel 1915-ci ildə polkovnik rütbəsi almışdı.

Birinci dünya müharibəsi illərində Avstriya cəbhəsində vuruşan igid süvari komandırın döyüş fəaliyyəti 12 sentyabr 1915-ci ildə 4-cü dərcəcili «Müqəddəs Vladimir», 31 dekabr 1915-ci ildə 2-ci dərcəcili «Müqəddəs Anna» və 4 aprel 1916-ci ildə 3-cü dərcəcili «Müqəddəs Vladimir» ordenlərinə layiq görülmüşdür. Döyüşlərdə fərqləndiyinə görə Georgi silahı ilə mükaflandırılmışdı.

Güclü döyüşlər zamanı ayağından ağır yaralanan Əmənulla mirzə arxa cəbhəyə göndərilsə də hərbi fəaliyyətini dayandıramamışdı. Müsəlman korpusunda xidmət etmişdi.

Fevral burjua inqilabından sonra Qafqaza qayıdan Osmanlı mirza bir müddət Tiflisde və Şuşada yaşamışdır. AXC dövründə 1-ci atıcı alayın komandiri təyin edilmişdi. Sonra Xankəndi qəsəbəsinin qarnizon rəisi olmuşdu.

Əmənnulla mirza Qacar 1918-ci ildə general-major rütbəsi almışdır.

Bolshevik təzyiqinə dözməyən və bolşevik təhlükəsini avvalcədən hiss edən Əmənnulla mirza 1929-ci ildə İrana mühacirətə getmişdir. Tehranda yaşayan general-major Əmənnulla mirza Qacar hərbi məktəbdə İslamiş, İran nizamı ordusunun yaradılmasında yaxından iştirak etmişdir.

İran Milli Məclisinin üzvü, İran-Sovet dostluğu cəmiyyətinin sədri, general-major Əmənnulla mirza Qacar 1937-ci ildə Tehranda vəfat etmişdir.

Əmənnulla mirza Nəvvab bayım Hacı Hüseynəli bay qızı ilə ailə qurmuşdu. Xosrov mirza, Pərviz mirza, Səyavuş mirza adlı oğulları, Səfiyyə xanım adlı qızı vardı.

Bala bay Səfikürdski

Bala bay Aslan bay oğlu 1857-ci ildə Səfikürd kəndində dünyaya göz açmışdı. Məktəb təhsili almışdı. Çar ordusunda xidmət etmişdi. Paporşik (gizir) rütbəsi vardi.

Bala bay Səfikürdski sonra Yelizavetpol quberniya idarəsində tərcüməçi İsləmişdi.²³²

Bala bay Əsmət xanım Məhəmməd ağa qızı Cəməllinskaya ilə ailə qurmuşdu. Bahram bay, Həmid bay, Mahmud bay, Cahangir bay adlı oğulları, Səriyə xanım və Ziba xanım adlı qızları vardı.

Rükənnədin mirza Qovanlı-Qacar

Rükənnədin mirza Rzaqulu Mirzə oğlu 18 aprel 1857-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Aila təlim-tərbiyəsi, təhsili almışdı. Əvvəlcə çar sarayında paj kimi xidmət etmişdi. 10 iyun 1877-ci ildə Kazak leyb-qvardiyasının süvari dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi.²³³

Rükənnədin mirza Qacar 30 avqust 1880-ci ildə poruçuk rütbəsi almışdı. 1881-ci ildə Almaniya, Avstriya, Fransa, İtaliya və Ingiltərə ölkələrində məzuniyyətdə olmuşdu.

Rükənnədin mirza Qacar 1884-cü ildə şabs-rotmistr rütbəsi almışdır.

Rükənnədin mirza Qacar 21 dekabr 1888-ci ildə ölmüş zabit kimi qeydiyyatdan çıxarılmışdı.

Elxan mirza Qovanlı-Qacar

Bəhman Mirzənin oğlu Elxan mirza 1 iyun 1858-ci ildə Şuşa şəhərində anadan olmuşdu. 20 aprel 1878-ci ildə Qafqaz ordusunun süvari dəstəsinə kornet rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 23 sentyabr 1879-cu ildə 16-ci Nijeqorod alayına göndərilmişdir.²³⁴

Elxan mirza Qacar 1877-1878-ci illərdə Rusiya-Osmanlı savaşında iştirak etmişdi. Qara bürdücü medalla təltif edilmişdi.

Elxan mirza Qacar 20 sentyabr 1883-cü ildə ordudan tərkis olunub Şuşaya qayıtmışdı. O, 12 may 1890-ci ildə yenidən orduya bərpa olunmuşdu. Kuban Kazak alayının 5-ci piyada batalyonunda xorunji kimi xidmət etmişdi. 10 noyabr 1888-ci ildə sotnik (yüzbaşısı) rütbəsi almışdır.

Elxan mirza Qacar 14 may 1896-ci ildə podyasaval rütbəsinə layiq görülmüşdü. 1901-ci ildə ölmüş şəxs kimi ordu qeydiyyatından çıxarılıb.

Ağa bay Hüseynbayov

Ağa bay Hüseyn bay oğlu 1858-ci ildə Şuşa qəzasının Vərandə sahəsinin Mahmudlu obasında doğulmuşdu. Məktəb təhsili almışdı. 1877-ci ildə Rusiya-Osmanlı savaşlarına qatılmışdı. Paporşik (gizir) hərbi rütbəsi almışdı.

Ağa bay Hüseynbayov savaşlarda seçildiyindən «İgidliyə görə» gümüş və başqa bir bürdücü medal almışdı. Ordudan tərkis olduqdan sonra polis pristavı İsləmişdi. Bu dönenmdə Aşıqli Qaçaq Kərbələyi Kazim Allahqulu oğlunu tutduğuna görə qızıl

medal, İran qaçağı Əzim xan Nəcəf oğlunu məhv etdiyinə görə daha bir qızıl medal, qaçaqlarla faal mübarizə apardığından ikinci «İgidliyə görə» medalını almışdı.

Ağə bay 9 il Kərimbəyli obasının, 3 il Vağadü icmasının, 3 il Qaraxanbəyli icmasının yüzbaşısı olmuşdu. 1910-cu ildə Mahmudlu obasına yüzbaşı seçilmişdi.

Məsum bəy Qayıbov

Məsum bəy mirzə Məhəmmədqulu bəy oğlu 1858-ci ildə (bəzi sənədlərə görə 19 aprel 1864-cü ildə) Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini atasından almışdı. Bakı real məktəbin bitirirdən sonra orduda xidmət etmişdi. 1 sentyabr 1881-ci ildə qulluğa başlamışdı. 2-ci Konstantin hərbi məktəbində oxumuşdu. 12 avqust 1883-cü ildə podporuçık hərbi rütbəsi ilə məktəbi bitirmişdi. 14-cü Gürcüstan qrenadör alayında hərbi xidmət keçmişdi. 12 avqust 1887-ci ildə poruçık rütbəsi almışdı. 11 oktyabr 1891-ci ildən 28 aprel 1893-cü ilədək Qafqaz Hərbi Dairəsində qulluğunu davam etdirmişdi. 19 may 1899-cu ildən 4 dekabr 1903-cü ilədək Qafqaz Hərbi Dairəsi qərərgah rəisinin yavarı olmuşdu. 4 iyun 1895-ci ildə hərbi xidmətdə seçildiyinə görə ştabs-kapitan, 1899-cu ildə kapitan rütbəsinə layiq görülmüşdü.²³⁶

Məsum bəy Qayıbov 26 fevral 1904-cü ildə podpolkovnik rütbəsi almışdı. Elə həmin vaxtdan 13 mart 1909-cu ilədək Qafqaz Hərbi Dairəsi qərərgah rəisinin baş yavarı olmuşdu. 6 dekabr 1907-ci ildə polkovnik rütbəsi almışdı. 13 mart 1909-cu ilədən Tersk Kazak alayının atamanı köməkçisi vəzifəsində xidmət etmişdi. 6 dekabr 1913-cü ildə general-major rütbəsinə layiq görülmüşdü. 15 avqust 1915-ci ildə xəstəliyi ilə bağlı ordudan təxsis olunmuşdu.

Məsum bəy Qayıbov 1906-ci ildə 2-ci dərəcəli "Müqəddəs Stanislav", 1911-ci ildə 2-ci dərəcəli "Müqəddəs Anna", 6 may 1914-cü ildə 3-cü dərəcəli "Müqəddəs Vlادimir" ordenləri ilə təltif edilmişdi.

Məsum bəy 20 oktyabr 1915-ci ildə Tiflis şəhərində vəfat edib. O, rus qızı ilə evlənmiş, provaslavlılığı qəbul etmişdi.

Hümayun mirzə Qovanlı-Qacar

Hümayun mirzə Bəhman Mirzə oğlu 1860-ci ildə Şuşa şəhərində anadan olmuşdu. 10 dekabr 1880-ci ildə çar ordusunun piyada bölməsində praporşik (gizir) rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 26 fevral 1881-ci ildə 77 Tengin alayına ezam edilmişdi.²³⁷

Hümayun mirzə Qacar 9 oktyabr 1882-ci ildə podporuçık rütbəsində ailə vəzifəyətinə görə ordudan təxsis edilmişdi.

Ağamalı bəy Sultanov

Ağamalı bəy Əmirəslan bəy oğlu 1861-ci ildə Şuşa qəzasının Zəngəzur sahəsinin Şərəfagaklı (Balahəsənli) obasında anadan olmuşdu. Molla yanındı oxumuşdu. Ata mülkünü idarə etməklə güzəran keçirirdi.²³⁸

Ağamalı bəy 1882-ci ildə obanın yüzbaşısı idi.

Ağamalı bəy I Dünya mühərribəsində iştirak etmişdi. Praporşik (gizir) rütbəsi daşıyırıldı. Georgi xaçı ilə təltif olunmuşdu.

Ağamalı bəy 1911-ci ildə Avstriyada həlak olub.

Ağamalı bayının Əli bəy adlı oğlu vardi.

Cümşüd bəy Almuradbayov

Cümşüd bəy Almurad bəy oğlu 1862-ci ildə Şuşa qəzasının Vərəndə sahəsinin Qorqan obasında doğulmuşdu. Molla yanındı oxumuşdu. Sonra Şuşa şəhərində təhsilimi davam etdirmişdi. Hərbi qulluğa girmiş, unter-zabit rütbəsi almışdı.²³⁹

Cümşüd bəy uzun müddət Arazboyu sərhəddə böyük strajnik kimi xidmət etmiş, qaçaq-quldurlara qarşı vuruşmuşdu.

Cümşüd bayının Cavad bəy, Cəmil bəy adlı oğlu, Zivər xanım adlı qızı vardi.

Humay bəy Vəlibayov

Humay bəy Gərəy bəy oğlu 1862-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə oxumuşdu. Rusca təhsil görmüşdü. Çar ordusunda xidmət etmişdi. Poruçık rütbəsi almışdı.

Humay bəy Cavanşir qazasında tərcüməçi işləmişdi.

Humay bəy Vəlibayov Azarbeycanın milli qohrəmanlarının biridir. 1905-ci ildə ermənilərə qarşı vuruşmuşdu.

Mir Möhsün Nəvvab yazır: «Şuşa qalasının sakini Gərəy bəyin oğlu Humay bəy ermənilərlə vuruşan dəstənin başçısı idi. Humay bəy mahir döyüşçü olduğundan camata müharibə aparmağın əsullarını təlim edirdi. Bir gün beləcə təlim keçərkən oraya bir kazak galib çıxdı. O, əlini yuxarı qaldıraq Humay bəyə təzim edib irali goldı. Kazak Humay bəyla ol tutduqdan sonra rusca ona dedi ki, bu tayfa (erməni) na üçün bu nəhaq davani salıb xalqın rahatlığını kəsir. Humay bəy ona dedi ki, ermənilər özləri bu davani başlayıblar, özləri də cəzasını çəkəcəklər. Bu vaxt Humay bəy geri döndü ki, təlim keçdiyi müsəlmanlara nə isə desin, bu zaman həmin namərd, məslən kazak Humay bəyi arxadan güllə ilə vurub şəhid etdi. Kazak Humay bəyi vuran kimi qaçıb ermənilərin içino girdi. Sonradan məlum oldu ki, həmin kazak erməni imiş». ²⁴⁰

Humay bəy 1905-ci ildə şəhid olmuşdu.

Məmməd bəy Əhmədbəyov

Məmməd bəy Əhməd bəy oğlu 1864-cü ildə Şuşa qazasının Cavanşir sahəsinin Xanməmmədsərkərli obasında dünyaya göz açmışdı. İbtidai təhsilini molla yanında almışdı. Şuşa real məktəbində təhsilini davam etdirmiştir. Çar ordusunda hərbi xidmətə başlamışdı. İlk hərbi qulluğu Xankandında etmişdi. Sonra 77-ci Tengiz alayına dayışılmışdı. Bir müddət 14-cü Qrenadýor ayında kapitan rütbəsində hərbi qulluqda olmuşdu.²⁴¹

Məmməd bəy polkovnik rütbəsi ilə istəfaya çıxmışdı.

Məmməd bəy mayor Abbas bəy Ağayevin qızı Böyükxanım xanımı ailə qurmuşdu. Yusif bəy adlı oğlu, Sona xanım, Məryəm xanım, Raziya xanım, Ayna xanım, Tamara xanım, Niso xanım adlı qızları vardı.

Seyfulla mirzə Qovanlı-Qacar

Bəhman Mirzənin oğlu Seyfulla mirzə 6 mart 1864-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis adadiya məktəbinin tam kursunu bitirmişdi. 10 dekabr 1880-ci ildə çar ordusunun piyada bölməsində praporşik (gizir) rütbəsi ilə xidmət keçməyə təyin edilmişdi. 13 may 1881-ci ildə Qaradəniz alayına ezam olunmuşdu. 25 dekabr 1882-ci ildə Kuban Kazak alayına göndərilmişdi. Burda 3-cü yüzüzlükün zabiti olmuşdu. 1884-1885-ci illərdə Xəzərərxasına, Mərv vilayətinə göndərilmişdi. 4 fevral 1886-ci ildə Kuban Kazak qoşunun 1-ci Poltava süvari alayına ezam olunmuşdu.²⁴²

Seyfulla mirzə Qacar 29 may 1886-ci ildə podporuçik rütbəsi almışdı. 1886-ci il avqustan 30-da isə Tiflisdəki birinci dərəcəli yunkerlər məktəbini bitirən podporuçik Seyfulla mirzə 152-ci Vladiqafqaz alayında hərbi xidmətə başlamışdı. Rusiya-nın müxtəlif şəhərlərində, süvari diviziyalarındakı ola xidmətinə görə həmişə fərqlənmişdi.

Seyfulla mirzə Qacar 30 avqust 1888-ci ildə poruçık rütbəsi almışdı. 5 aprel 1896-ci ildə 156-ci Yelizavetpol alayına dəyişilmişdi. O, öz alayında və ezamiyatlarda şərəflə xidmət etmişdi. 1 avqust 1896-ci ildə imperator III Aleksandrın çarlığının şərəfinə təsis edilmiş gümüş medalla mükafatlandırılmışdır.

Seyfulla mirzə Qacar 1897-ci ildən 1899-cu ilədək həmin alayda müxtəlif vəzifələr daşımışdı. 1 may 1899-cu ildə ştab-səkənəndə rütbəsi almışdı. O, 24 mart 1900-cü ildə 1853-1895-ci illər Orta Asiya yürüşünün şərəfinə həkk edilmiş bürüləcə medalla mükafatlandırılmışdır.

Seyfulla mirzə Qacar 1 iyul 1901-ci ildə kapitan rütbəsi almışdır. O, 1904-cü ilədək müxtəlif hərbi vəzifələr daşımışdır.

Seyfulla mirzə Qacar 28 mart 1904-cü ildə 3-cü dərəcəli «Müqəddas Stanislav» ordeni ilə təltif edilmişdi. 1904-cü ildən 1909-cu ildək öz alayında və ezamiyatlarında müxtalif hərbi vazifələr daşımışdı.

Seyfulla mirzə Qacar 10 fevral 1910-cu ildə 3-cü dərəcəli «Müqəddas Anna» ordeni ilə təltif edilmişdi. O, 1910-cu ildən 1912-ci ildək öz alayında və ezamiyatlarında müxtalif hərbi vazifələr daşımışdır. Hərbi hissənin zabitlər möhkəməsinin üzvü olmuşdur.

Seyfulla mirzə Qacar 6 dekabr 1912-ci ildə 2-cü dərəcəli «Müqəddas Stanislav» ordeni ilə təltif edilmişdi.

Seyfulla mirzə Qacar Birinci Cahan Müharibəsi illərində Qərb cəbhəsində batalyon və alay komandiri olmuşdur. Ivano-qorod şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərmişdi. Döyüşlərdə bir neçə dəfə yaralanmışdı. 7 avqust 1915-ci ildə 2-cü dərəcəli «Müqəddas Stanislav», 2-cü dərəcəli «Müqəddas Anna», 10 sentyabr 1915-ci ildə 4-cü dərəcəli «Müqəddas Vladimir» ordenləri və qılınclarla təltif edilmişdir.

Seyfulla mirzə Qacar 1915-ci ildən 1917-ci ildək Qafqazda, asəson Şamaxıda müxtalif hərbi vazifələr daşımışdı. 27 fevral 1917-ci ildə 3-cü dərəcəli «Müqəddas Vladimir» ordeni ilə təltif edilmişdir. Georgi silahı ilə mükafatlandırılmışdır.

Seyfulla mirzə Qacar 19 avqust 1917-ci ildə polkovnik (albay) rütbəsi ilə çar ordusundan tarixis olunmuşdu.

Seyfulla mirzə QAC XJC ordusunda qulluq etmişdi. 1920-ci il bolşevik istilasından sonra 1921-ci ilin yanvar ayına kimi respublika konvoy nizamı hissəsinin rəisi olmuşdur. XJC zabiti olduğuna görə etibarsız şaxs kimi işdən çıxarılmışdı. Ağır ehtiyac içərisində yaşayan polkovnik Seyfulla mirzə Qacar 1924-cü ilin martında belə bir məktubla Azərbaycan SSR Hərbi Komissarlığından maddi kömək istəmişdir: "Azərbaycanda sovetləşmədən sonra bir neçə hərbi xidmət veteranı qalib ki, yaşlarının keçməsi ilə ağırlaşan çətin maddi vəzifələrinə əltif gəstərərək, hökumət onları əmərlilik təqəußdə təmin edib.

Bütün gənciliyimi Rusiyada hərbi xidmətdə keçirmişəm. Birinci Dünya müharibəsində əvvəldən axıradək iştirak etmişəm. Sıza mölüm olduğu kimi, Azərbaycanın sovetləşməsinin birinci günlündə fasiləsiz olaraq hərbi idarələr və o cümlədən son bir il yarımında Azərbaycan proletar hərbi məktəbində müəllim vəzifəsində çalışıram. Lakin pozulmuş sağlamlıq (60 yaşım var) mənim işləməyimə son qoyub və mən ötən ilin sentyabr ayından hər cür yaşamaq imkanlarından möhrumam. Ailəmələ birləikdə dərin maddi ehtiyac keçirirəm. Bu vəziyyətdə yegana ümidiyim odur ki, mən, Sizin iltifatınızla yardımın təmin olunacağım və veteran yoldaşlarımla bir sırada qoyulacağam".

Seyfulla mirzə Rüxsara xanım Əli bay qızı Lalayeva-Təbrizil ilə və Tutu xanım Hacı İbrahim qızı ilə hayat qurmuşdu. Firudin mirzə, Əlixan mirzə adlı oğulları, Fırızə xanım adlı qızı vardi.

Süleyman bay Əsfandiyev

Süleyman bəy Əlisüleyman oğlu (1864, Ağdam - 21.2.1919, Gancə) - hərbi xadim, Azərbaycan ordusunun general-mayoru. İlk təhsilini Gancada almış, Yelizavetqrad sivari məktəbini bitirmişdir (1885). 1912 ildə polkovnik rütbasına layiq görünləndə, Əsfandiyev Qafqaz ordusunda polis-keşkiçi dəstəsinin təftiş-yoxlama işləri üzrə baş nəzarətçisi idi. Nümunəvi xidmətinə görə "Müqəddas Anna" ordeninin 2-ci və 3-cü, "Müqəddas Stanislav" və "Müqəddas Vladimir" ordenlərinin 3-cü dərəcələri ilə təltif edilmişdi. 1917-ci ilin iyulunda Zaqafqaziya komissarlığı tərəfindən Gancaya ezam olunan Əsfandiyev burada öz vazifəsini ye-rinə yetirməklə bərabər, Gancə müsəlman milli komitəsinin köməyi ilə şəhərdə hərbi kurslar açıq və 150 nəfər azərbaycanlı gənc həmین kurslara callb edir. Əsfandiyev dərs dediyi tələbələrlə bərabər gecələr Gancada asayışi qoruyurdur. Məsələn korpusu təşkil edilməyə başlayanda, Əsfandiyev korpusun 2-ci nişançı diviziyasının 5-ci nişançı alayının komandiri təyin olundu, bir müddət isə korpus komandirinin

əmri ilə diviziya komandirinin vəzifələrini icra etdi. Onun komandır olduğu 5-ci nişançı alay Şamxor hadisəsi zamanı rus hərbi əşənlərinin tərkisilər olunmasında fəal iştirak etdi. Əlahiddə Azərbaycan korpusu formalasdırılların Əfəndiyev Qazaxda yerləşən 1-ci piyada alayının komandiri idi. Qafqaz İsləm Ordusu komandanının 1918-ci il 13 avqust tarixli əmri ilə Əlahiddə Azərbaycan korpusu yenidən qurularkən, alay komandirləri vəzifələrinə türk zabitləri gətirildi. Bununla əlaqədar olaraq Əfəndiyev Qafqaz İsləm Ordusu komandanlığının mənzil məfətişliyinə dayısdırıldı. 1918-ci ilin noyabrında Hərbi Nazirlik barpa olunduqda, Əfəndiyev 2-ci Qarabağ süvari alayının komandiri idi. Hərbi nazir Səməd bəy Mehmandarov 1918-ci il dekabrın 2-də 2-ci Qarabağ süvari alayı ilə tanışlıqdan son dərəcə razi qalmış, bunu 1918-ci il 5 dekabr tarixli əmrində də xüsusi qeyd etmişdi. 1918-ci ilin dekabrında Əfəndiyev Hərbi Nazirliyda tapşırıq generalı vəzifəsinə təyin olundu və həmin ayın 29-da Nazirlər Şurasının iclasında hərbi nazir S.Mehmandarovun təqdimatı əsasında ona general-major rütbəsi verildi. 1919-cu il yanvarın 1-dən Əfəndiyevə 1-ci piyada diviziyanın formalasdırılmasının bütün çətinliyi Əfəndiyevin üzərinə düşdü. Onun rəhbərliyi ilə diviziya hissələrində dövlətə itaatsizlik hallarının qarşısı alındı, şəxsi heyəti bürümüş yoluşucu yataqlaq xəstəliyinin aradan qaldırılması üçün əmlə tədbirlər görüldü. Lakin on çətin günlərdə şəxsi heyətən aralanmayan Əfəndiyev özü də yataqlaq xəstəliyinin qurbanı oldu.

Qulamşah mirzə Qovanlı-Qacar

Qulamşah mirzə Bəhman Mirzə oğlu 1 yanvar 1867-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Anası Çiçək xanımdır. Yunker məktəbinə daxil olmuşdu. 10 avqust 1889-cu ildə 152-ci Haşṭərxan qrenadyor alayında xidmətə başlamışdı. Moskva piyada yunkerlər hərbi məktəbinə göndərilmişdi. 28 iyun 1889-cu ildə unter-zabit rütbəsi almışdı. Hərbi məktəbi bitirəndən

sonra alaya dönmüşdü.²⁴³

Qulamşah mirzə Qacar 15 may 1894-cü ildə poruçuk rütbəsi almışdı. O, 1894-cü ildən 1896-ci ildək öz alayında və eza-miyyətlərdə müxtalif hərbi vəzifələr daşımışı. 1 yanvar 1896-ci ildə 16-ci Mingrelı qrenadyor alayına dəyişilmişdi. Burda böyük komandiri olmuşdu.

Qulamşah mirzə Qacar 9 noyabr 1896-ci ildə III Aleksandrın çarlığının şərfinə tövsi edilmiş gümüş medalla ödülləndirilmişdi. O, 1897-ci ildə bir neçə dəfə müvəqqəti eza-miyyətlərə olmuşdu. Hər dəfə də Uzağardıcı arayışlarla dönmüşdü.

Qulamşah mirzə Qacar 18 noyabr 1897-ci ildə 2-ci dəracalı "Şire-Xorşid" ordeni ilə mükafatlandırılmışdı. O, 1898-1899-cu illərdə rütbəsi almışdı. Aldığı taşakkürlər bir-birini əvəz etmişdi. Qulamşah mirzə Qacar 24 sentyabr 1900-cü ildə ştab-səkəpitən rütbəsi almışdı. O, 1900-cü ildən 1904-ci ildək öz alayında və eza-miyyətlərdə müxtalif hərbi vəzifələr daşmış, üstün xidmətlərə nail olmuşdu.

Qulamşah mirzə Qacar 28 may 1905-ci ildə kapitan rütbəsi almışdı. O, 1905-ci ildən 1909-cu ildək öz alayında və eza-miyyətlərə müxtalif hərbi vəzifələr daşımışı.

Qulamşah mirzə Qacar 12 noyabr 1909-cu ildə ordudan təxis olunmuşdu. Təqələdə deyil, Min hərbi dairəsinə ehtiyatda olan qoşuna göndərilmişdi. O, burda da faal hərbi xidmət keçmiş, müxtalif hərbi vəzifələr daşımışı. Bir neçə dəfə eza-miyyətlərə yollanmışdı.

Qulamşah mirzə Qacar 7 aprel 1915-ci ildə Qafqaz hərbi dairəsinin arxa cəbhədə köçürülmə üzrə məntəqəyə qeyd olunmuşdu. Qafqaz süvari alayının tərkibində dəfələrlə İran və Osmanlı sərhədlərində keçirilən yürüşlərdə iştirak etmişdi. O, 1917-ci ildək Qafqaz süvari korpusunda müxtalif hərbi vəzifələr daşımışı.

Qulamşah mirzə Mələk xanımla (polkovnik Qaytabaşının qızı ilə) ailə qurmuşdu. Sərvər mirzə adlı oğlu, Nəzirə Sultan xanım və Zərifə Sultan xanım adlı qızları vardi.

Darab mirza Qovanlı-Qacar

Darab mirza Şahruş mirza oğlu 9 may 1869-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Tiflis kadet korpusunda oxumuşdu. 1-ci dərəcə ilə məktəbi bitirmişdi. Sonra Pavlov Hərbi Məktəbində təhsilini davam etdirmişdi. Oranı da 1-ci dərəcə ilə tamamlamışdı. Zabitlərin atıcılıq məktəbinin kazak bölməsində hərbiçilik sənətini tamam-kanal əyrənmişdi. Xidmətə 1 sentyabr 1889-cu ildə başlamışdı. 5 avqust 1891-ci ildə xorunji rütbasına dayışılmışdı. 1 iyun 1895-ci ildə yüzbaşılı rütbasına yüksəltildi. 1 iyun 1903-cü ildə podyasuvlu rütbasına layiq görfləməşdə, 6 may 1906-cı ildə yasavul rütbası almışdı.²⁴⁴

Darab mirza I Cahan Savaşında iştirak etmişdi. Qılınç yarası almışdı.

Darab mirza 2 aprel 1915-ci ildə qoşun starşinası təyin olunmuşdu. 7 iyul 1915-ci ildə Qafqazda fəaliyyət göstərən 3-cü xətt polkuna dayışılmışdı. 23 fevral 1917-ci ildə Kuban kazak polkuna göndərilmişdi. 5 oktyabr 1917-ci ildə polkovnik rütbəsi almışdı.

Darab mirza 3-cü dərəcəli Müqəddəs Stanislav (23.01.1901), 3-cü dərəcəli Müqəddəs Anna (06.05.1908) ordenləri, qılinc və 3-cü dərəcəli Müqəddəs Anna ordeninə lənt (17.01.1916), 2-ci dərəcəli Müqəddəs Anna ordeni və qılinc (19.11.1916), Georgi silahı (11.10.1914) və başqa təltifləri vardi.

Darab mirza Əhməd şahın dəvəti ilə İrana getmişdi. 1925-ci ildə Qacar sülaləsinin süqtundan sonra Rza şah Pahlavi (1925-1941) torofından tutulmuşdu.

Darab mirza 1930-cu ildə Tehranda ölmüşdə.

Azad bay Vəzirov

Azad bəy mirza Həmid bəy oğlu 22 avqust 1869-cu ildə Şuşa şəhərində anadan olub. Şuşa real məktəbini bitirib. 43-cü Tver draqun alayının nəzdində Yelisavetlərad səvəri yunker məktəbinə girib. 20 dekabr 1888-ci ildə hərbi xidmətə başlayıb.

1895-ci ildə Dağıstan piyada alayında qulluq edib. 27 oktyabr 1897-ci ildə kornet rütbəsi, 27 oktyabr 1901-ci ildə poruçik rütbəsi alıb, 1902-ci ildə Dağıstan'dan Bakı quberniyasına dayışılıb. 27 oktyabr 1905-ci ildə Şabs-rotmistr rütbasına, 27 oktyabr 1909-cu ildə rotmistr rütbasına layiq görürlər. Ober-zabit kimi Bakı qubernatorunun yardımçısı işləyib. Burada qulluq etdiyi döndəmədə polkovnik rütbəsi alıb.²⁴⁵

Azad bəy Vəzirov 1920-ci ildə XI Qırmızı Ordunun sıralarına daxil olub. Ordunun içində İrana, İngilislərlə vuruşmağa yollanıb. 1921-ci ildə Qazvin şəhərində vəfat edib.

Azad bəy Karim bəy Mehmandarovun qızı Zəhra xanımla yaşam qurub. Isa bəy, Musa bəy, Süleyman bəy, Isa bəy (ikinci) adlı oğulları, Xeyrənsə xanım, Qöñçə xanım və Gülrux xanım adlı qızları vardi.

Məmmədqulu mirza Qovanlı-Qacar

Bəhman Mirzənin oğlu Məmmədqulu mirza 11 iyun 1872-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Anası Çiçək xanımdır. O, Simbirsk kadet korpusunda hərbi təhsil almışdı. 1 sentyabr 1892-ci ildə piyada artilleriya briqadçasında hərbi xidmətə başlamışdı.²⁴⁶

Məmmədqulu mirza Qacar 7 avqust 1893-cü ildə podporuçik rütbəsi almışdı. Kuban kazak alayına dayışılmışdı. Burda sərt qaydalardır, damır nizam-intizam hökm sürüldür. O, şərəflə zabit vəzifəsini yerinə yetirirdi.

Məmmədqulu mirza Qacar 7 avqust 1897-ci ildə xorunji, sonra sotnik (yüzbaşılı) rütbəsi almışdı. O, 1897-ci ildən 1901-ci ildək öz alayında və ezamiyyətlərdə müxtəlif hərbi vəzifələr daşımışdı.

Məmmədqulu mirza Qacar 7 avqust 1901-ci ildə podyasuvlu rütbəsi almışdı. O, 1901-ci ildən 1903-cü ildək öz alaya və ezamiyyətlərdə müxtəlif hərbi vəzifələr daşımışdı.

Məmmədqulu mirza Qacar 6 may 1904-cü ildə 3-cü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdi. Bir son-

ra isə yasaval rütbəsi almışdı. O, 1905-ci ildən 1908-ci ilədək öz alayında və ezməyyətlərdə müxtəlif hərbi vəzifələr daşımışdı.

Məmmədqulu mirzə Qacar 6 may 1908-ci ildə 3-cü dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi. O, 1909-cu ildən 1913-cü ildək öz alayında və ezməyyətlərdə müxtəlif hərbi vəzifələr daşımışdı. Artilleriya zabitləri məktəbində oxumuşdu. Kursu uğurla bitirdiyinə görə 20 avqust 1913-cü ildə 2-cü dərəcəli «Müqəddəs Stanislav» ordeni ilə təltif edilmişdi.

Məmmədqulu mirzə Qacar I Dünya Müharibəsinin iştirakçısı idi. Cəbhədə vuruşan igid komandirin döyüş fəaliyyəti 5 iyun 1915-ci ildə 2-ci dərəcəli «Müqəddəs Anna» ordeni və qılıncla ödüllənmişdi. Həmin əmrlə də “igidiyi gərə” yazılı 4-ci dərəcəli «Müqəddəs Anna» ordeni ilə təltif edilmişdi.

Məmmədqulu mirzə Qacar 4 may 1916-ci ildə 2-cü dərəcəli «Müqəddəs Stanislav» ordeninə layiq görülmüşdü. Döyüşlərdə fərqləndiyinə görə qiline və orden lentləri ilə mükafatlanılmışdı.

Məmmədqulu mirzə Qacar 1917-ci ildən yüksək hərbi vəzifələr tutmağa başlamışdı. 19 oktyabr 1917-ci ildə polkovnik rütbəsi almışdı. O, 1918-ci ildən Mütəsləman korpusunun tərkibində xidmət edirdi. 26 iyun 1918-ci ildə bu korpus Azərbaycan korpusu adlandı. O, artilleriya bateriyasının hərbi hazırlıq bölməsinə komandır təyin edildi.

General-səhzadə Məmmədqulu mirzə Qacar həmişə öz cəbhədə olmuş erməni-dəsnək qoşunlarına qarşı müvəffəqiyətli əməliyyətlər aparmışdır. 1920-ci il yanvarın 24-də Qarağabda düşmən qüvvələrinin getdiyərək artdığını hiss edən ayıq sarkarda Məmmədqulu mirzə Qacar Baş qərargah rəisi general-leytenant Məmməd bay Sulkeviç Xankandından belə bir təleqrəm vurub əlavə kömək istəmişdir: "Xəbar verirəm ki, Qarağabğ qubernatorluğunda ermənilər tərəfindən çox ciddi, demək olar ki, faciəli vəziyyət yaradılmışdır. Çox böyük və ciddi qılıv və lazımdır. Öankondi qərnizonunun dəstə rəisini dəymək olmaz, əks halda yerli ermənilər - Əsgərən və Şuşanı tuta bilərlər.

Ermənilər haqqında qəti tədbir görmək lazımdır"²⁴⁷.

1918-ci ildə Azərbaycan Milli ordusunda Baş Artilleriya idarəsinin rəisi kimi fəaliyyətə başlayan polkovnik Məmmədqulu mirzə Qacara 1919-cu il iyulun on doqquzundan əla xidmətlərinə görə üç yüz iyirmi sayılı əmrlə general-major rütbəsi verilmişdir.

Səhzadə general Məmmədqulu mirzə Qacar haqqında Hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi general Həbib bəy Salimovun həmin il noyabrin otuzunda imzaladıqları bir nömrəli əmr onun sərkərdəlik fəaliyyəti barədə nadir sənədlərdən biridir. "Hərb naziri kəgməkçisinin məlumatından aydın olur ki, general-major səhzadə Məmmədqulu mirzə Qacar birinci piyada diviziyasına müvəqqəti komandanlıq etdiyi müddədə Gəncə qərnizonunun rəisi vəzifəsini icra edərkən batalyon yaradılması və ölüsü töyinatla yola salınması, eləcə də qoşun hissələrinin isti əsgəri geyimlə tomin edilməsində çoxlu say və fəaliyyət göstərmişdir. Buna görə də mən ona səmimi minnətdarlığımı bildirirəm"²⁴⁸.

Məmmədqulu mirzə Qacar 25 iyun 1919-cu ildə general-major rütbəsi almışdı.

Məmmədqulu mirzə 1920-ci ildə Gəncə üşyanında iştirakına görə tutulub Nargin adasında güllələnmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar

Feyzulla mirzə Şəfi mirzə oğlu 15 dekabr 1872-ci ildə Şuşa şəhərində dünyaya gəlmışdır. Tiflis kadet korpusunun hərbi kursuna daxil olmuşdu. Hərbi kursu tamamlayandan sonra kornet kimi xidmətə başlamışdı. 30 avqust 1891-ci ildə Nikolayevsk Stüvarişlər məktəbinə göndərilmişdi. Hərbi məktəbi bitirəndən sonra 43 draqun alayına unter-zabit kimi qeyd olunmuşdu. 1896-ci ildə imperator III Aleksandr şərəfinə həkk edilmiş gümüş medalla təltif olunmuşdu.²⁴⁹

Feyzulla mirzə Qovanlı-Qacar 6 avqust 1898-ci ildə İran

şahı tərəfindən 4-cü dərəcəli Şiri-Xurşid ordeni ilə təltif olunmuşdu. 15 mart 1899-cu ildə poruçık rütbəsi almışdı. Elə həmin ildə Qafqaz süvari diviziyasının tərkibində səhra səfərində iştirak etmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar 15 mart 1903-cü ildə ştabstəmənist rütbəsi almışdı. Bir çox hərbi təlimlərdə iştirak etmiş, hərbi dəftərinə əla qiymətlər qeyd edilmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar 26 mart 1904-cü ildə 2-ci Dağıstan süləvələri alayına podyasaval rütbəsinə dəyişilmiş Petrovskaya gəlmişdi. Burdan Yaponiya sərhədlərinə göndərilmişdi. Alayın 1-ci yüzüllüyünə başçılıq edirdi. 26 iyun 1904-cü ildə alayla bərabər Mancuriya sərhəddini keçmişdi. Rus-yapon savaşına qatılmışdı. 3 noyabr 1904-cü ildə "igidiyyə görə" yazılı 4-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. Döyüşlərdə göstərdiyi şücaət görə 9 yanvar 1905-ci ildə 3-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni lent və qılınca ona təqdim edilmişdi. Hərbi döyüş yolu ilə irəlilədikə sinasi mülkətlər təltifləri zənginləşirdi. 18 dekabr 1905-ci ildə 3-cü dərəcəli "Müqəddəs Anna" ordeni ilə təltif edilmişdi. 18 fevral 1906-ci ildə yassaval rütbəsi almışdı.

Feyzulla mirzə Qovanlı-Qacar müharibədən sonra yenidən öz doğma alayına, 43-cü Tver draqun alayına qayıtmışdı. Alayın 4-cü eskadronuna komandır təyin edilmişdi. 28 yanvar 1907-ci ildə İran şahı tərəfindən 3-cü dərəcəli Şiri-Xurşid ordeni ilə təltif olunmuşdu. Alay məhkəməsinin tüzük seçilmişdi. Alayları 16-ci draqun alayına çevrilmişdi. Bu alayın tərkibində bir çox hərbi səhra yürüşlərində iştirak etmişdi. Döş nişanları və pul mükafatları ilə ödüllənmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar 26 avqust 1912-ci ildə podpolkovnik rütbəsi almışdi. 10-cu draqun alayının tərkibində I Dünya Müharibəsinə qatılmışdı. Döyüşlərdə göstərdiyi rəşadət görə 5 yanvar 1915-ci ildə podpolkovnik rütbəsi, bir çox orden və medallar almışdı.

Feyzulla mirzə Qovanlı-Qacar I Dünya Müharibəsində

göstərdiyi igidiyyə 17 mart 1915-ci ildə ona 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni lent və qılınca təqdim edilmişdi. O cümlədən 1915-ci ildə 15 iyulda 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni, 7 avqustda 2-cü dərəcəli "Müqəddəs Stanislav" ordeni lent və qılınca, 9 sentyabrda 2-cü dərəcəli "Müqəddəs Anna" ordeni və qılınca, 12 noyabr 1915-ci ildə 4-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdi.

4 mart 1915-ci ildə Qafqaz atlı diviziyasının Tatar atlı alayından, "Vəhşi diviziya"dan həmin diviziyanın Çeçen alayına dəyişilmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar 7 iyul 1916-ci ildə 3-cü dərəcəli "Müqəddəs Georgi" ordeni ilə təltif edilmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar 7 may 1917-ci ildə general-major rütbəsi almışdı.

1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikası ordusunda qulluq etmişdi.

Feyzulla mirzə Qovanlı-Qacar 1920-ci ildə Nargin adasında güllələnmişdi.

Feyzulla mirzə Xursid xanım Naxçıvanski (müğənni Xursid Qacar) ilə ailə qurmuşdu. Şəfi mirzə adlı oğlu vardı.

Abbas bay Sadıqbəyov

Abbas bay Həsənəli bay oğlu 1872-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa şəhər məktəbini bitirmişdi. Çar ordusunda xidmət etmişdi. Polkovnik rütbəsinə dək yüksəlmışdı. Rus-yapon müharibəsində iştirak etmişdi. Georgi xaçı kavaleridir.

Musa bay Yüzbaşov

Musa bay Cəfərqulu bay oğlu 1874-cü ildə Cobrayıqlı qəza-sının Seyidmahmudlu obasında anadan olmuşdu. İbtidai təhsili ni molla yanında almışdı. Sonra Qarabulaq kənd məktəbini bitirmişdi. I Dünya Müharibəsinə könüllü yazınlardan biri idi. Praporşik (gizir) rütbəsi almışdı. Orden və medallarla təltif olunmuşdu.²⁵⁰

Cəlal bəy Sultanov

Cəlal bəy Əsgər bəy oğlu 1881-ci ildə Zəngazur qazasının Pirçivan kəndində anadan olmuşdu. İbtidai təhsilini molla yanında almışdı. Danzaver kəndində köçməşdələr. Məktəb təhsili almışdı. Çar ordusunda xidmət etmişdi.²⁵¹

Nəzər Heydərov Cəlal bəy haqqında yazır: "Cəlal bəy çar zabiti idi. O, qazaya gələndə, polislər də qorxularından o gedənə qədər gözlənə görəlməzdilər. Cəlal bəy cozasız-filansız istədiyi adamı öldürür, heç kənəndən şikayət etməyə cürət etməzdilər.

Bizim və bacımlınilən alaçıqında baş verən əhvalata kolun dalından tamasha edirdik.

Cəlal bəy qahala girib, nökrələrə əmr etdi ki, dörd sağlam inayi çıxarıb kəssinlər. Heyvanların ayağını iplə bağlayıb böyrü üstə yixdilar. Nökrələr əllərində iti biçaq, Cəlal bəyin üzünə baxırdılar. Yəqin onlar bu daqiqə düşüñürdürlər: "Axi bu inəklər boğazdır, atını yemək olmaz. Həm də sağlam inayi kəsmək günahdır!".

Cəlal bəy bağırdı:

-Niye durmusunuz? Sizə deyirlər, kəsin!

Nökrələr inəkləri kasıldılar. Ancaq ucaboy, qüvvətli kəsməyi əmr etmişdi, - biçağı yero atib dedi:

-Man elə bildirdim ki, sizin az da olsa insafınız var. Bəy əmr eləsa də qonşumun inayini kəsmərəm.

Bəy onun kəsmək istəmədiyi inayi nökrərə kasıldı.

Kim isə alaçığın keçəsini qaldırdı. Qoca atam bəyi görüb, yavaş-yavaş qışları əsa-əsa qabağına yeridi.

-Hani yeznan? — deyə bəy onun üstünə qışkırdı və qolaylanıb qocaya bir silla çəkdi.

Atam yera sərildi. Man bəyin üstünə atılmaq istədim, lakin əmim oğlu Ələkbər qoymadı.

Qorxdu-hürkü bilməyən böyük bacım qışkıra-qışkıra alaçıqə girib, atamın başını qucaqladı və qocaya dedi:

— Qala ayağa! Düşmənlərimiz gülər, bir gün Allah onların cəzasını verəcək!

Cəlal bəy tez ona tərəf döntüb soruşdu:

Cavab verdilər ki, molla Abbasın külfətidir.

— Belə de! Axır ki, əlimə keçdi. Eybi yoxdur, biz Allahın iradəsini bu saat sənə göstərərik.

Cəlal bəy bunu deyib, bacımın qolundan yapışdı və onu alaçıqdan bayır atdı.

Bacım yerdən qalxıb, tez və alaçıqlarına qaçıdı. Cəlal bəyə İsmayıllı bəy də onun arxasında alaçıq girdilər. Alaçığın gırçacığında kəhnə samovar, stəkan və dəm çaynikı var idi. Bəy bir təpiklə samovarı aşırı. Samovar beş yaşlı oğlum Həsənin üstünlərə döşdül. Xoşbəxtlikdən samovarın suyu soyuq imiş, ancaq usağın işlilən qanatmışdı. O, qışkırdı.

Bacım özlünə uşaqa tərəf atdı. Lakin onun qabağını kəsdi. Cəlal bəy qışkırdı:

- Örin han? Hanı sizin "dəlilöriniz"?

- Özünüz yaxşı bilirsınız, arım Gorusdadır. Məndən nə istəyirsiniz? Əgər sizə ərim lazımdırsa, gedin tapın...

- Biz sonin dilini kəsəcəyik, ifritinən biri!

- Arvadla arvad dalaşır. Axi siz, deyəsən, kişisiniz!

Cəlal bəy bacımın saçından yapışıb, sofştına bir yumruq iləşdirdi. Bacım alaçıqdan çıxıb qaçıdı.

Cəlal bəy bizim alaçıqə qayıdış atamın yanında oturdu. Atam bu müddət bir balaca özlünə gəlib, yerdən qalxmışdı. Cəlal bəy cibindən bir parça kağız və karandaş çıxardı. Tapançanı qocanın gicəgahına dirayıb dedi:

-Nə desəm, bu kağıza yazarsan, yoxsa öldürəcəyəm.

Atam biliirdi ki, bu yaxınlarda Cəlal by pirçivanlı Seyid Məcid öldürülb, heç kim də ona bir söz deyə bilməyib. Qoca kişi barmaqları əsa-əsa bəyin dediklərini ərab əlibası ilə yazdı: "Möhərrəm molla Abbas, bəylük oğulun Həsən bu gün öldü. Tez bir qədəq çay, qənd, ağ və stirkafır al, gəl. Sənsiz dəfn etməyəcəyik."

Cəlal bəy dərtib kağızı qocanın əlindən aldı. Əmim oğlu Məhərrəmi yanına çağırıb, kağızı verməmişdən avval ona bərk

bir şılla çakdı, sonra dedi:

- Öğər mollanı bura gətirməsən, səni öldürəcəyəm. Bu dəqiqə çap yanına...

Bəy alaçığdan çıxanda ona tərəf gələn qoca, ariq, sümükləri çıxmış ucaboy bir arvadla toqquşdu:

-Bu qoca kaftar kimdir?

-Molla Abbasın anası Nərgiz qanıdır – dedilər. Cəlal bəy soruşdu:

-Hani oğlun?

Qocalıb taqədən düşmüş, üzü qırış-qırış olmuş qarı başını qaldırıb, solğun, sönük gözlərini qudurmuş zabitin üzünə zillədi. Qarının üzündəki dərin qırışlar, cuxura düşmüş göy gözləri göstərirdi ki, onun aşı 80 yaşı var. Bu qocalıqdan cadar-cadar olmuş üzdə dərin nifratvardı.

Cəlal bəy qoca qarının sərt baxışlarına dözməyib bağırıldı:
Na üzümlə baxırsan?! Rədd ol buradan...”²⁵²

Cəlal bəy Sultanov ştabs-kapitan rütbəsində I Dünya müharibəsinə könüllü yazılmışdı. I Dünya müharibəsində ştabs-rotmistr Cəlal bəy Sultanov həlak olur. Onu ölümündən sonra Georgi silahı ilə təltif edirlər.

Xosrov mirzə Qovanlı-Qacar

Xosrov mirzə Bəhman Mirzə oğlu 1882-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Birinci dünya müharibəsində (1914-18) iştirak etmiş, Şimal dərəqün polkunun komandiri olmuşdu. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra milli ordu sıralarında xidmətə başlamış, 3-cü Şəki süvari alayının komandiri vəzifəsində xidmət etmişdi. 1919-cu il aprelin 9-da polkovnik rütbəsinə layiq görülmüş, hərbi nazirin həmin il 18 dekabr tarixli omri ilə süvari diviziyyəsi komandirinin müavini təyin edilmişdir. Lənkəran əməliyyatında (1919) və Qarabağda erməni qiyamının yatırılmasında fəal iştirak etmişdir. Gəncə üsyanının (1920) iştirakçısı olmuş, üsyən yatırıldıqdan sonra Türkiyəyə mühacirət etmişdir.²⁵³

Zülfüqar bəy Bağırbəyov

Zülfüqar bəy mirzə Ələkbər bəy oğlu 1884-cü ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Şuşa şəhər real məktəbini bitirmişi. I Dünya müharibəsinə qatılmışdı. Poruçık rütbəsi almışdı. “Niva” jurnalının 1905-ci il iyirmi beşinci nömrəsinin 496-cı sahifəsində onun adı və şəkilli var. Onun haqqında bu sözər yazılar: “Otuz üçüncü Şərqi Sibir atıcı polkunun poruçiki Zülfüqar mirzə Ələkbər oğlu Bağırbəyov fevral döyüşlərində igidliliklə vuruşub kontuziya oldu”.²⁵⁴

Port-Artur döyüşlərindən sağ-salamat qayidian Zülfüqar 1908-ci ildən 1914-cü ilə qədər Bakı şəhərində hərbi komendantı olur. Həmin dönmədə rütbəsi mayor idi. Birinci dünya müharibəsi illərində Avstriya və Ruminiya cəbhələrində iştirak edib, 1916-ci ildə isə Qərb cəbhəsində vuruşan Zülfüqar bəy qəfil top partlayışından həlak olub.

Zeynalabdin bəy Sadıqov

Zeynalabdin bəy Həsənəli bəy oğlu 1884-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişi. 1914-cü il iyunun 30-dan “Qafqazın yerli ohalisində təşkil olunmuş diviziya”nın Azərbaycan alayında kaşfiyatçı kimi hərbi xidmətə başlamışdı. Birinci Dünya Müharibəsində Qərb cəbhəsində vuruşmuşdu. Unter-zabit kimi döyüşlərdə iştirak etmişdi.

Öla döyüş xidmətlərinə görə 1916-ci il aprelin 30-da üçüncü dərəcəli “Müqəddəs Stanislav” (qılınc və bantla birgə), yənə həmin il avqustun 30-da üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və bantla birgə), iyunun 17-da dördüncü dərəcəli “Müqəddəs Anna” (üstündə fəvqələdo “İgidliyə görə yazısı ilə), 1916-ci ilin iyunun 17-dən 1917-ci il iyunun 28-dək Qərb cəbhəsində gedən döyüşlərdə ikinci, üçüncü, dördüncü dərəcəli “Müqəddəs Georgi” xaçı və dördüncü dərəcəli Georgi medalı ilə təltif olunmuşdur.

İkinci Qarabağ süvari alayında dördüncü böülüyün komandan-

diri idi. O, ştabs-rotmistr rütbosunu 23 mart 1918-ci ildə Milli Azərbaycan ordusunda almışdır.

Zeynalabdin bəy Tubu xanım Məşədi Novruz qızı Hacıye-va ilə ailə qurmuşdu. Teymur bəy, Saleh bəy adlı oğlanları var.

Həsən bəy Fətəlibayov

Həsən bəy Fətəlibayov 1886-ci il dekabrın on sekizkizində Şuşa qazasının Ətyeməzli obasında zadəgan ailəsində anadan olub. Zaqqafqaziya (Qori) Seminariyasının Tatar-Azərbaycan şöbəsini 1916-ci il martın beşində, 271 sayılı şəhadətnamə ilə bitirib. 1917-ci oktyabrın iyirmi doqquzundə Tatar-Azərbaycan süvari alayıının ehtiyat bölməsinə könüllü qəbul olunub. Həmin il noyabrın iyirmi üçündə və dekabrın başında Müsəlman Korpusuna əsgər yiğmaq üçün Borçalı qazasına ezam olunub. 1918-ci il yanvarın dördündə uryadnik rütbəsi verilib. Həmin il, həmin tarixdə Müsəlman Korpusunun komandiri, general-leytenant Əli ağa Şixlinskinin amriña oboz (hərbi araba karvanı) komandiri təyin edilib.²⁵⁵

Birinci Tatar-Azərbaycan süvari alayıının kolleç registratoru olub, qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Dövlət müşaviri, birinci dərcəli könüllü əsgər olub. Russ-yapon mühəribasının, Romanovlar sülaləsinin 300 illik xatiro medali ilə və mösiətdə göstərdiyi fəaliyyətinə görə ordeni ilə 1914-cü ildə Qori şəhər pristivi vəzifəsində işləyəndə hamim il iyunun birində "Müqəddəs Vladimir" ordeninin dördüncü dərəcəsi təltif olunub.

1919-cu il yanvarın 4-də ailə vəziyyətinə görə hərbi xidmətdən tərtix olunub.

Həsən bəy Fətəlibayovun şəxsi işində ailə tərkibi də qeyd olunmışdır: 1896-ci il aprelin 12-də anadan olan urvadı Ədilə xanım, 1913-cü il dekabrın 4-də anadan olan qızı Leyla xanım, 1915-ci il martın 2-də anadan olan oğlu Ənvər bəy.

Məmməd bəy Qaraşarov

Məmməd bəy Kərbələyi Baba bəy oğlu 1889-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa real məktəbini bitirmiştir. Sonra Zaqqafqaziya (Qori) Müəllimlər seminariyasında oxumuşdu. Məmməd bəy praporşik (gizir) rütbəsində 1-ci piyada Cavanşir alayında xidmat etmişdi.

Məmməd bəy sonra həkim olmaq istəyi ilə Rusiyaya üz tutub Tibb institutuna daxil olmuşdu. 1930-cu ildə Naxçıvan Muxtar vilayətinin Nehrəm kəndində həkim kimi çalışmışdı. II Dünya Müharibəsi illərində hərbi həkim kimi döyüşçülərin sağlığının keşiyində durmuşdu. Müharibədən sonra bir müddət Bakı şəhərində, sonra Ağdamda həkim işləmişdi.

O, 1961-ci ildə vəfat edib.

Məmməd bəy Diləfruz xanımıla ailə qurmuşdu. Aslan adlı oğlu, Ağgül xanım, Xavar xanım, Rüxsarə xanım adlı qızları vardi.

Şəmil bəy Əsgərhanov

Şəmil bəy Həsənli bəy oğlu 1890-ci ildə Şuşa qazasının Yağlavənd obasında dünyani tanımışdı. İbtidai təhsilini molla yanında almışdı. Sonra Qarabulaq kənd məktəbini bitirmiştir. Çar ordusunda zabit kimi xidmat etmişdi. Poruçık rütbəsi vardi.

Şəmil bəy Əsgərhanov subay vəfat edib.

Nəcəfqulu bəy Cavanşir

Nəcəfqulu bəy Şəmil bəy oğlu 1890-ci ildə Şuşa qazasının Yüzbaşılı obasında dünyaya gəlmİŞdi. Real məktəbdə oxumışdı. Çar ordusuna könüllü yazılmışdı. I Dünya müharibəsində iştirak etmişdi. Praporşik (gizir) rütbəsi almışdı. Orden və medallarla təltif edilmişdi.²⁵⁶

Cahangir bəy Nəsirbayov

Cahangir bəy Zeynalabdin bəy oğlu 1892-ci ildə Şuşa şəhərində anadan olmuşdu. İlk təhsilini doğuldugu şəhərdə almış-

dir. Məlum olduğu kimi, çar Rusiyasında yaşayan müsəlmanlar, o cümlədən azərbaycanlılar orduya çağırılmışlardır. Yalnız zadəganlar istisna təşkil edirdilər. Birinci Dünya müharibəsi başlayanda C.Nasirbəyov harbi xidmətə çağrılmış, əvvəlcə podporuçik, sonra isə poruçik rütbasında Qafqaz cəbhəsində vuruşmuş, orden və medallarla təltif olunmuşdur. O, hələ Azərbaycan Xalq Cümhuriyyəti yaradılmamışdan əvvəl, Azərbaycan Zaqafqaziya Federasiyasının tərkibində olarkən milli hərbi kadrların yaradılmasında iştirak etmişdir. 1918-ci il martın 1-də Zaqqafqaziya Seymi C.Nasirbəyovu müvəqqəti olaraq Tiflisdə yerləşən unter zabit məktəbinin - "Müsəlman praporşıklar məktəbi"nin rəisi təyin etdi. Hərbi rütbəsi da artırıldı: əvvəlcə ştab-skapitan, sonra isə kapitan oldu. Xalq Cümhuriyyəti elan edildikdən sonra hərbi məktəb Gəncəyə köçdü, türkiyəli hərbiçilərin köməyi ilə fəaliyyətini bərpa etdi və statusu yüksəldildərək "praporşıklar məktəbi"nə çevrildi. Türkiyəli zabit Atif bay məktəbin rəisi təyin olundu. C.Nasirbəyov isə məktəbdə tərcümaçı və rəisin köməkçisi kimi xidmət etməyə başladı. Cahangir bay 1918-ci ilin noyabr nadək burada çalışdı. Türkler Azərbaycandan gedəndən sonra o, hərbi xidmətdən azad edildi və 1920-ci ilin aprelindən heç yerdə xidmət etmadı.²⁵⁷

XI ordu Bakını işğal etdiğdən sonra C.Nasirbəyov bu ordu-nun sıralarına daxil oldu. Lakin burada da xidməti uzun sürmedi. 1920-ci il dekabrın 5-də Azərbaycan Fövqəladə Komissiyanın orderi əsasında C.Nasirbəyovun evində axtarış aparıldı, şəhərdən çıxmamaq barədə dilindən itizam alındı. Başı üstündə ölüm təhlükəsi aldığı gəren Cahangir bay bir neçə gün sonra Azərbaycanı tərk edib Türkiyəyə köçdü. İkinci Dünya müharibəsi başlananadək burada yaşadı. Bu illərdə müxtalif məktəblərə rus, alman, fransız və italyan dillərini tədris etdi. Sonra ti-carətlə məşğul oldu, Sivasda "Vətən" fabrikini yaradı. Oğlu Baykal və qızı Maral dünyaya gəldi.

Cahangir bayın Türkiyədə yaşayan azərbaycanlı mühacirlər arasında çoxlu dostları var idi. Sonralar onların baziləri Avro-

paya və Amerikaya köçdülər. Cahangir bay da bir neçə dəstə ilə bərabər Almaniyyə köçdü və burada "Könfüllülər orduşu"-nın sıralarına daxil oldu. Cahangir bay Almaniyyada olarkən ailəsinə göndərdiyi məktubların birində yazdırı ki, "tezliklə Azərbaycan azad olacaq, müstəqilliyini qaytaracaq və biz həmimiz birlikdə Vətənimizə gedəcəyik". Amma onlar bir daha görüşə bilmədiylər. Cahangir bay 1944-cü ildə mələkkəli şəraitdə Almaniyyada vəfat etdi.

Cahangir bayın elmi fəaliyyəti Azərbaycan mədəniyyətinin tarixində münyəyin iz qoymusdur. Onun tarix təhsili yox idi. Bununla belə, mütələsi, fitri istədi, geniş dünyagörüşü sayəsində dövrünün savadlı adamlarından biri oldu. Bütün bunlar ona Azərbaycan tarixinin müxtalif məsələlərini tədqiq etməyə imkan verdi. Cahangir Zeynalıoğlu İstanbulda çap olunmuş dörd kitabın - "Müxtəsər Azərbaycan tarixi", "Şirvanşahlar yurdu", "Tariximizin xanlıqlar dövrü" və "Atalar sözü (Xalqın sözü, haqqın sözü)" əsərlərinin müəllifidir.

1924-cü ildə nəşr olunmuş "Müxtəsər Azərbaycan tarixi" qədimlərdən 1920-ci ilədək olan dövrü əhatə edir. Azərbaycanın suverenliyi və müstəqilliyi ideyası kitabın ana xəttini təşkil edir. Bu, fəsillərin adlarında da aydın görünür: "Müstəqilliyin elan olunmasından əvvəlki dövr", "Atabəylərin müstəqilliyi dövr", "Suveren Ağqoyunu və Qaraqoyunu dövlətləri", "Xanlıqların müstəqilliyi dövr", "Müstəqil Cümhuriyyət". Hər fəsilin axırında Azərbaycan tarixinin müxtalif dövrlərinin mədəniyyətinə dair xülasə verilir. Əsərin son fəsli Azərbaycan Demokratik Respublikasının tarixinə həsr olunmuşdur. Cahangir bay bu kitab üzərində işləyərkən təkcə əlyazma və kitablardan yox, həm də türk və rus dillərində çıxan gündəlik qəzet və jurnallardan, Rusiya Coğrafiya Camiyyətinin məcmuələrindən, Qafqaz Arxeolojiya Camiyyətinin əsərlərindən, Qafqaz təqvimlərindən istifadə etmişdir. 1993-cü ildə kitab Bakıda yenidən nəşr olunmuşdur. 1931-ci ildə Cahangir Zeynalıoğlu ikinci kitabını - "Şirvanşahlar yurdu"nu nəşr etdirmişdir. Əsər Şirvan-

şahlar dövlətinin tarixinin qaralıq səhifələrinə işq salır, Şirvanın daxili hayatı, onun hökmədarlarının nəsil şəcərəsi və fəaliyyəti ilə tanış olmağa imkan verir. Kitab Türkiyənin diplomatik dairələrində və mətbuatında müsbət qarşılandı. Əsərin titul və rəqində qeyd olunur ki, müəllif bu kitabın ilk nüsxəsini Mustafa Kamal Atatürkə təqdim etmişdir. 1931-ci il avqustun 31-də Atatürk və marşal Fevzi Çakmak kitabı yüksək qiymətləndirərək Cahangir Zeynaloğluya təşəkkür etmişlər. "Şirvanşahlar yurdu" bir neçə dəfə Türkiyədə təkrar nəşr olunmuşdur və bu gün də əhəmiyyətini itirməmişdir. Cahangir Zeynaloğlu kitabın müqəddiməsində yazar ki, bir çox mənbə Rusiyada qalmışdır və o, Türkiyə kitabxanalarındaki mənbələrdən istifadə etmişdir. Əsərdə antik mənbələrə istinad edilir. Şirvanın tarixi coğrafiyasına dair Strabon, Plutarx və digər antik müəlliflərin əsərlərindən sıfatlar gətirilir. Həmçinin A.Bakıxanovun, B.Dornun, V.Bartoldun, Y.Paxomovun, M.Yanovskinin, M.Karaulovun əsərləri tədqiqata calb edilir. Kitabda Bardənin, Şamaxının, Bakının, Dərbəndin rəsmləri, xəritələr verilmiş, Şirvanın müxtəlif dövrlərdə sərhədləri göstərilmiş, bu dövlətin etnoqrafik fotoskiləri dəre edilmişdir. Cahangir Zeynaloğlu Şirvanşahlar dövlətinin yaranması prosesini tədqiq etmiş, onun inkişaf, çıxaklıqlama və tənazzül mərhələlərini araşdırılmışdır. Müəllif Şirvanşahların tarixini işqənləndirmək üçün onun müxtəlif aspektlərini, daha doğrusu, dövlətin yaranlığı tarixi-coğrafi şəraiti, Şirvan şəhərlərinin, burada yaşayan tayfaların və xalqların vəziyyətini, sənətləri və ticarəti, sosial münasibətləri, dövlət quruluşunu, hərb tarixini və mədəniyyət masələlərini nəzardən keçirmişdir. O, dövlət yaranandan səlqut uğrayanadək Şirvanşahların nəsil şəcərəsini aradırmış, bir sira şirvanşahların adlarını və hakimiyyəti illərinə daşıqlaşdırılmışdır. Cahangir Zeynaloğlu hər bir dövrdə ayrıilda nəzər salmış və dövlətin mövcud olduğu illəri dövrlər bölməyə cəhd etmişdir. Tarix təhsili olmayan tədqiqatçının xüsusi odabiyatı və mənbələri bu qədər gözəl bilməsi heyrat doğurur. Cahangir Zeynalığının "Atalar sözü" kitabın-

da 5 min atalar sözü, zərb-masəl, söz və onun sinonimi, tarixi termin və s. toplanmışdır. Tədqiqatçının əsərləri mazmununa və araşdırma metodlarına görə ölkə tarixinin 1920-ci ilədək olan dövrünün işqənləndirilməsində ilk cəhd idi. Bu əsərlər indi də əhəmiyyətini itirməmişdir. Şübhəsiz, kitabların nəzəri səviyyəsi elə də yüksək deyildi, burada metodoloji səhvlər, yanlış müddəələr və nəticələr vardı. Bu da o dövrə tarix elminin inkişaf səviyyəsi ilə izah olunur. Bununla belə, müəllif Azərbaycan xalqının qədim dövrlərindən XX əsrin 20-ci illərinədək tarixinin vahid konsepsiyasını hazırlanmaq üçün az iş görməmişdir. Onun əsərləri Azərbaycanın tarixi inkişafına həsr olmuşdur ilk ümumiləşdirici tədqiqatçılarından biri kimi diqqəti cəlb edir. Azərbaycan tarixinin byrənilməsinin ilk mərhələsinin səciyyələndirərkən qeyd edək ki, XX əsrin avvaları ölkənin qədim və orta əsrlər tarixinə dair kəhnə faktların sistemləşdirilməsi və yeni faktların oda edilməsi dövrlü, başqa sözlə, Azərbaycanın qədim tarixinin yenidən yazılıması mərhələsi idi. O vaxt alımlar hər şeyi praktik olaraq sıfırdan başlamalı olmuşdular. Amma artıq həmin illərdə galəcək tədqiqatların və elmi istiqamətlərin etibarlı təmələ qoyuldu. Bu işə sonralar Azərbaycanın qədim, orta əsrlər, yeni və an yeni tarixi kimi mühüm elmi bölmələri fərqləndirməyə imkan verdi. Ölkə tarixinin bir çox mühüm problemlərini planlı şəkildə və mərhələ-mərhələ tədqiq etməkdən ötrü yeni tarixçi kadrların yetişməsi üçün mülayyən müddət keçməli idi. Azərbaycanın qədim, orta əsrlər və yeni tarixinə dair ilk peşəkar elmi işlər ötan əsrin 50-ci illərində meydana çıxmışa başlıdı və bu əsərlər arxeoloji, etnoqrafik, epiqrafik və digər tədqiqatlara əsaslanırdı. Dərin biliyi, tarixi mənbələrdən bacarıqla istifadə etmək qabiliyyətinə malik olan, an başlıcası isə Azərbaycanı varlığı qədər sevən Cahangir Zeynaloğlu özündən sonra zəngin elmi irs qoyub getmişdir. Hələ layiq olduğu qiyməti almamış bu irs Azərbaycan tarixşünaslığında öz yerini tutacaq. Qədirbilər xalqımız Cahangir Zeynalığını həmişə hörmətlə xatırlayacaq.

İsfəndiyar Hacıyev

İsfəndiyar Hacı Məmməd oğlu (1892, Şuşa qəzasının Mələkli kəndi – fevral 1921, Şuşa qəzasının Keşik kəndi) – müəllim, Azərbaycan Demokratik Respublikası milli ordusunun zabit (1918-1920) Zaqafqaziya (Qorı) Müəllimlər Seminarıyasını bitirmişdir. O, shəhər arasında təbligat aparmaqla Qarabağın kəndlərindən yuzlərlə gənci milli ordu sıralarına səfərbarlıya almışdır. 1918-ci ilin yayında Zəngəzurda Andronikin erməni quldur dastalarının darmadağın edilməsində xüsusi şücaat göstərmişdir.

Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra Müləvət partiyasının üzvü olduğu üçün İsfəndiyar Hacıyev də bir çox silahdaşları kimi tutulmuş, lakin görkəmli inqilabçı Məmmədxan Məmmədxanovun yaxından köməyi ilə həbsdən azad olunmuşdur.

Nəriman Nərimanov 1920-ci ilin oktyabrında Şuşaya gələrək müşayiətçi dəstənin tərtibində İsfəndiyar Hacıyev onun təhlükəsizliyini təmin etmişdi. Nəriman Nərimanovun göstərişi ilə Qarabağ qastrol saflarına gəlmış Bakı sohnasının məşhur aktyorları Əbülləsən Anaplı, Mir Paşa Sadiqov və Əli İslamlı birlikdə o da Keşik kəndinə erməni quldurları tərəfindən xainəsinə öldürüləilmişdir. Qəbri "Cıdır düzü"ndə Mirsəfəh qəbristanlığındadır.

Zülfüqar bəy Sultanov

Zülfüqar bəy Nəzərəli bəy oğlu 1894-cü ildə Zəngəzur qəzasının Pirçivan kəndində doğulmuşdu. İkinci Tiflis kişi gimnaziyasını və Petroqrad Hərbi Tibb Akademiyasını bitirmişdi. Musavat ordusunda avval poruçik, sonra isə ştab-rotmistr kimi xidmət etmişdi.²⁵⁸

Xanlar bəy Minbaşiyev

Xanlar bəy Fərhad bəy oğlu 1894-cü ildə Cəbrayıllı qəzasının Minbaşılı (Feyzullabəyli) obasında dünyaya gəlmişdi. İbtidai

dai təhsilini molla yanında almışdı. Sonra Cəbrayıllı kənd məktəbində oxumuşdu.

Xanlar bəy Minbaşiyev könlülli I Dünya Müharibəsinə qatılmışdı. Praporsik (gizir) rütbəsi almışdı. Bir çox orden və medallarla təltif edilmişdi.

Əvəz Əlibayov

Əvəz Mahmud oğlu 1895-ci ildə Cəbrayıllı qəzasının Mərdinli obasında dünyaya gəlmişdi. –Birinci dünya müharibəsi, Vətəndaş müharibəsi və Böyük Vətən müharibəsi iştirakçısı olmuşdu. 1926-ci ildən Sov.IKP üzvü, Birinci dünya müharibəsində Əlibayov mütəselimlərdən ibarət «Dikaya diviziya»nın tərkibində Avstriya cəbhəsində vuruşmalarда fərqlənmis, 4 dəfə Georgi xaç ordeni ilə təltif olunmuşdur. Vətəndaş müharibəsi zamanı Əlibayov Birinci Süvari orduda eskadron, polk, briqada komandiri olmuş, Rostov, Kuban, Saritsin və Şimali Qafqazın əksinqılıbı qüvvələrdən təmizlənməsində iştirak etmişdir.

Ə.Libayov 1923-1927-ci illarda Azərbaycan və Dağıstanın milis orqanlarında, 1928-40-ci illarda partiya, sovet və təsərrüfat orqanlarında çalışmışdı. Böyük Vətən müharibəsində eskadron komandiri olan Ə. Əlibayov Qafqaz, Kuban və Ukraynada gedən döyüslərdə iştirak etmiş, 1944-ci ildə Polşa uğrundakı vuruşmalarla ağır yaranmışdı. 1944-45-ci illərdə Ə. Əlibayov Qaryagın rayonunun (indiki Füzuli rayonu) hərbi komissarlığında, 1946-ci ildən müxtəlif sovet və təsərrüfat vəzifələrində çalışmışdır.

Ə.Libayov 1961-ci ildən respublika əhəmiyyətli fərdi pensiyaçı idi. «Lenin» ordeni və medallarla təltif olunmuşdur.

II Rzaqulu mirzə Qovanlı-Qacar

II Rzaqulu mirzə Əkbər mirzə oğlu 18 iyul 1895-ci ildə Şuşa şəhərində doğulmuşdu. Nikolayev kadet korpusunu bitirmişdi. 30 sentyabr 1914-cü ildə yunker rütbəsi ilə Nikolayev Süvari məktəbinə qəbul oldu. 12 yanvar 1915-ci ildə enter-zabit

rütbasına dəyişildi. Hərbi məktəbi bitirəndən sonra praporşik (gizir) rütbəsi alıb, qusar alayının leyb-qvardiyasına daxil edildi. 6 dekabr 1915-ci ildə kornet, 15 avqust 1916-ci ildə poruçık rütbəsi almışdı.²⁵⁹

II Rzaqulu mirzə Qovanlı-Qacar I Dünya Müharibəsinə qatılmışdı. Döyüşlərdə göstərdiyi rəşadət görə 3-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni ilə təltif edilmişdi.

II Rzaqulu mirzə Qovanlı-Qacar 1917-ci ildə şabs-rotmistr rütbəsi almışdı.

II Rzaqulu mirzə Qovanlı-Qacar ADR ordusunda qulluq etmişdi. 2-ci Qarabağ alayının komandır köməkçisi idi. Sovet dönməndə Bakıda yaşayırıdı.

II Rzaqulu mirzə 1937-ci ildə İrana getdi. Ordan da İtaliya-ya mülhacirət etdi.

O, 1957-ci ildə İtaliyanın San-Remo şəhərində vəfat edib.

II Rzaqulu mirzə Valentina Sergeyevna Xoxlova ilə ailə qurmuşdu. Səltənət xanım adlı qızı vardi.

Cəlil Əhmədov

Cəlil Cavad oğlu 1895-ci ildə Cəbrayıl qazasının Cəbrayıl kəndində anadan olmuşdu. Feldfebel rütbasında Mütəsəvət ordusuna könüllü xidmət etmişdi.

Xosrov bəy Şirinbəyov

Xosrov bəy Heydar bəy oğlu 1896-ci il mayın 16-da Şuşa qazasının Xankəndi kəndində zədəgan ailəsində anadan olmuşdu. İlk təhsilini Şuşa real məktəbində almışdı. Sonra Zaqafqaziya (Qorı) Müləmimlər seminarlığında oxumuşdu.

1918-ci il iyunun 30-da Gəncə praporşiklər məktəbinə yunkər qəbul olunan Xosrov bəy Şirinbəyov üç ay sonra, 1918-ci il noyabrın 18-də piyada qoşunları yunkəri kursunu bitirmişdi. Əla oxuduğuna və nizam-intizamlı zabit olduğuna görə hərbi məktəbdə saxlanılmışdı. 1919-cu il yanvarın üçündə Əlahiddə Qazax batalyonuna hərbi xidmətə göndərilmişdi.

Podpraporşik Xosrov bəy Şirinbəyov Azərbaycanda aprel çevrilişi ərəfəsində Ağstafa stansiyasında hərbi komendant vəzifəsində çalışmışdı. Bolşeviklər galandan sonra etibarsız müsavat zabiti kimi komendant köməkçisi təyin edilmişdi.

1936-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirən Xosrov bəy Şirinbəyov ömrünün axırından neftçiyərə mühəndisi işləyib. O, 1948-ci ildə Bakıda vəfat edib.

Mahmud bəy Səfikürdski

Mahmud bəy Bala bəy oğlu 1898-ci ildə Səfikürd kəndində dünyaya boy göstermişdi. 1909-cu ildə Gəncə gimnaziyasına daxil olmuşdu. Gimnaziyanı bitirmədən orduya çağrılmışdı. Rusiya qoşunlarının tərkibində rumın cəbhəsində döyüşlərdə iştirak etmişdi. Hərbi xidmətdən sonra Gəncəyə dönmüşdü. Gəncənin müsəlman-türk əhalisinin rusların himayəsi ilə ermənilər tərəfindən kütləvi şəkildə qırılmasının qarşısının alınmasında yeni yaradılmış «Yaşıl qvardiya» adlı özünümüdafiə dəstəsinin tərkibində çıxış etmişdi. «Yaşıl qvardiya» asasan gəncələrdən, tələbələrdən ibarət idi. Mahmud bəy Səfikürdskinin döyüş tacribəsini nazara alaraq, onu qvardiyaların sədr müavini təyin etmişdilər. Gimnaziyanı 1919-cu ildə başa vurduğundan sonra bir müddət Gəncə Dairə məhkəməsində müstəntiqliyə nəmizəd kimi hüquq eliminin incəliklərini öyrənməyə çalışmışdı. Elə həmin il o, Bakıda BDU-nın tibb fakültəsinə daxil olmuşdu. Aila vəziyyəti və maliiyyət çatınlıkları ilə əlaqədar olaraq işləmək fikrinə düşmüş və ƏMT-nin rəisi Nağı bəy Seyxzamanlı Gəncə hadisələrindən Mahmud bəyi tanıydı. Və şübhəsiz ki, onun ƏMT rəsisiñin müavini kimi müərkkəb və masuliyyətli vəzifəyə təyin edilməsi ham də onların bir-birlərini yaxşı tanımlarından irəli gəlirdi. Arxiv materiallarından malum olur ki, Mahmud bəy Səfikürdski ƏMT-da rəis müavini kimi 1919-cu ildə noyabr ayının 15-dən martın 6-dək ƏMT-nin (əksinqilabla mübarizə təşkilatının) rəis müavini vəzifəsində çalışmışdı. O da vəzifədə hüməmətçiləri təmsil edirdi. Çünkü razılığı asasan,

ƏMT rəhbərliyi iki partiyadan təmsil olunmalı idi. ƏMT-nin rəis mələvini vəzifəsi də hümmətçilərin payına düşürdü. Ancaq bütün burlara baxmayaraq, arxiv sənədlərinin də tösdik etdiyi kimi Mahmud bəy bu vəzifədə özünü layiqinə apardı, gənc respublikanın təhlükəsizliyinin təmin edilməsində öz bacarığını əsirgəmədi. Xüsusən də erməni cəsəslarına və denikinçilərə qarşı mübarizədə Mahmud bəy Səfikürdski bütün imkanlarını səfərbər etmişdi. Onu da deyək ki, əldə edilmiş materialların (MTN-nin arxiv, PR-1752 sayılı istintaq işi) bir qismində onun bolşeviklərə qarşı da çıxışı qeyd edilir. Buna əlavə olaraq onu da demək olar ki, Nağı baylı Mahmud bəyin barəsində söylənilən fikri təsdiqədir. 28 aprel işğalından sonra bir qrup hümmətçi Azərbaycan Fövqaladə Komissiyasında işə qəbul edildi. Onlardan biri də Mahmud bəy idi. Bu elə çox uzun çəkmədi. 22 noyabr 1920-ci ildə onun həbs edilməsi barədə 1906 sayılı order imzalandı. Bir gün sonra onu Quba şəhərində həbs edib Bakıya göndərdi. Onu kommunistlərə qarşı çıxış etməkdə günahlandırırlar. Ziddiyyətli ifadələrin nəticəsində Mahmud bəy Səfikürdski haqqında 21 yanvar 1921-ci ildə qarar çıxırıldı: o, tutduğu vəzifəsində qala bilməz. Ancaq onun «cınayatçıları sübuta yetmədiyindən həbsdən azad etmişdi. Taqiblər davam edirdi. Belə bir vəziyyətdə Mahmud bəy Səfikürdski Azərbaycan tərk etmək məcburiyyətində qaldı. Öncə Yuqoslaviyada yaşayıb ticarətlə məşğul oldu. Sonra Türkiyədə yerləşdi. Mahmud bəy 1977-ci ildə vəfat edib.²⁶⁰

Mahmud bəyin Əli bəy adlı oğlu, Mələk xanım, Bilqeyş xanım və Leyla xanım adlı qızları var.

Cəmil Mirzəyev

Cəmil Camal oğlu 1898-ci ildə Şuşa qəzasının Güliablı kəndində anadan olmuşdu. Şuşa real məktəbini bitirmişi. Gəncə zabitlər məktəbini tamamlamamışdı. Azərbaycan Demokratik Respublikasının milli ordusunda zabit kimi xidmət etmişdi. Sovet dövründə, 1921-1938-ci illərdə Azərbaycan Fövqaladə Ko-

missiyasında, XDİK və DSİ-də milis, cinayət-axtarış orqanlarında komandır, şöbə rəisi və başqa məsul vəzifələrdə çalışmışdır. 1938-ci ildə qanunsuz ömrəri yerinə yetirmədiyinə görə orqanlardan xaric edilmişdi.

O, 1951-ci ildə vəfat edib.

C.Mirzəyev Qırmızı Bayraq Ordeninə layiq görülmüşdü.

Sultan Şaylkov

Sultan Məmməd oğlu 1898-ci il aprelin iyirmi beşində Şuşa qəzasının Alxası kəndində anadan olmuşdu. İki sinifli kənd məktəbini və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirib. Hərbiyyə məktəbinə 1919-cu ilin noyabrında qəbul olunub. Yunker rütbəsinə layiq görülmüşdü.

İdris Quliyev

Idris İsmayılov oğlu 1899-cu ildə Şuşa şəhərində anadan olmuşdu. Şuşa Real məktəbi və 1920-ci il aprelin iyirmi altısında Azərbaycan Hərbiyyə məktəbini bitirmişi. Fransız, alman və erməni dillərini kamil bilirdi. Podporuçık rütbəsi daşıyırırdı.

Əyyub bəy Kocərli

Əyyub bəy Müqbil bəy oğlu 1900-cü il avqustun iyirmi ikisində Şuşa şəhərində zadəgan ailəsində doğulmuşdu. Vladiqaf-qazdakı real məktəbi bitirmişi. 1918-ci il sentyabrın on beşində Bakının daşnak-bolşeviklərdən azad olunmasında iştirak etmişdi. ADR-in ordusunda xidmət etmişdi. Poruçık rütbəsi vardi.

Əyyub bəyin Tatyana adlı qızı var.

Xosrov bəy Məlikhaqınəzərov

Xosrov bəy Yusif bəy oğlu 6 iyun 1900-cü ildə Şuşa şəhərində anadan olmuşdu. Şəhər real məktəbini bitirmişi. 1918-ci il noyabrın iyirmisində Gəncə podpraporşıklar məktəbini tamamlamışdı. İkinci Müsəlman Artilleriya briqadasında və

1919-cu il yanvarın altısından üçüncü Gence Süvari alayında
xidmət etmişdi. Məndəva ilə səla qurmusdu. Tə-

Xosrov bay Dilarə xanım Muradova ilə ailə qurmuşdu. 15
lət bay adlı oğlu var.

Çəlal Səyidbəyli

Celal Ələsgər oğlu 1901-ci ildə Yelizavetpol qazasının Sarov kəndində anadan olmuşdu. Yelizavetpol (Gonca) şəhərində dörd sinifli məktəb bitirmişdi. 1919-cu ildə Gonca praporşıklar məktəbini tamamlamışdı. ADR ordusunda rota komandiri olmuşdu. Podporuçuk rütbəsinə layiq görülmüşdü.

Darab bay Sultanov

Dərab bəy Cabbar bəy oğlu 1902-ci ildə Zəngəzur qazasının Danzaver kəndində anadan olmuşdu. Birinci Tiflis kişi gimnaziyasını və 1920-ci il aprelin iyirmi dördündə Azərbaycan Hərbiyyə məktəbini bitirmişdi. Podporuçık rütbəsi almışdı.²⁶¹

Adil bay Həyatov

Poruçik Adil bəy Həyatov - İkinci Bəki süvarı alayında ikinci batalyonunun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyon komandiri olmuşdur. 1918-ci il avqustun iyirmisində Şuşanın Malibayı kəndini ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ilə Türkciyin "Məcdiyyə" ordeni ilə təltif olunmuşdur.²⁶²

Xankəndində yerləşən Birinci silvəri diviziyasının komandanı polkovnik Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin yedisiində poruçık Adil boy Həyatova belə bir xasiyyətnamə vermişlər. "Alayın təşkil olunmasında əzlini layiqinənə göstərən, tərbiyənin və intizamını nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq podporuçık Adil boy Həyatova layiq olduğu poruçık rütbəsi verilməsi barədə vəsatət qaldırıram."²⁶³

RƏSMİ RƏYLƏR VƏ MƏKTUBLAR

Polkovnik Cəfərqulu ağanın polkovnik Asayevə məktubu:

«Çələbiyanlı Həsən xana və Cəbrayıllı Böyükəli xana gəldikdə onların qoşunları Araza yaxınlaşan vaxtı onların adamlarının çayı keçmək məqsadılı Qaradağlı Hacı Məhəmməd xanın yanına gəlmələri izah olunan məktubunu aldım. Ona görə də səzə məlumat verirəm: Cəbrayıllı Böyükəli bay adlı adam yoxdur, öksəni Bəyalı adlı belə bir adam var, həm də bu zavallı adamdan heç bir pis şey gözləmək olmaz. Bununla belə, bütün qarabağlılara məlumdur ki, adam öldürdüyünlən görə cəbrayıllılar Həsən xana nifrat edirlər. Ona görə də cəbrayıllıların Həsən xanla həmfikir olmaları mümkün deyil. Sonra mən onların Həsən xanla bu cür həmfikir ola bilmədiklərini mənə and içən Cəbrayıl bəylərindən və yüzbaşılılarından soruşmuşam. Yazda baş komandan manı özüylə Yelizavetpolpa aparanda işə belə bir şaya yayıldı ki, guya, o, manı tamam aparıb və bir daha özündən uzaq getməyə qoymayacaq və bu ədalətsiz xəbərləri bilən mirzə Bözbörg öz adamları adları çökilən cəbrayıllılarının yanına göndərib ki, onlar tamamilə onun yanına keçsinlər. Həm də çapar vasitəsilə onları inandırılmışdır ki, şahzadən mükafat alacaqlar və onun mərhamətində olacaqlar. Daha çox ona görə ki, başçısız qalmalıdırular, həm də onun yanına keçmək məsləhət verməsidir. Cəbrayılın bəyləri göndərilmiş adamlara cavab vermişlər (ona görə də mənim öz yerimə qayitmağıma ümidi baslayırdılar). Əgar gəlməsəm onda onlar mənsiz yaşaya bilməzler. O taya keçmək fikrinə düşdülər. Həmin göndərilmiş adamları bu cavabla Bözbörgin yanına qaytarmışlar. Nə üçün həmin adamları tutmayıblar-bunun ardınca yəni deməyə icazə verəcəksiniz. Onda mən baş komandanım əmrini yerinə yetiridim, çünki o, Bözbörgün adamlarının hər bir yerdə tutmayı ciddi qadağan etmişdir. Bir də onun Qaradağa getdiyini, bura qoşun götürmək niyyətində olduğunu və buradan Arazin o biri tərəfinsin

keçdiyini sizin adamlar vasıtılışla öyrəndiyimiz Həsən xan haqqında bir daha siz məlumatlandırıram. Mən onun bütün obalarının dağdan arana endirmişəm. Axırda da siz xəbərdar ediblər ki, Həsən xan düşmənlə məktublaşır, onların bir neçə adamın öldürüb və atalarını alıb, onun özünü isə yaralayıblar. Həm də öz ailisi ilə Qaradağda olan Kələntərəoglulu baradə və on gündən artıq Hacı Məhəmməd xanın yanında yaşayan Əlipənah bay haqqında yazış mühakimə edirsiniz. İndiki çapqınçılıqda onun adamları bələdçi olublar. Lakin o, iyirmi atlı ilə Qaradağda necə gedib? Çünki Hacı Məhəmməd xanın çoxlu gizli dansığı olmasına səbəbiñ görə onunla gizli səhəbət aparmaq mümkün deyil. Əlipənah bay Qaradağda gedəndə və geri buraya qayıdanda təxminən on gün çəkib, həm necə ola bilər ki, orda bunlardan çox ola bilsin. Ən yaxşısı budur ki, mən Şuşa qalasına gələndə onda Əlipənah bayı da özümlə gətirəcəyəm. Əgər sizə elə gəlsə ki, həqiqətən, o, on gündən artıq Hacı Məhəmməd xanın yanında yaşayib, onda mən onu Sibər sürgünə göndərəcəyəm. Nəhayət, mən bir də ona gərə təccübənləriñ ki, guya, tabeçiliyimdə olanlar mandan qaçırlar. Bu, ədalətsizlikdir. Lakin Mehdiqulu xanı goldikdə isə heç nə demirəm. Haqiqətan, kimin tabələrindən qaçırlar. Yəni öz tabeçiliyində olanlar Fətəli sultan, Pənahəli sultan, Sisyan, Bərgüşəd, Cəvandur sakinləri ilə birlikdə xanın bacısı oğlu Xanşəim bay, Hümmət bay, İbrahim xanın nökrələri. Mənim tabeliyimdə olanlardan isə heç kas qaçmayıb. Ona gərə də bunun yalnız nifratindən başqa, heç bir baş vermadıyını gümən edirəm. Və bundan sonra bu cür şayələrə inanmamağı sizdən xahiş edirəm.

* * *

Cəfərqlu ağa Tiflisə yola salındı. Əl-qolu çataqlananda yalvar-yaxar etdi ki, məni qolubaqlı raiyyətlərimin içorisindən aparmayan. Hara istəsəniz getməyə hazırlaram. Zəmin kimi ev adamlarımı verirəm. Cəfərqlu ağanın yalvarışlarına fikir verməyib, qollarını çatdırıb. Dəstə Tərtər çayına çatanda ağa xə-

cərinin alt biçağı ilə allorını çözdü. Sonra atın cilovunu kəsdi. Arxasında aylaşan əskəri yerə atıb, atı sürüb, aradan çıxdı. Markiz Paulucciñin Bakıya gələcəyini öyrənib, atının başını Şirvana çevirdi. Şirvan hakimi Mustafa xan Xançobanlı Cəfərqlu xanı sınırlarından buraxmadı. Elə bu zaman Abbas Mirzənin məktubu yetişdi. İran şahının valiəhdî yazmışdı ki, mən sən xilasın üçün qışın oğlan çağında İrandan bir ağır qoşun garniştəm. Son da yenidən kafirlərə pənahlanmaq istayırsın. Əlacı kəsilən Cəfərqlu ağa atını İrana dəshmarladı...

Cəfərqlu ağa 1812-ci ildə İrana keçmişdi. Onun İrana keçdiyini eşidin Qarabağ elləri hərəkətə gəldilər. Arazdan Goran çayınınadək Qarabağ torpağı boş qaldı.

Abbas Mirza Cəfərqlu ağaya xan ünvani verib Qaradağ hakim təyin etdi. Abbasqulu ağa Bakıxanov bu barədə yazar: «Həmin ilin axırında, İrana tərəfdar olması qatı zann edilən polkovnik Cəfərqlu ağa Məhəmmədhəsən ağa oğlu həbsa alınıb, ruslardan bir dəstə piyada və bir neçə nəfər kazakla Tiflisə göndərildi. Tərtər çayından keçərkən, Cəfərqlu ağa atının cilovunu saldatın əlindən qapdı, özü ilə barabər atın sağlığında oturan o biri saldatın suya salaraq, Cəbrayıllı elinin arasına qaçı. Bu xəbər Naibüssəltənəyə çatan kimi Qarabağ'a gəldi. Əmir xan Qacarı, Cəfərqlu ağa ilə Cəbrayıllı elini və Qarabağın sair elatını köçürməyə momur etdi. Özü isə, topxana və sərbəzla Sultanbəd səngəri üzərinə gəldi. Burada qarabağlı Mehdiqulu xanla bir rus batalyonu var idi. Bunları məğlub edib bir çoxunu öldürdü və sağ qalanlarını əsir aldı. Mehdiqulu xan isə qaçıb qurtardı.

Əmir xan və Cəfərqlu ağa beşaltı min ailəni Arazdan keçirib, Naibüssəltənə ilə birləşdirilər. Naibüssəltənə Qarabağ elatını yerbəyib, Qaradağ kəndlərinin hökumətinə xanlıq laqabılı Cəfərqlu ağaya verdi. Özü də Təbrizə qayıdı²⁶⁴.

Cəfərqlu xan Əhər şəhərində böyük bazar tikdirmiştir. Həmin tikili «Cəfərqluluxan bazarı» adlanır.

Abbas Mirza onun ətrafında olan Qarabağ ellərinə Qara-

dağda yurd vermiştir.

Cəfərqulu xan 1815-ci ildə Qarabağa qayıdır. Sakit-səssiz öz mülkünü idarə edir. Lakin bu sakit yaşam tərizi uzun sürmür. Mehdiqulu xan 1822-ci ildə İrana qaçır. 1823-cü ildə general A.P.Yermolov Cəfərqulu xanı oğlu ilə birlikdə Simbirskə sür-gün edir.

1824-cü ildə çar Cəfərqulu xana Sankt-Peterburqda yaşa-mağça icazə verir.

İmpériyanın paytaxtında yerləşən Cəfərqulu xan darixmaga başlıyır. Vətəndən galən xəbərlər ürəyini sıxır. General V.Q.Madatovun anası Xeyronnisa bayimin torpağını əla keçirirdi. Cəfərqulu xan çara diləkçə yazıb vəziyyəti bildirir. Çar xana vətəndə yaşamağa izn verir.

Cəfərqulu xan 1829-cu ildə Qarabağa döntür. Torpaqlarını əlində cəmlayıb şad-şalın yanşayır. Onun sarayı mültrüblərin, müğənnilərin, yazarların və pəhlivanların yığnağı olardı.

Cəfərqulu xanın Məşədi Nabat və Seyid Həsən adlı pəhlivanlarının arxası yərə dəyməmişdi. Mirzə Xosrov Axundova dörsəkləniib bir shivalatı ortaya gətirək.

Bir dəfə qüvvətli bir pəhlivan Şuşaya, Cəfərqulu xanın yanına gəlir. Meydan hazırlanandan pəhlivan güləşmə fənninə aid bir çox əsullar göstərdikdən sonra xan onu otağa aparsı. Yeyib-icidikdən sonra Cəfərqulu xan həmin pəhlivana xeyli gümüş pul bağışlayır. Pəhlivan pulu götürüb iki barmaqını arasına alıb barmaqını pulu çəkərək pulun sikkəsini foran aparır və Cəfər-qulu xanın qarşısında yərə ataraq deyir:

- Möhtəram xan, mənə siz nə üçün sikkəsi getmiş sürtük pul verirsiniz? Belə sürtük pulları xərcləmək olmaz. Xahiş edirəm mənə təmiz, sürtülməmiş pul verəsiniz.

Cəfərqulu xan pulu götürür, nökəri çağırıb ona belə tapşırıq verir:

- Babadan qalmış məcmeyini buraya gətir.
- Nökər foran omri icra edərək məcmeyini gətirir.
- Cəfərqulu xan pəhlivana müraciətlə deyir:

- Əgər bu məcmeyini kağız kimi büksən, məcmeyinin içi dolusu sənə pul verərem.

Pəhlavan məcmeyini alına götürüb nə qədər çalışırsa bükə bilmir. Cəfərqulu xan məcmeyini onun əlindən alıb mis məcmeyini kağız kimi bükəməyə başlayır. Pəhlavan xanın belə qüvvəti olmasına heyran qalır və oradan durub tezə gedir.

* * *

1831-ci ildə Cəfərqulu xan Qarabağ atlı alayının rəisi təyin edilir.

1838-ci ildə Cəfərqulu xan Sarıcalı-Cavanşirə Əbdülzəim bəy Əbdürəhmanbəyli arasında oba üstündə dartsıma düşdü. Hər ikisi Əbdürəhmanbəyli obasının yiyləyi iddiyasında idi. Barişdıcı məhkəmə işi şərən həll etmək üçün dini məhkəməyə, qazının üstünlə yolladı. Qazi iş aşırımayınca, 1838-ci ili aprel ayının 22-də barışdıcı məhkəmə yenidən məsələyə qarışıdı. Şahidlər çağrıldı. Şahidlər Qarabağın adlı-sanlı, sayılın bəylərindən Nəsir sultan Həsən sultan oğlu Püssyan, Nəcəfqulu bəy, Mehdi bəy, Mirzəli bəy, Əhməd bəy, mirzə Yusif bəy, Haqqverdi bəy, İskəndər bəy hamısı bir ağızdan Əbdülzəim bəy və qardaşlarının hüququnu təsdiqlədilər.

1866-cı ildə Cəfərqulu xanın və Paşa ağa Məhəmmədqasım ağa oğlunun arasında Horadız və Dördçinar kəndlərinin sərhəd-dina gərə məhkəməsi oldu.

Qarğabazar kəndindən görə isə Mirzə Camal bəy Vəzirovun övladları ilə çəkişirdi.

* * *

General-Mayor Cəfərqulu Ağa Cavanşirin röyi

Qafqaz canişinliyinin baş idarəsindən mənə verilən 135 nömrəli bildirişə görə, rəy verməyi özülmə şəraf bilirəm ki, Qarğabazar kəndində yerləşən 2 ailənin yaşadığı torpaq mənim irsi mülkümdür. Bunula bağlı Şuşa qəza idarəsində Mirzə Ca-

malın vərəsələri ilə mübahisə edirəm. Bu iş yaxşı sonluqla bitir və torpaqlardan gəlir götürəcəyimə icazə verəcəklər.

Mənim bu torpaqlara aid heç bir sənəd yoxdur və ola bilməzdi. Ona görə ki, bu torpaqlar mənə atamdan, Qarabağ əyalətinin sabiq vəliəhdil general-major Məhəmmədhəsən ağıdan qalıb.

12 iyul 1866-cı il, Şuşa şəhəri.

Cəfərqulu xan Qarabağın ən böyük mülkədarlarından biri idi. Mahallarda yəzə yaxın oba və kəndləri vardı.

Mülkləri: Aranzəmin, Əylisli, Doyran, Babi, Padar, Horadiz, Sərkərlə, Horovlu, Maralyan, Banazur, Mülkədər-Zordxaç, Daşkəsən kəndləri, Babi-Namazalılar, Baharlı, Bayramalı sərkər, Bayramlıləri, Hacalılı-Qasımbay, Hacalılı-Müstəcəb, İsmayıldərgəli, Hacıməmməd-Muğanlı, Təkla-Kərbəlayı-ahmad, Rza sərkər, İmamverdiyəli, Molla Məhərrəm sərkər, Mirzə Nağılı, Qazaxlar, Zülfüqarlı, Novruzəlilər, Kürdmahmudlu, Mollalar, Mustafa sərkərləri, Xəlifəli, İmamlı-Xudaverdi, İsmayılli, Allahverdi Məhərrəm oğlu, Əmirəslanbəyli, Sarvanlar, Şomsılar, Minaxur-Hüseynbəyli.

Cəfərqulu xan 1850-ci ildə general-major rütbəsi almışdı. «Qarabağın vəliəhdili» brilyant işləməli qızıl medal (1805-ci il), «İgidliyə görə» yazılı qızıl işləməli qılınc (1807-ci il), 2-ci dərəcəli «Müqəddəs Anna» (1850-ci il), 3-cü dərəcəli «Müqəddəs Vladimir» (1859-ci il), 1-ci dərəcəli «Müqəddəs Stanislav» (1861-ci il) ordenləri ilə təltif edilmişdi.

Cəfərqulu xan 1867-ci ildə vəfat edib, ailə gorgahları İmamətdə daftə olunub.

Cəfərqulu xanın erməni Tuni bəyin qızı Əcayibnisa xanım-dan Abdulla paşa, Kərim ağa, Minaxurlu Hüseynqulu bəyin qızı Yetər xanından Hidayət ağa adlı oğulları vardı.



Ibrahimxəlil xan Cavanşir



Cəfərqulu xan Cavanşir



Qacar Feyzulla Mirza
Şəfi xan



Nerimanbəyov Mehdiqulu bay
(Agdamın Ətyemezli kəndindən)



Cəfərqulu xan Nəvə



Mehdiqulu xan Usmiyev



Qacar Kamran mirza



Əhməd bəy Cavanşir



Qacar Bəhmanı mirzə Qaplan
ağa Məhəmmədəli mirzə



Qacar Rzaqulu mirza



Qacar Əmənulla



Qacar Şahruş mirza



Qacar Əmir Kazım



Qacar Əliqulu



Qacar Xanbaba mirza



Qacar Seyfulla



Qacar Əliqulu



Qacar Darab



Əbdürrəhim bəy Vəzirov



Qacar Qulamşah mirzə



Fərəc bəy Ağaev



Aleksandr Rza-Qulu-Mirzə



Qacar Rzaqulu Mirzə (kiçik)



Qacar Firidun Mirzə
(1890-1920).



Hacı bəy Sultanov



Azad bəy Vəzirov



Zülfüqar bəy Bağırbayov



Həsən bəy Cəfərov



Mehmandarov[1]



Məmməd bəy Əhmədbəyov



Həsənəli bəy Əskərhanov



İbrahim bəy Davatdarov



Rüstəmbəyov Rüstəm



Rüstəm Mirzəyev və digərləri





AXC-zabitləri



AXC-ordusunun zabiti



AXC-əsgərləri



AXC-zabitləri



AXC-zabitlari



AXC-zabitlari



AXC-zabitlari



Şamil bəy Əsgərhanov



Allahverdi bəy Ağayev





Atlı ordu



Vafangou

MƏNBƏ VƏ ƏDƏBİYYAT

¹ Gəncə-Qarabağ ayalətinin müləssəl dəftəri. B., 2000; Azərbaycan tarixi, 7 cildlə, 3-cü c., B., 1998; Əliyev F., Əliyev U., Naxçıvan xanlığı (1747-1828), B., 1996; Öcherki novoy historii Iran'a (XIX - nach. XX v), Moskva, 1978.

² Mirzə Adıgözal bəy, Qarabağnamələr kitabı, Bakı, "Yazıcı", 1989.

³ Hacıyev Q. Barda şəhərinin tarixi (b.e.ə.III-b.e.XVIII əsri), - Bakı, 2000

⁴ Bakıxanov A.A. Gülistan-ı-Iram. -Bakı, 1991.

⁵ Yenə orada

⁶ M.C.Qarabağı Qarabağ tarixi. Bakı, 1959, s.159; Məmmədov N. Azərbaycanın Xankəndi şəhərinin tarixi. B., 2011.

⁷ Tراқтат между Карабахским ханом и Российской империей о переходе Ханства под власть России от 14 мая 1805 года. - Баку, 1992.

⁸ Butkov P.G. Materialy dlya novoy historii Kavkaza s 1722 po 1803 g. Sankt-Peterburg, 1869, ch. II.

⁹ Mirzə Camal Cavanşir Qarabağı. Qarabağ tarixi. Tərcümə F.Babayevindir //Qarabağnamələr, birinci kitab. Bakı, 1989, s.104-148

¹⁰ Yenə orada

¹¹ Mamedov İ. Deportasiy় azerbaydžanцев из Армении...

¹² Yenə orada

¹³ Aktы Кавказской археографической комиссии (АКАК). Архив Главного управления наместника Кавказского, т.5, док. 696

¹⁴ Присоединение восточного Армении к России. Ереван, 1972, 560-562

¹⁵ Yenə orada

¹⁶ Şükürov K.K. Kürəkçay müqaviləsi: əsas müddəələri, həyatə keçirilməsi və lağının növbələri. // QAT "Qarabağ döñən, bugün, sabah" IV elmi-paktik konfransın materialları, Bakı, 2005.

- ¹⁷ Yenə oroda
- ¹⁸ Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər Azərbaycan, ingilis, fransız, ərəb, alman və rus dillərində). Bakı, Təhsil, 2005, 380 s., s.31
- ¹⁹ ASE. X cild. Bakı, 1987, s.49; Məmmədov N. Azərbaycanın Xankondi şəhərinin tarixi. B., 2011.
- ²⁰ MDTA, fond 91, iş 78, vor. 268
- ²¹ Qarabağnamələr, 1-ci kitab, Bakı, «Yaziçi», 2001, s.
- ²² AMDTA, fond 69, siyahı 1.
- ²³ Yenə oroda
- ²⁴ Yenə oroda
- ²⁵ İvanenko В.И. Гратданское управление Закавказским краем от присоединения Грузии до наместничества великого князя Михаила Николаевича. Тифлис, 1901г.
2. AKAK, t. VII dok. 372.
3. AKAK, t. VIII, c. 50-74.
4. AKAK, t. IX, dok. 534. c. 217.
5. AKAK, t. VII, dok. 33.
6. AKAK, t. IX, dok. 217.
7. AKAK, t. IX, dok. 534.
8. Второе полное собрание Законов. Т. XXII, № 21826
- ²⁶ AKAK, IV с., sənəd 1075.
- ²⁷ Bax: General Yermolovun çara yazdığı 1827-ci il 12, 20 və 26 yanvar tarixli raportlar AKAK, c. VI, h. II, sənəd 703-705, s. 387-389.
- ²⁸ Ушаков. История военных действий в Азиатской Турции в 1828-1829 годах, СПб, часть I, с. 361.
- ²⁹ Yenə oroda
- ³⁰ Yenə oroda
- ³¹ Yenə oroda
- ³² Yenə oroda
- ³³ Yenə oroda
- ³⁴ Yenə oroda
- ³⁵ Yenə oroda
- ³⁶ Военная энциклопедия Сытина, часть 1, 16; Габасов Г. С. Ростпись русским полкам 1812 года. Киев, 1912; Шенк
- В. К. Гренадерские и пехотные полки. Справочная книжка императорского Главного квартиры. СПб., 1909; Энциклопедия военных и морских наук // Под редакцией Г.А.Леера. Т. I-VIII. СПб., 1883-1895
- ³⁷ Восинская энциклопедия Сытина, часть 1, 16
- ³⁸ Yenə oroda
- ³⁹ Yenə oroda
- ⁴⁰ Потто В. Первые добровольцы Карабаха в эпоху подвигания русского владычества. Тифлис, 1902.
- ⁴¹ Энциклопедия военных и морских наук // Под редакцией Г.А.Леера. Т. I-VIII. СПб., 1883-1895
- ⁴² Yenə oroda
- ⁴³ Qasimov M., Birinci dünya müharibəsi illarında böyük dövlətlərin Azərbaycan siyaseti (1914-1918-ci illar), 3 hissədə, h.1-2, B., 2000, 2001; yenə onun, Avropa və Amerika ölkələrinin müasir tarixi, 2 hissədə, h.1 (1918-1945-ci illar), B., 2003; Bəyovski V.I. Iz istorii vyzniknoveniya pervo mirovoju voynu. M., 1972; Istorija pervo mirovoju voynu 1914-1918, v 2 -x tomaх (pod red. I.I.Rostovtsova), M., 1975; Fey C., Proisхождение мировой войны, т. 1- 2, M., 1934.
- ⁴⁴ Süleymanov M., Azərbaycan ordusu (1918-1920), Bakı, 1998.
- ⁴⁵ Елизаветпольская губерния // Энциклопедический словарь Брокгауз и Ефрон: В 86 томах (82 т. и 4 доп.). - СПб.: 1890-1907; Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, Bakı, 1998, Азербайджанская Демократическая Республика (1918-1920), Законодательные акты (сборник документов), B., 1998; Azərbaycanda sosialist inqilabının qolbası uğrunda bolşeviklərin mübarizəsi. Sənədlər və materiallar. 1917-1918-ci illar. Bakı, 1960; Ganca (tarixi öcerk), B., 1994; Süleymanov M., Azərbaycan ordusu (1918-1920), Bakı, 1998.
- ⁴⁶ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, Bakı, 1998
- ⁴⁷ Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament (stenoqrafik hesabatlar), c.1-2, B., 1998; Azərbaycan tarixi, 7 cildə, c. 5, B., 2001; Paşayev A. Qarabağ bölgəsində erməni vahşılıkları // Açılmamış səhifələrin izi ilə. B., 2001; Kocərli T., Qarabağ, B., 2002; Musayev L. Xosrov bəy Sultanov Dağılıq Qarabağ

münacişinin halli haqqında, "Qarabağ dünən, bu gün və sabah" kitabında, Bakı, 2002; Azərbaycanlı Demokraticheskaya Respublika (1918-1920). Zakonodательные акты (сборник документов), Bakı, Azərbaycanlı Demokraticheskaya Respublika. Vneshnjaia politika (dokumenty i materialy), Bakı, 1998.. Azərbaycanlı Demokraticheskaya Respublika (1918-1920). Armiya (dokumenty i materialy), B., 1998; Istorija Azərbaycanha po dokumentam i publikaciyam, B., 1990.

⁴⁸ Həsənlı C. Azərbaycan Cumhuriyyəti. Yaradılandan Rusiya işgalinə qədər (1918-1920). -Ankara, 1998.

⁴⁹ Azərbaycanlı Demokraticheskaya Respublika (1918-1920), Zakonodательные акты (сборник документов), Bakı, 1998; Paşayev A. Qarabağ bölgəsində erməni vəhşilikləri // Açılmamış səhifələrin izi ilə. Bakı, 2001; Vəlihanlı N. 31 mart - azərbaycanlıların soyqırımı günüdür, "İşlək yolu" jurnalı, 1998, №2; Azərbaycan belgelerinde erməni sorunu (1918-1920), Ankara, 2001.

⁵⁰ Yenə oroda

⁵¹ Yenə oroda.

⁵² Azərbaycanlı Demokraticheskaya Respublika (1918-1920), Zakonodательные акты (сборник документов), Bakı, 1998; Azərbaycan Cumhuriyyəti, B., 1998; Süleymanov M., Azərbaycan ordusu (1918-1920), Bakı, 1998.

⁵³ Paşayev A. Qarabağ bölgəsində erməni vəhşilikləri // Qarabağ bölgəsində erməni vəhşilikləri // Açılmamış səhifələrin izi ilə. Bakı 2001, s.267-292

⁵⁴ Sələx Bəy. Arмяnstan. Bakı, Əlm, 1994, 440 c., c.19

⁵⁵ Briztol War Diary, 14 august 1992, US 867.000/1540, 14 August 1992, US 867.000/1540

⁵⁶ Hovannessian R. The republik of Armenia. Los Anjelos. vol. 2, p.450., vol. 2, p.450

⁵⁷ Istoricheskie zapiski. Moskva, 1938, c.79-107.

⁵⁸ Süleymanov M. Azərbaycan Ordusu (1918-1920). - Bakı, 1999

⁵⁹ Süleymanov M. Nuri paşa (sənədləi öcherklər). -Bakı, "Nurlan" NPM, 2008, 216 s.

⁶⁰ Həsənlı C. Azərbaycan Cumhuriyyəti. Yaradılandan Rusiya işgalinə qədər (1918-1920). -Ankara, 1998

⁶¹ Süleymanov M. Nuri paşa (sənədləi öcherklər). -Bakı, "Nurlan" NPM, 2008, 216 s.

⁶² Yenə oroda.

⁶³ İmanov V. Azerbaycan-Osmanlı ilişkileri (1918). -İstanbul, 2006.

⁶⁴ AR DSPIHA, fond 27, siyahı 2, iş 54, var. 43-44

⁶⁵ Mahmudov Y.M., Şükürov K.K. Qarabağ: real tarix, faktlar, sənədlər Azərbaycan, ingilis, fransız, ərəb, alman və rus dilində. Bakı, Təhsil, 2005, 380 s.

⁶⁶ Həsənlı C. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920). -Bakı, 1993.

⁶⁷ Paşayev A. Köçürülmə. -Bakı, 1995

⁶⁸ Azərbaycanlı Demokraticheskaya Respublika (1918-1920). Armiya, B., 1998; Azərbaycan Cumhuriyyəti. Bakı, 1998; Süleymanov M. Azərbaycan ordusu (1918-1920). Bakı, 1998

⁶⁹ Azərbaycan tarixi, 7 cildə, c.6, Bakı, 2000; Qaffarov T. Azərbaycan tarixi. 1920-1991. Bakı, 1999; Süleymanov M., Azərbaycan ordusu (1918-1920). Bakı, 1998.

⁷⁰ Süleymanov M., Azərbaycan ordusu (1918-1920). Bakı, 1998.

⁷¹ Çingizoglu Ə. Sarıcalılar. Bakı, "Şuşa", 2011; Çingizoglu Ə. İbrahimxəlil xan Cavansir, "Soy" dargisi, 6 (26) 2009, sah.47-53.

⁷² Qarabağnamalar. 2-ci kitab. Gəs. əsər. s. 25.

⁷³ Qarabağnamalar. 1-ci kitab. Gəs. əsər. s. 122-123

⁷⁴ Qarabağnamalar. 1-ci kitab. Gəs. əsər. s. 126.

⁷⁵ Mustafazadə T. Qarabağ xanlığı. Bakı, Sabah, 2010; Çingizoglu Ə. Qarabağ xanlığı. Bakı, Mürtəcim, 2011.

⁷⁶ Traktat mejdü Karabaxskim xanom i Rossiyskoy imperiey o perexode xanstva pod vlastig Rossii ot 14 maă 1805 qoda. 6-ci madda.

⁷⁷ AKAK, t. VIII, c. 50-74

⁷⁸ Qarabağnamalar, 2-ci kitab, Bakı, Yaziçi, 1991, s.236

⁷⁹ Yenə oroda

⁸⁰ Mir Mehdi Xəzəni //Qarabağnamalar, 2-ci kitab, Bakı, Yaziçi, 1991

⁸¹ Mirzə Məhəmmədsadıq Mərvəzi. Ahəngi-siruse tarixe-cəngahə - İran və Rüs, Tehran, 1333, s.412

⁸² Mirzə Yusif Qarabagi, Qarabağnamalar

- ⁸³ Əminə Pakravan, Abbas Mirzə, Bakı, "Qanun", 2008.
- ⁸⁴ Qarabağnamalar. I kitab, Bakı, "Yazıcı", 1989.
- ⁸⁵ Qarabağnamalar. I kitab, Bakı, Yazıcı, 1989. Çingizoglu Ə. Behbudovlar, Bakı, "Mütərcim" 2008. Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şusa", 2011.
- ⁸⁶ Qarabağnamalar, 2-ci kitab, s. 163.
- ⁸⁷ Qarabağnamalar. I kitab, Bakı, Yazıcı, 1989; Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şusa", 2011; Çingizoglu Ə. Məhəmmədəşən ağanın soy köftüy, «Soy» elmi-kültəvi dərgi, 2003, №2, sah.3-13.
- ⁸⁸ Qarabağnamalar. 2-ci kitab, Bakı, "Yazıcı", 1991, s. 143-144..
- ⁸⁹ Qarabağnamalar. 1-ci kitab, Bakı, "Yazıcı", 1989, s. 129.
- ⁹⁰ Baharlı, Əhvalatlı Qarabağ/Qarabağnamalar, 2-ci kitab, Bakı, Yazıcı, 1991, s. 161-162.
- ⁹¹ Nəvvab M.M. 1905-1906-ci illərdə erməni-müsəlman davası. Bakı, Şusa, 1993
- ⁹² MDTA, fond 130, iş 1, saxlama vahidi 35, s.122-122 b.
- ⁹³ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şusa", 2011; Qasım bəy Kəbirlinin törəmələri, Bakı, "Soy" dərgisi, 9 (29), 2009.
- ⁹⁴ MDTA, f.73, siyahı 1, iş 1, saxlama vahidi 6, vərəqələr 10-16, 33.
- ⁹⁵ MDTA, f.73, siyahı 1, iş 9, saxlama vahidi 6, vərəq 47.
- ⁹⁶ Yenə orada.
- ⁹⁷ Rzaqulu xan Hidayət*
- ⁹⁸ Yenə orada
- ⁹⁹ AKAK, 1-7 tt. Tiflis, 1866-1878
- ¹⁰⁰ Yenə orada
- ¹⁰¹ Yenə orada
- ¹⁰² Mirzə Məhəmmədsadiq Mərvəzi, AKAK, t. IX, dok. 534. c. 217
- ¹⁰³ Yenə orada
- ¹⁰⁴ Ермолов, Дибичи Паскевич. 1826-1827 // Русская старина, № 5, Москва 1872
- ¹⁰⁵ Mirzə Məhəmmədsadiq Mərvəzi, AKAK, t. IX, dok. 534. c. 217
- ¹⁰⁶ Ermolov, Dibici Paskevich. 1826-1827 // Russkaya starina, № 5. M. 1872
- ¹⁰⁷ MDTA, Mehdiqulu xan Qarabağının fondu

- ¹⁰⁸ Çingizoglu Ə. Kövrül bəy Kəbirlinin törəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
- ¹⁰⁹ Çingizoglu Ə. Kəbirli soyu, «Soy» elmi-kültəvi dərgi, 2007, №2, sah.13-28
- ¹¹⁰ Ибрагимбеули Х.-М. Страницы истории боевого содружества русского и Кавказских народов (1853-1856 гг.). Баку, 1970, с.111.
- ¹¹¹ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şusa", 2011.
- ¹¹² Qarabağnamalar. 1-ci kitab, Bakı, Yazıcı, 1989, s. 139.
- ¹¹³ Çingizoglu Ə. Qalabayovlar. Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 4-cü buraxılış, sah.7-16.
- ¹¹⁴ Qarabağnamalar. 1-ci kitab, Bakı, Yazıcı, 1989, s. 139; Çingizoglu Ə. Məhəmmədəşən ağanın soy köftüy, «Soy» elmi-kültəvi dərgi, 2003, №2, sah.3-13.
- ¹¹⁵ Qarabağnamalar. 1-ci kitab, Bakı, "Yazıcı", 1989, s. 66..
- ¹¹⁶ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şusa", 2011.;Çingizoglu Ə. Məhəmmədəşən ağanın soy köftüy, «Soy» elmi-kültəvi dərgi, 2003, №2, sah.3-13.
- ¹¹⁷ Смирнов К.Н. Материалы по истории и этнографии Нахичеванского края, Баку, «Озан», 1999, ст. 44.
- ¹¹⁸ Bax: Qarabağnamalar. 2-ci kitab, Bakı, "Yazıcı", 1991, s. 190.
- ¹¹⁹ Bax: Qarabağnamalar, 2-ci kitab, Bakı, "Yazıcı", 1991, s. 66.
- ¹²⁰ Bax: Qarabağnamalar, 2-ci kitab, Bakı, "Yazıcı", 1991, s. 65.
- ¹²¹ Bax: Qarabağnamalar, 2-ci kitab, Bakı, "Yazıcı", 1991, s.66.
- ¹²² Bax: Ə. Pakravan, Abbas Mirzə, Bakı, "Qanun", 2007, s..103.
- ¹²³ Bax: Qarabağnamalar. 1-ci kitab, Bakı, 1989, s. 96-97.
- ¹²⁴ Bax: Qarabağnamalar. 1-ci kitab, Bakı, "Yazıcı", 1989, s. 99.
- ¹²⁵ Çingizoglu Ə. "Behbudovlar", Bakı, "Mütərcim" 2008.
- ¹²⁶ Bax: Qarabağnamalar. 1-ci kitab, Gōs. əsər, s. 96-97. Çingizoglu Ə. Hacılılar, Bakı, "Soy" dərgisinin əzal nəşri, 2004.
- ¹²⁷ Çingizoglu Ə. Müğanlılar, Bakı, "Soy" dərgisinin xüsusi buraxılışı, 2008.
- ¹²⁸ Bax: Qarabağnamalar, 2-ci kitab, Bakı, Yazıcı, 1991, s. 67.
- ¹²⁹ MDTA, f.130, iş 1, saxlama vahidi 8; Çingizoglu Ə. Məhəmmədəşən ağa Sarıcalı-Cavansir və törəmələri, ATŞC xəbərləri, VII buraxılış, 2010. Səh. 48-56.

- ¹³⁰ Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ¹³¹ Çingizoglu Ə. Muğanlılar, Bakı, "Soy" dərgisinin xüsusi buraxılışı, 2008.
- ¹³² Bax: Qarabağnamalar, 2-ci kitab, Bakı, «Yazıcı», 1991, s. 67.
- ¹³³ MDTA, f.130, iş 1, saxlama vahidi 8.
- ¹³⁴ Çingizoglu Ə. Muğanlılar, Bakı, "Soy" dərgisinin xüsusi buraxılışı, 2008.
- ¹³⁵ Qarabağnamalar, 2-ci kitab, "Yazıcı", 1991.
- ¹³⁶ The Crimean war. Londra: Sphere Books, 1971
- ¹³⁷ Nəvvab M.M. Təzkireyi-Nəvvab. Bakı, «Azərbaycan», 1998, s. 77.
- ¹³⁸ Çingizoglu Ə. Uğurlu bayın uruğu, «Soy» elmi-kütüsləvi dərgi, 2008, №8, sah.9-14.
- ¹³⁹ RGVIA. F. 970. Op. 1. D. 1436. L. 165-166.
- ¹⁴⁰ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şuşa", 2011.
- ¹⁴¹ Çingizoglu Ə. Qəlbin harayı, Bakı, "Şuşa", 2009.
- ¹⁴² RGVIA. F. 970. Op. 1. D. 467. L. 66 ob. - 67
- ¹⁴³ RGVIA. F. 970. Op. 1. D. 119. L. 101 ob. - 102.
- ¹⁴⁴ Çingizoglu Ə. Kōçarlılılar (Kōçarlınskilər), «Soy» elmi-kütüsləvi dərgi, 2009, №, sah.19-38.
- ¹⁴⁵ Çingizoglu Ə. Hüseynbəylilər tayfası, «Soy» elmi-kütüsləvi dərgi, 2008, №9, sah.35-42; Məmmədov B. Qarabağın bəməzə adamları, Bakı, Yazıcı, 1992, s.100.
- ¹⁴⁶ Çingizoglu Ə. Tahirovlar (Rəfibəyovlar), «Soy» elmi-kütüsləvi dərgi, 2008, №9, sah.12-18.
- ¹⁴⁷ Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ¹⁴⁸ Çingizoglu Ə. Püşyan eli, Bakı, "Elm", 2011.
- ¹⁴⁹ Yena orada.
- ¹⁵⁰ Yena orada.
- ¹⁵¹ RGVIA. F. 970. Op. 1. D. 1416. L. 12-13.
- ¹⁵² RGVIA. F. 970. Op. 1. D. 1040. L. 33-34.
- ¹⁵³ RGVIA. F. 970. Op. 1. D. 1040. L. 35.
- ¹⁵⁴ The Crimean war. Londra: Sphere Books, 1971; Çingizoglu Ə. Mirzayevlər, "Soy" dərgisi, 8 (16), Bakı, 2008, sah.17-27.

- ¹⁵⁵ Çingizoglu Ə. Mehmandarovlar, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 3-cü buraxılış, s.42-49
- ¹⁵⁶ RGVIA. F. 970. Op. 1. D. 1436. L. 175-176.
- ¹⁵⁷ Nəvvab M.M. Təzkireyi-Nəvvab. Bakı, «Azərbaycan», 1998, s. 77.Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ¹⁵⁸ Bax: Ş.Məhərrəmov. Qarabağda bir kənd var: Əfəlli. Bakı, "Şuşa", 2001, sah.28.
- ¹⁵⁹ Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ¹⁶⁰ RGVIA. F. 970. Op. 1. D. 1265. L. 51-52.
- ¹⁶¹ RGVIA. F. 970. Op. 1. D. 1416. L. 16-17.
- ¹⁶² MDTA, fond 43
- ¹⁶³ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şuşa", 2011.
- ¹⁶⁴ RGVIA. F. 970. Op. 1. D. 1436. L. 165-166.
- ¹⁶⁵ Çingizoglu Ə. Uğurlu bayın uruğu, «Soy» elmi-kütüsləvi dərgi, 2008, №8, sah.9-14.
- ¹⁶⁶ Список генералам по старшинству. Составлен по 15.04.1914. Петроград, 1914; Волков С.В. Генералитет Российской империи: Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II, в 2-х т. Центрполиграф: Москва; Çingizoglu Ə. Kōvral boy Kōbirlinin tərəmləri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
- ¹⁶⁷ Nəvvab M.M. 1905-1906-cı illərdə erməni-müsləman davası, Bakı, 1993; Çingizoglu Ə. Behbudovlar, Bakı, "Mütərcim" 2008.
- ¹⁶⁸ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şuşa", 2011.
- ¹⁶⁹ Yena orada.
- ¹⁷⁰ Heydarov N. Zəngəzur dağlarında. Bakı, 1989, s. 33-35.
- ¹⁷¹ Nozirli Ş. Arxivlərin sırrı açılır. Bakı, 1999; Kadjarov Ə. Kadjar. Bakı, 2001
- ¹⁷² RGVIA. F. 970. Op. 1. D. 467. L. 66 ob. - 67; Kərimova T. Azərbaycan qəzeti, 10 Aprel 2006.
- ¹⁷³ Çingizoglu Ə. Məhəmmədqəsəm ağa Sarıcalı-Cavansır və tərəmləri, ATŞC xəbərləri, Bakı, 2010. Səh. 48-56.
- ¹⁷⁴ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şuşa", 2011.
- ¹⁷⁵ RGVIA. F. 970. Op. 1. D. 119. L. 101 ob. - 102.
- ¹⁷⁶ Çingizoglu Ə. Sarıcalılar, Bakı, "Şuşa", 2011.

- ¹⁷⁷ Çingizoglu Ə. Sarcalılar, Bakı, "Şuşa", 2011. Çingizoglu Ə. Eyvazxanbəyovlar, "Soy" elmi-kütləvi dərgi, 2003, №2, sah.19-24.
- ¹⁷⁸ Çingizoglu Ə. İbrahimxalıl bayın tərəmələri, «Soy» elmi-kütləvi dərgi, 2009, №4, sah.13-15.
- ¹⁷⁹ Çingizoglu Ə. Sarcalılar, Bakı, "Şuşa", 2011.
- ¹⁸⁰ RİBİA. F. 970. On. 1. D. 409. L. 154 oğ. – 155.
- ¹⁸¹ Məmmədov B. Qarabağın bəməzə adamları, Bakı, "Yaziçi", 1992, s.100.
- ¹⁸² Çingizoglu Ə. Tahirovlar (Rəfibəyovlar), «Soy» elmi-kütləvi dərgi, 2008, №9, sah.12-18.
- ¹⁸³ Çingizoglu Ə. Sarcalılar, Bakı, "Şuşa", 2011.
- ¹⁸⁴ Çingizoglu Ə. Sarcalılar, Bakı, "Şuşa", 2011. Çingizoglu Ə. Məhamədəşən ağanının soy kötəlyü, «Soy» elmi-kütləvi dərgi, 2003, №2, sah.3-13.
- ¹⁸⁵ Çingizoglu Ə. Kövrül boy Kəbirlinin tərəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
- ¹⁸⁶ Çingizoglu Ə. Behbudovlar, Bakı, "Mütərcim" 2008.
- ¹⁸⁷ Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ¹⁸⁸ Çingizoglu Ə. Sarcalılar, Bakı, "Şuşa", 2011. Çingizoglu Ə. Məhamədəşən ağanının soy kötəlyü, «Soy» elmi-kütləvi dərgi, 2003, №2, s.3-13.
- ¹⁸⁹ Çingizoglu Ə. Qalabəyovlar, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 4-cü buraxılış, s.7-16.
- ¹⁹⁰ Novvab M.M. "1905-1906-ci illərdə erməni-müsəlman davası". Bakı, "Şuşa" nəşriyyatı, 1993.
- ¹⁹¹ Məmməd Səid Ordubadi. Qanlı illər. Bakı, Maarif, 1991
- ¹⁹² Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ¹⁹³ RİBİA. F. 970. On. 1. D. 1416. L. 12-13.
- ¹⁹⁴ RİBİA. F. 970. On. 1. D. 1040. L. 33-34.
- ¹⁹⁵ RİBİA. F. 970. On. 1. D. 1040. L. 35.
- ¹⁹⁶ Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ¹⁹⁷ Çingizoglu Ə. Mirzəyevlər, "Soy" dərgisi, 8 (16), Bakı, 2008, sah.17-27.
- ¹⁹⁸ Çingizoglu Ə. Mehmandarovlar, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 3-cü buraxılış, s.42-49
- ¹⁹⁹ Çingizoglu Ə. Kövrül boy Kəbirlinin tərəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
- ²⁰⁰ RİBİA. F. 970. On. 1. D. 1436. L. 175-176.
- ²⁰¹ Çingizoglu Ə. Mirzəyevlər, "Soy" dərgisi, 8 (16), Bakı, 2008, s.17-27.
- ²⁰² Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ²⁰³ Çingizoglu Ə. Behbudovlar, Bakı, "Mütərcim" 2008.
- ²⁰⁴ Çingizoglu Ə. Qalabəyovlar, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 4-cü buraxılış, sah.7-16.
- ²⁰⁵ Çingizoglu Ə. Qolbin harayı, Bakı, "Şuşa", 2009.
- ²⁰⁶ Ü.Hacıbəyli, əsərləri
- ²⁰⁷ Novvab M.M. 1905-1906-ci illərdə erməni-müsəlman davası, Bakı, 1993, s.
- ²⁰⁸ Çingizoglu Ə. Hacılılar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ²⁰⁹ Çingizoglu Ə. Kövrül boy Kəbirlinin tərəmələri, Bakı, "Soy" dərgisi, 9(29), 2009.
- ²¹⁰ Bax: Ş. Məhərrəmov, Qarabağda bir kənd var: Əfəlli, "Şuşa", 2001, sah.28.
- ²¹¹ Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ²¹² RİBİA. F. 970. On. 1. D. 1265. L. 51-52.
- ²¹³ Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ²¹⁴ Yeno orada
- ²¹⁵ RİBİA. F. 970. On. 1. D. 1416. L. 16-17.
- ²¹⁶ MDTA, fond 43
- ²¹⁷ Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ²¹⁸ Yeno orada
- ²¹⁹ Çingizoglu Ə. Hüseynli bayın tərəmələri, «Soy» elmi-kütləvi dərgi, 2009, №2, sah.24-33.
- ²²⁰ RİBİA. F. 970. On. 1. D. 1436. L. 177-178.
- ²²¹ Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ²²² Yeno orada.
- ²²³ Yeno orada.
- ²²⁴ Çingizoglu Ə. Mehmandarovlar, Azərbaycan Tarixi Şəcərə cəmiyyətinin xəbərləri, 3-cü buraxılış, sah.42-49.
- ²²⁵ Çingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, Şuşa, 2008.
- ²²⁶ Yeno orada

- 227 Yenə orada
- 228 Yenə orada
- 229 Yenə orada
- 230 Cingizoglu Ə. Sərdarlı kəndi, Bakı, "Elnur-P", 2005.
- 231 Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı,Şuşa, 2008.
- 232 Cingizoglu Ə. Səfikürdilər, Bakı, "Elm", 2005.
- 233 Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı,Şuşa, 2008.
- 234 Yenə orada
- 235 Cingizoglu Ə. Hacıllar. Bakı,"Soy" dərgisinin əzəl nəşri,
- 2004.
- ²³⁶ Список генералам по старшинству. Составлен по 15.04.1914. Петроград, 1914; Волков С.В. Генералитет Российской империи: Энциклопедический словарь генералов и адмиралов от Петра I до Николая II, в 2-х т. Центрполиграф: Москва, 2009; Cingizoglu Ə. Məhməddəvanın tərəmləşri. Qayıbovlar və başqları, "Soy" elmi-kütləvi dərgi, 2005, №1, s.17-30.
- ²³⁷ Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı,Şuşa, 2008.
- ²³⁸ Cingizoglu Ə. Püssyan eli, Bakı, "Elm", 2011.
- ²³⁹ Cingizoglu Ə. Hacıllar. Bakı,"Soy" dərgisinin əzəl nəşri,
- 2004.
- ²⁴⁰ Navvab M.M. 1905-1906-cı illarda erməni-müsəlman davası, Bakı, 1993.
- ²⁴¹ Cingizoglu Ə. Əhmədbəyovlar, "Soy" dərgisi, 1 (6), Bakı,
- 2007.
- ²⁴² Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, "Şuşa", 2008.
- ²⁴³ Yenə orada
- ²⁴⁴ Yenə orada
- ²⁴⁵ Cingizoglu Ə. Hacıllar. Bakı, "Soy" dərgisinin əzəl nəşri, 2004.
- ²⁴⁶ Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, "Şuşa", 2008.
- ²⁴⁷ Nəzirli Ş. Azərbaycan generalı*
- ²⁴⁸ Nəzirli Ş. Azərbaycan generalı*
- ²⁴⁹ Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, "Şuşa", 2008.
- ²⁵⁰ Cingizoglu Ə. Hacıllar. Bakı,"Soy" dərgisinin əzəl nəşri,
- 2004.
- ²⁵¹ Cingizoglu Ə. Püssyan eli, Bakı, "Elm", 2011
- ²⁵² Heydərov N. Zəngəzur dağlarında, Bakı, 1989, sah. 33-35
- ²⁵³ Nəzirli Ş. Arxivlərin sırrı açılır, B., 1999; Kadjar Chintziz. Kadjarov. B., 2001
- ²⁵⁴ Cingizoglu Ə. Hacıllar. Bakı,"Soy" dərgisinin əzəl nəşri,
- 2004.
- ²⁵⁵ Cingizoglu Ə. Qalbin harayı, Bakı, "Şuşa", 2009.
- ²⁵⁶ Cingizoglu Ə. Sarıçılalar, Bakı, "Şuşa", 2011.
- ²⁵⁷ Karimova T. AMEA-nın A.Bakixanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri namizədi, Azərbaycan qəzeti, 10 Aprel 2006.
- ²⁵⁸ Cingizoglu Ə. Püssyan eli, Bakı, "Elm", 2011
- ²⁵⁹ Cingizoglu Ə. Qacarlar və Qacar kəndi. Bakı, "Şuşa", 2008.
- ²⁶⁰ Cingizoglu Ə. Səfikürdilər, Bakı, "Elm", 2005.
- ²⁶¹ Cingizoglu Ə. Püssyan eli, Bakı, "Elm", 2011
- ²⁶² Kovallevskiy P. I. Завоевание Кавказа Россией. (Исторический очерк), СПб., (без выходных данных).
- ²⁶³ Kovallevskiy P.I. Завоевание Кавказа Россией. (Исторический очерк), СПб., (без выходных данных); Потто В. Первые добробольцы Карабаха в эпоху завоевания русского владычества. Тифлис, 1902; Смирнов Н.А. Политика России на Кавказе XVI-XIX вв. Москва, 1958

Mündəricat

Giriş	3
I Fəsil. Rusiya-Iran müharibələri və Qarabağ	7
Azərbaycanın Qarabağ bölgəsi Rusiya imperiyası tərkibində	14
Qarabağda çar ordusuna zabit və əsgərlərin colb edilməsi, məaflər	22
Quba üşyani	28
Süvari müsəlman alayları	29
Qarabağ atlı alayının döyüş tarixi	30
I Müsəlman Alayı (Qarabağ athalayı) Rusiya- Osmanlı müharibəsində	30
Qarabağ atlı alayının quruluşu	36
42-ci yeger polku	39
Zaqafqaziya atlı-müsəlman alayı	41
Alayın döyüş tarixi	42
Dikaya (vəhşi) diviziya	50
Qarabağlı zabitlər Rusiya-Yapon müharibəsində	51
Leyb-qvardiyannın Qafqaz eskadronu	51
Qafqaz atlı briqadası	52
I Dünya Müharibəsi və onun nəticələri	52
Qarabağlı zabitlər I Dünya müharibəsində	57
I Dünya müharibəsinə könlüllü yazılan qarabağlılar	58
Yelizavetpol guberniyası	67
Qarabağ General-Qubernatorluğu	71
Şuşa qəzası	76
Cavanşir qəzası	77
Cəbrayıł qəzası	79
Zəngəzur qəzası	80

Azərbaycan ordusu	82
Tatar süvari alayı	89
Süvari diviziyası	90
Qarabağ Azərbaycan Xalq Cümhuriyyəti dövründə	92
Qarabağlı zabitlərin qatıldığı döyüşlər	92
(Əsgəran döyüşü)	102
Əsgəran döyüşü	102
Qarabağ əməliyyatı	103
Qarabağ üşyani	107
Tərtər üşyani (1920-ci il)	109
Zəngəzur ekspedisiyası (1919-cu il)	109
Hərbi rütbələr	111
Qarabağda hərbi məktəblər	113
II Fəsil. Çar ordusu və axc-nin qarabağlı zabitləri	115
Rəsmi rüyələr və məktublar	299
Mənbə və ədəbiyyat	305

26 Aşağıdakıdır
27 Təqib olunur
28 Səhifə təxəkkümləri
29 Cənab Əliyev Xalq Cəlləndərliyinin
30 Qəmərgilər digər dərinliklərdə
31 Dərinliklərdə
32 Gələn qədər
33 Qəmərgilər dərinliklərdə
34 Qəmərgilər dərinliklərdə
35 Təqib olunur
36 (İ.İ. PİR) nəzərdən keçirilir
37 İstənilənlər
38 Mətbəənin inşai işləndə



Çapa imzalanmışdır: 30.04.2012.

Formatı: 60x84 . Həcmi: 20 ç.v.

Sifariş 9. Tiraj 300.

«Toknur» MMC-nin mətbəəsində
hazır elektron variantdan çap olunmuşdur.

Mətbəənin direktoru: Ələkbər Məmmədov

Mətbəə kitabın məzmununa görə
heç bir cavabdehlik daşımır!

Telefon: 408-86-23



Qasim Əhəd oğlu Hacıyev

A z ə r b a y c a n M E A
A.A.Bakıxanov adına Tarix İnstitutu
“Qarabağ tarixi” şöbəsinin müdürü,
tarix elmləri doktorudur.

Qasim Hacıyev, “Bərdə şəhərinin tarixi (b.e.ə. III əsr – b.e. XVIII əsti)”, “Bərdə şəhəri. Coğrafi, siyasi və mədəni tarix”, “Qarabağın maddi və mənəvi mədəniyyəti”, “Vladimir Kazimirovun “Qarabağa sülh” arzusu və əsl niyyəti” monoqrafiyaların, 80-dan artıq elmi məqalənin müəllifidir. O, Bakı, Dərbənd, Tbilisi, Moskva, Sankt-Peterburg, Novosibirsk, Kemerovo, Saxalin, Ankara, Van, Ərzurum, Tehran, Təbriz, Hələb, və s. şəhərlərdə keçirilən tarixə dair elmi konfranslarda və arxeoloji qazıntınlarda iştirak etmişdir.



Ənver Cingizoğlu

1962-ci ildə Qarabağda anadan olub. Bakı Dövlət Universitetini bitirib. Folklor, etnoqrafiyaya, genealogiyaya aid incəsənmələri və əsərlərini ilə tanır.

Ənver Cingizoğlunun əsərləri əsasında “Avşarlar”, “Nida” adlı televiziya filmləri çəkilib.

O, “Qarabağın Aran ağızı-Anazbar”, (Bakı, “Ozan”, 1998), “Qarşı yatan Qaradag” (Bakı, “Ozan”, 1998), “Sözlər nübar çağından...”, (Bakı, “Ozan”, 1999), “Mollavaladlı kəndi və mollavaladlıları” (Bakı, “Soy” sərgisinin əzəl nəşri, 2004), “Hacıülər” (Bakı, “Soy” sərgisinin əzəl nəşri, 2004), “Yük üstü çadırı, yüksəlt qatırı oba: Xudayarlı” (Bakı, “Soy” sərgisinin əzəl nəşri, 2004), “Sərdərli kəndi” (Bakı, “Elmur-P”, 2005), “Sofikirdilər” (Bakı, “Elm”, 2005), “Memar Rizvan Qarabağlı” (Bakı, “Nurlan”, 2007), “Qarabağın eli və obaları” (Bakı, “Şuşa”, 2007), “Aydınlıq içinde” (Bakı, “Şuşa”, 2007), “Qaradağlılar” (Bakı, “Şuşa”, 2008), “Bəhbulovlar”, “Muğanlılar”, (Bakı, “Soy”, 2008), “Qacarlar və qacar kəndi”, “Qarabağ xanlığı” (Bakı, məstərcim, 2011), “Avşarlar”, “Qəlbin sarayı”, “Mərzilli kəndi və mərziliş”, “Şuşa şəhəri” (1750-1850), “Qodim-qayın Qarabağ”, “Qarabağda sonat və sonatkarlar” (Bakı, Elm və təhsil, 2011) (R.Qarabağ ilə birgə). silsilə kitabları müəllifidir, “Məhəmməd boy Aşıqin şerisi” (Bakı, “Şuşa”, 2000) və “Rzaqulu boy Vəzirovun əsərləri” (Bakı, “Şuşa”, 2005) kitablarının tərtibçisiidir.